

Zemfira Səfərova

ŞUŞA - AZƏRBAYCANIN
MUSİQİ QALASIDIR

Şuşa



AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
MEMARLIQ VƏ İNCƏSƏNƏT İNSTİTÜTU

ZEMFİRA SƏFƏROVA

*Şuşanın
270 illiyinə həsr olunur*

**ŞUŞA – AZƏRBAYCANIN
MUSİQİ QALASIDIR**

Azərbaycan milli
kitabxanası

BAKİ – “ELM” – 2021

ÖN SÖZ

2020-ci ildə Azərbaycan musiqisinin beşiyi
Şuşanın 270 yaşı tamam oldu.

Redaktor: Ü.Talibzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

Rəyçi: A.Tağızadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor

Zemfira Səfərova. "Şuşa – Azərbaycanın musiqi qalasıdır"
Bakı: "Elm", 2021, – 220 s.

ISBN 978-9952-523-40-8

Akademik Zemfira Səfərovanın "Şuşa – Azərbaycanın musiqi qalasıdır" adlı kitabı Şuşanın 270 illiyinə həsr edilmişdir. Kitab iki hissədən ibarətdir. Onun birinci hissəsi XIX-XX əsrin görkəmli alimi, rəssamı və musiqişünası M.M.Nəvvab və onun musiqi haqqında önməli risaləsi "Viizuhil-ərqam" haqqındadır. Kitabın 1989-cu ildəki nəşri kirillə verilmiş, indiki naşrı isə Azərbaycan dilində - latin qrafikasıyla təqdim olunmuşdur.

Kitabın ikinci hissəsi "Şərqi musiqisinin peygəmbəri" adlanır, böyük ustاد-xanəndə şuşalı Cabbar Qaryagdiogluğunun həyat və yaradıcılığına həsr edilmişdir.

Əsardə Qarabağ və onun Şuşa şəhərinin Azərbaycan musiqisinin beşiyi olması vurğulanır, hər iki ustadin şəhərin mədəni, musiqi inkişafında müstəsnə rolü göstərilir. Bir çox musiqicilərimizin, xanəndə və sazəndələrimizin, görkəmli bəstəkarlarımızın, şairlərimizin vətəni olan Qarabağın, Şuşanın mədəni hayatının ümumi mənzərəsinin təfsiri asərin ön sözündə verilir.

655(07) – 2021

"Elm" nəşriyyatı, 2021

Şuşa haqlı olaraq Qafqazın konservatoriyası adlandırılmışdır. Bu konservatoriyanın parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.

Xalq şairimiz Səməd Vurğun deyəndə ki, "Azərbaycanın bütün məşhur oxuyanları və çalanları Şuşada doğulmuşlar" təmamilə haqlı idi. Görkəmli rus şairi Sergey Yesenin isə yazdırdı ki, "Kim oxuya bilmirsə, deməli o Şuşalı deyil"¹.

Xalq arasında belə deyim məşhurdur: "Şuşada doğulan körpələr "Segah" muğamında ağlar, "Şahnaz" muğamında isə güllərlər."

Şuşa məşhur musiqicilərimizdən – Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıqcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun (Bülbülcən), Cabbar Qaryagdiogluğunun, Keçəcioğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskiyin, Bülbülin, Zülfü Adıgözəlovun, Xan Şuşinskiyin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlarımızdan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, Vasif Adıgözəlovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu, sözsüz ki, məşhur Şuşa musiqicilərinin hələ tam siyahısı deyil.

Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir.

Məlumdur ki, musiqimizin məbədi olan füsunkar Şuşa şəhərinin əsası 1750-ci ildə Qarabağın ilk xanı Pənah Əli xan Ca-

¹ Yesenin S. Seçilmiş əsərləri, Moskva, V c. 1961, s. 205.

vanşırın tərəfindən qoyulmuşdu. Əvvəller bu şəhər öz banisinin adıyla “Pənahabad” adlanırdı.

Lakin sonralar şəhərin yaxınlığında yerləşən Şuşakəndin adıyla “Şuşa qalası” adlanmağa başlandı.

1982-ci il idi. Mən bizim ecazkar Şuşamızda alim, şair, rəssam və müsiqisənəs Mir Möhsün Nəvvab haqqında kitab yazdım. Cıdır düzünün atəyindəki gül-çiçəklərdən dərib elə orada dəfn olunan Mir Möhsün Nəvvabın məzarı üzərinə qoyurdum. Nəvvabin Cıdır düzündən görünən kahasını seyr edərək, onun müsiqi məclislərində oxunan muğamları eşidirdim. Sanki Hacı Hüsnünn, Məşədi İsinin, Cabbar Qaryağdıcıının, İslam Abdullayevin, Seyid Şuşinskinin, Xan Şuşinskinin və başqa muğam ustalarının ecazkar səslərini eşidirdim.

Hələ 1938-ci ildə Şərqi müsiqisinin məşhur tədqiqatçısı V.Vinoqradov yazdı: “Şuşada müsiqi çoxdur. Azərbaycanın hər hansı rayonundan daha çox xalq mahnılarını, rəqslerini, xanəndə və sazəndələrini burada eşitmək olar. Şuşa qədim zamanlardan müsiqinin besiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq müsiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır. “Şuşa müsiqiciləri” Azərbaycan müsiqisinin tarixini yaradırdılar və onu yalnız vətənlərində deyil, digər şərqi ölkələrdə təqdim edirdilər.”¹

Təəssüflər olsun ki, bizim torpaqların 20 faizi Qarabağın bir sıra rayonları və müsiqimizin besiyi və konservatoriyası olan Şuşa artıq çox illər idı ki, erməni işgalçlarının, qəsbkarlarının tapdağı altında idı. Bəs necə olub ki, bu uzun illər ərzində bu yerlərdən bir nəfər də olsun məşhur erməni müsiqicisi yetişməyib? Çünkü burada xalqın genetik kodunun əhamiyyəti rolü şübhəsizdir. Biz əminik ki, bu torpaqlar hal-hazırda Azərbaycana qayıtdan sonra, buralarda yenə “Qarabağ şikəstəsi” çalınacaq, “Qarabağda bir dənəsən”, “Şuşanın dağları” və digər Şuşaya həsr olunan mahnılarımız oxunacaq və yeni Qarabağ bülbülləri

cəh-cəh vuracaq, hər yerə səs salan xanəndələr və sazəndələr dəstəsi və istedadlı bəstəkarlar orduyu yetişəcək!

Azərbaycan müsiqisinin çoxsərlik tarixi qədər, onun ifaçılıq və xanəndəlik sənətinin də tarixi ənənələri qədim və zəngin olmuşdur. Biz XIX-XX əsrlər xanəndəlik sənətinin tarixi haqqında, bu sənətin inkişafının əsas mərhələləri və şəxsiyyatləri haqqında qısa da olsa bilgi vermək istərdik.

Məlumdur ki, Azərbaycan VII əsrden XI əsrin ortalarına qədər ərəb xilafətinin hökmranlığı altında olmuşdur. Xilafətin ideoloji əsasını yeni dini təlim olan İslam təşkil edirdi. Rəsmi dövlət dili müsəlmanların müqəddəs kitabı Quranın yazılılığı ərəb dili idi. O vaxt İslam tərəfindən iki oxuma tərzi formalışib qanuniləşdirilmişdi. Birincisi, məscidin minarasından müəzzzinin oxuduğu azan olmuşdu. Azan gündə beş dəfə səslənib camaati namaza dəvət edən çağırış idi. Azanın əsasında olan kiçik diapazonlu melodik intonasiya, azançı müəzzzin tərəfindən melizmlilə və bəzəkli improvisasiya şəklində xeyli genişlənib inkişaf etdirilərək melodik xəttə çevrilib oxunardı. İslam tərəfindən icazə verilən ikinci oxuma tərzi və forma, ibadət vaxtı Quranın surələrinin avazla oxunması idi.

İslamın qadağalarına və etirazlarına baxmayaraq, o dövrda sarayda peşəkar kübar müsiqi mədəniyyəti inkişaf edirdi. Qeyd etmək lazımdır ki, mövcud olan janrlarda təksəsli melodik müsiqi-monodiya ifa edilirdi. Çoxsəslilikdən fərqli olaraq, monodiyyada ladın funksional qayda-qanunları geniş surətdə açılaraq, ritmik və tembr xüsusiyyətləri ilə zəngin bir melodik şəkildə birləşrək inkişaf etmişdi. Xilafət dövrünün qeyd etdiyimiz monodiya formaları şifahi ənənələr vasitəsilə ağızdan-ağıza ötürüldürdü. Tarix boyu bu müsiqinin təhrifisiz köçürmək cəhdləri uğursuz olmuşdu.

Azərbaycanda monodiyanın ən yüksək nailiyyəti muğam janrı idi, onun təmizlənməsi, kristallaşması dövrü isə XII əsrden

¹ Vinoqradov V. Üzeyir Hacıbəyov və Azərbaycan müsiqisi. Moskva, 1938, s.9.

başlanmıştı. Xilafət dövründə musiqi alətləri öz müxtəlifliyi və rəngarəngliyi ilə seçilirdi. Bu dövrə musiqi elmi, nəzəriyyəsi də formalasmış, musiqi ifaçılığı inkişaf etmişdi.

Artıq ərəb xilafəti dövründə Şərqiñ musiqi-nəzəri fikri, musiqi ifaçılığı yalnız ərəblərin nailiyyəti kimi qəbul olunmurdur. Bu nailiyyətin içərisində İranın, Orta Asiya xalqlarının və həmçinin Azərbaycanın böyük payı var idi.

XII əsr Azərbaycan xalqının tarixinə “qızıl əsr” kimi daxil olmuşdu. Bu dövrü “müsəlman Renessansı” da adlandırırlar. Azərbaycanın Bərdə, Şamaxı, Dərbənd, Gəncə, Marağa, Təbriz, Naxçıvan və s. şəhərləri mədəni mərkəzlərə çevrilmişdi. Bu şəhərlərdən görkəmli alımlar, şairlər, memarlar və s. çıxmışdı. Məsələn, Yusif ibn Küseyr (1162) və Möminə Xatun (1187) türbələrinin müəllifi Əbübəkr Əcəmi, məşhur şairlərdən Fələki Şirvani, Əbü'l üla Gəncəvi, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani, Əfzələddin Xaqani Şirvani və Nizami Gəncəvi o dövrün görkəmli şəxsiyyətlərindən idilər.

O dövrün musiqisine aid məlumatları biz əsasən Nizami Gəncəvinin əsərlərindən və xüsusən də “Xəmsə”sindən alırıq. Nizami “Xəmsə”də musiqinin cəmiyyətdə yeri və rolü, o dövrün musiqi janrları, musiqi alətləri və ifaçıları haqqında maraqlı məlumatlar vermişdir. “Xəmsə”də şair xalq musiqi məişətinin bəzi formaları haqqında danışır, müxtəlif şənliklərdə musiqiçilərin, oxuyanların iştirakını göstərir. Bu cür şənliklərdə meydانlarda bərbət, rübab, cəng və başqa alətlərdə çalan musiqiçilərin iştirakını qeyd edir.

“Xəmsə”də o dövrün peşəkar musiqiçilərinin sintetik xasiyyəti göstərilir. Onlar həm bəstəkar, həm şair, həm də oxuyan - ifaçı idilər.

O dövdə istedadlı şəxsiyyətlərdən biri də Məhsəti Gəncəvi olmuşdur. O, həm gözəl şair, gözəl səslə oxuyan, həm də müxtəlif alətlərdə çalan mahir ifaçı idi. Keçmişin ustad, virtuoz ifaçıları Bərbəd və Nəkisa Nizaminin əsərlərində özlərinin yüksək qiymətini almışlar. Əfsanəvi Bərbəd və Nəkisadan başqa Nizami Bəhrəmin sevgilisi olan Fitnənin rüd və cəng alətlərində gözəl

çalıb oxumasını qeyd edir. Maraqlıdır ki, “Xosrov və Şirin” əsərində Nizami Bərbəd ilə Nəkisanın yarışmasında onların oxuduqları müğamların ardıcılığını göstərməşdi. Rast (Nəkisa), İraq (Bərbəd), Novruz (Nəkisa), İsfahanək (Bərbəd), Hasar (Nəkisa), Üşsaq (Bərbəd), Rahavi (Nəkisa), Zirəfkənd (Bərbəd). Ümumiyyətlə, Nizami dövründə ən çox yayılmış janr müğam idi. Müğamların şeir əsasını isə qəzəllər təşkil edirdi. Müğamlardan başqa o dövrədə çox yayılıb ifa olunan janr həm də mahni idi. Nizami Bərbədin oxuduğu 30 mahnının adını verir, ümumiyyətlə isə, şair onun oxuduğu mahnıların sayının 100 olduğunu qeyd edir. Nizaminin “Xəmsə”sini illüstrə edən miniatürlərdə Xosrov Pərviz ov vaxtı təsvir olunur. Arxada at üstündə Fitnənin cəng alətində çaldığı göstərilir. Ovu həmişə musiqi müşayiət edirdi, hətta ov orkestrlərinin mövcudluğunu məlumundur.

Nizami dövründə Azərbaycan musiqisində əsas 12 və 24 əlavə məqam artıq məlum idi, bunlar da müsəlman Şərqiñin ümumi məqam sistemini daxil idi.

“Xəmsə”da Nizami o dövrün musiqi alətləri haqqında geniş məlumat verir. 30-a yaxın musiqi alətinin adını çəkir, bunlar simli, nəfəslə və zərb alətləri idi. Bütün bu məlumatlar bir daha onu göstərir ki, Nizami dövründə Azərbaycan musiqi mədəniyyətinin xüsusilə də ifaçılığının səviyyəsi yüksək idi.

XIII-XV əsrlərdə Yaxın və Orta Şərqiñ musiqi-nəzəri fikrinin və ifaçılıq sənətinin inkişafı Azərbaycanın iki böyük alimi və musiqicisi Səfiyəddin Əbdülmömin ibn Yusif ibn Faxir əl-Urməvinin (1217-1294) və Əbdülqadir bin Qeybi əl-Hafiz əl-Marağainin (1353-1435) adları ilə bağlıdır. Səfiyəddin Urməvi böyük musiqişünas alim, “Sistemçilik məktəbi”nin banisi, əbcəd hərfəri ilə melodiya nümunələrini risalələrində həkk etmiş bəstəkar, şair, yeni alətlərin ixtiraçısı, gözəl xəttat, həm də mahir ifaçı olmuşdu. Xəttatlıqla bərabər Səfiyəddin Urməvi musiqiye böyük maraq göstərirdi və ud alətində gözəl çalırdı. Səfiyəddinin ud alətində böyük məharəti, yüksək ifaçılıq qabiliyyəti sənətkar haqqında bir sıra əfsanəvi hekayələrin yaranmasına səbəb olmuşdur.

Məsələn, hekayələrin birində deyilir ki, şərtə görə qırx gün susuz saxlanmış bir dəvəni bulaq başına getirirlər, elə bu zaman Səfiyəddin ud çalmağa başlayır. Su üstünə yüyürən dəvə udun səsinə ayaq saxlayır, nəğmə bitəndən sonra yenə su içməyə üz qoyur. Səfiyəddin yenə udun qüdrəti ilə dəvəni yolundan eləyir. Bu hadisə üçüncü dəfə təkrar olunduqda dəvənin gözlərindən iri yaşlar axır. Qeyd edək ki, bu rəvayət orta əsrin müxtəlif kitablarında, hətta XVIII əsrin anonim “Ədvar”ında (“Kola”da) da verilmişdir. “Məcmu-məxtut” adlı kitabda isə Səfiyəddinin musiqi məharətinə dair belə maraqlı faktlar vardır. Əsərdə oxuyuruq: “Sözsüz ki, Səfiyəddin musiqi sənətində kamala yetmişdir. O, nəğmə qoşub mahni bəstələməkdə, muğam çalmaqdə, yeni nəzəri mülahizələr söyləməkdə fövqəladə qüdrətə malik bir şəxsiyyətdir. O, musiqi işarələrini (notu) ortaya çıxaran ilk alimdir... O, ud çalmaqdə zamanında əvəzsizdir”. XIV əsrin başlangıcında yaşayan bir ədib Səfiyəddinin məclisində iştirak edib hadisəni müşahida edənlərdən biri ilə danışmışdır. Müşahidəçi demişdir: “Bir gün ruzigarın əllaməsi, hünər və sənətin atası ustad Səfiyəddin Əbdülmöminin hüzurunda Bağdadın bağlarının birində imiş. Ustad ud çalırmış. Musiqinin gözəl sədasi yaxınlıqda pərvaz edən bülbüllü cəlb edir. Bülbül səsə gəlir. Uçub qarşidakı budaga qonur. Sonra daha da yaxınlaşıb musiqi dinləyənlərin yanına gəlir. Nəhayət, sevincindən coşub qanad çalmağa başlayır, udun səsinə səs verir, axırda o qədər şeyda olur ki, gəlib adamların arasında ötür, oxuyur”.

“Fəvatül vəfiyat” adlı kitabda isə Səfiyəddinin bəstəkarlığı haqda belə bir məlumat verilmişdir: “Bir gün Müstəsimbillah sarayının ən məşhur xanəndəsi Lihaz, xəlifənin hüzurundakı təntənəli məclisdə çox gözəl bir mahni oxudu və məclis əhlini heyran qoydu. Xəlifə ondan mahnının kim tərəfindən bəstələndiyini soruşanda, müğənni “Ustadım Səfiyəddinindir” - deyə cavab verdi. Bu hadisə bəstəkarın nüfuzunu daha da artırdı.

Səfiyəddinin bəstələdiyi musiqi əsərləri həm müəllifin ifasında, həm də dövrünün musiqiçiləri tərəfindən ifa olunub bütün

Şərqə yayılırdı.¹ Təəssüflər olsun ki, bu günə qədər bəstəkarın yalnız bir neçə melodiyası qalmışdır. Sənətkarın gənc nəslin peşəkarlığının artmasında da böyük zəhməti olmuşdur. Onun məktəbini bitirən tələbələr sonralar bütün Şərqdə tanınmış musiqiçilər idilər. Bu barədə onun məktəbinin davamçısı olan Xoca Əbdüldülqadir Marağai “Məqasid əl-əlhan” risaləsində belə yazır: “Müstəsim zamanın ən böyük alımlarından biri olan Əbdülmömin Səfiyəddin Urməvi bir çox görkəmli şəxsiyyətlərin müəlliimi olmuşdur. Şərqiñ məşhur musiqişünasları Şəmsəddin Söhrəvərdi, Əli Sitayı, Həsən Zamir və Hüsaməddin Qutluq Buğa onun yetirmələrindəndir”.²

Ud alətində mahir ifaçı olan Səfiyəddin bu aləti təkmilləşdirmiş və zənginləşdirmişdi. Səfiyəddin iki gözəl musiqi alətinin də ixtiraçısı olmuşdur. Onlardan biri “Əlnüzhət” və ya “Nüzhə” (Əyləncə) adlanan qanuna bənzər musiqi alətidir, ikincisi isə “Əlmüğənnə” və ya “Muğni” (Sövt verən) adlanan qövsi uddur.

Urməvi özü “Nüzhə” musiqi alətinin yaranmasını belə şərh edirdi: “Mən adamların musiqi alətinin kamilləşməsinə meyil etdiklərini gördüm. Məsələn, simlərin çoxluğuna görə cəngi uddan üstün tutduqlarını müşahida etdim. Mən də onlar üçün “Nüzhə” adlandırdığım qəribə bir musiqi aləti ixtira etdim”. “Müğənni” və ya “Muğni” adlanan, uda oxşar bir dirsək uzunluğunda, çoxlu simləri olan musiqi aləti idi. Urməvi bu aləti İsfahan şəhərində olduğu vaxt icad etmişdir.


XIV-XV əsrlərdə Yaxın və Orta Şərqiñ musiqisində parlayan böyük bəstəkar, musiqişünas, şair, bir sıra xətlərə sahib kalliqraf, gözəl səsə malik və müxtəlif alətlərdə çalan ifaçı Əbdüldülqadir Marağai olmuşdur. Marağainin istedadlı musiqiçi kimi şöhrəti hələ gənc ikən bütün Azərbaycana və onun hüdudlarında

¹ Bu faktlar Səfiyəddin Urməvi haqqında bir çox mənbələrdə verilir. Bax: Hüseyin Əli Məhfuzun “Kitabül-ədvar”a yazdığı müqaddiməyə.-Bağdad, 1961, səh. 3.

² Marağai Ə.Məqasid əl-əlhan.-Tehran, 1965, səh.8.

dan çox uzaqlara yayılmışdı. Əbdülfəqadir 4 yaşında ikən atası ona Quran oxumağı öyrətmış, artıq 8 yaşında isə o, Quranı böyük məharətlə oxuyaraq hamını heyran etmişdi. Əbdülfəqadir adına əlavə olunan hörmətli “Xoca” adını da çox tez qazanmışdı. Teymurilərin məşhur tarixçisi Xandəmir yazır ki, həm musiqi icrasında, həm elmi ədvarda, yəni musiqi elmində heç kimin Əbdülfəqadırkı müqayisə edilməsi mümkün deyildi.

Əbdülfəqadir Marağai həyatının maraqlı səhifələrindən biri olan və onunla bağlı bir çox mənbələrdə, kitablarda gətirilən, bəstəkarın özünün də bunu elmi əsərlərində nəql etdiyi məşhur hadisəni göstərir. Ramazan ayının girdiyi gecə (28 şaban, yəni 1377-ci il yanvarın 11-də) Təbriz sarayında Sultan Hüseynin yanında bir elm və sənət məclisi qurulmuşdu. Bu məclisdə məşhur sənət adamları, şairlər, musiqiçilər iştirak edirdilər. Bunlardan Cəlaləddin Fəzlullahül Übəydi (Əbdülfəqadirin dediyinə görə, o Səfiyəddinin “Kitabü'l-ədvar”ına və “Risaleyi-Şərəfiyyə”sinə şərhlər yazmışdı), Şeyx Küçəc Təbrizi, Əmir Şəmsəddin Zəkəriyyə, Xoca Raziyəddin Rizvan şah, Səlman Savəci və başqalarını göstərmək olar. Söhbət en çətin forma olan “Növbəti-Mürəttəb”dən gedirdi. Bu formada ayda bir əsərin yazılışının belə çətinliyi və bəstəkardan böyük hünər tələb olunduğu söylənilir. Lakin bu məclisdə iştirak edən Əbdülfəqadir Marağai buna cavab olaraq hər gün bir “Növbəti mürəttəb” yaza bildiyini bəyan etmişdi və sabahı günü ramazan ayının hər günü bu formada bir əsər bəstələyib oxuya biləcəyini bildirmişdi. Bu xəbər hamını çox çəşdirmişdi, lakin Sultan Hüseyn bunu qəbul edərək, heyət (jüri) təşkil etmiş və onun başında Əbdülfəqadırın öncə gələn böyük bəstəkar Xoca Raziyəddini təyin etmişdi (qeyd edək ki, Xoca Raziyəddin Əbdülfəqadirin müəllimi, sonralar isə onun kürəkəni olmuşdu).



Səfiyəddin Urməvi (1217-1294)

Raziyəddin Rizvanşah ibn Zəki ət-Təbrizi həm də belə sərt şərt qoymuşdu ki, yazılıcaq əsərlərin müğamları, ritmi və şeirləri müəllifə bircə gün əvvəl verilsin. Amma bu cür sərt şərtlər çərçivəsində yazılıcaq əsərlər bitirildikdə müəllifə yüz min dinarlıq mükafat veriləcəkdir. Əsərlərin sözləri isə məclisdə olan məşhur şairlərdən Əmir Zəkəriyyə, Cəlaləddin Übəydi, Şeyxüllislam Küçəc, Xoca Səlman Savəci tərəfindən seçiləcəkdi. Müğamlar və üsullar da bir gün əvvəldən bəstəkara veriləcəkdi. Beləliklə, hörmətli heyətin başçılığı ilə Sultan Hüseynin sarayında keçirilən maraqlı və tarixdə qalacaq qeyri-adi ramazan müsabiqəsi işinə başlamışdı.

30-cu gecə Əbdülməqadirin parlaq qələbəsindən sonra Sultan Hüseyin yüz min dinarlıq mükafatı, Rizvan şah isə evlənmək üçün öz qızını Əbdülməqadir Marağainin evinə göndərmişdi. Bu hadisə, bu mükafat Əbdülməqadir Marağainin həm bəstəkar və həm də ifaçı kimi şöhrətini daha da artırılmışdı.

Əbdülməqadir Marağainin hayatındə digər qeyri-adi hadisə onun Teymurilər tərəfindən ölümə məhkum edildiyi zaman, Teymurun hüzuruna göndərildiyi vaxt onun fövqəladə məharətlə Qurandan ayə oxuması olmuşdu. Teymur onun oxumağına heyran olaraq musiqicini əfv etmiş və onun haqqında yazılı surətdə təriflə dolu fərman imzalamışdır. Əbdülməqadirin ifaçılıq sənətini yüksək qiymətləndirən ingilis alimi Corc Farmer onu “öz dövrünün məşhur virtuozu” adlandırmışdır.

Corc Farmer həm də demişdir ki, “Əbdülməqadir Marağai orta əsr Şərqi musiqi elminin son klassikidir”. Əbdülməqadir Marağai-dən sonra yaranmış Şərqi musiqisi haqqında elmi əsərlər, risalələr Marağainin yaratdığı risalələrin elmi səviyyəsi, xüsusiilə də orta əsr Şərqi “Sistemçilik məktəbi”nin banisi, ustad Səfiyəddin Urməvinin risalələri səviyyəsində olmamışdır. Bu qüdrətli alimlərin risalələri onlardan sonra gələn Şərqi musiqi elminin heç bir alimi tərəfindən üstələnməmiş şedevrlər kimi qalmışdır.

Bu alimlərdən sonra yaranmış risalələrdə Şərqi musiqi nəzəriyyəsinin əsasını təşkil edən bir çox mürəkkəb nəzəri problemlər artıq qoyulmamış və əgər qismən qoyulmuşsa da, müxtəlif variantlarda əvvəlkilərin təkrarı olmuşdur. Bu risalələrin əsas dəyəri isə onların praktiki əhəmiyyətində idi. Biz orta əsr musiqi elminə qlobal şəkildə nəzər salsaq, deyə bilərik ki, o mürəkkəbdən sadəyə doğru, mürəkkəb nəzəri problemlərdən ümumi praktiki məsələlərin həlli istiqamətində yönəldilib inkişaf etmişdir. Bu risalələrdə musiqinin əhəmiyyəti və onun (12 müğamin) yaranması haqqında rəvayətlər, musiqinin şəfaverici xüsusiyyətləri, hansı müğamin nə vaxt ifa edilməsi, hansı müğamin hansı xəstəlik vaxtı çalınması və musiqinin Zodiak bürcləri ilə əlaqəsi haqqında Pifaqorcu alimlərin nəzəriyyəsi və bu kimi məsələlər geniş şərh edilmişdir.

XV əsrin əsərləri arasında xüsusi əhəmiyyət kəsb edən risalələrdən biri də Əbdülməmin Səfiyəddinin fars dilində yazdığı “Behcətül-ruh”, yəni “Ruhun şadlığı” və ya “Ruhu şad edən” risaləsidir ki, C.Farmer və Rabino de Borgame tərəfindən ingilis dilinə tərcümə edilib, 1943-cü ildə Qahirədə nəşr edilmişdir. 1970-ci ildə isə İran alimləri onu fars dilində Tehranda çap etdirmişlər.



Əbdülməqadir Marağai (1353-1435)

Biz bu risaləni orada qaldırılan aşağıdakı məsələ ilə əlaqədar misal götirmek istərdik. "Behcatül-ruh" risaləsinin müəllifi əsərində musiqiçilərin müxtəlif məclislərdə özlərinin "rəftarı və əxlaqi" haqqında aşağıdakı 12 məsləhəti tövsiyə etmişdir:

Ən əvvəl, bu elmin sahibi hər nə qədər camaata yad olub biganə otursa və gözə az görünsə, izzəti o qədər artıq olar.

İkinci - fakir paltarlar geyinməyə çox çalışın.

Üçüncü - soyuq məcazlı xörəklərdən çəkinsin.

Dördüncü - hər gün daşlardan götürüb, bir neçə addım yolu piyada getsin.

Beşinci - qadınlarla yaxınlığı qayda ilə etsin.

Altıncı - gün doğmadan əvvəl yüksək imarətlər, yaxud dağ yamaclarına çıxmaga məşq etsin və məşq zamanı Yaqub və İshaq və Hayyə alə-s-saləf sözlərini hər gün təxminən yüz iyirmi dəfə uca səslə oxusun.

Yedinci - ciy süd və zeytun yağı yesin, onlardan özünü gözləməsin, ta bu vasitə ilə onun səsi saflaşmış bir halda qalsın.

Səkkizinci - çatın və asan təsniflərdən hər gün oxusun, yadda saxlasın və şagirdlərinə dəxi öyrətsin.

Doqquzuncu - öz səsini gizləməsin ki, ta həncərəsində qalan xilti dışarı çıxsın.

Müəyyən bir ahəngi əvvəlcədən nəzərdə tutmasa, nəgməyə başlamasın.

Onuncu - məclisdə oxumağa çox meyil etməsin, elə etsin ki, məclis əqli ondan təngə gəlməsin.

On birinci - padşahlar, dünya əhlinin məclislərində, beytüllüft və xarabatda iştirak etsin. O məclislərdə məkrüh və xəbis şeyləri elə orada yadından çıxarsın, gördükleri haqqında özgələrin məclisində danışmasın ki, ta dostların ədavətinə səbəb olsun.

On ikinci - ciddi olsun, qaba sözlərdən və şit zarafatlardan uzaq olsun.

Qeyd edək ki, musiqiçilərin təcrübəsində böyük əhəmiyyət kəsb edən bu məsləhət və nəsihatlərə biz bir sıra risalələrdə rast

gəlmişdik. Bu nəsihatlər hələ XI əsrda yazılan "Qabusnamə"də Key Kavusun verdiyi məsləhətləri xatırladır. Əbdülfərid Mərcəgənin risalələrində də bu mövzuya xüsusi yer verilmişdir.

Bu məsləhətlər M.M.Nəvvabın gənclərə verdiyi öyünd-nəsihatlərlə də həməhəng səsləşir!

XIX əsrden başlayaraq Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunurdu. Belə ki, Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun və Mir Möhsün Nəvvabın, Bakıda isə Məşədi Məlik Mənsurovun məclisləri Azərbaycanın muğam sənətinin inkişafında önemli rol oynamışlar.

Şuşada birinci musiqi məclisi Şərq musiqisinin bilicisi Xarrat Qulu (1823-1883) tərəfindən təşkil edilmişdi. Xarrat Qulu-dan sonra 80-ci illərdə Şuşada "Məclisi-fəramuşan" (Unudulmuşların məclisi) və "Musiqiçilər" məclisi yaranır ki, onların rəhbəri Azərbaycanın XIX əsrinin mütrəqqi xadimi, alimi, şairi, musiqişunası, rəssamı Mir Möhsün Nəvvab (1833-1918) idi. Nəvvab Şuşada doğulmuş, yaşayıb yaratmış və orada da vəfat etmişdi, ensiklopedik biliyə və nadir istedəda malik olan M.M.Nəvvab Azərbaycan elmini, musiqi sənətini, ədəbiyyatını xeyli zənginləşdirmişdir. Onun Hacı Hüstüylə yaratdığı "Musiqiçilər" ədəbi məclisində musiqi sənətinin estetik problemləri, xanəndələrin ifaçılığı, klassik müğamları müşayiat edən şeirlər müzakirə olunurdu. Bu cəmiyyətə öz vaxtının məşhur xanəndə və sazəndələri Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdulayev, Cabbar Qaryagdıcıoğlu, Seyid Şuşinski və b. daxil idi. Bir çox musiqiçilər özlerinin ilk təhsilini məhz bu cəmiyyətdə almışlar. Burada müzakirə olunan problemlərdən bəziləri öz əksini və sonradan inkişafını M.M.Nəvvabın "Vüzuhül-ərqam" risaləsində tapmışdır. Mir Möhsün Nəvvab musiqi sənəti haqqında "Vüzuhül-ərqam" risaləsini (Rəqəmlərin izahı) 1884-cü ildə Şuşada yazmışdır.



Mir Möhsün Nəvvab (1833-1918)

M.M.Nəvvab əsərlərinin birində fars dilində belə yazmışdır: "Nəvvab nə yazdisa, doğruluq və həqiqət üçün yazdı, öz nəfsi üçün yazmadı".

Nəvvab risaləsində ifaçılıq qaydalarına da böyük əhəmiyyət vermiş, onun estetika, akustika məsələlərini əsas şərtlərdən hesab etmişdir. Bu, həm də onu sübut edir ki, Nəvvabın dövründə Qarabağda, Şuşada yüksək səviyyəli ifaçılıq sənətinə tələbat da olduqca böyük idi.

M.M.Nəvvab risalədə yazdı ki, "dinləmə iki tərəfin (çalan-çağıran və eşidənin) görüşlərindən hasil olur. Çalanlar ifaçılığın qayda və şərtlərini bilib, işlərində mahir olsalar, onların nəqamat və ləhniyyətindən həzz və ləzzət almaq olar". Nəvvab bunun üçün bir neçə şərt irəli sürdü:

"Birinci şərt odur ki, çalan və çağıran xoşsurət və xoşsima və şirin dilə malik olsun ki, baxanların və eşidənlərin şadlığına səbəb olsun".

Burada M.M.Nəvvab böyük alim Aristotelə istinad edərək yazımışdır:

"Əgər müğənni bədsurət və çirkin olmuş olsa, lazımdır ya üzüna niqab sala və ya nazik pərdənin dalında təgənni edə: o ləzzəti ki onun ginasından təbiyyə üçün hasil olur, onun bədruy-yəliyi geri alıb, baisi nifşət olmaya".

İkinci şərt də odur ki, çalan, oxuyan və dinləyici arasında bir az məsafə olsun. Müəllif yenə də Aristotelin sözlərini misal götirərək yazılırdı: "Gərək çalan, çağıran alçaqdə ayləşsin, dinləyici isə qəlbidə. Çünkü nağmənin lətifliyinin mərkəzi yuxarı aləmdir; nəgamətin sazı və cövhəri öz mərkəzinə meyil edir".

“Vüzuhül-ərqam” risaləsində Nəvvab cədvəller də vermişdir. Risalədəki son cədvəldə (mətndə solda) şaquli istiqamətdə verilmiş iki bölgü tarın qolunu xatırladır. Şərti olaraq bu qol yeddi dərəcəyə və yeddi sövtə bölünür. Cədvəlin sol tərəfində verilmiş üfüqi xətlərlə isə müğamlar, onların hissələri, şöbələri və s. göstərilmişdir. Qırıq və dalğavari xətlərlə müğamların istiqaməti və hərəkəti, quşabənzər işarələrlə isə zəngulələr qeyd olunmuşdur (əvvəlkı cədvəlin də quruluşu bu cürdür). Biz bu cədvəli təcrübədə işlətmək, onu səsləndirmək məqsədilə görkəmlili tarzənimiz, mərhum Bəhrəm Mənsurova müraciət etmişdik. B.Mənsurov müəyyən məşqlərdən sonra yaddan çıxmış, unudulmuş müğam parçalarını bərpa edərək, bu cədvəldən bir parçanı səsləndirmişdir. İlk dəfə M.M.Nəvvabın cədvəlində alınmış fraqmənt Səmərqənddə keçirilən II Beynəlxalq musiqişünaslıq simpoziumunda mənim "Mir Möhsün Nəvvabın "Vüzuhül-ərqam risaləsi" barədə etdiyim məruzəyə illüstrasiya kimi səslənmişdir. Daha sonra isə Bakıda M.M.Nəvvabın anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya və konfranslarda və televiziyyada olan çıxışlarında çalınmışdı¹. Qeyd etmək istər

¹ Not yazısına bax: Səfərova Z. Azərbaycanın musiqi elmi.- Bakı, 2006, səh.534

dik ki, M.M.Nəvvabın cədvəldə verdiyi yolların açılması isbat edir ki, müəllif bu yolları yalnız elmi cəhətdən öyrənib mənim-səməmiş, o, həmçinin bunları özü də təcrübədə ifa etmişdir. Hər halda Bəhrəm Mənsurovun özü bu fikirdə idi. Bəhrəm müəllim M.M.Nəvvabın cədvəli üzrə indi unudulmuş və az ifa olunan Azərbaycan, Şah Xətayı kimi muğamları səsləndirmişdir. Bizim təqdim etdiyimiz Nəvvabın cədvəli üzrə bu muğam yolunu Bəhrəm müəllim aşağıdakı kimi çalırdı: Çahargah, Novruz-tərkib, Hicazi, Azərbaycan, Şah Xətayı, Dilkəş. M.M.Nəvvabın "Vüzu-hül-ərqam" risaləsi yalnız Azərbaycanın deyil, ümumən Yaxın və Orta Şərqi xalqlarının muğam sənətinin və ifaçılığının vacib məsələlərini araşdırın əsər kimi musiqi tarixinə daxil olmuşdur. Şuşada M.M.Nəvvabın musiqi məclisindən sonra Molla İbrahimin musiqi məktəbi fəaliyyət göstərmişdir. Bir çox musiqiçilər, o cümlədən Bülbül də ilk təhsilini bu məktəbdə almışdır.



Şuşa. Cıdır düzünün atayında Mir Möhsün Nəvvabın qəbri

Mir Möhsün Nəvvabın "Məclisi-fəramuşan" (Unudulmuşlarin məclisi) və "Musiqiçilər" məclisilə bərabər Şirvan məhəlləsində xanəndəlik sənətinin inkişafında Mahmud ağa Əhməd ağa oğlunun (1826-1896) və onun musiqi məclisinin böyük xidməti olmuşdur. Mahmud ağa özü pəsədnəzər, gözəl oxuyar və həm də tarçaları, alicənablığı, əliaçıqlığı ilə seçilərdi. O, dövrün məşhur xanəndə və sazəndələrindən Hacı Hüsnü, Məşədi İslə, Əbdülbəy Zülalov (Bülbülcan), Səttar (Ərdəbilli), Sadıqcan, Cabbar Qarayagdioglu onun evinin qonağı və məclislərinin bəzəyi, iştirakçısı və ifaçısı olmuşdur.

Mahmud ağa gənc xanəndələr arasında yarış təşkil edər və qalibləri hədiyyələrlə mükafatlandırırdı. Ona görə onun məclislərinin şöhrəti çox yayılmışdı, hər kəs – oxuyan, oynayan, çalan öz məharətini Mahmud ağaya göstərməyə çalışardı. O dövrə Şamaxiya Tiflisdən, İrandan, Qarabağ və həmçinin xaricdən də yazıçılar, səyyahlar, rəssamlar qonaq gələrdi. Məsələn, məşhur fransız yazıçısı Aleksandr Duma Qaqfaz soyahəti vaxtı Mahmud ağanın qonağı olmuşdur. O, Qaqfaz haqqında təessüratında belə yazırırdı. "Biz Şərqi qaydasında sahmana salınmış salona daxil olduq. Buradakı sadə, yaraşıqlı avadanlığı sözlə ifadə etmək çətinidir. Bütün qonaqlar üstüna zərif örtük salınmış qızılı rəngə çalan döşəklər üzərində ayləşmişdilər. Bu da otağa xüsusi gözəllik verirdi. Böyük pəncərə qarşısında üç rəqqasə və beş musiqiçi oturmuşdu. Musiqi sədaları yüksəldi. Üç dəmir haça üzərində qurulmuş təbil nəhəng bir yumurtanı xatırladırı. Bizim fleytaya oxşayan tütəyin, mandolinanı xatırladan tarın, nəhayət, qonquriya oxşayan dəmir dayaqlı kamançanın şəh sədaları bir-birinə qarışdı. Səsler çox yüksək və qarışıq olsa da olduqca orijinal idi..."¹

Mahmud ağanın evində keçən həmin bu axşamı məşhur rus səyyahı və etnoqrafi İ.Yevlaxov da xatırlayır, yazar ki, Monte Kristonun müəllifi ilə onu heyran edən evin dəbdəbəsi və gözəlliyi haqqında xeyli söhbət etdik".²

¹ Дюма А. Кафказ. Путешествие.- Тифлис, 1861, стр. 337.

² Евлахов И. Новое обозрение. – 1887, №1060.

Mahmud ağanın məşhur qonaqlarından biri də rus rəssamı knyaz Qaqrın olmuşdur. O, Peterburq Rəssamlıq Akademiyasının prezidenti idi. Onu Mahmud ağanın məclisində xüsusilə məftun edən Şamaxı rəqqasələrinin rəqsi olmuşdu. Onun bu məftunluğu nəticəsində rəssamın məşhur "Şamaxı rəqqasəleri" tablosu yaranmışdır. Bu tabloda Qaqrın Şamaxı rəqqasələrinin adlarını da sira ilə vermişdir: Nisə, Sona, Rəna, Səkinə, Hikmət və Məleykə.

Mahmud ağa tək muğam sənətinin inkişafına deyil, həm də Şamaxı şəhərinin ümumi abadlaşmasına və maariflənməsinə çox kömək etmişdir. Onun bu fəaliyyəti Mir Möhsün Nəvvabın Şuşa şəhərinin maarifçilik fəaliyyətində gördüyü və apardığı işlərlə müqayisə edile bilər.

Mahmud ağanın ən çox sevdiyi xanəndələri Hacı Hüsnü, Səttar, Cabbar Qaryagdioğlu və tarzən Sadıqcan idi. Onlar ayalarla Mahmud ağanın qonağı olaraq Şirvanın müxtəlif şənliklərində və müsabiqələrində iştirak edirdilər.

Azərbaycanda muğam sənətinin, xüsusilə də xanəndəlik sənətinin inkişafında Şuşa və Şamaxı məclisləri ilə bərabər Bakı məclislərinin də xidməti şübhəsizdir. Bakı musiqi məclisinə rəhbərlik edən Məşədi Məlik Mənsurov (1838-1909) görkəmlı tarzən Mənsur Mənsurovun atası idi. Əlbəttə ki, Məşədi Məlikin musiqi məclisi Şuşa və Şamaxı məclisləri kimi müntəzəm deyildi və bu məclis əsasən Qarabağdan, İrandan, Tiflisdən dəvət olunmuş məşhur musiqiçilərin hesabına fəaliyyət göstərirdi. Hacı Hüsnü, Əbdülbəyi Zülalov (Bülbülcan), Məşədi Zeynal, Sadıqcan kimi musiqiçilərin dəstələri hesabına musiqi məclisləri keçirilərdi, yerli musiqiçilər də oraya dəvət olunardılar. Musiqi məclislərində ifaçılıq sənəti haqqında, muğamın düzgün oxunması, onun şöbə, guşə və hissələri barəsində ciddi söhbətlər, müzakirələr gedərdi. Məşədi Məlikin ən yaxın dostu, böyük tarzən Sadıqcan idi. Onun özü və oğlanları Mirzə Mənsur və Məşədi Süleyman tarda çalmağı Sadıqcanın öyrənmişdilər. Bakı musiqi məclislərinin daimi iştirakçıları Seyid Mirbabayev, Ağa Kərim Salik, Ağa Səidoğlu Ağababa, Mirzə Fərəc, Mərdi Canibayov və bir çoxları olmuşlar.

Cabbar Qaryagdioğlu Ağa Səidoğlunun həm səsdə, həm də savadda o birilərindən üstün olduğunu qeyd etmişdir. Məşədi Məlikin musiqi məclisləri Bakının İçərişəhərində yerləşən Mənsurovlar evinin geniş və işıqlı salonunda keçirilirdi. Öz dövrünün istedadlı və mədəni şəxslərindən biri olan Məşədi Məlikin təşkil etdiyi musiqi məclisi Bakı musiqiçilərinin bütöv bir nəslinin yetişib tərbiyələnməsində mühüm rol oynamışdır. Onun oğulları da Mirzə Mənsur və Məşədi Süleyman bu nəslə aid olaraq milli irlərin qorunub təbliğ olunması ilə fəal məşğul olmuşlar.

Xarrat Qulu məktəbinin yetişdirməsi, Qafqazda, Yaxın və Orta Şərqdə məşhur olan xanəndə Hacı Hüsnün (1830-1898) muğam sənətinin inkişafında müstəsna rolü olmuşdur. Hacı Hüsnü haqqında Cabbar Qaryagdioğlu xatırılarda belə yazdı:

"Hacı Hüsnün səsi elə qüvvətli, elə cazibəli idi ki, hər bir muğamı oxuyanda tarın bütün pərdələrini gəzib son pərdədən bir qədər də zilə qalxardı". O, "Orta Mahur" oxuyanda bütün musiqiçiləri heyvətdə qoyardı... O, həmçinin "Qatar" muğamını Sadıqcanın tarda müşayıti ilə yaratmışdır. Görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminlinin yazdığına görə, Hacı Hüsnün ilk müəllimlərindən biri onun atası, Şərq musiqisinin bilicisi Mirbabə Mirabdulla oğlu olmuşdur¹.

Hacı Hüsnü bir sira muğamları təkmilləşdirmiş, bəzilərinin isə yaradıcısı olmuşdur. Məsələn, o, "Kürdü" muğamını "Şahnaz"la birləşdirərək "Kürdü-Şahnaz" muğamını yaratmışdır. O, həmçinin "Rast", "Şur", "Mahur" muğamlarına yeni xallar, gusələr əlavə etmiş, onları yeni şəkildə oxumuşdur. 1883-cü ildə müəllimi Xarrat Qulunun ölümündən sonra o, Qarabağ xanəndələrini ətrafına toplayıb "Xanəndələr məclisi" təşkil etmişdir. 1880-ci ildə Hacı Hüsnü Nəsrəddin şahın oğlunun toyuna – İrana dəvət olunur. Onun gözəl səsi, ifası və Sadıqcanın tarda müşayiəti hamını heyran edir.

¹ Çəmənzəminli Y.V. Bir cavanın dəftəri.-Bakı, 1966, səh. 84.



*Xanəndə Hacı Hüsnü öz dəstəsilə:
Tarzən Sadıqcan, kamançaçı Bağdagül oğlu Ata (Təbriz, 1880-ci il).*

Toyun sonunda şah tərəfindən birinci mükafat Hacı Hüsnüyə verilmişdi. Hacı Hüsnün səsinin xüsusi, gözəl bir tembri var idi. O, xan qızı Natəvanın da sevimli xanəndəsi olmuşdur.

Hacı Hüsnü Azərbaycan müğam sənətini yeni bir zirvəyə qaldırmışdır. Deyilənə görə, Hacı Hüsnü tarzən Sadıqcanla "İsa bulağı"nda çalıb-oxuyarkən onun incə səsindən ruhlanan bülbüllər gəlib çıynıñə, papağına, tarın üstünə qonar və oxuyarmışlar. Bu lap Səfiyəddin Urmavının udda fövqəladə çalğısını xatırladırdı!

Cabbar Qaryağdıcıının yazdığını görə Hacı Hüsnü ilk dəfə şuşalılar qarşısında "Xandəmirovun teatrı"nda "Xeyriyyə gecəsi"ndə Sadıqcanın müşayiətilə "Çəhargah" oxumuşdur və bundan sonra onun şöhrəti hər yerə yayılmışdır. Onu Zaqafqaziyaya, Rusiyaya, hətta bir sıra Yaxın və Orta Şəhərlərinə, müxtə-

lif şənliklərə dəvət edirlər. Lakin o, ömrünün son illərində, Ərzəbistan səyahətindən qayıtdıqdan sonra, mollaların təzyiqi altında olaraq daha toy şənliklərində oxumur, yalnız Gövhər ağanın məscidində minacət verməklə kifayətlənmışdır.

Cəlil bəy Bağdadbəyov xatırılarda yazdığı kimi: "Qış mövşümü, yuxunun şirin olmasına baxmayaraq, Hacı Hüsnü oxuyarkən uzaq məhəllələrdən yüzlərə adam gəlib bu cazibəli səsə qulaq asardılar. Hacı Hüsnün uzun nəfəsi olmaqla bərabər, zenguləsinin misli-bərabəri yox idi".¹

O, ömrünün son illərini yoxsulluqla keçirmiştir.

Doğrudur, Hacı Hüsnü Xarrat qulu məktəbinin yetişdirməsi idi, lakin Xarrat Quludan əvvəl Qarabağda məşhur olan bir çox müğam sənətkarları var idi. Onların da Hacı Hüsnün kamil bir xanəndə kimi yetişməsində şübhəsiz əhəmiyyətli rolü olmuşdur. Məsələn, onlardan Şahsənəm oğlu Yusif, Mirzə Hüseyn, Qaraca Əsəd, Mirzə İsmayıł, tarçalan Əli Əsgər (o, Sadıqcanın müəllimi olub), kamança çalan Qaraçı Hacıbəy və başqalarını göstərmək olar.

Azərbaycanın müğam ifaçılıq sənətinin inkişafında misilsiz rolü olan digər böyük sənətkar tarzən Mirzə Sadıq Əsəd oğlu (1846-1902) olmuşdur. 18 yaşına qədər Mirzə Sadığın gözəl səsi olmuş və o, Xarrat Qulunun məktəbində təhsil almışdır. 18 yaşından sonra onun səsi batmış və Mirzə Sadıq bir sira alətlərdə – tütükda, neydə, kamançada və sonra tarda çalmağa başlamışdır. Onun tar müəllimi Əli Əsgər olmuşdu. Sadığın fitri istedadı ona sənətdə böyük uğurlar qazandırır. O təkcə Azərbaycanda deyil, Zaqqafqaziyanın bir çox şəhərlərdə, o cümlədən İranda və Türkiyədə də məşhur olur. İran şahzadəsinin toyundan gözəl ifasına görə Nəsrəddin şah onu "Şiri-Xursid" qızıl medalı ilə təltif etmişdir.

Zaqafqaziya xalqları arasında qazandığı şöhrət və məhəbbətin ifadəsi olaraq adının sonuna "can" əlavə edilmişdir. O, musi-

¹ Bağdadbəyov C. Qarabağ xanəndəleri haqqında xatırə. – AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun arxiv, qov. №149.

qi tarixinə məhz bu təxəllüsə daxil olmuşdur. Əfrasiyab Bədəlbəyli Sadıqcanın müğamatə gətirdiyi novatorluğunu yüksək qiymətləndirmişdir. O belə yazırıdı: “Ögər müğamatın ifası sahəsində tarın musiqi alətləri içərisində birinci yer tutduğunu nəzərə alsaq, Mirzə Sadığın kəşf etdiyi yeniliklərin, nəticə etibarilə Azərbaycan musiqisi tarixində böyük bir dönüş yaratdığını təsdiq etmiş olarıq. Demək olar ki, Mirzə Sadığdan başlayaraq Azərbaycan müğamatının mahiyyəti, onun ifadə vasitələri, təsir qüvvəsi və müğamatı ifa etmək üslubu yeni bir pilləyə qalxmış oldu. Mirzə Sadıq Azərbaycan musiqisi tarixində yeni bir səhifə açdı”¹.

Sadiqcan əsl novator sənətkar kimi tarın üzərində geniş təkmilləşdirmə işləri aparmışdır. Əvvəller tarı diz üstündə qoyub əylərək çalırdılar. Sadiqcan ilk dəfə onu sinə üzərində əlində tutaraq çalmağa başlamışdır. Tarın əvvəller 5 simi olmuşdu. Sadıqcan tara altı sim də əlavə edib onun sayını 11-ə çatdırılmışdır. Sonra o, tarın qolunda bir çox artıq pərdələri atıb 17 pərdə saxlamışdı. O, həmçinin kəlləyə yaxın yerdə əlavə pərdə bağlamış və “lal barmaq” üslubunu da icad etmişdi. Tarın səslənməsini, rezonansını artırmaq məqsədi ilə sarı simdən bir oktava aşağı bəm səslənən bir qalın sarı sim də artırılmışdı. Yenə tarın səsini gücləndirmək üçün birinci qoşa ağ simin və qoşa sarı simin hərəsindən bir oktava yuxarı zil səslənən iki cüt cinğənə simi əlavə etmişdi. Sadıqcanı tamamilə haqlı olaraq “tarın atası” hesab edirlər. Onun tar sahəsində irəli sürdüyü bütün bu yeniliklər tarzənlər tərəfindən məmənuniyyətlə qəbul olundu.

Məşhur türk musiqişünası Rauf Yektabəy də Sadığın sənəkarlığını yüksək qiymətləndirərək yazırıdı ki, tarzənlilikdə dahi olan Sadıq 5 simli tara 6 sim əlavə edib onu zənginləşdirmişdir. O, Sadığın dövrünün məşhur xanəndələri ilə müqayisə edib onu daha üstün tutmuşdur. “Tarzən Sadığdan sonra Qafqazda Hacı Hüstü, Məşədi İsi, Yusif Həsəncə, Dəli İsmayıł, Həsim və Əb-

dülbağı adlı xanəndələr şöhrət qazanmışlarsa da, lakin bunların heç biri Sadıq dərəcəsinə çatmamışlar”¹.

Sadiqcan Azərbaycan müğamının özüne də bir sıra yeniliklər gətirmiştir. Məsələn, “Segah” müğamını inkişaf etdirərək tarın qoluna “Zabul” pərdəsini artırmış, “Mirzə Hüseyn Segahı”na “Mahur” müğamının pərdələrini əlavə etmiş, təkmilləşdirib zənginləşdirmiştir.

Sadiqcan 90-cı illərdə Şuşada dövrünün məşhur oxuyub çalanları bir araya toplayaraq ansambl yaratmışdır. Bu ansambl Xurşudbanu Natəvanın məclislərində, Tiflis və İrəvanın məclislərində dəfələrlə çıxış etmişdir.

Azərbaycanın məşhur tarzənləri Məşədi Zeynal, Mərdi Canibəyov, Malibəyli Həmid, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Pirimov və bir çoxları Sadiqcan məktəbinin yetişdirmələri və davamçıları olmuşlar.

Məşhur Qarabağ xanəndəsi Məşədi İsi də Xarrat Qulunun məktəbində oxumuş, ustad xanəndə kimi yetişmişdir. Doğrudur, onun çox zil səsi olmamışdır, lakin “Rast”, “Humayun”, “Mahur” dəstəgahını xüsusi gözəlliklə ifa edərdi. Cabbar Qaryagdıcıoğlu onun haqqında belə yazırıdı:

“...Şuşa şəhərində, bütün Qafqazda məşhur olan Xarrat Qulunun şagirdlərindən xanəndə Məşədi İsi “Mahur” dəstəgahını çox təntənə ilə oxuyardı. Özü də təsnifxanlığda və qaval çalmaqdə birinci sayılırdı”. Məşədi İsi də İran şahı Nəsrəddin tərəfindən dəfələrlə İrana dəvət edilmişdi. Şah sarayında keçirilən müsabiqələrin birində qələbə qazanaraq Məşədi İsi “Şiri-Xurşid” qızıl medallı ilə təltif edilmişdir. Deyilənə görə, dünyada ən gözəl “Osmanlı” oxuyan xanəndə idi.

Əbdülbağı Zülalov Bülbülçan (1841-1927) Şuşada Xarrat Qulunun musiqi məktəbində təhsil alıb çox tez məşhurlaşan ustad Qarabağ xanəndələrindən idi.

Cabbar Qaryagdıcıoğluun “Azərbaycan musiqisinin keçmişİ haqqında xatirələr”də Bülbülcana aid yazdıqları maraq doğurur.

¹ Bədəlbəyli Ə. Qurban Pirimov.- Bakı, 1965, səh. 18

¹ Yektabey R. Qafqazda musiqi.-İstanbul: Şəhbat, 1912, N 59, səh. 210.

O yazdı: "Xarrat Qulunun şagirdi, bütün Qafqazda məşhur olan xanəndələrdən Əbdülbağı Zülalov, "Zabul" dəstgahını çox təmtəraqla oxuyardı. "Hasar" a keçəndə elə bir səda ilə oxuyardı ki, heç bir kəs bunu bacarmazdı. Çünkü "Hasar" zəngulə istəyən nəqmədir, Əbdülbağı isə gözəl zənguləli səsə malik olduğundan bu mügamı layiqincə ifa edərdi".¹

Cabbar Qaryagdioglu özü dəfələrlə etiraf etmişdir ki, zəngulə vurmağı böyük xanəndə Əbdülbağıdan öyrənmişdir. O, "Çahargah" və "Zabul" dəstgahlarının "Hasar" və "Müxalif" şöbələrini elə çoşqun zəngulə ilə oxuyarmış ki, müsiqiçilər arasında ona "Hasar- müxalifxan" deyərmişlər.

Yenə Cabbar Qaryagdioglu'nun yazdığına görə rus çarı III Aleksandr Qafqaza səyahəti vaxtı Tiflisin ən gözəl guşası olan "Müctəhid bağ"ında onun şərəfinə təşkil edilmiş şənlikdə Bülbülcən elə Zəngulə vurub oxumuşdu ki, III Aleksandır və onun xanımını heyran qoymuşdu. Bütün Qafqaz səyahəti vaxtı Bülbülcən onun məclislerinin ifaçısı olmuşdur.

1900-cü ildə Tiflisə İran hakimi Müzəfərəddin şahın gəlməsi ilə bağlı böyük məclisə Əbdülbağı Zülalov elə məharətlə oxumuşdur ki, şah onun ifasına valeh olaraq xanəndəni "Şiri-Xurşid" qızıl medalı ilə mükafatlandırmışdır.

Şuşada məktəbi bitirdikdən sonra Əbdülbağı Zülalov tarzən Sadıqcanla Qarabağın, Şirvanın, Şəkinin, Gəncənin bir çox el şənliklərində, toylarında iştirak etmişdir. Mahmud ağanın dəvəti ilə dəfələrlə Şamaxıda çıxış etmiş, müsabiqələrdə birinci yer tutmuşdu.

Xanəndə, Natəvanın təşkil etdiyi məclislərdə, xüsusilə də 1873-cü il avqustun 18-də Şuşaya su çəkdirməsi münasibətilə təşkil olunmuş şənlikdə fəal iştirak etmişdi. 1875-ci ildən isə Əbdülbağı Zülalov Tiflis şəhərinə köçmüştür. O, Tiflisdə dəfələrlə müsiqi dəstələri yaratmış və yerli teatr tamaşalarının fasilələrində çıxış etmişdir. Onun repertuarı çox geniş və hərtərəfli

idi. O bir çox dillərdə - gürcü, erməni, kumk, fars dillərində də oxuyardı. Azərbaycanda sovet hakimiyyəti qurulduğandan sonra Bülbülcən Bakıya gəlmış və konservatoriyada müəllimlik etmişdir. Əbdülbağı Zülalov ümumxalq məhəbbəti qazanmışdır, tarzən Sadıqcan kimi, onun da adının axırına məhəbbət nişanəsi olan "can" əlavə edilmişdir.

Üzeyir Hacıbəyli məqalələrinin birində Qafqaz millətləri arasında tanınan və beynəlmiləl truppa düzəldən müsiqiçilər arasında Əbdülbağı Zülalovun da adını çəkməsidir: O yazdı: "...tarzən Sadıqların, xanəndə Əbdülbağıların adları və sədaları Qafqazın hər bir yerində məşhur olub, beynəlmiləl bir mahiyətdə ad qazanmışlar".¹

Onun şagirdlərindən Cabbar Qaryagdioglu, Məşadi Məhəmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski və bir çoxlarını göstərmək olar. Əbdülbağının qızı, nəvəsi və qardaşı uşaqları da Bülbülcən ənənələrini davam etdirmişlər. Bülbülcən Azərbaycan müsiqişinin inkişafı tarixindəki xidmətlərinə görə əmək qəhrəmanı kimi yüksək ada və şəxsi təqaüdə layiq görülmüşdür.

Xarrat Qulu məktəbinin yetişdirmələrindən, Azərbaycanın ifaçılıq sənətinin tarixində əhəmiyyətli rol oynayan Şuşa xanəndələrindən biri də Keçəcioğlu Məhəmməd (1864-1940) olmuşdur. O, "Humayun", "Mahur", "Zəminxara", "Nəvə", "Bayati-Qacar" mügamlarını xüsusi özəlliklə oxuyardı, onun oxuduğu "Leyli" təsnifi də müğam biliciləri və sevərləri arasında məşhur idi. Keçəcioğlu Məhəmməd Cabbar Qaryagdioglu ilə Füzulinin "Leyli və Məcnun" poemasından bir parçanı duet şəklində uğurla oxumuşdu. Varşavada Keçəcioğlu Məhəmməd "Rahab", "Dəşt", "Şahnaz", "Qarabağ şikəstəsi", "Xuraman" və "Axşam oldu" təsniflərini vala yazdırılmışdı.

Varşavaya gedərkən, o, bir neçə gün Moskvada qalaraq "Metropol" mehmanxanasında Cabbar Qaryagdioglu, Məşadi Məmməd Fərzəliyev və Davud Səfiyarov ilə "Şərq konsertləri"ndə iştirak etmişdir.

¹ Qaryagdioglu C. Azərbaycan müsiqişinin keçmiş haqqında xatirələr. – Hüseyin Cavidin Ev-Muzeyinin arxiv. (Əlyazma).

¹ Hacıbəyli Ü. Əsərləri. II cild, Bakı, 1965, səh. 204.

1926-cı ildə Üzeyir Hacıbəylinin dəvəti ilə konservatoriya-da müğamı tədris etmiş və gənc nəslin yetişməsinə yardım göstərmişdir.

Biz burada Mir Möhsün Nəvvabdan və Cabbar Qaryağdı- oğluandan əvvəl gələn və Azərbaycan musiqi tarixində, onun ifaçılıq sənətində, müğam sənətinin inkişafında önemli rol oynayan bir sıra ifaçılardan, xanəndələrin yaradıcılığına toxunduq, onların qısa da olsa, ifaçılıq sənətinin xasiyyətnaməsini verdik. Bizim əsas məqsədimiz isə XIX-XX əsrin görkəmli Şuşaluları, alim-musiqişünasları, şairləri, rəssamı və xanəndəsi Mir Möhsün Nəvvabın və Cabbar Qaryağdıoğlu'nun yaradıcılıq yolları haqqında danışmaq, onların Qarabağın musiqisinin inkişafında məsilsiz rollarını göstərməkdir. Bu məqsədlə kitabımızın birinci hissəsi Mir Möhsün Nəvvaba, ikincisi isə Cabbar Qaryağdıoğlu-na həsr edilir.


I HİSSƏ

Mir Möhsün Nəvvab

M.M. Nəvvabın Şuşa şəhərinin mədəni və musiqi inkişafında rolü

Nəvvab Mir Möhsün ibn Hacı Seyid Əhməd Qarabağı Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına XIX əsrin görkəmli ensiklopedisti kimi daxil olmuşdur. Çoxşaxəli istedad sahibi olan M.M.Nəvvab Azərbaycan elminin, ədəbiyyatının və sənətinin müxtəlif sahələrində dəyərli iz qoyub getmişdir. Onun zəngin və çoxşaxəli fəaliyyəti, elmi fikirləri və araşdırımları iyirmidən artıq əsərində öz əksini tapmışdır.

M.M. Nəvvab "Cəfər Cəmei Mürtəzəvi", "Kənzül-Mühən", "Bəhrul-Həzər", "Muxtarnamə", "Məzamir", "Batılı-sehr", "Beş yüz nəsihat", "Kifayətül-ətfal", "Qarabağ şairləri haqqında təzkira", "Nücumiyə", "Nurul-ənvar", 1905-1906-ci illərdə erməni-müsəlman davası, farsca və türkçə şeirlər divanı, "Kəşfəl həqiqi-məsnəvi", "Vüzuhül-ərqam" kimi əsərlərin, həm də bir çox rəsmiyyətlərin və miniatürlərin müəllifidir.



Şuşa. M.M.Nəvvabın evi

Mir Möhsün Nəvvab Ağamirzadə 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində anadan olmuşdur.

Nəvvab ilk təhsilini Şuşanın ruhani məktəbində almış, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, sonralar rus dilini də mənimsəmişdir. O, molla Abbas Sarıçəlinin mədrəsəsində oxumuş, riyaziyyat, astronomiya, kimya və digər elmlərə yiyələnmişdir. Sonralar Nəvvab təhsilini sərbəst davam etdirmiş, biliyi ni daim artırmışdır.

M.M.Nəvvab dövrünün bilikli, oxumuş və mədəni adamlarından biri idi. Doğma Şuşa şəhərinin mədəni həyatında Mir Möhsün Nəvvabın rolü olduqca böyükdür. Onun Şuşada yaratdığı "Məclisi-fəramuşan" (Unudulmuşların məclisi) və "Musiqiçilər" məclisləri yalnız Şuşanın deyil, bütün Azərbaycanın mədəni inkişafında əhəmiyyətli rol oynamışdır.

Şuşada kitabxana və qiraətxana, "üsuli-cədid" məktəblərinin açılması da M.M.Nəvvabın adı ilə bağlıdır. Onun mətbəəsində Azərbaycan şairlərinin bir çox şeirləri çap edilib yayıldı. O dövrde Şimali Azərbaycanda Bakı və Şuşadan başqa heç bir yerdə mətbəə yox idi.

Əvvəlki dini məktəblərdən fərqli olaraq M.M.Nəvvabın təşəbbüsü ilə açılmış "üsuli-cədid" məktəblərində ədəbiyyat, tarix, coğrafiya və digər fənlərdən dərs keçilirdi. O, şəxsən bu məktəblərin birində dərs deyirdi.

1903-cü ildə M.M.Nəvvab Şuşada qiraətxana açır, müxtəlif şəhərlərdən qəzet və jurnallar yazdırıldı.

M.M.Nəvvab Bakıdan "Əkinçi", Tiflisdən "Ziya" və "Kəşkül", Hindistandan isə fars dilində nəşr edilən "Həblülmətin" qəzetlərini alırdı. Qiraətxana müxtəlif illərdə "Molla Nəsrəddin", "İqbal", "Səda", "Irşad", "Şərqi-Rus" və digər jurnal və qəzetləri də alırdı.

M.M.Nəvvabın özü "Ziya", "Kəşkül" və başqa qəzetlərdə əməkdaşlıq edərək, maarif, mədəniyyət və səhiyyə məsələlərinə dair məqalələr yazdı.

M.M.Nəvvabın yaratdığı "Məclisi-fəramuşan" məclisinə Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Əyyub Bakı, Həsənəli xan Abdulla, Həsən Şahid, Mirza Xosrov və digər şairlər daxil idi. Onlar həm bir-birləri ilə, həm də 1872-ci ildə Şuşa-

da yaranmış və Xurşudbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclisinin üzvləri ilə şeirləşirdilər.

M.M.Nəvvabin özü Həsənəli xan Qarabağı, Mirzə Ələsgər Novrəs, Fatma xanım Kəmina, Məşədi Əyyub Bakı, Xəlil Abdulla, Mirzə Muxtar Kaşidi və digər şairlərlə, eləcə də Xurşudbanu Natəvanla şeirləşirdi. O, Natəvanın oğlunun ölümünü şeir yazmışdır.

"Məclisi-fəramuşan"ın üzvləri Azərbaycanın digər şəhərlərində olan məclislərlə də, o cümlədən Şamaxıdakı "Beytüs-səfa" (bu məclisə məşhur şair S.Ə.Şirvani rəhbərlik edirdi), Bakıdakı "Məcmua-şüəra" və digər məclislərlə əlaqə saxlayıb şeirləşirdilər.

Nəvvab Qarabağın yüzə qədər şairi və onların şeirləri barədə məlumat verən "Təzkireyi-Nəvvab" antologiyasının müəllifidir. Onun bu əsərdə verdiyi məlumatlar ədəbiyyatşünaslıq elmi üçün xüsusi əhəmiyyət kəsb edir. M.M.Nəvvab yazdığı dibaçelərdə, müqəddimələrdə Vaqif, Vidadi, Xurşudbanu Natəvan, Zakir və digər şairlər, habelə ilk müəllimi Abbas Saricəli barədə məlumat vermişdir.


Mir Möhsün Nəvvabın yüksək bədii zövqü var idi. Bu cəhət onun poeziyasında, antologiyasında, kitablarının bədii tərtibatında, eləcə də şəxsi evinin, işlədiyi məktəbin və mədrəsənin divarlarında, Şuşanın "Böyük məscidi"nin iki minarəsinin naxışlarının çəkilməsində özünü biruzə vermişdir. Bu minarələrdəki naxışlar Şuşanın digər minarələrindəki naxışlardan həm forması, həm də gözəl tərtibati ilə seçilirdi. Minarələrin naxışlarını M.M.Nəvvab özü işləmişdir. Mədrəsənin ikinci mərtəbəsində M.M.Nəvvabın iş otağı olmuşdur, onun da naxışlarını özü vermişdir. Məşhur musiqi və teatr xadimi C.Bağdadbayov xatirələrində həmin otağı belə təsvir etmişdir:

"Nəvvabın gündüzlər oturduğu hücrə (mənzil – Z.S.) Şuşada yuxarı məscidin həyatında ikinci mərtəbədə idi. Bu otağın iki böyük pəncərəsi vardı. Pəncərənin biri məscidin həyatına – qiblə tərəfə, digəri isə şimala – bazara tərəf baxırdı. (Əvvəllər bazar yuxarıda qapandıbında yerləşirdi – Z.S.). Hər iki pəncərənin açası gözəl gülərlə dolu idi. Otağın nəqqaşkarlığını Nəvvab özü iş-

ləmişdir. Nəvvabın mənzilinə adam nə qədər əsəbi və hırslı gəlsə idi, ilin hər fəslində açılmış güllərin qoxusu və otağın gözəlliyi onu sakitləşdirirdi".



Güllər



Teymurun portreti

M.M.Nəvvabın “Quşlar”, “Güller”, “Teymurun portreti” və digər əsərləri məşhurdur. Bu əsərlərdə rəssamın dərin müşahidə qabiliyyəti özünü göstərmişdir. Yağlı boyalı çəkilmiş bu əsərlər məzmunu, forması və rəng koloritinə görə müxtəlif olub, çox təbii və realistdir. M.M.Nəvvabın ornamentlərinin də motivləri çox rəngarəngdir. Onun əsərlərinin realizmi xalq sənətinin, eləcə də miniatür sənətin ənənələri ilə bağlıdır.



Quşlar

Azərbaycanda kitab sənətinin inkişafında M.M.Nəvvabın rolü xüsusilə böyük idi. Onun parlaq istedadı kitab tərtibatında özünü biruza vermişdir. O, bu işin ustادı idi. M.M.Nəvvab hələ gənc yaşılarından bədii tərtibat sənətinə, kitabların illüstrasiyasına aludə olmuşdur. Məsələn, 1850-ci illərdə o, Firdovsinin “Şahnamə” əsərinin çəkilən litoqrafik illüstrasiya üzərində yaradıcı iş apararaq, onları daha əlvən, baxımlı, emosional cəhətdən daha təsirli etmişdir.

M.M.Nəvvab “Bəhrül-Həzan” (1864–1865) kitabının illüstrasiyاسını vermişdir. Buradakı beş miniartürdə o, müxtəlif döyüş səhnələrini əks etmişdir. Bədii cəhətinə, rəng çalarlarına görə bu miniatürler klassik miniatürlərdən daha çox Şəki xan sarayının frizlərini xatırladır.¹

¹ Kərimov K. Mir Möhsün Nəvvabın rəsmələri // Qobustan. - 1976, №3, s. 52-54.

Miniatürlərdən başqa kitabda əlvən çəkilmiş başlıqlar, titul vərəqi, üz qabığı və s. də verilmişdir. Bu əsər M.M.Nəvvabın kitab illüstrasiyasının orijinal nümunəsidir. M.M.Nəvvabın bədii yaradıcılığının əhəmiyyəti bir də ondadır ki, onun rəsmələri XIX əsr Azərbaycan təsviri sənəti tarixinin öyrənilməsi, xüsusilə klassik miniatürün dekorativ üslubunun realist təsvir metoduna keçid dövrünün tədqiqi üçün qiymətlidir.



M.M.Nəvvabın “Kəşfül-həqiqəti-məsnəvi” kitabının üz qabığı

M.M.Nəvvabın çoxşaxəli fəaliyyətində onun astronomiya, riyaziyyat, kimya və digər elmlərə aid görüşləri də maraqlı doğurur. Səma cisimlərinin yerləşməsi, günəş sisteminin hərəkəti, güneşin batması və s. onun əsərlərində işıqlandırılmışdır. M.M.Nəvvab özüne məxsus olan iki teleskopla planetləri, ulduzları müşahidə etmiş və onların bəzilərinin modelini də düzəltmişdir. M.M.Nəvvabın “Kifayətül-ətfal” əsəri (1899) astronomiya üzrə dərslik kimi yazılmışdır. Əsərdə aydınlaşdırıcı zərli cədlər də verilmişdir.

M.M.Nəvvabin əlkimyaçıların reseptləri əsasında apardığı bir sıra təcrübələri isbat edirdi ki, iksirin vəsitsi ilə gümüşün, civənin qızılı çəvrilməsi nəzəriyyələri həqiqətə uyğun deyil və bunlara inanmaq avamlıqdır.

M.M.Nəvvabin 2.458.624 hərfdən və çoxlu sxemdən ibarət böyük həcmli “Cəfəri-came-mürtəzəvi” əsəri xüsusi lügətə bənzəyir.

“Nəsihətnamə”, “Kifayətül-ətfal”, “Nurul-ənvar” və s. kimi əsərlərində alim və pedaqoq M.M.Nəvvabın psixoloji və etik görüşləri eks edilmişdir. O, elmlərə böyük əhəmiyyət verirdi. M.M.Nəvvab qeyd edirdi ki, “Elm və hünərdən yadigar qoymaq yaxşıdır, nəinki mal və əmlakdan”. M.M.Nəvvab sözə, nitq mədəniyyətinə xüsusi əhəmiyyət verirdi. O deyirdi ki, “Söz yalnız o vaxt təsirli olur ki, yerində işlənsin. Cəvahir kimi gözəl kəlimatları bimövqə yerdə və biviquf kəslərə demə ki, biqədr və biqiyət olur”.

M.M.Nəvvab haqq, həqiqət tərəfdarı idi. O, “Güman zənni ilə heç kəsi günahkar bilib, onun təqsirinə şəhadət etmə” – deyə tövsiyyə edirdi.

Mir Möhsün Nəvvabin 1905-ci ildə yazdığı “Təvarixi-rəzm və şurişi tayafeyi-ərməniyyəti-Qafqaz ba fırqeyi müsəlmanan”, yəni “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iqtisəs tarixləri” adlı son dərəcə əhəmiyyətli, bu gün ilə səsləşən və ortaya atılmış süni Dağlıq Qarabağ probleminin tarixi köklərinin öyrənilməsi üçün qiymətli olan bu əsəri yalnız 1993-cü ildə, yəni yazıldıından 88 il sonra nəşr edilmişdir.

Bu kitabı oxuyarkən, Nəvvabin qələmə aldığı erməni-müsəlman davası ərzində ermənilərin Bakıda, İrvanda, Naxçıvanda, Təbrizdə, Şuşada, Tiflisdə, Gəncədə və başqa şəhər və kəndlərdə törətdikləri vəhşilikləri, zülmü təsvir edən hadisələr və faktlar ilə tanış olduqda, genəsidin kim tərəfindən həyata keçirildiyi bir dəha məlum olur. Nəvvabin əsərində qeydə alınmış hadisələri oxudquda tarixin təkrar olunduğu, hadisələrin bu gün ilə tam səsləndiyinə təccübəlnərsən. Kitabın “Erməni tayfasına nəsihətlər” hissəsində Nəvvab belə yazar:

“Əvvəla, bu tayfadan (erməni) sual edirəm ki, bu qədər mərdümməzarlıq və nahaq qanlar tökməkdə, mülklərin və malların təlan və tarac edilməsində və yanıb xarabazarlığa əvvəlmişində səbəb və mətləbiniz nədən ibarətdir?

Əgər məqsədiniz padşahlıq və kral olmaqdırsa, sizin bu təbiətinizlə və insafsızlığınızla heyhat ağlaşığan şey deyil...”¹

Ermənilərin vandalizmi tarixi abidələrimizin məhv edilməsində, dağılmasında özünü göstərmiş və indi də göstərməkdədir. Şuşada üç dahi sənətkarımızın – şairə Xurşudbanu Natəvanın, məşhur xanəndə Bülbülün və dahi bəstəkar Üzeyir Hacıbəylinin büstləri gülləbaran edilmişdir. Şuşada Bülbülün və Ü.Hacıbəylinin ev müzeyləri də dağılmışdır.

Böyük çətinliklə Bakıya gətirilmiş üç büst çox illər idı ki, İncəsənət muzeyində işgalçı erməni vəhşiliyinin örnəyi kimi nümayiş etdirilirdi. Hal-hazırda isə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu abidələr Şuşaya gətirilmiş, 44 günlük müharibədə möhtəşəm qələbəmizin rəmzi kimi öz əvvəlki yerlərini tutmuşlar.



*Güllənmiş üç büstün şəkli:
Bülbül, X.Natəvan, Ü.Hacıbəyli*

¹ Nəvvab Mir Möhsün, 1905-1906-ci illərdə erməni-müsəlman davası.- Bakı, 1993, s. 55

M.M.Nəvvabın “Kəşfül-həqiqeyi-məsnəvi” əsərində əxlaqi, tərbiyəvi, etik və s. problemlərə toxunulmuşdur. Fars dilində yazılımış bu əsər üç hissəli məsnəvidən və “Divan”dan ibarətdir. “Divan”da Nəvvabın qəzəl və rübai'ləri, müasiri olduğu müxtəlif tarixi şəxsiyyətlərə, ayrı-ayrı hadisələrə həsr etdiyi mənzumələri verilmişdir.

Əsasən nəsihətamız hekayələrdən ibarət olan məsnəvidə ri-yaziyat, astronomiya, musiqi və s. elm sahələri ilə bağlı hissələr də vardır. Məsnəvidəki musiqi ilə əlaqədar üç hissə xüsusi maraq doğurur. İki hekayədə musiqini əyləncə sayan, onun qayda-qanunlarından xəbərsiz olanlar gülüş hədəfinə tutulmuşdur. Həmin hekayələr aşağıdakılardır: Bir xan musiqi elmini kamil bilən mahir xanəndəni sarayına dəvət edir. Xanəndə onun üçün böyük məharətlə “Çahargah” oxuyur. Xan ondan hansı muğamı oxuduğunu soruşur. Xanəndə cavab verir ki, “Çahargah”, Xan: “Sən qara camaat üçün də “Çahargah”ı belə oxuyursan? – deyə soruşur. Müğənnininin “bəli” cavabını eşidincə xan əsəbiləşir: “Axi mən xanam. Mənim üçün sən “Şəstgah” oxu”. Xanəndə bu nadan sözündən çox mütəəssir olur: “Xan, mənim bir qardaşım var, gedib onu sizin yanınıza göndərərəm. O sizin üçün “Şəstgah” da oxuyar, hələ üstəlik “Həftadgah” da, “Həştadgah” da.

Başqa bir hekayədə M.M.Nəvvab musiqini guya ürkədən sevən, sarayına gəlib oxuyan müğənnilərə hədiyyələr verən şahla naşı xanəndənin görüşündən bəhs edir.

Gözel səsli, lakin musiqinin nəzəri əsaslarından, qayda-qanunlarından, ifa üsullarından xəbərsiz olan biri həmin şahın vəziri ilə məsləhətləşir, deyir ki, “səsdə mənim tayim-bərabərim yoxdur, ancaq oxumaq yollarını bilmirəm. Nə “Mahur”, nə “Hicaz”, nə “Hüseyni”, nə “Nəva”... bilirəm. Neylayım?” Vəzir ona anladır ki, elə şah özü də musiqinin qayda-qanunlarından xəbərsizdir. Sən oxu, əgər şah muğamın adını soruşa, mənə tərəf bax. Bir barmağımı göstərsəm “Rast”, iki barmağımı göstərsəm “Dügah”, üç barmağımı büksəm “Segah”, dörd barmağımı qatlasam “Çahargah” de. Belə də edirlər. Xanəndə istədiyini oxuyur. Hər oxuyub qurtarandan sonra şah muğamın adını soruşur və naşı

xanəndə də vəzirin verdiyi işaretə əsasən adları deyir. “Çahargah”ı oxuyub başa çatdırıdan sonra şah xanəndəyə yenə oxumasını əmr edir. O yənə ağızına geləni oxuyur. Şah deyir:

“Bəs bunun adı nədir? Xanəndə vəzirə sarı baxır. Ancaq irəlicidən danişilmiş işaretələr qurtardığından vəzir başını aşağı salıb boynunu qaşıyır. Bunu da növbəti işara hesab edən xanəndə:

“Şah, bunun adı “boyungah”dır, – deyir. Cahillikdə ondan geri qalmayan şah: “Bunu bir də tamam oxu. Çox yaxşı muğamdır” deyir. Məclisdəkiler bir tərəfdən xanəndənin səfəhliyinə, bir yandan da şahın axmaqlığına dodaqaltı istehza ilə güllürler.¹⁽⁾

“Kəşfül-həqiqeyi-məsnəvi”da musiqi ilə bağlı üçüncü hissə daha qiymətlidir. M.M.Nəvvab burada şeir dili ilə müğamlar, şöbələr və güşələrin təsnifatını verir. Aşağıda həmin hissənin bütünlükdə tərcüməsini gətiririk:

Şəriət qanunlarına görə öyrənilməsi və öyrədilməsi
caiz, hətta vacib sayılan, ancaq təcrübə olaraq ifa
edilməsi haram sayılan musiqi elmi, muğamat, onun
şöbə və güşələrindəki bəzi istilahların bəyani.

Musiqi elmini bilsən rəvadır.
(Çünki) sənin məqsədin elmdir, xanəndilik deyil.
Dörd ünsür olduğu dörd də məqam var
Üç doğulanla birgə yeddi ad edir.
Bu üçü o dördə vursan
Hasili on iki olar.
Beləliklə, on iki muğam de ki,
Sənə belə bir sərr aydın olsun:
Şöbələrinin sayı iyirmi dörddür.
Qırx səkkiz güşəsi məshurdur
Altı bəhri və üsulu var. (Hamısı birlikdə) doxsan edir
Qəbul edirsənsə, bir-bir deyim.

¹ Bax: Kəşfül-həqiqeyi-məsnəvi, əlyazma.

Avazların (sayı) on beşə çatır,
Bu qaydaları əldən buraxma.

Muğamların adları

Bil ki, birinci “Rast”, ikinci “Üşşaq”dır.
“Busəlik”, “Hüseyni”, həmçinin “İsfahan”
Daha sonra “Zəngulə”, “Rahəvi” gəlir, əzizim.
(Sonra) “Bütürk”, “Əraq”, “Şadlız” gəlir.
“Nəva” və “Hicaz” kiçikdir.
On iki muğam bunlardır, ey pak iş görməyi sevən insan.

Söbələrin adları

“Mübərrəh”, “Zabul”, “Səda”,
“Mütəhəyyar”, “Nişapur”,
Daha sonra “Üzzəl” və “Əcəm”,
Həmçinin “Nohəft”, “Bəyatı”, “Nəəm”
Sonra “Məglub”, “Mahur”, “Hisar”dır.
“Əşiran”, “Ərəb”, “Xara”nı da say.
“Pəncəgah”, “Dügah”, “Çahargah”,
Həm “Humayun”, “Tərkib”, “Segah” (da var).
“Müxalif”ı, sonra da “Neyriz”ı oxu.
Bunlardan sonra isə güşələri yaxşı bil.

Guşələrin adları

Guşələri “Sürur”la (sevinclə) oxusən,
Sonra “Məstana” olanlara “Heyrət”lə bax keç,
“Sipehr”ı, “Zəmzəm”ı, “Novrəs”ı də say
“Kəbir” və “Fəth”ı də ürəyində saxla.
“Nəhavənd”ı və “Çəkavək”ı də hesaba al.
“Xocəstə”, “Fərəh”dir bunları tez tap.
“Təxttgah”, “Qəsr”, “Ouc”, “Əbd”, “Raz”,
“İqbal”, “Tuf”, “Türk”, “Saz”da var.

“Xurrəm”, “Əfzun”, “Madə”, “Xosrovi”,
“Şahənşah” və “Şəhidar” da eşit.
“Hüsən”, “Nur”, “Rah”,
“Məruf”la, “Bəstənigar” da var.
“Eşq”, “Zir”, “Xürrəm”, “Nal”, “Sər”.
Sonra “İşrətgah” və “Nazik”dən xəbər tut.
“Güşəd”, “Mehtər”, “Ağuşdar”
“Xürrəm” və “Əbd” yadigar qalsın.
Sonra “Həziz”, “Hudi”, “Həsir”,
Daha sonra “Rübəyəndə” gəlir, yadda saxla.

Avazların adları

“Şur”, “Şahnaz”, “Gərdaniyyə”,
“Şüstər”, “Səlmək”, “Mənsuriyyə”,
“Mavərənnəhər”, sonra da “Haciban”,
“Bəxtiyar”ı, “Fövq”,
“Mayə”, “Bali-kəbutər”, “Nehriz”,
Sonra “Səfil” və “Novruz” gəlir
Bunların bəzisi “ouc” (yüksek),
bəzisi “həziz”dir (alçaq).
ya “zir” (yüksek), ya “bəm”dir (aşağı), ya “tul” (uzun),
ya “əriz”dir (geniş)
ya “miyanxana” (orta məqam), ya “əsfəl” (aşağı pillə) olar
ya “şəşdəng” olar ki, o çok mükəmməldir.
Ey pak yollu, bütün bu bəhr və üsullara görə
Dəstgahlar müxtəlidir.
Kim (bunları) yaxşı bilsə, bilik sahibi olar.
Bütün qaydalar onun qarşısında açılar.
Bütün bu qaydalar və tərkiblər
Başı çıxan üçün asandır, vəssalam.
Nə lazıim idisə, Nəvvab dedi
(Sən də) yadda saxla və qoyma gizli qalsın”.

M.M.Nəvvabın musiqi elmi və ifaçılığı sahəsindəki fəaliyəti xüsusilə maraqlıdır. Keçən əsrin 80-ci illərində Mir Möhsün Nəvvab məşhur xanəndə Hacı Hüsnü ilə birlikdə Şuşada “Musiqiçilər məclisi” yaratmışdır. Bu məclisdə musiqi sənətinin estetik problemləri, xanəndələrin ifa üsulu, klassik muğamları müşayiət edən şeirlər və digər problemlər müzakirə edilmişdir. Bu məclis öz dövrünün məşhur xanəndə və musiqiçiləri – Hacı Hüsnü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Cabbar Qaryagdioglu, Seyid Şuşinski, Sadıqcan və başqaları daxil idi. Bir çox musiqiçilər ilk təhsillərini məhz bu məclisdə almışlar.

Məşədi Cəmil Əmirov savadlı musiqiçi olmaq niyyətilə görkəmli musiqişunas M.M.Nəvvabın yanına gəlmişdir. O, musiqi nəzəriyyəsi dərslərini Nəvvabdan almış, onun musiqi məclislərində fəal iştirak etmişdir.

Digər məşhur xanəndə İslam Abdullayev ilk musiqi təhsilini Nəvvabın xanəndə məclisində almışdır. İslamin gözəl səsə və istedadə malik olduğunu bilən M.M.Nəvvab şəxsən özü onu yanına dəvət etmişdir. Elə o vaxtdan da İslam həyatını həmişəlik musiqi ilə bağlamışdır.

Seyid Şuşinski də Nəvvabdan Şərq muğamlarının və xalq musiqisinin incəliklərini öyrənmişdir. Nəvvabın məktəbində iki ildən artıq oxuduqdan sonra Nəvvab ona xalq məclislərində və musiqi axşamlarında çıxış etməyə icazə vermişdir.

C.Bağdadbəyov öz xatırılardında M.M.Nəvvab ilə görüşü barədə yazırırdı: “Nəvvab az gülən, vüqarlı, mehriban, xeyirxah bir şəxs idi. Bir gün Nəvvabın yanında idim. Bir çox qəzəllərdə anlamadığım kəlmə və cümlələrin mənasını öyrənib yazirdim. Bu halda çox təmiz geyinmiş və palтарından Məkkə ətirinin qoxusu gələn bir dərvish gəlib dedi: “Ağayı, mənim bir gözəl qəzelim vardır. Amma bazaarda oxumaqdan ehtiyyat edirəm. Xahiş edirəm ki, qulaq asasınız, hərgah siz qəbul etsəniz, mən də bazaarda oxuyaram.” Nəvvab dərvişin pəsdən oxumasına izin verdi, o da bu qəzəli “Mirzə Hüseyn Segahı” ilə oxumağa başladı... Nəvvab

dərvişin qəzəlinə bir qədər qulaq asıb, bir qədər güldükdən sonra, hər yerdə oxumağa izin verdi.”¹

Həmin xatırılarda deyilirdi ki, Nəvvab musiqini inkişaf etdirmək məqsədilə müctəhid Fazıl İrəvaniyə² müraciət etmiş, ondan musiqi işləri ilə əlaqədar rəsmi surətdə icazə almaq istəmişdir. Lakin Fazıl İrəvani çalğıya və zəngulə ilə oxumağa izn verməmişdir. Nəvvab məscid mollalarının katibi olub, iqtisadi cəhətdən mollalardan asılı olmasına baxmayaraq, müctəhidin kafi olmayan cavabından yenə də qorxmamış, əslitündən səsi olan cavnlara qəzəllər verib müğam öyrətmış, dərvişlərə isə açıqdan-açıqa məsnəvi, rast və qeyri müğamatlar təlim etmişdir.

C.Bağdadbəyov xatırılardında qeyd etmişdir ki, “Nəvvabın musiqi və müğamatdan bəhs edən “Vüzuhül-ərqam” kitabı xanəndələrimizin inkişafı üçün yardımçı vəsait oldu.”³

¹ Bağdadbəyov C. Xatırılər. – AMEA-nın Memarlıq və İncəsənat İnstitutunun arxiv, qovluq №149, əlyazma.

² O dövrə Fazıl İrəvani Zaqafqaziya müsəlmanlarının dini qanun və ehkamlarını başa salan, onları şərh edən baş ruhani idi.

³ Bağdadbəyov C. Göstərilən əlyazma.

Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” risaləsi haqqında

M.M. Nəvvab “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) risaləsini 1884-cü ildə Şuşada yaradıcılığının ən kamil dövründə yazmışdır. Risalə yalnız 1913-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap edilmişdir.

“Vüzuhül-ərqam” Azərbaycan müsiqisi barədə Azərbaycan dilində ərəb əlifbası ilə yazılmış və nəşr olunmuş yeganə risalə idi. (Risalədə fars və ərəb dillərində yazılmış parçalar da vardır).

Qeyd etmək lazımdır ki, Şərqdə risalələrin az yazılan bir dövründə Şuşada belə bir əsərin yaranması xüsusi maraq doğurur. Şuşada orta əsr müsiqi nəzəriyyəsinin ənənələri M.M.Nəvvabın “Vüzuhül-ərqam” risaləsində öz əksini tapmışdır. Dahi bəstəkar Ü.Hacıbəyli “Azərbaycan xalq müsiqisinin əsasları” tədqiqatında Azərbaycanın məşhur müsiqışunasları Səfiyəddin Urməvi və Əbdülləqadir Marağaidən sonra M.M. Nəvvabın adını çəkmiş və onun “Vüzuhül-ərqam” risaləsində Yaxın Şərqi xalqlarının qədim müsiqisindən bəhs olunduğunu qeyd etmişdir.¹

“Vüzuhül-ərqam” risaləsi tarixi ənənələri davam etdirməklə bərabər, orta əsr risalələrindən fərqlənirdi. Risalədə müsiqinin əmələ gəlməsi, onun təbabətlə əlaqəsi, şeirlə müğəmin bağlılığı, estetika məsələləri, səsin akustikası, dəstgahların tərkibi, müğamlarda rəqəmlərin izahı kimi məsələlər, o cümlədən ayrı-ayrı müğamların adları, müsiqi alətləri haqqında məlumat verilmişdir.

M.M.Nəvvab bu risalədə orta əsr traktatlarında geniş işıqlandırılmış bud (interval), cins (tetraxord), ika (ritm) və digər məsələlərə toxunmamışdır. Onun əsərinin əsas istiqaməti praktiki məqsəd daşımışdır. Bu da əsasən orta əsrlərdən sonra yazılı-

mış risalələr üçün xas idi. Bu risalələr müğamların öyrənilməsi üçün kütləvi dərslik kimi də nəzərdə tutulmuşdur.

Risalənin nəzəri hissəsi müğamlara, onun hissələrinə, şöbələrinə və rəqəmlərin izahına həsr edilmişdir. Burada cədvəller də verilmişdir. Birinci iki cədvəldə müsiqi terminləri, müğamların registri, şöbə, guşə və avazları göstərilmişdir. O biri cədvəldə dörd elementin – odun, havanın, suyun və torpağın dərəcələri, həmçinin onlara müvafiq gələn səslər göstərilmişdir. Axırıncı iki cədvəl bilavasitə müğam ifaçılıq sənətinin xüsusiyyətləri və məsələləri ilə bağlıdır. “Vüzuhül-ərqam” a məxsus bəzi dini motivlər müəllisin əsas məqsədinin həyata keçirilməsi zəruriliyi ilə əlaqədar idi, bu da elmin, müsiqi maarifinin inkişafı ilə bağlı olmuşdur. M.M. Nəvvabın risaləsi çox yiğcam olub, ayrı-ayrı hissə və mövzulardan ibarətdir.

M.M.Nəvvab risaləsini fars dilində yazılmış və Fazıl İrəvaniya verilmiş qeyri-adi sualla – epiqrafla başlamışdır: "...Musiqi elmində məhərəti olub, özü xanəndəlik etməyən, müğənniliyi və təğənnini haram sayan bir şəxs elmi məqsədlə müsiqidən istifadə etsə, onu yadda saxlasa, tədris etsə, çap etsə, yazsa, satsa, yəzib öz kitabxanasında saxlasa – caizdir, ya yox?"

F. İrəvaninin cavabı belə idi: “Musiqi elmini öyrətmək və öyrənməyin eybi yoxdur, hətta vacibdir. Amma onu təcrübədə işlətmək caiz deyil”.

Risalədə Fazıl İrəvaninin cavabının altında onun möhürü-nün surəti də verilmişdir.

M.M.Nəvvab belə bir hörmətli şəxsin imzasını alıqdan sonra yenə də müsiqi sənətinə və yazdığı əsərə bərəət qazandırmaq məqsədilə risaləni “Ruhani qardaşlarına!” müraciəti ilə başlayır: “Ruhani qardasların hüzuruna ehtiramla ərz-əhval edir bəndeyi-aciz Nəvvab Mir Möhsün Ağamirzadə Qarabağı, o əşxaslar ki, il-tifat nəzərili bu fəqərətə müləhizə buyuracaqlar, güman etməyə-

¹ Hacıbəyov Ü. Azərbaycan xalq müsiqisinin əsasları.- Bakı, 1985, s. 18.

lər ki, bəndeyi-acizin məqsudi bu bəyanətin iqdamından odur ki, onun istemalını caiz və həramiyyətini halal bilirik".

M.M.Nəvvab "ruhani qardaşlarına" bildirir ki, musiqi elmi ilə "qüdrətli və bacarıqlı" alımlar məşğul olmuşlar. Bütün dövr-lərdə, əsrlərdə onlar "elmin ləzzətini dünyanın cəmi ləzzətindən artıq hesab etmişlər".

Müəllif qeyd edir ki, bu risaləni yazmaqdə "bizim də elmiyədən savayı bir niyyətimiz yoxdur". M.M. Nəvvabın yaşadığı dövrü, dini ehkamların irəli sürdüyü tələbləri nəzərə alsaq, onun bu fikrinin müasiriyyi və mütəraqqiliyi tam aydın olur.

M.M. Nəvvabın müasiri materialist filosof M.F.Axundovun artıq xrestomatik olan sözlerini yada salaq: "Nəqamat çalma, haramdır, nəqamata qulaq asma, haramdır, nəqamat öyrənmə, haramdır, teatr, yəni tamaşa xana qayırmış, haramdır, teatra getmə, haramdır, rəqs etmə, məkrudur, rəqsə tamaşa etmə, məkrudur, saz çalma, haramdır, saza qulaq asma, haramdır, şətrənc oynaması, haramdır, nərd oynama, haramdır, rəsm çəkmə, haramdır, evdə heykəl saxlama, haramdır".¹

Bələ bir haramlıq mühitində M.M.Nəvvabın millətin geri qalması barədə təessüflə dediyi aşağıdakı sözlər necə də təbii səslənir: "...Cəmi millətlər qəribə olan elmlər və əcabə olan sənətlər ixtira etməklə tərəqqeyi-tam tapıb, özlərini məqam rüfətə yetiriblər. Amma bizim millətimiz o elmlər ki onların əlindədir, bitamam tərk etməklə mədəniyyət aləmindən uzaqlaşış və millətlərdən geri qalıqlar və elmlər bilmərrə mündəris olub xatirələrdən məhv və fəramuş olub."²

M.M. Nəvvabın fikrincə hər bir alim, hər bir vaxt "əhli-islamın içinde mövcud" olan elmlərə bir şey artırmalıdır, əgər qüdrəti yoxdursa, heç olmasa o elmin üzünü olduğu kimi köçürüb

¹ Axundov M.F. Əsərləri. II c. – Bakı, 1961, s. 51.

² Nəvvab M.M. Vüzuhül-ərqam.

onun itib-batmasına yol verməməlidir. O, qeyd edirdi ki, musiqi elmi haqqında Pifaqor, Aristotel, Əflatun, Fərabi, İbn-Sina yazımışlar. Bu da kifayətdir. Lakin təzə öyrənənlər onların yazdıqları mürəkkəb olduğu üçün o, özünün kiçik risaləsini oxuculara təqdim etmişdir.

Risalənin müxtəlif yerlərində məşhur musiqi alımlarının adları çəkilir və onların həyatından epizodlar, rəvayətlər danışılır. Bu onu göstərir ki, M.M. Nəvvab Pifaqor, Aristotel, Əflatun, Fərabi, İbn-Sina, Səfiyəddin Urməvi və digər dahi alımların yaradıcılığına yaxından bələd olmuşdur. Məsələn, risalədə Aristotelin 70 yaşında bərbət alətində çalmağı öyrənməsi epizodu nəql olunur. Guya şagirdləri Aristotələ demişlər ki, "bu sinnində cənabımıza layiq deyil ki, bərbət çalasınız. Ərəstu buyurdu ki, o vaxt bana ləyaqəti yoxdur ki, bir məclisdə olam, onlar bu elmi bilələr, amma man bilməyəm, mat-mat baxam".

M.M.Nəvvabın "Vüzuhül-ərqam" risaləsinin ən böyük və əsas hissəsi muğamlar və onların quruluşu haqqındadır. Risalənin bu hissəsində muğamlarla əlaqədar rəqəmlər verilir və onların izahı aydınlaşdırılır. "Vüzuhül-ərqam" ərəbcədən tərcümədə rəqəmlərin izahı deməkdir. Nə üçün müəllif risaləni belə adlandırmışdır. Məhz ona görə ki, əsrlər boyu musiqi riyaziyyat elmi ilə six əlaqədə olmuş, inkişaf etmişdir. Əgər biz orta əsr risalələrinə müraciət etsək, buna tam əmin ola bilərik. Risalədə M.M. Nəvvab muğamlı əlaqədər 4,7,12,24,48 rəqəmlərini izah edərək yazırı ki, 4 sout, 7 pərdə, 12 məqam, 24 şoba, 48 guşə və 15 avaze var ki, onların bəziləri ouc, (zil – Z.S.), bəzisi isə həzizdir (bəm – Z.S.).

Risalədəki 1-ci cədvəldə musiqi elminin terminləri, şübhələri, guşələri, onların oucu və həzizi verilmişdir. Müəllif bu cədvəldə 12 muğamın adını qeyd etmişdir. 1. "Rast", 2. "Üşşaq",

3. "Busəlik", 4. "Hüseyni", 5. "İsfahan", 6. "Zəngulə", 7. "Rəhəvi", 8. "Bütürg", 9. "Əraq", 10. "Kuçik", 11. "Nəva", 12. "Hicaz".

M.M.Nəvvab risalədə yazırı ki, "bəziləri "Kuçik"i "Zirəfkənd" hesab edirlər. Sahibi- "Ədvar" "Səlmək"i "Zəngulə" adlandırır. Amma çoxları "Səlmək"in avazdan olduğunu qeyd edirlər"¹.

Risalənin digər hissəsində M.M. Nəvvab 12 mügəmin adını belə ardıcılıqla vermişdir. 1. "Üşşaq", 2. "Nəva", 3. "Busəlik", 4. "Rast", 5. "Əraq", 6. "İsfahan", 7. "Zirəfkənd", 8. "Bütürg", 9. "Zəngulə", 10. "Rəhəvi", "Kuçik", 11. "Hüseyni", 12. "Hicaz".

Gördüyümüz kimi, cədvəldən fərqli olaraq, bu siyahıda "Kuçik"in yerinə "Zirəfkənd" verilmişdir.

M.M. Nəvvabın verdiyi siyahıda yalnız avazların sayı müğəm sənətində qəbul edilmiş sayla düz gəlmir. Onun cədvəldə göstərdiyi 15 avaz aşağıdakılardır: 1. "Gərdaniyyə", 2. "Novruz", 3. "Mənsur", 4. "Şur", 5. "Şahnaz", 6. "Mavərənnəhr", 7. "Gəvəşt", 8. "Səfil", 9. "Şüstər", 10. "Səlmək", 11. "Mayə", 12. "Haciyuni", 13. "Bali-kəbutər", 14. "Bəxtiyarı", 15. "Fövq". Musiqişünaslar isə avazların sayını həmişə altı göstərmişlər. Bu avazlar aşağıdakılardan ibarətdir. "Şahnaz", "Mayə", "Səlmək", "Novruz", "Gərdaniyyə" və "Gəvəşt".

Guşələrin adlarının sayı on üç rəqəmindən başlayaraq risalənin digər cədvəlində verilmişdir. 1-ci cədvəlin ardi olan bu cədvəldə musiqi elminin terminləri və onların guşələri verilmişdir.

M.M.Nəvvab risalədə qeyd edirdi ki, müğamatın əvvəli dörd pərdədir və "ənasırı-ərbəə"yə uyğundur. Dörd nəgmənin arası üçdür və ona "məvalidi- səlasə" deyirlər ki, bu da üç yeni əmələ gələn ünsürün birləşməsindən meydana çıxır. Elə ki, dörd

¹ M.M.Nəvvab burada "Kitabül-ədvar" risaləsinin müəllifi, XIII əsrin musiqişünası Səfiyəddin Urməvini nəzərdə tutmuşdur.

ənasırı üç məvalidə zərb edərsən, hasili 12 olur, onların da adları cədvəldə verilmişdir.

M.M.Nəvvab "Vüzuhül-ərqam" əsərində çox vacib bir məsələyə də toxunmuşdur. Onun fikrincə, "ifa olunan musiqinin bir parçası xaric ahəngdir. Bu səbəbdən ki, musiqiçilərin əksəri "Çahargah"ı əsl nəgmə hesab edirlər, halbuki o, şöbələrdən biridir. "Şahnaz"ı on iki məqamatdan bilirlər. O halda ki, avazdandır. "Mahur"u əsl nəgmə zənn edirlər və halbuki şöbələrdəndir. Həmçinin "Dügah"ı, "Humayun"u, "Müxalif"ı, "Məglub"u, "Üzzal"ı əsl məqamatdan zənn edirlər".

Əsrlər boyu müğamların quruluşu, tərkibi, onların sabitliyi, dəyişməzliyi müxtəlif mübahisələrə səbəb olmuşdur. Zənnimizcə, bu mübahisələri doğuran əsas səbəblərdən biri müğam sənətinin improvisə xüsusiyyətilə bağlıdır. İllər keçdikcə müğam da dəyişmiş, hər bir ifaçı ona yeni pərdələr, xallar əlavə etmiş, bəzi pərdələr isə tamamilə yaddan çıxıb yox olmuşdur. Həmçinin şöbələrin bəzisi müğamlara, müğamların özü isə şöbə və hətta guşələrə çevrilmişlər. Məsələn, M.M.Nəvvabın risalədə verdiyi əsas müğamlar arasında hazırda ifa olunan "Segah", "Çahargah", "Bayati-Şiraz", "Humayun" və "Şur" kimi müğamları görmürük. Onlar ancaq müəyyən müğamların hissəsi və ya şöbəsi kimi verilmişdir. Əksinə, o vaxtlar çox ifa olunan məşhur "Nəva" müğəmi indi əvvəlki şöhrətini itirmişdir. Risalədə o vaxtlar məşhur olan müğamların və mahniların siyahısı verilmişdir. Bu siyahi 82 addan ibarətdir. M.M. Nəvvab qeyd edirdi ki, bunları telli alətlə və ya səslə, ya da başqa alətlər vasitəsilə ifa etmək olar. Siyahidakı mahni və müğamların bir çoxu artıq heç ifa edilmir.

Risalənin qiymətli hissələrindən biri müğam dəstgahlarının quruluşu haqqında olan bölmədir. M.M.Nəvvab ilk dəfə olaraq 6 müğam dəstgahının ("Rast", "Mahur", "Şahnaz", "Rəhəvi",

“Çahargah” və “Nəva”) quruluşunu, hansı şöbələrdən ibarət olmasının göstərmişdir. Qeyd etmək lazımdır ki, M.M.Nəvvab elmi ədəbiyyatda müğam dəstgahı termininin anlayışı barədə məlumat verən ilk müəllifdir.

Gördüyümüz kimi, siyahıda “Şur”, “Segah”, “Bayati-Şiraz” kimi əsas müğamların dəstgahları verilməmiş, onlar yalnız şöbə şəklində göstərilmişdir. Risalədəki cədvəlləri nəzərdən keçirərkən görürük ki, hazırda bəzi müğamların adları bize məlum deyil, bəziləri isə yerlərini dəyişmişlər. Ü.Hacıbəylinin təsnifatına görə əsas saydığımız müğamlar M.M.Nəvvabda şöbə, güşə və s. şəkildə verilmişdir.

Ü.Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” əsərində yazmışdır: “Təbiidir ki, 12 klassik müğamin adı və həmçinin bu müğamların özləri də böyük dəyişikliklərə uğramışdır. Əvvəllər müstəqil hesab olunan müğamlar bəzi xalqlarda şöbə halına keçir və yaxud əksinə, əvvəllər şöbə hesab olunan musiqi sonralar müstəqil müğama çevirilir. Yenə bu qayda ilə müğam və onun şöbələrinin eyni adları ayrı-ayrı xalqlarda müxtəlif məna ifa edirdi”.¹

Qeyd etmək lazımdır ki, müxtalif coğrafi zonalarda da həmin dəyişikliklər baş vermişdir. M.M. Nəvvabın göstərdiyi müğamlar əsasən Qarabağ zonasına xas idi.

M.M.Nəvvab risalədə yazdı ki, musiqi dəstgahlarının, melodiyaların ahəngi ifaçıların qabiliyyətindən asılıdır, hansı pərdədən başlayıb hansı pərdəyə qədər qalxmaq, hansı pərdəyə, ahəngə modulyasiya etmək və hansı pərdədən enib təsniflərə keçmək müğam ifaçılığının maraqlı və çətin məsələləridir. Təəssüf ki, M.M.Nəvvab əsərdə bu məsələlərdən ətraflı bəhs etməmiş, onları ifaçıların özlərinə həvalə etmişdir.

¹ Hacıbəyli Ü. Azərbaycan xalq musiqisinin əsasları. – Bakı, 1985, s.14 -15

Müəllif risalənin sonunda müğamlara aid bəzi qaydaları ix-tisar şəklində vermişdir. Bu hissədə o, risalənin son üç cədvəlini təqdim etmişdir. Onlardan ən böyükü və ən kiçiyi iki hissədən ibarətdir. Birinci hissə “ənasırı-ərbəə”yə və “məvalidi-səlasə”yə uyğun olan dərəcələrin bölünəndən ibarətdir. İkinci hissə isə bu dərəcələrə uyğun olan səslərin registr ucalığıdır. Məsələn, nar (od) dərəcəsi “sövti-zir”, hava dərəcəsi “sövti-müsəlləs”, ab (su) dərəcəsi “sövtibəm”, xak (torpaq) dərəcəsi “sövti-rabi”dır, IV səsdir. O, od ilə hava dərəcələri arasında olan səsləri “ouc”, hava ilə su dərəcələri arasındaki səsləri “miyanxana”, su ilə torpaq arasındaki səsləri isə “həziz bəm” adlandırmışdır.

M.M.Nəvvab qeyd edirdi ki, bütün melodiya və səsləri yeddi pərdədə qurmaq olar. Belə ki, onların hamısı göstərilən dərəcələrlə bağlıdır. Bir dərəcadən başlayıb, münasib pərdədə gəzışməklə yenə həmin pərdəyə qayıdır seçilən nəgməyə münasib şeirlər oxumaq lazımdır.

Risalənin digər iki cədvəldə melodiyaların, səslərin, şöbə və güşələrin yuxarı-aşağı qalxıb-enmələri, başlangıç və qurtaracaqları verilmişdir.

Hər nəgmə, hər melodiya üçün bir pərdə və bir dərəcə müəyyənləşdirilmişdir. Belə ki, hər hansı bir nəgmə, müğamat, şöbə, güşə və səs hansı dərəcə və pərdədən başlayırsa, müxtalif gəzışmələrdən sonra yenə də həmin başlangıç pərdədə qurtarmalıdır. Bunu risalədəki cədvəldən asanlıqla öyrənmək mümkündür.

M.M.Nəvvab risalədə həm də musiqinin təbabətlə əlaqəsindən, musiqinin şəfaverici xüsusiyətlərindən bəhs etmişdir. Müəllif bu sahədə böyük alim İbn-Sinanın nəzəriyyəsinin davamçısı kimi çıxış etmişdir.

M.M.Nəvvab göstərirdi ki, insanın bədənində əmələ gələn hallar iki ünsürdən – hərarət və birudətdən asılıdır. Bununla əla-qədər müəllif musiqinin insan orqanizminə böyük təsir gücündən

dən bəhs etmiş, hansı mahni və muğamların nə vaxt çalınmasının daha münasib olduğunu göstərmüşdir. Məsələn, o qeyd edirdi ki, əgər xəstəlik hərarətdən əmələ gəlibə, hüzn və qəmginlik gətirən nəğmələr çalındıqda xəstənin halı yüngülləşir. Xəstəlik soyuqdan əmələ gəlibə, şən və oynaq nəğmələrin çalınması da-ha münasibdir. O yazırı: “Bundan ötəri ki, şadlıq hərarət gətirə və qəmginlik birudə artırır və əlavə naxoşluq ki, məxsus olundu, təqənni edən hansı ərina ki haman ünsürə mərbud və münasibəti var, ada etsə, həmən mərəz üçün xeyli mənfəəti var”.

Müəllif risalənin bu hissəsində ərəb dilində mətn və onun tərcüməsini də vermişdir. O, yazırı ki, müləyim tabiatlılardə həqiqi nəğmə od çaxmaq daşında gizləndiyi kimidir. Çaxmaq daşa vurulduqda od çıxdığı kimi, qəlblərdə gizlənilən sirlər, şadlıq və ağlamaq da nəğamat ilə aşkar olur.

Risalədə musiqinin yaranması, ayrı-ayrı muğamların, müsiqi alətlərinin adlarının əmələ gəlməsi barədə müxtəlif rəvayətlər söylənilir. Bu rəvayətlərin birində məşhur yunan alimi Pifaqorun bərbət alətini ixtira etməsindən bəhs olunur. Bu rəvayət bütün Yaxın və Orta Şərqi alımları arasında müxtəlif variantlarda yayılmışdır. İlk dəfə bu rəvayət Əbu Nəsir Fərəbinin “Musiqi əl-kəbir” əsərində verilmişdir.

Risalədə söylənilən digər rəvayət “Səbz-dərsəbz” (“Yaşılıqda yaşıllıq”) muğamı ilə əlaqədardır. Bu rəvayət Şah Xosrov Pərvizin hökmdarlığı dövründə sarayda oxuyan məşhur müsiqiçilər Bərbət və Nəkisa haqqında olan əhvalatla bağlıdır. Bu, öz poetik əksini Nizami Gəncəvidə də tapmışdır.

Risalədə “Sədai-Naqus” muğamının yaranması barədə Harris adlı şəxsin söylədiyi rəvayət də verilmişdir. Həmin rəvayətdə “Sədai-Naqus”un Herat şəhərində yaranması göstərilir.

M.M.Nəvvab qeyd edirdi ki, əksər muğamat və sövtərin adları ya onları ilk dəfə gözəl ifa edən şəxsin və ya həmin muğ-

əmən yarandığı yerin adı ilə bağlıdır. Məsələn: “Azərbaycan”, “Nişapur”, “Zabul”, “Mavərənnəhr”, “Bağdadı”, “Kürdi”, “Şirvanı”, “Qarabağı”, “Qacarı”, “Osmani”, “Şah Xətai”, “Kərkuki”, “Raki-Hindi” və s. Müəllif həmçinin göstərirdi ki, bir çox muğamların adları müxtəlif təbiət hadisələrinin adı ilə bağlıdır. Məsələn, “Rast” muğamina ona görə bu ad verilmişdir ki, səslərin əksəriyyəti əsas pərdə ilə rastlaşır. “Rast” bahar küləyinin hərəkətindən götürülmüşdür.

“Rəhavi” – Rəhaviyyə qəsəbəsinin adı ilə bağlıdır. Buna “Rəhab” da deyirlər. “Rəhavi” adının yağış suyu damcılarının tökülməsinə bənzədənlər də vardır. “Çahargah” – dörd nəğmə və guşələrlə təkmilləşdiyi üçün buna çahargah deyilir, göy guruldamasından götürülmüşdür. “Dügah” fəvvərədən axan sudan götürüldüyü üçün hər tərəfə meyl edir. “Humayun”u quşların qanad çalmasından, “Nəva”nın aşıqların üzrəkyandırıcı naləsindən, “Mahur”u suda üzməkdən, “Şahnaz”ı bülbüllerin aşiqanə sədasından, “Üşşaq”ı qorxaraq dəshətlə yuvasından çıxdıqdan sonra sakit-sakit uçan quşun hərəkətindən, “Müxalif”i arının təbiətindən, “Məglub”u şiddətli selin gəlməsindən, “Üzzal”ı isə meteoritin axmasından götürülmüşlər.

M.M.Nəvvab həmçinin qeyd edirdi ki, “Əraq”ın adı Əbu Nəsirin atasının adı ilə bağlıdır. “Busəlik” isə Pifaqorun qulamının adından götürülmüşdür.

Risalədə muğamların insan təbiətinə, xasiyyətinə göstərdiyi müxtəlif emosional təsirlərdən də bəhs edilmişdir. Məsələn, “Üşşaq”, “Busəlik” və “Nəva” muğamlarının təsiri şücaətə səbəb olur. “Rast”, “Novruz”, “Əraq” kimi muğamların təsiri mülayimdir. Bəzilərinin təsiri zəif olduğundan, qəm və kədərə səbəb olur. Bunlardan “Büzürg”, “Rəhavi”, “Zəngulə”, “Zirəfkənd” və “Hüsey”nin misal göstərmək olar.

Maraqlıdır ki, risalədə muğamların emosional təsirindən bəhs edilərkən, onların müxtəlif iqlim şəraitində yaşayan xalqlara müxtəlif təsiri də qeyd edilmişdir. Məsələn, “Üşşaq”, “Busəlik” və “Nəva” muğamları Həbəşistan əhalisinin və dağlarda yaşayan tayfaların təbiətinə uyğundur. Bəzi muğamların təsiri orta olub, eksər adamın xoşuna gəlir. Məsələn, “Rast”, “Novruz”, “Əraq” və “İsfahan” belə muğamlardandır. Bu muğamlar orta iqlimdə yaşayanların təbiətinə çox uyğundur.

Muğamların emosional təsiri ilə əlaqədar olaraq, M.M.Nəvvab muğam ifaçılığının vacib məsəlesi olan musiqinin poetik matn, şeirlərlə əlaqəsi məsələsinə toxunmuş və ifa vaxtı munasib şeirlərin seçilməsini xüsusi qeyd etmişdir. O, yazırıdı: “Amma təgənni vaxtı lazımdır ki, münasib şeirlər oxumaq, tainki məcazlara təsir edib bəsi şövq və zövq və ya hüzn və ələm ola”.

Muğamlarda münasib şeirlərin seçilməsinin zəruriliyi haqqında hələ orta əsr alımları də öz mülahizələrini söyləmişlər. Məsələn, XV əsrin görkəmli şairi və musiqişünası Cami “Musiqi haqqında” risaləsinin sonunda bu məsələni xüsusi qeyd etmişdir.

M.M.Nəvvab təsniflərlə də əlaqədar münasib şeirlərin seçilməsinin zəruriliyindən bəhs etmişdir.

M.M.Nəvvab “Vüzuhül-ərqam” risaləsinin “Musiqi alətləri” hissəsində milli alətləri iki hissəyə bölmüşdür: simli alətlər və nəfəslər. Simli alətlərə saz, ud, cəng, nüzhət, qanun, tənbür və s. aiddir. O, nəfəslər alətləri də iki yerə bölmüşdür. Onlardan birincisində tam nəfəslər çalınan həlq, ney, şən, nay və s., ikincisində isə ərgənen aiddir. O, Şərq alətləri ilə yanaşı, Avropa və rus musiqi alətləri (violin, fleyta, fortepiano, orqan, quslu və qarmon) haqqında da məlumat vermişdir. Orqan musiqi alətin-dən bəhs edərkən, İran şahı Nəsrəddinin Londona səyahətini xatırladır. M.M. Nəvvab yazırıdı ki, “London şəhərində şah məclisində bir ərgənenin çalmışlar ki, 400 ünas (qadın – Z.S.) və zükür

(kişi – Z.S.) iştirak etmişdir. Həmin 400 nəfər musiqi çalan vaxt öz səslərini zil və bəmdə həman musiqi ilə uyğunlaşdırıb oxuya-raq dinləyiciləri heyran etmişlər”. Bu təcəcüb və heyranlıq ilk növbədə onunla izah edilir ki, Şərq dinləyicisi Qərbin çoxsəslilik sənətinə hələ az bələd idi.

M.M.Nəvvabın musiqi alətləri barədə verdiyi məlumat sadə olmasına baxmayaraq, şübhəsiz, o dövr üçün çox qiymətli idi.

Risalənin maraqlı sohifələrindən biri də musiqini dinləmək qaydalarıdır. Dedişimiz kimi M.M. Nəvvab ifaçılıq qaydalarına böyük əhəmiyyət vermiş, onun estetika, akustika məsələlərini əsas şərtlərdən hesab etmişdir. Bu, həm də onu sübut edir ki, M.M. Nəvvabın dövründə Qarabağda yüksək səviyyəli ifaçılıq sənətinə tələbat olduqca böyük idi.

Müəllifin “Vüzuhül-ərqam” risaləsi aşağıdakı sözlərə bitir: “Qərəz bu risaləni yazmaqdə məqsəd millətin qüvveyi-elminin izdiyarıdır. Qeyri bir məqsədimiz yoxdur. Bunun elmi niyyəti ilə tədqiqi halal, əməli cəhətdən məşğul olması haramdır”.

Əsər ərəbcə sonluqla bitir. Bu sonluqda M.M. Nəvvab qu-randan bir ayə vermiş və oxuculara bu əsəri hicri 1301 (miladi 1884)-ci ildə bitirdiyini bildirmişdir. “Vüzuhül-ərqam” risaləsin-də qaldırılan məsələlər maraqlı və qiymətlidir. Müəllif bu məsə-lələri bəzən dini haşıyəyə alır. Bu dini haşıyə M.M. Nəvvab-a əsas niyyətinə, məqsədinə nail olmaq üçün lazım olan bir vasita idi. Onun əsas məqsədi isə özünün qeyd etdiyi kimi, millətinin, xalqının savadlanması və musiqi elminin inkişafı idi. Bu xüsu-siyyət ümumiyyətlə, XIX əsrin qabaqcıl, maarifpərvər şəxslərinə xas idi. M.M. Nəvvab da bu şəxslərdən biri idi.

Onun “Vüzuhül-ərqam” risaləsi yalnız Azərbaycanın deyil, ümumən Şərq xalqlarının muğam sənətinin və ifaçılığının vacib məsələlərini araşdırın qiymətli əsər kimi musiqi tariximizə daxil olmuşdur.


Böyük elmi və bədii irs qoyub getmiş M.M. Nəvvab 1918-ci ildə Şuşada 85 yaşında vəfat etmişdir. 1992-ci ilin mayında Şuşanın Ermənistən işğalından əvvəl “Cıdır düzündə” “Xarı bülbül”¹ festivalları, ənənəvi Vaqif poeziya günləri, Üzeyir Hacıbəyli adına musiqi festivalları və s. keçirilərdi. “Cıdır düzünə” gələn qonaqlar M.M.Nəvvabın da xatırəsini yad edib abidəsi öünüə gül-çiçəklər qoyurdular. Axı M.M.Nəvvabın Qarabağın, Şuşanın mədəni və musiqi inkişafında rolü böyük olmuşdur.



“Xarı bülbül”

**Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam”
risaləsinin faksimilesi
(Azərbaycan dilində ərəb əlifbasıyla)**

¹ “Tikanlı bülbül” adını daşıyan “Xarı bülbül” çiçəyi yalnız Cıdır düzündə bitir.



درویش موسیقی

ونسخ الارقام

مُؤلِّف و تأثیر :

شیخ میر حسن بن حاجی سیداحمد قرایانی
اور وج او فخر دیگر شاعر افغانستانی مطبوعه سند طبع اول نهاد




صورت استفقاء بوای موسیقی

در سال ۱۲۰۲ از علمای معاصر در پاره علم موسیقی که استفقاء کرده بودم و از جانب مددالعلماء والمجاهدين مؤلا
فضل ایروانی خواب فرموده بودند آیت: چه بفرمایند علمایان
دولاذدار و فهایان معرفت شمار و شریعت مدار . اما من تم
درباره شخص که در علم موسیقی بهارت داشته باشد و لیکن
خدش خوانده نیست و منی و نفی را حرام میداند اگر این
شخص بهقت عليه آنرا استعمال کند و یادگیرد و تدریس
نماید و با چاپ زده و با تدوین و تفویض و یا توزیع در کتبخانه
خود بگذارد آنرا جائز است یا نه

جواب: مجرد عذر اگفتن و یادگرفتن عیب ندارد بلکه
واجب کفای میباشد و اما در مقام عمل غنا کردن جائز نمیباشد.

محمد جای سهر جانب آخوند ملامحمدفضل ایروانی



بسم الله الرحمن الرحيم

الحمد لله رب العالمين والصلوة والسلام على محمد وآله واصحاته
اما بعد روحاني قد اشلارك حضوریه احترامیه عرس
احوال ابد رندۀ عاجز نواب میر محسن آقامیر زاده فرایانی
او اشخاصیه که الطلاق نظریه بوقرنه ملاحظه یوره جاگل
گزان اینیه که بندۀ عاجزک مقصودی بو یالاتک اندامندن
اورد که او نون استئالی جایز و حرامتی حلّل یلریک نه
بلکه جميع اعمال اساتذه بتنه وابسته در چو خ عبادت وار که
نیت فاسده و ریا کار قیه عمله کلود. اونک ساخته گاهندن س اس
بر ترمه حاصل اولیا یاق.

اکثر اوقات ذوی الاختصار عماله و معرفت شمار حکما
پیت علیه ایله یونوع علیه ماشر اولوبلاز و بیزمه علیه دن
سوای بر پیش یو خدر و جميع زمانه علیک لذتی دنائمه
جمع لفظی دنندل آرتوق حساب ایدوبل.

۴۰

خصوص بوزمانه ده که جمیع ملتی غریبه اولان علماء
وعجیبه اولان صناعته اخت باع اینسکیه ترقی نام تابوب
اور لرنی مقام رفته یتورو بدل.

اما بزیم مندم او عذریکه اولاندراش الدهدور بال تمام ترك
ینسکیه مدیت عالمدن اوراق لاشوب و ملدن گرو قالو بلار
و عماله بال مرده مدرس اولوب خاطر لدن محروم بش اولوب
رس ساعاتایس حکیم بشش سانده بربط جامانق بشنا ایمه دی
شان گزاری دندیل که بوسنه جنابسکره لاین د گل که بربط
چ داسکن رسطو بیور دیکه او وقت بکا لیانی بی خدور
نه روحشده اولام او لار بوعامی به لر امام من بدیم مات
دشت اخمه.

بس هر زمانه هر رشخاص مقتدر ایجوان لارم دوش بدر
که امکان قدریجه او عذریکه بیز اهل اسلامت ایجیده
موجود در یا کلی یا جزوی ایگر افتخار لری او لسه سطع برو ب
بر نی اونک آردیرسون ایگر قدرتی او لعاسه لااقل او عالمی
منه سورت او بیلک ایدوب اونک انتشار و اشتهر تاباقه
سکونش ایده لر تا اینسکه علوم بالمره مدرس اولوب
آرالقدن محور اولوب مندم اولسانون خلاصه مقصودمن او

مریبوط و مناسبتی وار ادا ایته همان مرض ایجوان خیلی
منعمتی وار .

واگر حضرت سیدالشهداء علیه السلام روزه خوانلاری
بکانیتله بوعلیند باخراولوب روزمنی ضعیف البسطغم انگیر
نمایانه ادا ایدهار البه نقوس ایجوان تائیر تامی اولوب باعث
نکاء شدیده و ملال غیر النهاية اولاً مقدار .

قال العکتما السیاع حقيقة روحانیة آئۃ ملائمة بالطبع
کما ان جوهر التار مخفیة فی الریه والریه يتوخ بالقدح
وکمالات لنه تعالی سر مخفی في جوهر القلب يتوخ بالسعاع
و يحصل به النکاء او البناشة

ترجمه سی

بعنی اسمه حقيقة و روحانیده و ملامیم طبایع لرده نیجه که
و دل جوهری مخفیده چنان داشته و آشکار اولور بربریه
اور انده هایله خداوند متما سر بیهان قوبیده قلبلره آشکار
و مشتعل اولور نهاده هایله یاشه که حاصل او لور آنکله شادان
و را آنلایانی .

دیوار که گو، جناب ولاست مائب امیر المؤمنین علی
علیه السلام اکثر اوقات قرآن شریفی رهاویه قرأت پیور و بوب
و قطرات عبرات چشمہ چشمند جاری ایدردی .

د کول و برو عدیث مرفتند او تری حکیم فیتاغورت
و معلم اول اسطاطالیس و افلاطون و حکیم ابونصر فارابی
و شیخ الریس ابو عالی سیانی بیٹ بیان پیور و قلداری کافات ایده
اما چون معزی البهاری بیاناتی و ارقام و اشاراتی مبتدی
اشخاص ایشخراج استخراج ایشکی ایجوان خیلی متسردر او کتابه
بو باده بر مختصر اجحلا مطالعه ایدنرک حضور زینه پیشنهاد
او لوندی امیدوارم که بر دفعه مرور ایشکیه اوز منفصله زینه
واصل اولار .

و لایه توفیق و علیه التکلان

بو نی ده یاده لوازم اندان در که او امر ارض لریکه اسانش
بیننده عمله گلور ایکی شیندن خالق د گل یا حرارت دند در
و بیا برو دند اگر حرارتند اولوش اولسا او نسله که رقین
و حزن و ملال گتوند اولنلاری استعمال اینک باعث اولور
او خوشلوقیک یونگولشکیه اگر برو دند اولوش اولسا
او نسله که مبسوط و شادلن و بشانت گتوند اونی استعمال
ایشک لک باعث تسخین بد و ناخوشلوغه یونگول او لیمه
سیبد بوندان او زیکه شادلن حرارت گتوند و غمکن ای
بروده آرزو اول ملاوه ناخوشلوقه عناصر اربیه لک هاسته
که محصول او لوندی نهی ایده هالی غناگه همان غلبه

آواز لر اوندان هم ظاهر او لور اما او نک دا چندان قوئی بود خدر
پس حکیم بر مدت بوعلیش امامتن اوتی نه کر ایندردی
تا بر گون بربولان کیجیردی گوردی که بر کاموشیک قو: پیش
کله سی دوشوب هر دم بیل که اسیر او کنه نک دیشکاریه
دولور اوندان آواز لر ظاهر او لور فیثاغورت او کلمه نی
گنوروب بر آنچ اونا تمهی ایندی نیجه خیاطی اونا با غلادی
حرکت و بین و قنده آواز لر مجموع او لر اندودی اما بی قاعده
بر گون حکیم آیندیردی شای راهده بر کشی او نک قباعه
گندی حکیمی گورن و قنده اینی باشندن بخاری فالخوب
بار ماقلارین و بجه سین هراده ساخلاعی فیثاغورث ایله که
او نحشت فولونی باشت اوسنه بار ماقلارین و بجه سین کشاد
گوردی بر بیان دستی و بیجاری او نک خالندم بیدا ارنی
پس بر بیان تمام او زمانیں ترتیب ایندوب اکماله یوردودی
پس دورت نوع لحن عناصر ایمه نک طبیعتنده استخراج ایندی
(۱) صدای زیر که اود طبیعتنده حار بایس در و هبته
او جه قالماقه، ایندر (۲) صوت به یعنی سو طبیعتنده بارد رطب
وضع ایندی (۳) هواره منسوب اولان یعنی حار رطب اونی
اختراع ایندی (۴) طبیعت حاش که بارد و بایس در اظهرا

وعلاوه بورهاوی نمی هضرت داده هم تسبیت و بر راز
که او جناب مزمیری پیشی ذبوری بونجبله فرائت ایندردی
اقد اعلم بالصواب

العامل مطلب اقدام اینتمش بونیده يلدک لازمه در که
بعلم مویشی حکیم فیثاغورث اختراع ایندوب پیش که
حکیم مذکور گنجه بونخوده گوردی که صالح فلان بره
گنگلن که اسرار حکمتند برس سکا عیان اولا جاف
حکیم صبح دوزوب همان مکانه گپندی گوردیکه جوخ
دمیرچی دکنلاری وار دمیرچی لر قبرمش دمیری کورده دن
چخاروب زیندالث اوسنیه قوروب نیجه بر دن چکوچنه
اونی دو گردلریه که او بیکی دمیر و بوریه د گگله برسوت
اونلار دان شلر زنر همان صوت از دل بر شیخ حکیمیک قله
رسوخ ایندی فکر ایندیکه بر شی بنا ایله که مختلف آواز لر
اوندان ظاهر اولا .

پس بر آت تو کی گنوروب بر اوجین دشیله دوتوب
و بین ایله دیرنافیله اونا حرکت ویردی گور دیکه بر غریبه
آواز اوندان ظاهر اولدی اما قوقی بونخدی منعف «پس
اونی ابریشه، بدل ایندی حرکت ویردی گور دیکه بخشی

توب باعث نفرت اولیا و ایکنیعنی شرط اودر که چالان
و اوخوان مستعمل آزاده بر آزمایش اولاً اوندان او تریکه
نممکن حداقل هوا جذب ایند و صافی و جوهری مستعمله
پیوره و اسطو دیبوردر که لازم در چالان چاغیران آلچاده
اگشیون و متع قیمه چونکه نمک ایقانی آلمتیه مر کری
پوخاری عالمدر نهانیت صافی و جوهری اوز من گوینه
بل ایدز .

خلافه اونکات زیکه برواقان استعمال اولور .



ایله اودر که طیعت لر نهانی استماع اینکله مایدرلر ،
ایله که حکیم بولجیانک ترتیبندن فارغ اولدی پس بدی
برده کوا کب سیمه نک طیعتندما اختراع ایدوب استعمال ایندی .
کاينکه حکیم فیاغورندن مسکره بر جمع اهل فتوذان
اونی آرتیروب اون ایکی برده ترتیب ایندیلر بروجه اثابی
مشک طیعتنده .

وبونلاردان مسکره ایونصر فارابی و معلم ثالی وغیری
بسط وبروب نهانی درجه اکاله پیوردیلر ایوالان غانک
تریفنده والونک استماع قاء نده سنه بیوروبیدر که ساع
بر صورتدر که ایکی جرمث ملاقانندن حاصل اولور ایله که
چالان و چاغیران واشیدن چالانق قواعدنده و شروطنده و اتف
و ماهر اولسالار اونلارلک نعمات و لجیاندن محظوظ و ملذ
اولاق اولور نجه شرطیه اول شرطی اودر چالان و چاغیران
خوش صورت و خوش سیما و فصیح اولاً که باخالار واشیدن
ایجور شادلر عمله گه بولایده اسطو دیبوردر که اگرمنی
بد رویت وجیر کین اولموش اولسا لازمدر یا یوزیله نقاب
سالا و بانازیک برده نک دالله تقی ایند تا اولمته که اونک
فاسدن طیمت ایچون حاصل اولور اونک پدری چلگک که

— 1 —

بدول دریان اصطلاحات علم موسیقی و شعبها و گوادها و اوج
و حضنی آن

- 17 -

فه اصطلاحات علم موسیقی و شوشهای آن

نهمانه بورده ایله راست اوور ۴ عراق که بو آدمیر ابو نصر بن
نصرالله آشیث آدیه منصور در ه عنان ۶ زیر افکنه
۷ رهایی ، *بیانیه این اتفاق* *بیانیه این اتفاق*
و رهایی بر قصه در روم جریه مارینه دیرلر که او قصه دن
ز گیجه بر کفر کچک قوتان حکیم حضوریه وارد اوور
حکیم و گیجه صحیح کیمی اولنک بوزنه مشاهده ایدوب بو
بردهانی ترتیب ایدی ، و بوردرمل سالنک طبعتنده مختلف
در چونکه بیاردنک که سفلی تمامدر شجاعته سبب اوور
مانند عشق و بوسیله تو و بوردرمل حش اهلیک وزیر
طایفه سنک و دنلارده ساکن اولان جماعتیک طیبلریک
مالکی و زیر پیشی بونه ایله که بستی متدلدر چوخ
کشله لدت و بروک خصوص او چمیع اقیمت وسط عمارتنه
ولان شخصیک من اجزیه مثل راست و نوروز و عراق
و اصفهان و بونه ایله بعضی نش که بستی ضیقدل نهوسله
نم و حزیل الم حدث ایدر مانند بزرکه و رهایی وزنکله
وزیر افکنه و حسینی اما نهانی وقتی لازم در که مناسب
اشعار اوحونن تاینکه من اجزیه تائیر ایدوب باعث شوق
ذوق و باخزن و الم اولا .

دورت صوت در و یدی پرده و اون ایکی مقام وایگرمی
دورت شبه و قرغ سکر کوش و اون بش آوازه که اولاد ریک
بعضی اوج و بعضی حضیض در بینه که کجین صفحه ده
یازیلان جدولدن آسان وجهه معلوم ایشک اوور .
اما مقامات که دیدرلک اولنک اولی دورت پرده در عناصر
از بعه حابنده و دورت نمهانک آزاری که اوچ در اونه
موالید نلازه دیرلر که عناصریک امتناجاتنل حادث اوور
ایله که دورت عناصری اوچ موالیده حرب ایدرسن حاصلی
اوی ایکی اوور بینه که آدلاری جدوله شخص اویلدی
فضلای عرض اولوناچاق .
اما ارباب عاذن همان اوی ایکی پرده منی بو نوع بوور
اول عنان ۲ نوا ۳ بولیلک ۴ راست ۵ عراق ۶ اصفهان
۷ زیر افکنه ۸ برزک ۹ زنکله ۱۰ رهایی ۱۱ حسینی
۱۲ حجاز و همان یدی پرده که فیناغورت استخراج ایدوب
بودر اول نوا ۲ بولیلک و بوردرمل بو اسمیله آدلامقین
سبی او در که حکیم فیناغورنیک برخوش منظر غلامی وارایدی
آدی بولیلک که حکیم هیشه او غلامدن اوتری بورده ده
نمه دیردی ۳ راست اوچه بونه راست دیبورلر که چوخ

و زوس مهاسکنده نهاد اما اینگذن اوتری بنا ایندوره
و استعمال ایندوره هاموسه دیمک اولور که خارج آهنت
در موسیقی قلوبیه و اونلار اختراع اند گذری اسپایر استیقا
و غوشی و هفت و قارمونی و فورصیان و آرشان و غیره
اما مذکور آنکه باید بالکله تمامی برنویی یا ز اینتمک
از او لکن او آنکه برآورده تأثیری بوقت فلت ذات
بلع آزادنار . باقی ای معلماتی ایله جاییار .

و از عان همان آشنا که صندوقله نیمه ایندو ببعی از ایله
چالورکار بیمه که برآورده اندورت یوز آفریدن اونی توارش
گشوده زل بیمه که علی حضرت شاهزاده ایران ناصرالدین شاه
بورویمه ساخته گردند و تخدون شهی که اکنیست بای
خانه ایشانه جانشده برآورکنون چالورکار که دورت یوز آفریدن
آشت و ذکر اینکه تو از شه مشفومشل و اودورت یوز آفریدن
جانتو چالان و قندنه اوز صدارتی زیر و بم همان جانتو ایله
برآور ایندو اور فاعده از ایله نفع سرانی ایندورل که ناظرل
بیرون ایندوردی .

و بعضی شهرزاده مسیحیان کلیسا الرده اینستیقا ایله حضرت
زاوودیک ز اینتری فرائت ایندورلیه آوازیله نعنی ایندورل

اما ارباب علمدن شبهه لری دوفوز حساب ایندور اول دو گاه
۲ سه گاه ۳ پنج گاه ۴ زایلی ۵ روی ۶ عراق ۷ میرفع
۸ دمه ۹ شهیار بعضی کوچکی زیر افکنده بیلور و صاحب
ادوار سلکن زنگوایه بیلور و حال اسکه سلکی آواردن
حساب ایندور علاوه بو او فاتل آلات موسیقی چو خندر
اونک جمله سی ایکی نوعه منحصر در بری آت مهندو بری
آلات ذات النفع و آلات مهندز هم ایکی نوعه مهندز بری
ذوات اوتار مشهور سازلاد کیسی مثل عود و چنگ و ترمه
و قانون و ریباب و طبیعت و غیران و بیزی ذوات اوتار دن
غیردر مانند عنقا دوانی و غیره .

و آلات ذات النفع هم ایکی نوعه مهندز بری اودر که اسانسک
شیله احداث نده ایدر مثل حلق و آن و شش و نای مانند
آن و بعضی بولاردن غیر مانند ارغون و غیره و حکیم بونصر
فارانی آلات لاریک اشرفتی حلق بولار اوندان اوتریکه
کامل احنار و مثالی گوزمل الفاظ اوندان ظاهر اولوب
مستمری محظوظ ایندور و علاوه ذات النفع لردز نی هم
ماior ایندور شادلوقه و غمکن لنه و طبیور باغانی یعنی کمانچه
هم ماier اسپایر . و او اسپایر که بو حاشده یور و بایله

کر کو کسی ۲۹ ذی خارا ۳۰ ساعت شصت ۳۱ بات زلک
 ۳۲ بات گردی ۳۳ بات قلچار ۳۴ بات کبرت ۳۵ شهرانه
 دلکش ۳۶ چارگاه ۳۷ سه گاه ۳۸ دو گاه ۳۹ ذالمی
 ۴۰ هندی ۴۱ سورگماز ۴۲ حصار ۴۳ مخالق ۴۴ مطبوب
 ۴۵ اوری ۴۶ رهاب ۴۷ مهابون ۴۸ نرگیب ۴۹ عزال
 ۵۰ بندادی ۵۱ اشاری ۵۲ نوا ۵۳ شابور ۵۴ درآمد
 شهار ۵۵ پرسپل ۵۶ حبیبی ۵۷ هراتی ۵۸ کابلی ۵۹
 شدک ۶۰ خارزمی ۶۱ عشقان ۶۲ مویه ۶۳ لیلی مجنون
 ۶۴ نام زیوری ۶۵ بات گرد ۶۶ یاتی ۶۷ دشتی ۶۸
 ابراهیمی ۶۹ شاهخانی ۷۰ زنگوه ۷۱ زنگوله مزادفی
 ۷۲ فردوز ۷۳ نیربرز ۷۴ مسیحی ۷۵ عنانی ۷۶ داشستانی
 ۷۷ شکنجه شیروان ۷۸ قریانی ۷۹ کربی ۸۰ کور و غلی
 ۸۱ حدایی تاموسی ۸۲ سر در سیز باقی ابره ملوده بازیلان
 جدولده بست او بوده .

و وقواف بعض اهالیسی مذکور اولان نبات و شبیدات
 جون نیجه دستگاه وضع ایندیمه درز اول دستگاه راست
 ۲ دستگاه ماهور ۳ درآمد شهاند دستگاهی ۴ رهاب
 دستگاهی ۵ چارگاه دستگاهی ۶ نوا دستگاهی .

و متواليس د مارقوسین و زوهاشين و بو قابیث الاجلاني
 الحال میمعی ایله تھما ایدو دل ، و علاوه الحال استعمال اولان
 موسیقی کش برپاره سی خارج آهکدر بومعنایه که موسیقی
 لرک اکثری چارگاهی اصل نعمه حساب ایندیمه روح و حال
 ایکه شیعه ایندر و شهنازی اون ایکی مقاماتدن پیلوار با وجود
 ایکه آ وایه از دل حسادر ، ماهوری اصل نعمه زخم ایندیمه
 و حال اینکه بولاز هم شیعه دندل در یئنه که جدوده معلوم
 بولور باقی شمهار بوقرار یابه .

اما آلان استعمال اولان یا اوتاریه و اصواتیله و یا غیر
 آلات ایله نبات و العادت این لار در که ذلیله ممه کور
 اوون اوی راست ۲ پیشگاه ۳ ولایتی ۴ مصوره ۵ نوروز
 ۶ خارا ۷ رائمهندی ۸ عراق ۹ آذربایجان ۱۰ حصار ۱۱
 ملوزه ایله ۱۲ نوروز غرب ۱۳ نوروز عجم ۱۴ اصلهان
 ۱۵ فلی ۱۶ بات شیراز ۱۷ بروالجہ ۱۸ حاجی روی ۱۹
 ساران ۲۰ ششدان ۲۱ مندوی قفل ۲۲ مندوی خیفت ۲۳
 چیلی ۲۴ شور ۲۵ شهانز ۲۶ شهران ۲۷ زنگ شتری ۲۸

ل و ماهوری شادان سویوان اخراج ایدوبل و شهاری
بیل اریک شبدانی صداسین گوتوروبل و عناقی برقوش که
اور آشیانه سدن هیت و دختنیه چهار برا آز گیندند سکره
آرام آرام گیند اودان اخراج ایدوبل و مخالفی آریک
طبعندن که پیش و نوش صاحبدر اراز ایدوبل و مطونی
ذذنیه سیل گلگین گوتوروبل و علامه جون اگر اصوات
درجه شش دانگه پشگی مسکن دگل و منصورندن کری
ذلوب مفڑه اولور او سکا بناء اونه ملوب دبورل و عزان
تیر شهادن گوتوروبل و عراق امیر ابونصره آشنه منسودر
یله که فاقیدا ذکر اولوندی و سیز در سیز وجه نسبی
بو تمهه اث نور که خسرو برویز لک بر بازید آ دلو خوانده
سی دار بدی خسرو هیشه اونه مشغولی بروقده بر نکیسا
آ دلو خوش الحال و خوش سوت و تار و طبرو چالانده
و خوانده تنده ر صورت و سیاده بی بدل عورت گلدی
وازد بو عورت اث هر بیر فده مهارت ثامی اولنافی هم ایدوب
بعن و حسدن نقدر که با جاوردی جیه ل فایروب مانع
اویه نکانه خسرو لک حضور به گلکلکه و سرسروک
عازندی که هر گچه باعه گبدوب اوزاده تعیش ایدردی

بو دستگاهه الشاء الله تعالی عیان ایدله جک و بوندجان
و لعنیات ایجین تر کیات یعنی تصنیفات معین ایدوبل یله
که اولنارک ذکری و یانی بو مخصر رساله ده ازویتی
بو خدر چونکه تصنیفات بالغه در فتنی ایده لک معرفه
هر بر اشاریکه العاله مناسبی وار اونی تفنی ایدبرل .
و علاوه بوفونک استاداری بر باره تمهه جات ایجون وجه
تسمیه نسبت و بروبل اول پرده راست بو پرده به اوندان
اوژری راست دبورل که اکثر صوتار بو پرده ایده راست
گلور یله که ذکر اولوندی و علاوه باد بهارک حرصکندر
استباط ایدوبل و بروده رهایی قانعا ذکر اولوندی که فسه
رهایه منسودر و اونه رهاب هم دبورل و آب بارانک
قطره قطره تو کوکامکه هم نسبت دیز بل و بولیک حکم
فیانفور بانک غلامه منسودر یله که ذکر اولوندی وجبار گاهی
کو کولا کور ولدان قاندن گوتوروبل و علاوه چون دورت
نهه و گوشعلایه اکدامه پتشور اونه بناء اونه چار گاه دبور
لر و آهایونی قوشلاریک قنات جمالاقدان اخراج ایدوبل
و دو گاهی قواره دن آخان سودان گوتوروبل که هر طرف
پیمان اولور و نوانی جان سوز عاشتریک ناله سدن بیاندوب

پیله که بعتر سنه خارش آذلو شخضن نقل در که بر گون
جانب حضرت امیر المؤمنین علی علیہ السلام ایه گیدر دیک حیرت
شیر زندگان کلیسا رئیش دیک که بر ترا سا اوراده یائی چانور دی
او حضرت بیرون دیک، ای حضرت آیا پیوس که بوناقوس که بیرون دی
غرض ایزدوم که خداوندانی و اوئی پیغمبری و وسی پیغمبر
بیور بیور دیک، والقوس من اوزور دیاندان و اوئی خرا لفتن
اوری پیله دیبورا

لاره الکانی خناختا صدقها صدقها ای الدینیا فدعا رتا و شغلتنا
و ایتهوکا ایان الدینیا سهلانهلا یابن الدینیا رقارا، یابن الدینیا
جماعه ایکی الدینیا قربا فربا یوم میعنی عن الا و هی مبارکنا
قدضیما دارا یکی رئیش لکا درا یکی لمساندری مافرطینا
فهی الا و فهمنا

اونک ترجماسی

یعنی شهادت و بیرون که الله تعالیٰ برده و بونخد اوندان
سوای بر اتفاق در وصدق در و داست بدستیکه دیباره فرب
و بروه و مشکل ایندی سهوکار و کرامه ایندی ای دیانک
او شاقلازی هر گونه دیشور سیزه مصیبت ای دیانک او شان
لاری نوشه کمی دیانی جمع ایندی گسلک چوچ نیز لکله فالی
اید دیانا هر فرنی فرندن سکره هیچ بر گون کجبور بزدن مگر
ایشکه او گون بر دیکندر بزدم ارکان عمر مز ده تعقیبا طایع

نگیا بر دست اوزبه باشل رنگی بالدار نکدیروں ایکه
گیوب و طسبوری هم گدو رووب عصر و فی گلوب
هان باله بربوبوک آغاچ واریدی چندی اونک شاخه
گبرالدی ایه که گجه اولندی خسرو بروز اوز قاعده یله همان
بانه گلوب عیش و عشرت اهلی تمام جمع اووب آلات طربی
باشد دیلار جماله بازد دارمه الله آکلوب خوش صویبه
باشد ای شنا یشکه بونجه برده او خواندان سگره برو وفت
گو ردلر که آغا چنک اوسنند خوش لحیه رنوع آوار
او جالدی که خسرو بروز و اهل میش تعب ایندوب معلم
فالدیلار برحاله نکیا آغاچان اووب اوزین شاهزادوب
و باربدک دشکنی و بخلی آشکار ایندی خسرو اونک اهانان
واسازواز رقصنی بگلوب اکراوات ای کاتا اتفاق ایدردی
تا ایشک بخل و حسدلک هر خلندن ایده او کازد برووب اولدور دی
وابقی شمات و صرا ایه هر بریسی اوزه متریعیله آدانه بیا
ایشکه برو لا پیش آذته آردا نیزه ملاده آذربایجان و نشاوره
زیلی، ماوراءالنهر، بندادن، گردی، شیزوئی، فرانگی، فاجاری
ملانی، شاه طاطبی، گر کو کی و داشه لدی بالی اری هم بو
دلسه امدادی بالقوس اوئی و بنه نیمه سیم هم لا زم در ایشکه

آذربایجان، عراق، عشیران، زنگشتری، عدایانی، یات کرد،
یات شیراز، حاجی بونی، سارنک، شوشتر، مشوی نبل و سوزکدار
دستگاه چارکه

چارکاه، سه کاه، زلپ، بدی حصار، مخالف، متابوب،
منصوریه، زمین خاراء، ماوراء النهر، حجاز، شهناز، آذربایجان،
عشیران، زنگشتری و کر کوکی.

نوا، نشاور، در آمد شهناز، بوسیله، حسینی، مسیحی،
شهناز، حاجی بونی، یات کرد، آذربایجان، عشیران، زنگشتری
کر کوکی، شاه خطاپی، اشاری و شکسته شیروان،
پس بوعده اخلاق افانی عالم ریانک آراسته در آزمولوم
اولانی و آرقان دینک لارم دگل، اما بوصواث و لجیاناث و
دستگاه تریپینک جزء اعظامی موقوف در تئنی اینکلر شمر فنه
که هانسی برده دهن ایندا ایامسون و هانسی برده هن صعود
ایلسون و هانسی برده و هانسی لجه تبدیل ایامسون و هانسی
برده دن نزول ایاموب تصنیفه مبدل ایلسون،

و قاعدة علاهده اخنیار و جهله

پله کله کره کرا بندی بندیه کی عناسی اربمه ایلک دوره دگنی و از بدن
دورت و زنگ آرالری او پی درجه ایلپوز و بو او پی درجه یا مو البدلا

بندیک ناقی ابی وطن ایندیک فانی اولان ابی تقدیر بدل
بلیهجهک مگر اولنن سگره
در بیان دستگاه الجانات و اصوات
دستگاهی که قباده ذکر اولندی غذا اهلی اونی مخلص
ذکر ایندویلر و تئنی همایدوار لر اگر و نازارک اخلاق اینکن بتو
محضر رسالله ذکر ایندک طول کلاه، یات وکور اینلار مرد
اختصار و جوینه بر تئه فقره دکر اولنوسون.

رامت دمتکاهی

رامت، پنجکاه، ولانی، منصوریه، ایمی خاراء اک عدایانی،
آذربایجان، عراق، یات زنک، یات فلاحار، ماوراء النهر، بال
کبور، حجاز، شهناز، عشیران، زنگشتری، کر کوکی،

دستگاه ماهور

ماهور، شود، عشیران، دلکش، دوکاه، زنگ شتری، حجاز،
ماوراء النهر، شهناز، حاجی بونی، سارنک، شوشتر، مشوی و سوزکدار
دستگاه شهناز

در آمد شهناز، عشان دشته، سلمک، مووه، لبی معنوون

ابوالجب، شاه خطاپی، آذربایجان، عراق و حجاز،

دستگاه رهاری

رهاب، هایپولی، نو گیپ، غزال، یات شتری، یات فلاحار،
لهمین خاراء، ماوراء النهر، ایل کبور، شهناز، نهادی، شوشتر،

هیاز درجه به قایداً تصنیف بنایده مناسب اشعار زدن که او
نمایه مناسنی اولش اولاً.

اما بونایده وجه اسفل ایله بر نوعیه که بعلمک طالب‌تری
ایجون فهم و ارادت اینکه اسهل وجهه عنه گله و لحنات و
اسوات شبلار و گوشلار معلوم و نهوم اولاً و مسودونزولی
و اینداده انتظامی هم معین اولاً انشائنه تعالی گله‌جک جدوله
معلوم اولاً حلق و بیوه طلب منقسم اولاً جانی ایکی وجیله اولنجی
وجه نمائانک و لحنیانک و صوتیانک احساس اینگسی در ذوات
او تارده افاظ «تن تن نتن نتن»، اما بر مطلب الا که جمیع
مالکدۀ انشوار و اشتخاری وار و جماعتی اکثری نوع نوع
ابنایله و خواهند و جالانید مهارت تاملی وار او کا بناء
مسودی اختصار وجهیه مشهور نمات و اصواتلاری افاظ
مذکوریه بیان ایدیک.

ایکشی و جایله اینها نمائانک مقاماتک شبه لریث و
گوشلریث صعود و نزول، اوج و حضیض و نماییک وزنگوله
ستی خصوصاً معنی و توجیهه معلوم ایده‌جیک نایشک‌میندیلو
قواهه نمات و امیانه و العنانه آشنا او لمعلولهار،
در معرفت افاظ لئن لئن و لیشن و لیشن و لیشن
برلی سیل که بولقطله عبارتند او آوازه‌لردن که مضراب

و درجات امتزاجیه دیورل و عناصر از بهه برو دواید نلایله بدی ده
برده‌ایلیور و درجاتین اسفل ترین درجه‌خاکد و او العنایکه
بو درجه‌نک طبیعتنده در او کا صوت چهاریم دیشونک و
دوردنجی درجه که اود طبیعتنده در درجه نادر هائی
طبیعتی وار بو استطلاحده اونا صورت زیر دیورل و عنصر
هوا که کره ناریک آرسنده در هراسوایکه اونک طبیعتنده در
اونا صوت مثلث دیورل و عنصر آب او صوت‌لریکه بود درجه‌ده
و بو طبیعتنده در او نا بم دیشک و کره ناریله کره هوانک
آرسنده اولان اصواته اوج مسی ایتشونک و کره آیله.
کره‌خاکت آرسنده اتفاق دوشن اصواته حضیض دیشک
و کره آبله کره هوانک آرسنده اولاز

صوت زیر	صوت زیر	درجه اول
اینجما	اینجما	اینجما
صوت مثلث	صوت مثلث	جدولدن استباط اینک او لور عالاده
اینجما	اینجما	جیع الحان و اصواتی بولیدی برده دن
درجه آب	درجه آب	فهم اینک او لور یله که اصواتک هر
اینجما	اینجما	لعنین که خواهش اینک که بود رجاته
حضر	حضر	دبهنی وار همان درجه‌دن ایندا ایدوب
درجه خالک	درجه خالک	مناسبتی اولان پرده ده گوشوب گنه
صوت رابع	صوت رابع	

﴿ ۲۸ ﴾

در معرفت بعضی از نعمات و شجاعها و محو شهادا با اذکار ختنی
لش نین

نام	سوانح	در جهان
مندویه عشران مادرانه شهر زین		
غزل داد طلبی زیستگی	پیو	وح
حاج افشاری بیان قیاد	دراجه	
برکت ورود بیان کرد	سوت سنت	هیو
عراق		
شنایی مدد کر کوشی آذر راهخان	سمه	
محاج پیکره دمیں بیل زنگو		
حاجا کیبور محبیاری		
کافی هرانی حبیب ماهور حیر		
حصار زمیں حراج زیر انداده	سین	
شاه از		
رجل فکر میخ	نهض	
سید کاه در آدم پرستی حسی		
چاره شور		
لایه لایه دویه مهندی شوت	درین	
سای باوسی رهی سوکازی بران	سوت	
زیر بروی بیان شیر لایه لایه		

بو اوضاعی از مقدمی بر سر رشته اله سالم افاده که هر طرفه چکمه اولا

﴿ ۲۷ ﴾

ایله آونداری چالان وقت آونک تاریخیندن مضرابک حرکت
ویرمکدن بوصدار ظاهر اولور. مثلا اگر مضرابکه ذوات او
تارک بر تاریخه حرکت ویره من تن لحظه او خشوبان بر شی
ظاهر اولور اگر آونک ایکی تاریخه حرکت ویره من تشن
احساس اولور واگر آونک بر تاریخه تک وایکی تاریخه اولار معامضراب
ایله حرکت ویره من اوندان بر صدا ظاهر اولار مثل تشن
واگر بونکامده نفعیه صمود ویره من اوندان هبوط ویره من
گوره من که او تاردن تین لحظی ظاهر اولور مثلا ابوالجب و
کابلی و اونلار کمی تفهار و علاوه تحریک در صوت احکم شدند
انسانک حلقیه ویا اوتاریه و زلال تصنیف تحریک کرد و تماج
ریبع تحریک کرد صمود و نزول قباده معلوم اولندی و او که
ذکر اولندی بوجدولدن معلوم ایستاد اولور.

دول در هر قلت ز نکوله و تحریک وز لارل و آرجین ادوات
نیوجن یعنی ز نکوله بوجه اختصار

مقدار		
نام	سوت	ز جار
بندو رهانو آنالهه ز لک شتری بیت		
خوار	۷۰۰	۷۰۰
دیاں فجر		
حیران	۶۶۶	۶۶۶
د فوزر شب آدر بیخن د خطر		
فیضی	۶۶۶	۶۶۶
مهد		
میلادی	۷۰۰	۷۰۰
فرانگی سیلز د رسن		
حیل حسین مسعود	۷۰۰	۷۰۰
لیلی		
حیل بوی		
کنون زان		
دوکه	۷۰۰	۷۰۰
لامه لامه بیوب شیر	۷۰۰	۷۰۰
او ایج د آهه شهیز		
ز سودی	۷۰۰	۷۰۰
شکر		

در معرفت بعضی از اصوات و العهات با خطوط تموجی
خطوط تموجی عبارتند از حریک و زنگوله و زنکوله
او در که اگر اوج تحریک کدن کجه شرع اطهر اونی غنا و حرام
حساب اید و هر نهی هر این ایجون بربده و بر درجه مین
اولوب بله که هر بر نهی و هر بر مقاماتی و باشیه و با گوشی
واصواتی هر درجه دن و هاسی پرده دن که ایندا ایندک و هر
طرف که او نمیه ربطی وار گشیدیک گه همان ایندا ایند کث
نهده نزول ایدوب قطع ایدمن و بو جد و لدن بر دست آوری
له گورمک و اسفل وجهمه حس ایندک اولوره



هەم سەر شەنلىٰ ھەر طرفە كە خواھىش اىتىھە لىز چەكتە، مەكتەدە
ئامەتصود عىمالە كاسۇن غرض بورسالەنىڭ وضىمنىن مەحىز مەتك
قۇزۇغا ئەستىڭ از دىايىپدر، والأغىزىر بىرمە ئەلۋەز بولخىرىنىت ئەلە
استعمالى حلال و ئالىم بى سى حرام و اجتناب لازىمىدە يىلە كە
بۇ بارەدە مجتىهد عصىدىن ئەستىناء گۈزۈدوب وھەم سالەنىڭ
باشىندە قىيد اوْلۇنوب

فَمَنْ بَذَكَهُ بَعْدَ مَا سَمِعَهُ فَإِنَّمَا أَنْهَا عَلَى الَّذِينَ يَبْذَلُونَهُ
أَنَّ اللَّهَ مُعْلِمٌ أَسْفَرَ اللَّهَ مِنْ كُلِّ ذَنْبٍ وَأَنَّهُ إِلَهٌ وَلَا يَوْمَ تُوَفَّى
بِيَدِهِ حَسْنٌ لَنْ مَغْفِرَةٌ بِإِنَّهُ جَنَابٌ حَاجِيٌّ بِدَادِهِمْ آفَایْ آقَامِيرزاَدَه
فرابانى فى سنه ١٢٠١ هجرى و ١٨٨٤ مسيحىه والسلام



Mir Möhsün Nəvvabın
“Vüzuhül-ərqam”¹ risaləsi
(Azərbaycan dilində latin qrafikasıyla)

¹ “Vüzuhül-ərqam” ərəbcə rəqəmlərin izahı, aydınlaşdırılması demekdir. Risaləni ərəb əlifbasından müasir latin qrafikasına çevirirək, əsərin dilini və üslub xüsusiyyətlərini tamamilə saxlamağa çalışmışq. Risaləni müasir oxuculara anlaşıqlı etmək məqsədilə mətnin sonunda risalədə işlənən ərəb-fars sözlerinin lüğəti verilmişdir.

[Bismillah-ir rəhman-ir Rəhim.]

Musiqi haqqında sual-cavabın surəti.¹

Mən 1302-ci ildə müasir alımlerdən musiqi elmi barədə soruştum: Musiqi elmində məharəti olub, özü xanəndəlik etməyən, müğənniliyi və təqənnini (oxumağı) haram sayan bir şəxs elmi məqsədlə musiqidən istifadə etsə, onu yadda saxlasa, tədris etsə, çap etsə, yazsa, satsa, yazıb öz kitabxanasında saxlasa, caizdir, ya yox?

Qüdrətli alımlar, mərifəti şüar etmiş şəriətmədar fəqihlər bu barədə nə buyurmuşlar?

Alim və müctəhidlərin başçısı Mövlana Fazil İrəvaninin verdiyi cavab bu idi:

Cavab: Musiqi elmini öyrətmək və öyrənməyin eybi yoxdur, hətta vacibdir. Amma onu təcrübədə işlətmək caiz deyil.

Cənab Axund molla Məhəmməd Fazil İrəvani

Mən Nəvvab Mir Möhsün ibn Hacı Seyid Əhməd ağa Ağamirzadə Qarabağı musiqi elminə aid mövzularda “Vüzühül-ərqam” adlı kitabı 1301-ci ildə Şuşa şəhərində yazmışam.

[Bismillah-ir rəhman-ir Rəhim.]

[Ələmi yaradan allaha həmd olsun və savab olsun Məhəmmədə və ailəsinə və əshabəsinə. Əmma bəəd]

Ruhani qardaşların hüzuruna ehtiramla ərz əhval edir bəndeyi-aciz Nəvvab Mir Möhsün Ağamirzadə Qarabağı, o əşxaslar ki, bəndeyi-acizin məqsədi bu bəyanətin iqdəmından odur ki, onun istemalını caiz və həramiyyətini halal bilirik, nə bəlkə cəmə əmal insanın niyyətinə vəbəstədir. Çox ibadətlər var ki, niyyəti fasidə və riyakarlıqla əmələ gəlir, onun sahibinə günahdan savayı bir səmərə hasil olmayacaq.

¹ Risalədə “Musiqi haqqında sual-cavabın surəti” fars dilində verilmişdir. M.M. Nəvvabın cənab Axund molla Məhəmməd Fazil İrəvaniyə göndərdiyi məktub da fars dilində yazılmışdır.

Əksər ovqat ziyaül iqtidar alımlar və mərifətşüar hökəmələr niyyəti-elməyyə ilə bu növü elmlərə mübaşir olublar və bizim də elməyyədən səvəyi bir niyyətimiz yoxdur və cəmi zəmanədə elmin ləzzətini dünyanın cəmi ləzzətindən artıq hesab ediblər.

Xüsusi bu zəmanədə ki cəmi millətlər qəribə olan elmlər və əcabə olan sənətlər ixtira etməklə tərəqqeyi-tam təbib, özlərini məqəmi rüfətə yetiriblər. Amma bizim millətimiz o elmlər ki onların əlindədir, biltamam tərk etmək ilə mədəniyyət ələmindən uzaqlaşış və millətlərdən geri qalıqlar və elmlər bilmərrə mündəris olub xatirələrdən məhv və fəramuş olub.

Əristatalis həkim yetmiş sinnində bərbət çalmaq bina eylədi, şagirdləri dedilər ki, bu sinnində cənəbinizə layiq deyil ki, bərbət çalasınız. Ərəstu buyurdu ki, o vaxt bana ləyaqəti yoxdur ki, bu məclisdə olam, onlar bu elmi bilələr, amma mən bilməyəm, mat-mat baxam.

Bəs hər bir zamanda hər bir əşxas müqtədir üçün lazım düşübür ki, imkan qədərinə o elmləri ki biz əhli-islamın içinde mövcuddur, ya külli, ya cüzvi, əgər iqtidarları olsa bəsət verib bir şey ona artırınsın, əgər qüdrəti olmasa laəqəl o elmi bieynihi surətnəvislik edib onun intişar və intihar tapmağına guşə edələr, tainki ülüm bilmərrə mündəris olub aralıqdan məhv olub münədəm olmasına.

Xülasə, məqsədimiz o deyil... və bu elmin mərifətindən ötəri həkim Fisağors və müəllimi əvvəl Əristatalis və Əflatun və həkim Əbu Nəsr Farabi və Şeyxül Rəis Əbu Əli Sinanın bəyan buyruqları kifayət edər.

Əmma cün məzul yəhlərin bəyanatı və ərqam və işarətləri mübtətdi əşxazların istixrac etməyi üçün xeyli mütəəssirdir, ona binaən bu bəbda bir müxtəsər icmala mütəaliə edənlərin hüzurlarına pişnahad olundu. Ümidvaram ki, hər dəfə mürur etmək ilə öz məqsədlərinə vasil olalar.

[Allahdan qüvvət və bizə də səbir.]

Bunu da bilmək ləvazimatdır ki, o əmrəzələr ki insanın bədənində əmələ gəlir, iki şeydən xali deyil: ya hərarətdəndir və ya birudətdən. Əger hərarətdən olmuş olsa, o nəğmələr ki, rəqiq

və hüzn və mələl gətirəndir, onları isteməl etmək bəis olur, o naxoşluğun yüngülləşməyinə, əgər birudətdən olmuş olsa, o nəğmələr ki, məbsud və şadlıq və bəşəşəd gətirəndir, onu isteməl etməklək bəisi-təsxini bədən və naxoşluğun yüngül olmağına səbəbdür. Bundan ötəri ki, şadlıq hərarət gətirər və qəmginlik birudat artırır və əlavə naxoşluq ki ənasiri-ərbəənin hansında ki məhsus olundu, təğənni edən hansı gına ki, həmən mərəz üçün xeyli mənfəəti var.

Əgər həzrəti Seyidül-şühəda əleyhüssəlamın rövzəxanları buka niyyətiylə bu elmdən bixəbər olub rozəni, zəiful bəsəd qəməngiz nəğamat ilə əda edələr, əlbəttə, nüfuz üçün təsiri tam olub bəisi bükai-şədidə və məlali-qeyrun nəhayət olacaqdır.

Yəni nəğmə həqiqi və ruhanidir və mülayim tabelərdə necə ki, odun cövhəri məxfidir çaxmaq daşında və aşkar olunur bir-birinə vuranda, habeylə xudavəndimüttəəl sirri-pünhan qoyubdur qəqlərdə, aşkar və müştəil olub nəğamat ilə belə ki, hasil olur onunla şadlıq və ya ağlamaq.

Deyirlər ki, guya cənab vilayətməəb əmir-el möminin Əli əleyhüssəlam əksər ovqat Qurani-şərif “Rəhəvi” ilə qiraət buyurub və qətəratı ibarət çəsmeyi-çəşmindən care edirdi.

Və əlavə bu “Rəhəvi” nəğmə həzrət Davuda həm nisbət verirlər ki, o cənab “Məzamir”i – yəni “Zəbur”i bu ləhn ilə qiraət edərdi. [Cavabını allah bilər.]

Əlhasıl, mətləbə iqdam etməmiş bunu da bilmək lazımdır ki, bu elmi, bu musiqini həkim Fisağors ixtira edib, belə ki, həkim məzkur gecə yuxuda gördü ki, sabah filan yerə getgilən ki, əsrari-hikmətdən bir sırt sənə əyan olacaq. Həkim sübh durub haman məkana getdi, gördü ki, çox dəmirçi dükanları var. Dəmirçilər qızmış dəmiri kürədən çıxarıb zindanın üstünə qoyub neçə yerdən çəkiciklə onu döyürlər. Belə ki, o iki dəmir bir-birinə dəyməyi ilə bir sövt onlardan zahir olur. Haman sövtlərdən bir şey həkimin qəlbinə rüsəx eylədi. Fikir elədi ki, bir şey bina eyləyə ki, müxtəlif avazlar ondan zahir ola. Bəs bir at tükü götürüb, bir ucun dişi ilə tutub və birin əliylə, dırnağı ilə ona hərəkət verdi. Gördü ki, bir qəribə avaz ondan zahir oldu, amma qüvvəti

yox idi, zəifdir. Bəs bunu əbrişimə mübəddəl etdi, hərəkət verdi; gördü ki, yaxşı avazlar ondan həm zahir olur. Amma onun da çəndən qüvvəti yoxdur. Bəs həkim bir müddət bu elmin itmamından ötrü təfəkkür edirdi. Ta bir gün bir yoldan keçirdi, gördü ki, bir gamışın qurumuş kəlləsi düşüb, hərdəm yel kimi əşir, o kəllənin dişlərinə dolur, ondan avazlar zahir olur. Fisağors o kəlləni götürüb, bir ağac ona təbiyyə etdi, neçə xəyyatı ona bağladı. Hərəkət verən vaxtda avazlar məsmu olunurdu, amma biqayda. Bir gün həkim gedirdi, əsnayı rahidə bir kişi onun qabağına gəldi. Həkimi görən vaxtda əlini başından yuxarı qalxızıb barmaqların və pəncəsin havada saxladı. Fisağors elə ki, o şəxsin qolunu başının üstündə barmaqların və pəncəsin güşəd gördü, bərbətin dəstəsi və pişləri onun xəyalında peydə oldu.

Bəs bərbətin tamam ləvazimatın tərtib edib, ikmala yetirdi. Bəs dörd növ ləhn ənasiri-ərbəənin təbiətində istixrac etdi: I. Sədayi-zir ki od təbiətində harr yabisdir və həmişə uca qalmağa maildir; II. Sövti-bəm, yəni su təbiətində bardrətb vez eylədi; III. Havaya mənsub olan, yəni harrətb onu ixtira elədi; IV. Təbiəti-xak ki barid və yabisdir, ishar eylədi. Odur ki, təbiətlər nəğəmatı istema etməklə maildirler. Elə ki, həkim bu ləhniyyətin təribindən farıq oldu, bas yeddi pərdə kəvəkibi sabənin təbiətində ixtira edib isteməl etdi. Tainki həkim Fisağorsdan sonra bir cəm əhli-funundan onu artırıb, 12 pərdə tərtib etdilər, bir vəch əsnayışərin təbiətində. Bunlardan sonra Əbu Nəsir Farabi və müəllimi-sani və qeyriləri bəsət verib nəğamatı dərəceyi-ikmala yetirdilər. Əbülgina Ğəttan tərifində və onun istimə qaydasında buyurubdur ki, səma bir surətdir ki, iki curmin müləqatindən hasil olur, elə ki, çalan və çağırən və eşidən çıalmış qəvaidində və şürutunda vaqif və mahir olsalar, onların nəğamat və ləhniyyətindən məhzuz və müləzzəz olmaq olmur.

Neçə şərt ilə: əvvəl şərti odur, çalan və çağırən xoşsurət və xoşsimə və fasih ola ki, baxanlar və eşidənlər üçün şadlıq əmələ gələ. Bu babda Ərəstu deyibdir ki, əgər müğənni bədruyyət və çirkin olmuş olsa, lazımdır ya üzünə niqab sala və ya nazik pərdənin dalında təğənni edə; ta o ləzzəti ki onun əginasından təbiy-

yət üçün hasil olur, onun bədruyyətliyi geri alıb, baisi nifrət olmaya. Və ikinci şərt odur ki, çalan və oxuyan müstəməin arasında bir az məsafət ola. Ondan ötəri ki, nəgmənin hiddətini hava cəzb edə və safını və cövhərini müstəmə etdirə. Və Ərəstu deyibdir ki, lazımdır çalan, çağırın alçaqda əyləşsin və müstəmə qəlbidə. Çünkü nəgmənin lətifinin mərkəzi yuxarı aləmdədir: nəğamatın safi və cövhəri öz mərkəzinə meyl edər. Xülasə, o nəğamatlar ki bu ovqatlar istemal olur.

1-ci və 2-ci cədvəllər.

4 soutdur və 7 pərdə və 12 məqam və 24 şöbə və 48 guşə və 15 avaze ki onların bəzisi ouc və bəzisi həzizdir. Belə ki, keçən səhifədə yazılın cədvəldən asan vəchlə məlum etmək olur. Amma məğamat ki dedik, onun əvvəli 4 pərdədir ənasiri-ərbəə hesabında və 4 nəgmənin arası ki üçdur, ona məvalidi-səlasə deyirlər ki, ənasırın imtizacatından hadis olur. Elə ki, dörd ənasırı uc məvalidə zərb edirsən, hasılı 12 olur. Belə ki, adları cədvələ müşəx-xəs oldu, tafsilən ərz olunacaq.

Amma ərbəb ərinən haman 12 pərdəni bu növ bulur: əvvəl “Üşşaq”, 2. “Nəva”, 3. “Busəlik”, 4. “Rast”, 5. “Əraq”, 6. “İsfahan”, 7. “Zirəfkənd”, 8. “Büzürg”, 9. “Zəngulə”, 10. “Rəhavi”, 11. “Hüseyni”, 12. “Hicaz”. Və həmən yeddi pərdə ki Fisağors istiğrac edib budur: əvvəl “Nəva”, 2. “Busəlik” və bu pərdəni bu isimlə adlanmağın səbəbi odur ki, həkim Fisağorsun bir xoş mənzər qulamı var idi, adı Busəlik idi, həkim həmişə o qulandan ötəri bu pərdədə nəğmə deyərdi; 3. “Rast” O cəhətə buna “Rast” deyirlər ki, çox nəğamatlar bu pərdə ilə rast olur; 4. “Əraq” ki, bu ad Mir Əbu Nəsir ibn Mənsurun atasının adıyla məşhurdur; 5. “Üşşaq”; 6. “Zirəfkənd”; 7. “Rəhavi”. Rəhavi bir qəsəbədir Rum cəzirələrində. Deyirlər ki, o qəsəbədən bir gecə bir göyçək qonaq həkimin huzuruna varid olur. Həkim o gecə sübhə kimi onun üzünə müşahidə edib, bu pərdəni tərtib etdi. Və bu pərdələr insanın təbiatində müxtəlifdir. Çünkü bir parasını ki bəsti tamamdır, şücaətə səbəb olur. “Manəndi-üşşaq” və “Busəlik” və “Nəva”. Və bu pərdələr Həbəş Əhlinin və Zənc tayfasının dağlıarda sakin olan camaatların təbiətlərinin münasibəti var.

Və bəzisi bu nəğamatların ki bəsti mötədildir, çox kəslərə ləzzət verir; xüsusi o çəmənçi iqlimin və vəsət imarətdə olan əşxazların məcazlarına misli “Rast”, “Novruz”, “Əraq”, “İsfahan” və bu nəğamatın bəzisininkı bəsti zəifdir, nüfuslarda qəm və hüzün aləm hadis edir: “Manəndi-Buzurk”, “Rəhavi”, “Zəngulə”, “Zirəfkənd”, “Hüseyni”. Amma təğənni vaxtı lazımdır ki, münasib əşarələr oxumaq, tainki məcazlara təsir edib baisi şövq və zövq və ya hüzün və ələm ola. Amma ərbəbi-elmdən şöbələri doqquz hesab ediblər: əvvəl “Dügah”, 2. “Segah”, 3. “Pəncəgah”, 4. “Zəbul” 5. “Rudi”, 6. “Əraq”, 7. “Mübərrəx”, 8. “Dəmanə”, 9. “Şahnaz”. Bəzi “Kuçək”i “Zirəfkənd” bilir və sahibi “Ədvar” “Səlmək”i “Zəngulə” bilir və halunki “Səlmək”i avazdan hesab ediblər. Və əlavə ovqatlar alati-musiqi çoxdur. Onun cümləsi iki növə münhəsirdir. Biri alati-möhtəzə və biri alati zatun-nəfx. Və alati-möhtəzə həm iki növdür: biri zavati-utar, məşhur sazlar kimi misli ud və cəng və tərhətə və qanun və rubab və tənbur və qeyri-an. Və biri zavati-utardan qeyridir.

1-ci cədvəl

Musiqi elminin terminləri, şöbələri, guşaları, oucu və həzizi

Muğamat	Ouc, həziz	Şöbələr	Ouc, həziz	Şöbələr	Ouc, həziz	Guşələr	Ouc, həziz
Rast	Ouc	Mübərrəh	C	Pəncəgah	Z	Məstanə	
Üşşaq	Z	Zəbul	ZC	Nəəm	Z	Sipehr	
Busəlik	C	Səba		Əşiran		Zəmzəm	
Hüseyni	C	Mütəhəyyir		Dügah		Heyrat	
İsfahan		Nişapur		Neyriz		Nəhavənd	
Zəngulə		Üzzal		Çahargah		Çəkavək	
Rəhavi	Z	Əcəm		Ərəb		Xocəsta	
Büzürk		Nöhəft		Humayun		Fərəh	
Əraq	C	Məğlub		Müxalif		Novrəs	
Kuçik		Bayatı		Rəkəb		Sürur	
Nəva	Z	Mahur		Xara		Kəbir	
Hicazi	C	Hisar		Segah		Fətəh	

Musiqi elminin terminləri və onların güşələri

Güşələr	C Z	Güşələr	Z C	Güşələr	C Z	Avazlar	Avazlar
Təxtgah	Z	Nur	C	Əbd		Gərdaniyyə	Balıqbutar
Qəsr	Z	İşarətgah	C	Raz		Novruz	Baxtiyari
Ouc		Zir		Xürrəm		Mənsuriyyə	Fövg
Iqbal		Hal		Nazik		Şur	
Tuf		Hasir		Güsəd		Şahnaz	
Xürrəm		Mə'ruf		Həziz		Mavərənnəhr	
Hüsn		Hudi		Mehfər		Güvəşt	
Əfzun		Sar		Rübəyəndə		Səfil	
Şahənsah		Xosrovi		Ağusdar		Süstor	
Rah		Saz		Nar		Səlmək	
Madə		Türk		Esq		Mayə	
Şəhidar		Bəstənigar		Sazkar		Hacıyan	

Manəndi ənqa davani və qeyri və alati zatun-nəfx həm iki növdür: biri odur ki, insanın nəfəsi ilə əhadisi nəgmə edər. Məsələn, həlq və ney və şəş və nay manəndi-an.

Və bəzi bunlardan qeyri-manəndi ərəqanun və qeyri. Və həkim Əbu Nəsir Farabi alətlərin əşrəfini həlq bulur. Ondan ötəri ki, kamil ləhnələr və mənalı gözəl əlfazlar ondan zahir olub. Müstəmeləri məhzuz edir və əlavə zatun-nəfxlərdən ney həm müəssər edəndir şadlığa və qəmginliyə. Və tənburi-bağani, yəni kamancə həm müəssər əsbablardır. Və o əsbablar ki bu halətdə Avropa ilə və rus məmləkətində nəğamat əda etməkdən ötəri bina ediblər və istemal edirlər. Hamisina demək olur ki, xaric ahəngdir. Musiqi qanunu ilə və onlar ixtira etdikləri əsbablar violin və quşlu və fleyt və qarmon və fortepiano və ərgən və qeyrə. Amma məzκur alətləriylə bizkülliyyə nəğamatı bir növi bəyan etmək olur, lakin bu alətlərin bir o qədər təsiri yoxdur. Fleyt zatun-nəfx alatındadır. Baqisi əl muavinəti ilə çalışınar. Və ərəqan haman alətdir ki, sandıqlarda təbiyə edib piçləri ilə çalışılar. Belə ki, bir nəfərdən tə 400 nəfərə cəm onu nəvazişa gətirirlər; belə ki, əlahəzərət şahinşahi-İran Nəsirəddin şah Avropaya səyahətə

gedəndə London şəhəri ki, ingilisin paytaxtidır, padşah məclisində bir ərganun çalırmışlar ki, 400 nəfər unas və zük onun nəvazişlə məşğul olmuşlər və o 400 nəfər çalğı çalan vaxtda öz sədalarını zir və bəm, həmən çalğı ilə bərabər öz qaydaları ilə nəğməsəralıq edirlər ki, nazirlər təhəyyür edirdi. Və bəzi şəhərlərdə məsihalar kilsələrdə violin ilə həzrət Davudun məazmirini qıraət edənlər ilə avaz ilə təqənni edirlər.

Və Metolis və Marğusin və Ohanisin və Lukanın incilini əl-han məsihi ilə təqənnə edirlər. Və əlavə bu "Rast" istemal olunan musiqinin bir parası xaric ahəngdir. Bu mənaya ki musiqarların eksəri "Çahargah"ı əsl nəgmə hesab edirlər və halunki şöbələrdəndir. Və "Şahnaz"ı 12 məğamatdan bilirlər, bavicud 12 avazlardan hesabdır. "Mahur"u əsl nəgmə zənn edirlər və halunki şöbədatdandır.

Bə hakəza "Dügah" və "Humayun" və "Müxalif" və "Məglub" və "Gəzal" bunları həm əsl məğamatdan zənn edirlər və halunki bunlar həm şöbələrdəndir. Belə ki, cədvəldə məlum olur. Baqı nəgmələr bu qərar ilə. Əmma əlan istemal olan ya otar ilə və əsvat ilə və ya qeyri alətlər ilə nəğamat və əhanat bunlardır ki, zaildə məzκur olur: əvvəl "Rast", 2. "Pəncəgah", 3. "Vilayəti", 4. "Mənsuriyyə", 5. "Novruz", 6. "Xara", 7. "Raki-Hindi", 8. "Əraq", 9. "Azərbaycan", 10. "Hicaz", 11. "Mavərənnəhr", 12. "Novruzi-ərəb", 13. "Novruzi-əcəm", 14. "İsfahanək", 15. "Feili", 16. "Bayati-Şiraz", 17. "Əbulçəp", 18. Haciuni, 19. Sarəng, 20. Şüstər, 21. Məsnəveyi-Səqil, 22. Məsnəveyi-Xəfif, 23. Çəpanı, 24. Şur, 25. Şahnaz, 26. "Əşiran", 27. "Zəngiştori", 28. "Kərkuki", 29. "Zəmin-xara", 30. "Səmayi-şəms", 31. "Bayati-türk", 32. "Bayati-kürd", 33. "Bayati-Qacar", 34. "Bali-kəbutər", 35. "Əşirani-dilkəş", 36. "Çahargah", 37. "Segah", 38. "Dügah", 39. "Zabul", 40. "Hindi", 41. "Suzigüdəz", 42. "Hisar", 43. "Müxalif", 44. "Məglub", 45. "Lori", 46. "Rəhab", 47. "Humayun", 48. "Tərkib", 49. "Üzzal", 50. "Bağdadi", 51. "Əfşari", 52. "Nəva", 53. "Nişapur", 54. "Dəramədi-Şahnaz", 55. "Busəlik", 56. "Hüseyni", 57. "Hərati", 58. "Kabuli", 59. "Səlmək", 60. "Xarəzmi", 61. "Üşşaq",

62. "Muyə", 63. "Leyli-Məcnun", 64. "Naleyi-zənburi", 65. "Bayati Kürd", 66. "Bayati", 67. "Daşti", 68. "İbrahimî", 69. "Şah Xətai", 70. "Zəngula", 71. "Zənguleyi-mütəradifi", 72. "Feyruz", 73. "Neyriz", 74. "Məsihi", 75. "Osmani", 76. "Dağıstanî", 77. "Şikəsteyi-Şirvan", 78. "Qarabağı", 79. "Kərəmî", 80. "Koroğlu", 81. "Sədai-naqusi", 82. "Səbz-dərsəbz". Baqi irəlidə yazılın cədvəldə səbt olubdur. Və bu fü-nunun bəzi əhalisi məzkr olan nəğamat və şöbədat üçün neçə dəstgah vəz edibdirlər: əvvəl "Dəstgahi-Rast", 2. "Dəstgahi-Mahur", 3. "Dəramədi-Şahnaz" dəstgahı, 4. "Rəhab" dəstgahı, 5. "Çahargah" dəstgahı, 6. "Nəva" dəstgahı. Bu dəstgahlar (inşallahtala) əyan ediləcək və bu nəğmacat və ləhniyyat üçün tərkibat, yəni təsnifat müəyyən ediblər. Belə ki, onların zikri və bə-yani bu müxtəsər risaladə lüzumiyəti yoxdur, çünki təsnifat bağlıdır təğənni edənin mərifətinə. Hər bir əşəri ki əlhana müna-sibəti var, onu təğənni edirlər. Və əlavə bu fü-nunun ustadları bir para nəğmacat üçün vəch təsmiyyə nisbat veriblər: əvvəl pərdə "Rast". Bu pərdəyə ondan ötrü "Rast" deyirlər ki, əksər sövtər bu pərdə ilə rast gəlir. Belə ki, zikr olundu. Və əlavə badi-baha-rın hərəkətindən istinbat ediblər və pərdəyi- "Rəhavi". Qabaqda zikr olundu ki, qəsəbeyi-Rəhaviyə mənsubdur. Və ona "Rəhab" həm deyirlər. Və abi-baranın qətrə-qətrə tökülməyinə həm nisbat veriblər. Və "Busəlik" hakim Fisağorsun qulamına mənsubdur. Belə ki, zikr olundu. Və "Çahargah" i göyün guruldamasından gö-türüblər və əlavə çün dörd nəgmə və guşələri ilə ikmala yetişir.

Ona binaən "Çahargah" deyirlər. Və "Humayun" u quşların qanad çalmağından ixtira ediblər. Və "Dügah" i fəvvərədən axan sudan götürübər ki, hər tərəfə mütəmail olur. Və "Nəva" ni cansız aşıqların naləsindən bina ediblər. Və "Mahur" u şənəvarlıq suyundan ixtira ediblər. Və "Şahnaz" i bülbüllərin şeydayı-səda-sından götürübər. Və "Üşşağ" i bir quş ki öz aşıyanasından hey-bət və dəhşətlə çıxar, bir az gedəndən sonra aram-aram gedər, ondan ixtira ediblər. Və "Müxalif" i arının təbindən ki, niş və nuş sahibidir, ibraz ediblər. Və "Məglub" u şiddətli selin gəlməyin-dən götürübər. Və əlavə çün əksər əsvatlar dərəceyi-şəsdangə

yetişməyi mümkün deyil və məqsudundan geri qalıb məglub olur, ona binaən "Məglub" deyirlər. Və "Üzzal" i tiri-şihadban götürübər. Və "Əraq" Əmir Əbu Nəsirin atasına mənsubdur. Belə ki, qabaqda zikr olundu. Və "Səbz-dərsəbz" vəchi-təsmiy-yəsi bu nəğmənin odur ki, Xosrov həmişə ona məşğul idi. Bu vaxtda bir Nəkisa adlı xoşhan və xəşsout və tar və tənbur çal-maqda və xanəndilikdə və surət və simada bibədəl övrət gəldi. Və Bərbəd bu övrətin hər bir fəndə məharati tami olmağını fəhm edib büxl və həsəddən na qədər ki bacarırdı, hiylələr qayırib ma-ne oldu Nəkisanın Xosrovun hüzuruna gəlməkliyinə. Və Xosrov-un adəti idi ki, hər gecə bağa gedib orada təyəş edərdi. Nəkisa bir dəst özünə yaşıł rəngli paltar tikdirib, əyninə geyib və tənbu-runu həm götürüb, əsr vaxtı gəlib haman bağa. Bir böyük ağac vardi, çıxdı onun şaxında gizləndi. Elə ki, gecə oldu, Xosrov Pərviz öz qaydasıyla haman bağa gəlib, eyş-işrat əhli tamam cəm olub, alati-tərəbi başladılar çalmağa. Bərbəd dairəni əlinə alıb xoş sout ilə başladı təğənni etməyə. Bir neçə pərdə oxuyan-dan sonra bir vaxt gördülər ki, ağacın üstündən xoş ləhn ilə bir növ avaz ucaldı ki, Xosrov Pərviz və əhli məclis təccüb edib, məottlə qaldılar. Bu halda Nəkisa ağacdən enib özünü zahir edib və Bərbədin rəşkinini və büxlini aşkar etdi. Xosrov onun əhanatı-nı və saznəvəz rəqsini bəyənib, əksər ovqat ona iltifat edərdi; tainki büxl və həsədin çoxluğundan Bərbəd ona zəhər verib ölü-dürdü. Və baqə nəğamat və səvatlar hər birisi öz müxtəreinin adına və yainki bir vilayətin adına adlanır. Məsələn, "Azərbay-can" və "Nişapur", "Zabul", "Mavərənnər", "Bağdadi", "Kür-di", "Şirvani", "Qarabağı", "Qacarı", "Osmani", "Şah Xətai", "Kərkük" və "Raki-Hindi" və baqıləri həm bu qiyasıyla. Amma "Sədai-naqus" i, onun vəchi-təsmiyyəsini həm lazımdır eşitmək.

Belə ki, mötəbər sənəddə Haris adlı şəxsən nəqlidir ki, bir gün cənab Həzrət əmir-əl möminin Əli əleyhüssəlam ilə gedir-di, Herat şəhərində bir kəlisaya yetişdik ki, bir tərsa orada zəng çalışır. O həzrət buyurdu ki, ey Haris, aya bilirsən ki, bu naqus na deyir. Ərz elədim ki, xudavəndi-tala və onun peyğəm-

bəri və vəsiyyi-peyğəmbər bilir. Buyurdu ki, Bu naqus misl vur dünyadan və onun xarablığından ötəri belə deyir:

[Yəni şəhadət verirəm ki, allah -tala birdir və yoxdur ondan savayı bir allah, haqdır və səddəqdir və rast bədürüstdür ki, dünyada biza fərib verib və məşgül elədi səhvkar və gümrah eylədi]. Ey dünyanın uşaqları! Hər gündə deyilir sizə müsibətlər. Ey dünyanın uşaqları! Nə vaxta kimi dünyanı cəm edəcəksiniz. Çox tezliklə fani edər dünya hər qərni. Qərnidən sonra heç bir gün keçməyir bizdən məğərin ki o gün bir rükndür. Bizim ərkan ömrümüzdən təhqiqən zaye etdik baqi evi. Vətən etdik fani olan evi. Təqsirimiz bilinməyəcək məğər öləndən sonra.

Dəstgah, ləhn'lərin və sövt'lərin izahı haqqında

Dəstgah ki, qabaqda zikr olundu, əina əhli onu müxtəlif zikr ediblər və təğənni həm edirlər. Əgər onların ixtilafın bu müxtəsər risalədə zikredək, tuli kəlamə bais olur. Amma lazımdır ixtisar vəchi ilə bir neçə fəqərə zikr olunsun.

"Rast" dəstgahı

"Rast", "Pəncəgah", "Vilayəti", "Mənsuriyyə", "Zəmin-xara", "Raki-Hindi", "Azərbaycan", "Əraq", "Bayati-türk", "Bayati-Qacar", "Mavərənnəhr", "Bali-kəbutər", "Hicaz", "Şahnaz", "Əşiran", "Zəngi-şotor" və Kərkuki.

"Dəstgahi-Mahur"

"Mahur", "Şur", "Əşiran", "Dilgəş", "Dügah", "Zəngi-şotor", "Hicaz", "Mavərənnəhr", "Şahnaz", "Hacıyuni", "Sarənc", "Şüstər", "Məsnəvi" və "Suzi-güdəz".

"Dəstgah-Şahnaz"

"Dəramədi-Şahnaz", "Üşşaqi-dəsti", "Səlmək", "Muya", "Leyli-Məcnun", "Əbü'l-çəp", "Şah-Xətai", "Azərbaycan", "Əraq" və "Hicaz".

"Dəstgahi-Rəhavi"

"Rahab", "Humayun", "Tərkib", "Üzzal", "Bayati-türk", "Bayati-Qacar", "Zəmin-xara", "Mavərənnəhr", "Bali-kəbutər", "Hicaz", "Bağdadi", "Şahnaz", "Azərbaycan", "Əraq", "Əşiran", "Zəngi-şotor", "Osmani", "Bayati-Kürd", "Bayati Şi-

raz", "Hacıyuni", "Sarənc", "Şüstər", "Məsnəveyi-Səqil" və "Suzi-güdəz".

"Dəstgahi-Çahargah"

"Çahargah", "Segah", "Zabul", "Yeddi hisar", "Müxalif", "Məğlub", "Mənsuriyyə", "Zəmin-xara", "Mavərənnəhr", "Hicaz", "Şahnaz", "Azərbaycan", "Əşiran", "Zəngi-şotor" və "Kərkuki".

"Dəstgahi-Nəva"

"Nəva", "Nişapur", "Dəramədi-Şahnaz", "Busəlik", "Hüseyni", "Məsihi", "Şahnaz", "Hacıyuni", "Bayati-kürd", "Azərbaycan", "Əşiran", "Zəngi-şotor", "Kərkuki", "Şah Xətai", "Əfşari" və "Şikəsteyi-Şirvan" az məlum oldu və artıq demək lazımdır deyil.

Bəs bu elmin ixtilafatı alımların arasında bir vətin və ləhniyyətin və dəstgahın tərtibinin cüzi əzmi mövqufdur təğənni edənlərin mərifətinə ki, hansı pərdədən ibtidə eyləsin və hansı pərdəyəcən süüt ełəsin və hansı pərdəyə və hansı ləhna təbdil eyləsin və hansı pərdədən nüzul eleyib təsnifata mübəddəl eyləsin.

Və qayideyi-əlahiddə ixtisar vəchlə.

Bələ ki, zikr olundu qabaqda ki ənasiri-ərbəənin dörd rüknü var və bu dörd rüknün araları üç dərəcə eyləyir və bu üç dərəcəyə məvalidi səlasə və dərəcatı imtizaciyyə deyirlər və ənasiri-ərbəə bu məvalidi-səlasə ilə yeddi pərdə eyləyir. Və dərəcatın əs-fəl tərii dərəceyi-xakdır və o əlanatı ki bu dərəcənin təbiətindədir, ona souti-caharım demişik və dördüncü dərəcə ki od təbiətindədir, dərəceyi-nardır, hansı təbiəti var bu istilahda ona sövти-zir deyirlər. Və ünsiri hava ki kürreyi-narın altındadır, hər əsvatı ki onun təbiətindədir, ona sövti-müsəlləs deyirlər və ünsiri-ab o sövt'lər ki bu dərəcədə və bu təbiətdədir, ona bəm demişik və kürreyi-nar ilə kürreyi-havanın arasında əsvaata ouci müsəmma demişik. Və kürreyi-ab ilə kürreyi-xakın arasında ittifaq düşən əsvaata həziz demişik. Və kürreyi-ab ilə kürreyi-havanın arasında olan əsvaata miyanxana oxumuşuq. Bələ ki, bu cədvəldən istinbat etmək olur. Əlavə cəmi əlan və əsvaati bu yeddi pərdədən fəhm etmək olur. Bələ ki, əsvaatin hər ləhnin ki xahiş

etsək ki, bu dərəcətə rəhti var, haman dərəcədən ibtida edib münasibəti olan pərdədə gəzişib yenə haman dərəcəyə qayıda. Təsnif bina edə münasib əşarlardan ki o nəğməyə münasibəti olmuş ola. 3-cü cədvəl.

3-cü cədvəl

Dərəceyi-nar	souti-zir
Beynə huma	Ouc
Dərəceyi-hava	Souti-müsəlləs
Beynə huma	Miyaxana
Dərəceyi ab	Souti-bəm
Beynə huma	həziz
Dərəceyi-xak	Souti-rabea

Amma bu babda vəchi-əshəl ilə bir növ ilə ki bu elmin təlibləri üçün fəhmi və idrak etmək əshəl vəchlə əmələ gələn və ləhniyyət və əsvat şöbələr və guşələr məlum və məfhüm ola və süudu və nüzulu və ibtida inqitai həm müəyyən ola, inşallah-tala gələcək cədvəldən məlum olacaq. Və bu mətləb munqisim olacaq iki vəchlə, əvvəlinci vəch nəğamatın və ləhniyyatın və soutuların ehsas etməyidir, zəvati-utarda əlfaz “təntən, tən, təntətən, tənin”. Amma bu mətləb olan ki cəmi məmalikdə intişarı və iştihari var və camaati əksəri növ-növ əsbablar ilə oxumaqda və calmaqda məharəti-tamları var, ona binaən məqsudi ixtisar vəchilə məşhur nəğamat və əsfatları əlfazi məzkur ilə bəyan etdik.

İkinci vəch ilə eyzan nəğamatın məğamatının şöbələrinin və guşələrinin, süüt və nüzul, ouc və həziz və təhrirk və zəngüləsini xüsusən mühənəni və təməvvüc ilə məlum edəcək tainki mübtədilər qəvaidi-nəğamat və əsvata və əhanata aşına olsunlar.

“Təntən, tən, təntətən, tənin” sözləri haqqında

Bunu bil ki, bu ləfizlər ibarətdir o avazlardan ki mizrab ilə o tarları çalan vaxt onun tarlarından mizrabın hərəkət verməyindən bu sədalar zahir olur. Məsələn, əgər mizrab ilə zəvad tarın

bir tarına hərəkət verəsən tən ləfzina oxşayan bir şey zahir olur. Əgər onun iki tarına hərəkət verəsən, təntən əfsaye olur və əgər onun bir tarına tək və iki tarına mizrab ilə hərəkət verəsən ondan bir səda zahir olur; misli təntətən. Və əgər bu həngamədə nəğməyə süud versən ondan hübut verəsən, görərsən ki, o tardan tənin ləfzi zahir olur. Məsələn, “Əbülcəp” və “Kabili” və onlar kimi nəğmələr təhrirkir. Və əlavə süudun hərəkətindən insanın həlqeylə və tar ilə və zülal təsnif təhrirkir və təməvvüc rubi təhrirkir, süud və nüzul qabaqda məlum olundu və o ki, zikr olundu bu cədvəldən məlum etmək olur.

4-cü cədvəl

Bəzi nəğmələrin, şöbələrin və guşələrin təntən, tən, təntətən, tənin səsləri ilə verilməsi

Dərəceyi-nar	Souti-zir	Məğlub Mansuriyyə Əşrən Mavazinəzli Bayad		
		Sah Xəlbi	Zangi şəton	
Ouc	Beynə huma	Hicazi	Əlsəfi	Bayati-Qacar
		Üzzat		Bəyati-kurd
Dərəceyi-hava	Souti-müsəlləs		Ərif	Osmanni-Bağdadlı-Korkuki-Azərbaycan
		Lərkibi-novruz		
Miyaxana	Beynə huma	Muxald	Pənəgah Zəmür-Bali-Zanguley-xara-kabutar-nachyazı	Kabili-Həzəri-Hüseyni-Mahür-Heyvə
Dərəceyi-ab	Souti-bəm	Hisar	Zəmürxətra-Səhnaz	Zirəkond
Həziz	Beynə huma	Zabul-segah	Nışapur	Maslu
		Cahargah	Dəramadlı-səhnaz-Sur	Heyli
Dərəceyi-xak	Souti-rabea		Lailahillah Dugah Nəva	Hamavən-Süstər
			Sadıq-noqası	Rəhəvi-Suzi-gidəzli-rang
			Naleyi-zənburi	Bayati-şiraz-Əbülcəp

**“Təntən, tən, təntətən, tənin” ləfzi ilə bəzi nəğmə,
şöbə və guşələr haqqında**

Bəzi səslərin və lahnların dalğavari xətlərlə göstəriləməsi haqqında, xüüt təməvvüci, ibarətdir, təhrik və zəngulədən. Və zəngulə odur ki, əgər ouc təhrikdən keçəşə şəriət hər onu əina və haram hesab edər. Hər nəğmə hər lehn üçün bir pərdə və bir dərəcə müəyyən olub. Belə ki, hər bir nəğməni və hər bir müğamatı və ya şöbə və ya guşəni və əsvatı hər dərəcədən və hansı pərdədən ki ibtidə etdin və hər tərəfə ki o nəğməyə rəbtி var gəzidin, genə haman ibtidə etdiyin nəğmədə nüzul edib qət edəsən və bu cədvəldən bir dəstəviz ələ gətirmək və əshal vəchle hiss etmək olur.

5-ci cədvəl

Zəngulə, təhrik, zəlazil (titrəmə) və dalğalı
səslərin seçiləməsi, zəngulələr haqqında

Dərəcəyi-nar	Sövti-zir	Məğlub
Ouc	Beynəhuma	Mənsüriyyə, Mavarənnahr, Zəngi-şotori, Bayatu
Dərəcəyi-hava	Sövti-müsəlləs	Üzzal Bayati-Qucar
Miyan	Beynəhuma	Hicazi Dilkas Raki-hindi
Dərəcəyi-maye	Sövti-bəm	Tərkibi-novruz Azarbayan Şah Xətai
Həziz	Beynəhuma	Mixalif Əfsəri
Dərəcəyi-tərab	Sövti-rabea	Bağdadi Karkuki Osmani Kərami Şikasteyi-Şirvani Qarabağı Sabz-Dərsəhz
		Hicazi Hüseyni, Mahur, Nişapur, Capani, Şahnaz
		Kabili-Zabul
		Çahargah Dügah Nava
		Lailahilləllah Bayati-Şiraz Əbülcəp Dəramədi-Şahnaz
		Nari-suzani Sədai-Naqusi

Həmin sərrişteyi hər tərəfə ki xahiş etsəniz, çəkmək mümkündür, ta məqsəd əmələ gəlsin. Qərəz, bu risalənin vəzindən məhz millətin qüvvəyi-elməyyəsinin izdiyarıdır. Və illa-qeyri bir mənzurimiz yoxdur. Niyyəti-elməyyət ilə istəməli halal və elməyyəsi haram və ictinab lazımdır. Belə ki, bu barədə müctəhid əsrən istifta götürdüb və həmin risalənin başında qeyd olunub.

Bunu eşidəndən sonra kim ki dəyişsə, günahı onu dəyişənlərin üstündədir. [Allah eşidən və biləndir. Allahdan hər bir günah üçün üzr istəyirəm və ona töbə edirəm.] Bunu Nəvvab deyib Möhsün Seyid İbn Ağayı Ağamirzadə Qarabağı 1301-ci il hicri, 1884-cü il miladidə bina etmişdi.

Lügət

A

Ab – baran – yağış suyu

B

Bab – barə, haqq, xüsus

Badi-bahar – bahar küləyi

Baqı – qalan

Bani – səbəbkar

Barid – soyuq, sərin

Bədriyyət – çirkin, kifir

Bəşəşəd – şadlıq, sevinc

Bibədəl – əvəzi olmayan

Bilkülliyyə – büsbütün, bütünlükə

Birudət – soyuq

Buka – ağlama

Büxl – paxılılıq, xəsislik

C

Caiz – mümkün ola bilən, icrasına yol verilən

Cəzirə – ada

Cəmə əmal – bütün işlər əməllər

C

Çənd – o qədər, neçə

D

Dəstəmuz – ələ öyrənmiş, öyrədilmiş

Ə

Əzail – getmələr, yola düşmələr

Əlfaz – ləfzlər, sözlər, ifadə

Əlhan – gözəl sözlər

Əmarə – əlamət, nişan

Əmrəzələr – xəstalıklər, naxoşluqlar

Ənasırı-ərbəə – dörd ünsür (torpaq, su, od, hava)

Ənqa – adı olub özü olmayan şey

Ərbəb – yiye, sahib

Ərqəm – rəqəmlər

Əsna – ara, aralıq, an

Əsr – günortadan sonra

Əsfəl – ən alçaq, lap aşağı

Əshəl – daha asan, çox asan

Əthar – dindarlara görə pak, təmiz adamlar.

Əhadis – yeni, təzə, sonradan zühur etmiş, vücuda gəlmış

Əşar – şeirlər

Əşrəf – çox əziz, şərəflər

Əşxas – şəxslər, adamlar

F

Fani – puç olan

Fəqərə – bir parça, bənd, hissə

Fəqihlər – din alimləri

Fiqh – şəriət məsələlərindən bəhs edən dini elmlərdən biri

Fəramuş – unutma, xatirdən çıxartma

Fəsad – pozğunluq

Fəsih – gözəl və aydın danışq qabiliyyəti

Fəhm – anlayış

G

Guşad – geniş

Ğ

Ğina – mahni oxuma, xanəndəlik

H

Harr – isti, qızğın

Haric – hifz edən, qoruyan, qarovalı

Həziz – ən aşağı və alçaq yer; ən aşağı səs

Həkəza – beləcə, bunun kimi

Həlğey – boğaz

Hübut – aşağıya enmə

Hükəmə – alimlər

Hüməm – Hümmət sahibi, çalışqan adam

I

İbn – oğul

İqdam – təşəbbüs etmə, başlama

İqtidar – bacarıq, qüdrət

İmtizac – birləşmə

İltifat – hüsn-rəğbat
İnqita – kəsilmə, tamamolma
İntihar – özünü öldürmə
İntişar – yayılma, doğulma
İstemal – İşlənmə
İstibat – nəticə
İstixrac – bir şeydən başqa bir şey çıxartma, çıxarış
İxtilaf – ziddolma, fikir ayrılığı
İctinab – çəkinmə, saqınma
İştihar – şöhrət qazanma, məşhur olma

K

Kəlamə – söz, danışq, ifadə
Kuşış – çalışma, səy etmə

Q

Qəvaid – qaydalar
Qəlbidə – hündürdə
Qəməngiz – qəm, qüssə gətirən
Qətəraq – qotrələr, damcılar
Qərn – əsr
Qulam – oğlan uşağı; qul kölə

L

Laəqəl – heç olmasa
Ləfz – söz, kəlmə, deyiliş, tələffüz
Ləh – onun üçün
Ləhn – gözəl və ahəngli səs, nəğmə, melodiya

M

Manənd – bənzər, oxşar, kimi
Məbsut – açılmış, yayılmış, geniş
Məvalid – doğulma
Məcazələr – insanlar
Məzkur – söylənmiş
Məlal – hüzn, kədər
Məməlik – məmləkətlər, ölkələr
Mənzur – məqsəd
Mərbut – bağlı, bitişik, aid, mənsub

Mərəz – xəstəlik
Məsmi – eşidilmiş
Məsir – yol, məslək, gəzmək yeri
Məsihi – xristian
Məhzuz – hədd almaq
Məhsis – hiss olunan
Mövquf – bağlı, asılı
Möhtəzə – simli
Mübaşir – icra edən, tapşırığı yerinə yetirən adam
Mübəddəl – dəyişdirilmiş, əvəz edilmiş
Mülaqat – görüşmə, birləşmə
Mündəm – bir şəyə girib yox olmuş
Mündəris – əsər və əlaməti yox olmuş, qalmamış
Münhəni – öyri, ayılmış xətt
Münhəsir – məhdud, həsr edilmiş
Mürur – keçmə, ötmə
Mütamail – bir tərfə əyilən, meyl edən
Müxtare – ixtira edən, icad edən
Müctəhid – şia aləmində dini qanunları, ehkamları təfsir və şərh edən baş ruhani.
Müşəxxəs – müəyyən edilmiş, şəxsiyyəti bəlli edilmiş
Müstəil – alovlanmış, yanmış

N

Nazirlər – baxanlar
Niş-ari iynəsi
Nuş – dadlı, xoşa gələn
Nüzul – aşağı enmə

O

Ovqat – vaxtlar
Ovc – səsin ən yüksək dərəcəyə qaldırılması, zil

P

Pişnahad – təqdim etmə, təklif etmə

R

Rahi – yolcu, yol gedən
Rəbt – əlaqə

Rəqiq – incə, nazik, həssas

Rətb – yaş, islaq

Rəşk – qısqanma

Rövzəxan – mərsiyə oxuyan

Rükn – sütun

S

Səbə – yeddi

Səlasə – üç

Səma – eşitmə

Süud – yüksəyə qalxma, yuxarı çıxma

Ş

Şənavər – daraqşəkilli, daraqvəri

Şər – şəriət

Şihab – alıv, şölə, axan, ulduz, meteor

Şürar – əlamət, nişan, adət, vəzifə

Şürut – şərtlər

T

Təbdil – dəyişmə, modulyasiya

Təbiyə – uyğunlaşdırma, tərtib etmə, hazırlama

Təməvvüc – dalğalanma, ləpələnmə

Tərəb – sevinc, şadlıq, fərəh

Tərsa – xristian

Təsnifat – hissələrə bölünmə

Təhqiq – həqiqəti axtarış meydana çıxarma, yoxlama

Təhrik – hərəkət etdirmə

Tülü – zahir olma, görünmə

U

Ulum – elmlər

Unas – qadın

V

Vabəstə – bağlı, asılı

Vasil – yetişən, çatan

Vəz – təyinətmə

Vəsət – orta, mərkəz

Vəch – üsul

Vəchiyyə – səbəb

Vüzuhül – aydınlaşdırma, izahetmə

Y

Yabis – quru, qurumuş

Z

Zaye – heç olmuş, korlanmış, pozulmuş

Zeyl – aşağıda göstərilən

Zətil-nəfx – nəfəsləi alətlər

Zikr – yada salma, söyləmə

Zükr – kişi

¹Mir Möhsün Nəvvabin “Vüzuhül-ərqam” risaləsi ilk dəfə 1913-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində ərəb əlif-bası ilə Azərbaycan dilində çap edilmişdir. Həmin vərəqdə müəllisin adı “Nəvvab Mir Moxsin ibni Qadji Seid Axmed Şuşinskiy”, əsərin adı isə “Музыкальное искусство” kimi təqdim edilmişdir. Bəlkə elə buna görə də bir sıra musiqi mənbələrində M.M. Nəvvabin əsərinin adı “Vüzuhül-ərqam” deyil, “Музыкальное искусство” kimi verilmişdir. Sonrakı nəşr 1988-ci ildə Elm nəşriyyatında kiril əlifbasıyla çap olunan bizim hazırladığımız nəştdir. İndiki nəşr isə (yəni 2021-ci ilin nəşri) ilk dəfə latin əlifbası ilə çap edilir.

“Vüzuhül-ərqam” ərəbcə rəqəmlərin izahı, aydınlaşdırılması deməkdir. Risaləni ərəb əlifbasından müasir əlifbaya çevirərək, əsərin dilini və üslub xüsusiyyətlərini tamamilə saxlamağa çalışmışıq. Risaləni müasir oxuculara anlaşıqlı etmək məqsədilə mətnin sonunda ərəb-fars sözlərinin lüğəti verilmişdir.

“Vüzuhül-ərqam” risaləsi “Qobustan” toplusunun 1976-ci il 3-cü nömrəsində bir sıra ixtisarlarla çap edilmişdir.

²Risalədə “Musiqi haqqında sual-cavabın surəti” fars dilində verilmişdir. M.M. Nəvvabin cənab Axund molla Məhəmməd Fazıl İrəvaniyə göndərdiyi məktub da fars dilində yazılmışdır.

³Risalənin bu yerində Fazıl İrəvanının imzasını təsdiq edən möhürün surəti verilmişdir.

⁴M.M. Nəvvab əsərini hicri 1301 (miladi 1884)-ci ildə yazmışdır. Bunu müəllif risalənin sonunda bir daha təkrar etmişdir (risalədə bu cümlə fars dilində yazılmışdır).

⁵Əristatalis və Ərəstu – M.M. Nəvvab böyük yunan alimi Aristoteli nəzərdə tutmuşdur.

“Fisağors (Pifaqor – Z.S.) – M.M. Nəvvab risalədə dəfələrlə bu və ya başqa mövzu ilə əlaqədar, qədim yunan və Şərqi alimlərinin adını çəkmişdir:

⁷Bu ifadə orta əsr risalələrinə xas olan xitabdır.

⁸Ənasiri-ərbəə – qədim alimlərin fikrinə, bütün təbiət hadisələrinin əsasını təşkil edən və tərkib hissələrinə ayrılmayan dörd ünsür – torpaq, su, od və hava.

⁹Risalədə bu obrazlı ifadənin əvvəl ərəb dilində, sonra isə Azərbaycan dilində tərcüməsi verilmişdir.

¹⁰M.M. Nəvvab “müəllimi sanı”, yəni ikinci müəllim dedikdə, İbn-Sinani nəzərdə tutmuşdur.

¹¹Müəllif 12 məqamı 12 lad mənasında işləmişdir.

¹²Cədvəlin sərlövhəsi fars dilində yazılmışdır. Cədvəldə 12 mügəmin, 24 şöbənin, 48 güşənin və 15 avazın adı verilmişdir. Zildə olan mügəmlər e hərfi ilə, həzizdə olanlar z hərfi ilə, orta registrdə olan mügəmlər isə ze hərfəli ilə qeyd edilmişdir. Bir çox bölgülər boş buraxılmış, qeydə alınmamışdır, 1-ci cədvəlin ardı o biri səhifədə verilmişdir.

Maraqlıdır ki, bu cədvəldə verilən mügəmlərin, şübolərin, guşələrin, avazların adlarını M.M. Nəvvabin “Kəşkül-həqiqeyi-məsnəvi” əsərində şeirlə verilən adlarla tutuşturduqda, bəzi fərqlər müşahidə olunur. Məsələn, “Vüzuhül-ərqam”ın 1-ci cədvəldə 12 mügəmin siyahısında “Kuçik” mügəminin yerinə şeirdə “Şadhib” verilmişdir. Qeyd edək ki, elə risalənin mətnində də müəllif “Kuçik”in əvəzinə “Zirəfkənd” mügəmini göstərmişdir.

Şübolərin adlarında dəyişikliklər vardır. Məsələn, “Rəkəb” yerinə “Tərkib”, “Mütəhəyyir” – “Təhəyyür” kimi verilmişdir.

“Vüzuhül-ərqamda”da olan “Şəhid” və “Ağuş” guşələri şeirdə “Şəhidar” və “Ağuşdar” kimi getmiş, “Xürrəm” və “Əbd” guşələrinin adları şeirdə iki dəfə verilmiş, “Sazgar” guşəsi isə şeirdə düşməmişdir.

Avazların adlarında da bəzi dəyişikliklər müşahidə olunur. Məsələn, şeirdə “Mənsuriyyə” cədvəldə “Mənsur”, şeirdə “Hacıban”, cədvəldə “Hacıyan” kimi getmişdir. Şeirdə verilən “Mehrhz” cədvəldə ümumiyyətlə yoxdur, cədvəldə verilən “Güvəşt” isə şeirdə düşməmişdir.

Qeyd edək ki, avazların sayı 15 yox, 6-dır. Nəyə əsasən M.M.Nəvvabin avazlarının sayını 15 hesab etməsi məlum deyildir.

M.M. Nəvvab “Kəşkül-həqiqeyi-məsnəvi”də şeirlə verilən təsnifatın girişində qeyd edirdi ki, 12 müğam , 24 şöbə, 48 gusə və 6 bəhr-üsüllü bu təsnifat cəmi 90 addan ibarətdir.

¹³Sahibi-Ədvar – dövrlər sahibi, “Kitabul-ədvar” risaləsinin müəllifi, XIII əsrin böyük alimi və musiqi nəzəriyyəcisi Səfiyəddin Urməvi nəzərdə tutulmuşdur.

¹⁴M.M. Nəvvabın risalədə verdiyi məlumatata görə, Fərabinin ən çox sevdiyi musiqi aləti “həql” olmuşdur. Onun fikrinçə, ən gözəl melodiyalar, ahənglər bu alətdən zahir olur.

¹⁵Risalədə bu parçanın əvvəl ərəb dilində, sonra isə Azərbaycan dilində tərcüməsi verilmişdir. Bu cədvəldə ənasiri-ərbəə-yə uyğun dərəcələr öz əksini tapmışdır. Risalənin 1-ci cədvəldən sonra gələn mətn hissəsində də bu barədə məlumat verilmişdir. Risalədə bu sistemin izahına və şərhinə geniş yer ayırmış müəllif, görünür, ona böyük əhəmiyyət vermişdir. Bu, “Kəşfül-həqiqeyi-məsnəvi”də də öz əksini tapmışdır.

¹⁷ “Təntən, tən, təntətən və təmən” sözləri Yaxın Şərqi klasik musiqi ədəbiyyatında da musiqinin ölçüsünü, vəznini və bəhrini göstərən vəzn bölgüləridir.

¹⁸Risalədəki son iki cədvəl geniş şərh edilməmişdir. Buna görə 4-cü cədvalin başlığında verilən “təntən” və s. sədaların cədvəldəki muğamlarla əlaqəsi açılmamış qalır.

¹⁹Risalədəki son cədvəldə sağda (mətndə solda) şəqli istiqamətdə verilmiş iki bölgü tarın qolunu xatırladır. Şərti olaraq bu qol yeddi dərəcəyə və yeddi sövtə bölünür. Cədvəlin sol tərəfində verilmiş üfüqi xətlərlə muğamlar, onların hissələri, şöbələri və s. göstərilmişdir. Qırıq və dalğavari xətlərlə muğamların istiqaməti və hərəkəti, quşabənzər işarələrlə isə zəngulələr qeyd olunmuşdur. (Əvvəlki cədvelin də quruluşu bu cürdür).

²⁰Biz bu cədvəli təcrübədə işlətmək, onu səsləndirmək məqsədi ilə görkəmli tarzənimiz Bəhram Mansurova müraciət etmişdir. B.Mansurov müəyyən məşqlərdən sonra yaddan çıxmış, unudulmuş müğam parçalarını bərpa edərək, bu cədvəldən bir parçanı səsləndirmiştir.

İlk dəfə M.M.Nəvvabın cədvəlində alınmış fragment Səmərqənddə keçirilən II Beynəlxalq musiqişünaslıq simpoziumunda bizim “Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” risaləsi haqqında” məruzəyə illüstrasiya kimi, daha sonra isə Bakıda M.M.Nəvvabın anadan olmasının 150 illiyinə həsr edilmiş elmi sessiya və konfranslarda və televiziyadakı çıxışlarımızla əlaqədar səslənmişdir. Buna görə mərhum tarzənimiz B.Mansurova dərin minnətdarıq.

Qeyd etmək lazımdır ki, M.M.Nəvvabın cədvəldə verdiyi yolların açılması isbat edir ki, müəllif bunları yalnız elmi cəhətdən öyrənib mənimsəməmiş, o, həmçinin onlardan təcrübədə istifadə etmişdir. Ustadımız tarzən Bəhram Mansurov da bu fikirdə idi.

**Xülasə
İngilis dilində**

Academician Zemfira Safarova's book "Shusha is a musical citadel of Azerbaijan" is devoted to 270-year of Shusha.

In the work there is noted that Garabagh and the town of Shusha is a cradle and temple of Azerbaijan music, native land of many outstanding musicians, poets, composers, scientists of Azerbaijan. The first two volumes of the edition are devoted to the outstanding resident of Shusha of the XIX century Mir Mohsun Navvab – the scientist, poet, artist, musician and his valuable treatise about music "Vizuhil-argam".

M. M. Navvab's great role is pointed in the book about the cultural development of Shusha, adduced general panorama of musical life of Garabagh. The first two volumes devoted to M.M. Navvab's creation are published in Azerbaijan language (Roman alphabet).

II HİSSƏ

**Şərq musiqisinin peyğəmbəri
Cabbar Qaryağdıoğlu**

ŞƏRQ MUSIQİSİNİN PEYĞƏMBƏRİ CABBAR QARYAĞDIOĞLU

Cabbar Qaryağdioğlu Qarabağ səmasında bərq vuran ulduz, Azərbaycan musiqisinin tarixində və inkişafında böyük rol oynayan və qiymətli irs qoyan, ölməz ənənələr yaradan sənətkar olmuşdur. O, böyük müğənni, istedadlı şair və bəstəkar idir. Bu il Cabbar Qaryağdioğlunun anadan olmasının 160 ili tamam olur. Tanınmış rus tədqiqatçısı V.Krivonosov haqlı olaraq yazırkı ki, Cabbarın repertuarını bilmədən Azərbaycan milli musiqisinin tarixini dərinlən öyrənmək mümkün deyil.



Cabbar Qaryağdioğlu (1861-1944)

Cabbar Qaryağdioğlu böyük səs diapazonuna malik ustad xanəndə idi. Onun tələbəsi Bülbül deyirdi ki, Cabbar Qaryağdioğlunun səsi kimi qüvvəli səs olmamışdır. Bülbül Cabbar Qaryağdioğlunun səsini italiyalı Enriko Karuzonun səsilsə müqayisə edib, birinciliyi Cabbara verirdi, onun səsinin daha yüksək olduğunu qeyd edirdi. O deyirdi ki, Cabbar bir muğamı 2-3 saat oxuyardı.

Ondan sonra oxuyan müğənniyə heç bir şey qalmazdı, çünki bu iki-üç saat ərzində Cabbar Qaryağdioğlu böyük ustalıqla bir çox muğamlara modulyasiya edərək, onları ifa edərdi.

Bülbül deyirdi ki, Azərbaycan oxuma üslubunu birinci olaraq Cabbar yaratmışdı. Onun gətirdiyi yenilik Azərbaycan orijinal vokal üslubunun təşəkkülündə və daha da inkişaf etdirilməsində çox böyük rol oynamışdır.

C.Qaryağdioğlunun digər tələbəsi Seyid Şuşinski müəlliminin oxumasını belə təsvir edirdi: "Cabbar oxuyanda elə bil qüvvəli bir dağ çayı daşaraq aləmi selə-suya bürüyüb qabağına qatırdı".

Cabbar Qaryağdioğlu ilə uzun müddət işləyən, onu tarda müşayiət edən Qurban Pirimov isə Cabbarı gözəl insan, əvəzsiz xanəndə, güclü bəstəkar kimi xüsusiyyətləndirirdi.

Görkəmlı bəstəkar, ilk simfonik muğamların müəllifi Fikrət Əmirov Cabbar Qaryağdioğlunu "xalq musiqisinin düşünən beyni" adlandırmışdı.

Qocaman xanəndə İslam Abdullayev etiraf etmişdir ki, 85 yaşı olmasına baxmayaraq hələ Cabbar kimi "Mənsuriyyə" oxuyan ikinci bir xanəndə görməmişdi.

Cabbar Qaryağdioğlunun Şərqdə ilk opera olan "Leyli və Məcnun"un yaranmasında mühüm rolü olmuşdur.

Operanın müəllifi Üzeyir Hacıbəyli özü yazırkı ki, "opera üzərində işləməyə mən 1907-ci ildən başlamışdım, lakin bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşındadır ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında "Məcnun Leylinin məzəri üstündə" (Məcnun rolunu C.Qaryağdioğlu ifa edirdi – Z.S.) səhnəsini gördükdən sonra yaranmışdır.

Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra mən Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim".¹



*Cabbar Qaryağdıoglu'un üçlüyü:
Cabbar Qaryağdıoglu, Qurban Pirimov, Saşa Oqanezashvili*

İlk dəfə doğulduğu Şuşadan ucalan Cabbar Qaryağdıoglu-nun ecazkar səsi hamını valeh edərək ovsunlamışdır. Çox tez bu səs vətənin hüdudlarını aşaraq başqa ölkələrdə də məşhur olmuş və sevilmişdir. 1906-1915-ci illərdə "Qrammofon", "Sportrekord", "Ekstrafon" aksioner cəmiyyətləri Şərqi məşhur xanəndələrinin səslərini qrammofon vallarına yazaraq qazanc məqsədi ilə hər yerdə yayıldır. Onların davəti ilə Cabbar Qaryağdıoglu özünün üçlüyü ilə tarzın Qurban Pirimov və kamançaçalan Saşa Oqanezashvili ilə bərabər Moskva, Kiyev və Varşava şəhərlərinə gedərək səsini qrammofon valına yazdırılmışdır. "Sportrekord" firması tərəfindən yazılmış bu vallar böyük miqdarda satışa bu-

¹ Hacıbəyli Ü. "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər" // Əsərləri, II cild. – Bakı, 1965, səh. 274.

raxılmışdır. Bu valların musiqimizin tarixində çox böyük rolü məlumdur. Təqdirəlayıqdır ki, bu firma qrammofon vallarının kataloqunu da kitabça şəklində çap etdirmişdir. Bu kitabçada vallarda ifa edilən müğam və təsniflərin adları, onların kataloq nömrələri də göstərilmişdir. Kataloqun birinci səhifəsində C.Qaryağdıoglu'nun şəklinin altında "Məşhur xanəndə Cabbar Qaryağdıoglu Şuşalı" yazılmışdır. Cabbar Qaryağdıoglu'nun təşkil etdiyi üçlük (trio) Şərqdə məşhur idi. Bu üçlüyü Əfrasiyab Bədəlbəyli "əzəmətli orkestr" kimi dəyərləndirmişdi.

V.Vinoqradov isə həmin trionun rolunu və bədii əhəmiyyətini birinci dərəcəli Avropa ansambları ilə müqayisə edirdi.



Cabbar Qaryağdıoglu ifa zamanı

1912-ci ildə Varşavadan Moskvaya qayıdan Cabbar Qaryağdıoglu özünün üçlüyü və Moskvada olan xanəndələrimiz Keçəcioğlu Məhəmməd, Məşadi Məmməd Fərzəliyev və başqları ilə bərabər çox uğurla keçən "Şərq konsertləri"ni təşkil etmişdir. O, Moskvada bir ay qalaraq müxtəlif toy şənliklərində və başqa ziyaflarda çıxışlar etmişdir. Cabbar Qaryağdıoglu hamilik edərək, o vaxt Moskvada xüsusi musiqi kurslarında oxuyan Üzeyir

Hacıbəylinin şərfinə gecələr keçirmiş və yiğilan pulları ona yardım məqsədiylə təqdim etmişdir.

Ümumiyyətlə, Cabbar Qaryağdioğlu çox xeyirxah və nəcib insan idi, həmisi ehtiyacı olanlara kömək edər, bir çox konsertlərini yoxsul müsəlmanların, ehtiyacı olan tələbələrin xeyrinə təşkil edər və yiğilan pulları onlara verərdi. Bu məlumatları müğənninin bir çox konsert afişalarında da oxuyurraq.

Cabbar Qaryağdioğlu klassik Azərbaycan poeziyasının gözəl bilicisi idi. O, Nizaminin, Füzulinin, Qasim bəy Zakirin, Seyid Əzim Şirvaninin, Xurşudbanu Natəvanın və başqa Azərbaycan şairlərinin qəzəllərindən geniş istifadə etmişdir. Ustad, özündən əvvəl gələn xanəndələrdən fərqli olaraq, öz ifasında doğma ana dilində qəzəller və təsniflər oxumuşdur. Bu da muğamın geniş xalq arasında yayılıb sevilməsinə səbəb olmuşdur. Onun ifasında "Heyratı", "Mənsuriyyə", zərbi muğamlar, "Kürdü-Şahnaz", "Mahur", "Rast" və başqa muğamlar musiqi tariximizin qızıl fonduna daxil olmuşdur.

1916-cı ildə "Piron" qardaşları İ.Musabəyovun "Neft və milyonlar səltənəti" romanı əsasında Bakıda çəkdikləri bədii kinofilmə Cabbar Qaryağdioğlunu da dəvət etmişdilər. Baş rolu məşhur artist və rejissor Hüseyn Ərəblinski oynayırdı. Film o vaxt Zaqqafqaziya şəhərlərinin kinoteatrlarında böyük uğurla göstərilirdi.

Yeri gəlmışkən, qeyd edək ki, artıq 80-ci illərdə Anarın çəkdiyi "Üzeyir ömrü" ("Uzun ömrün akkordları") ikiseriyali filmində Cabbar Qaryağdioğlunun obrazını gözəl xanəndəmiz Qədir Rüstəmov yaratmışdır. İndiki oxuyanlardan səsinin tembrinə və imkanlarına görə, oxuma tərzinə görə Cabbar Qaryağdioğluna ən çox bənzəyən və onun ənənələrini davam etdirən xanəndə məhz Qədir Rüstəmov olmuşdur. Cabbar Qaryağdioğlu böyük muğam uстası olmaqla bərabər musiqi folklorumuzun, xalq mahnılarının gözəl bilicisi və bəstəcisi idi. O, qeyri-adi musiqi hafizəsinə malik idi. Təsadüfi deyil ki, Cabbar Qaryağdioğlunu musiqi folklorumuzun "canlı ensiklopediyası" adlandırdılar. O, 500-ə yaxın xalq mahnısını əzbərdən bilirdi və onlardan 300-nü fonovalıqə yazdırmışdır.

Xüsusi vurğulamaq istərdim ki, onun xalq mahnıları kimi oxuduğu və sonralar bəstəkarımız Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Səid Rüstəmov və b. tərəfindən nota salıb işlədikləri mahnıların arasında şəxsən Cabbar Qaryağdioğlunun özünün bəstələdiyi və sözlerini qoşduğu mahnılar çoxdur. Onlardan "İrəvanda xal qalmadı" (məcmuədə "O xal nə xaldır" adıyla nəşr olunmuşdur. Ümumiyyətlə, mahnıların bəziləri mahnu məcmuələrində fərqli adlarla verilmişdir), "Nə baxırsan yanı-yanı", "Bu gələn yara bənzər", "Qarabağda bir dənəsən", "Qızım sənə baş-maq alım", "Sona xanım, çıx eyvana", "Qalada yatmış idim", "Tiflisin yolları", "Bülbüllər oxur", "Yeri, dam üstə yeri", "Naxçıvanın gədeyində aşeydim" və s. göstərmək olar. Musiqi savadı olmadığına görə bu yolla o, öz mahnılarını itib-batmaqdən xilas etmişdir. Adının olub-olmaması isə onu narahat etmirdi.

1924-cü ildə Bakıya böyük rus şairi Sergey Yesenin gəlmişdi. O, dəfələrlə müxtəlif məclislərdə Cabbar Qaryağdioğlunun füsunkar səsini dinləmiş və ona valeh olduğunu bildirmişdir. Şairin şərfinə verilmiş ziyafətdə (burada Əliheydər Qarayev, S.M.Kirov, Səmədağa Ağamalioğlu, Ruhulla Axundov və başqları iştirak etmişlər) Cabbar Qaryağdioğlu oxumuşdu. Bu ifa Sergey Yeseninə o qədər təsir etmişdi ki, o Cabbar Qaryağdioğluna həsr etdiyi şeiri oxumuşdur. O, ilk şəxs idi ki, Cabbar Qaryağdioğlunun sənətini Azərbaycandan daha geniş miqyasda, bütün Şərqi aləmi üçün əhəmiyyətini bildirmiş, ona Şərqi musiqisinin peygəmbəri kimi yüksək adı vermişdir. Cabbar Qaryağdioğlu çox təvazökar, çox işləyən, amma haqqını tələb eləməyən, alicənab bir sənətkar idi. Onun üçün sənət, musiqi, xalq üçün oxumaq hər cür mal-dövlətdən, puldan artıq idi.

1923-cü ildə görkəmli rus bəstəkarı R.M.Qliyer opera yazmaq üçün Bakıya dəvət edilir. O, xalq dastanı əsasında "Şah Sənəm" operası üzərində işləməyə başlayır. Cabbar Qaryağdioğlu ona yaradıcılıq köməyi göstərmişdir. Həmçinin Fikrət Əmirovun simfonik muğamlarının yazılışında da öz köməkliyini əsirgəməmişdir.

1934-cü ildə Tiflis şəhərində Zaqafqaziya xalqlarının incəsənət olimpiadası keçirilirdi. Olimpiadada 17 millətin məşhur xanəndə, çalğıçı, rəqqası öz məharətini nümayiş etdirirdi. 74 yaşlı Cabbar Qaryagdiov da bu olimpiadada çıxış etmiş, birinci mükafata layiq görülmüş və Fəxri fermanla təltif edilmişdir.

1935-ci ildə Cabbar Qaryagdiovun anadan olmasının 75 illiyi Azərbaycan Dövlət Dram Teatrında təntənəli surətdə qeyd edildi. Xanəndəyə Xalq artisti adı verilməsi haqqında qərar oxundu və yubilyara qiymətli hədiyyələr təqdim edildi.

1938-ci ildə isə Moskvada keçirilən dekadadan sonra Cabbar Qaryagdiov musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.


Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illərdə), yaşıının çox olmasına baxmayaraq, Cabbar Qaryagdiov dəstəsi ilə cəbhə bölgələrinə gedib əsgərlər qarşısında çıxış edərdi, onları ruhlandırdı, onlara təsəlli verərdi. Əsgərlər də onu, yaşı 80-ni ötmüş müğənnini, böyük səbirsizliklə gözləyirdilər.

Cabbar Qaryagdiov Bakıdan Şuşaya gələndə Şuşa əhli bir-birini təbrik edər, sevinərləmiş ki, ustad Şuşada olanda hansı gün kimin məclisində oxuyacaq, onları sevindirib feyziyab edəcək. Artıq o günlərdən çox illər keçib.

Gün o gün olsun ki, Cabbar Qaryagdiovunun təkrarsız səsi, onun müğamları və təsnifləri, mahnıları Şuşada yenidən səslənəsin, Bakıda, Şuşada abidəsi ucalsın, muzeyi açılsın, küçələrdən birinə adı verilsin. Bir sözlə, sivil ölkələrdə olduğu kimi, əvvəldə adlarını çəkdiyim Vyana, Neapol və başqa Avropa şəhərlərində olduğu kimi, bizdə də dəyərlərimiz qiymətləndirilsin.

2007-ci il avqustun 16-da Cabbar Qaryagdiovun xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentimiz İlham Əliyevin verdiyi çox önemli fərman bütün musiqisevərlər və ümumiyyətlə, xalqımız tərəfindən minnətdarlıqla qarşılınmışdır. Çünkü belə nadir insanlar xatırlandıqca, yaddaşımızda yaşadıqca sənətizm də yaşayacaq!

İLK DƏFƏ ŞUŞADAN UCALAN SƏS



Şuşa. "Gəvhər ağa" məscidinin minarələri.

1877-ci il idi. Şuşada "Qurdalar" məhəlləsində keçirilən böyük və təmtəraqlı toyda məşhur xanəndələr Hacı Hüssü, Məşədi İsi, tarzən Sadıqcan ilə bərabər 16 yaşlı Cabbar Qaryagdiov da özünün müəllimi Mirzə Əliylə iştirak edirdi. Həmin məclisdə Hacı Hüssü "Şüstər", Məşədi İsi "Mahur", gənc Cabbar Qaryagdiov isə tarzən Cavad bəyin müşayıti ilə "Kürdü-Şahnaz" oxudu. Belə mötəbar məclisdə gənc Cabbarın uğurlu çıxışı onun galəcək taleyini həll etdi. C.Qaryagdiovun ifası qocaman xanəndə Hacı Hüşünü heyrətləndirdi. O, gəncin alnından öpüb məclis əhlinə müraciətlə dedi: "Galəcəkdə bizim yerimizi bu cavən xanəndə tutacaq". Belə də oldu. İlk dəfə Şuşadan ucalan səs yalnız Azərbaycanın deyil, Zaqafqaziyanın, Orta Asyanın, İranın, Türkiyənin bir çox şəhərlərində eşidildi və sevildi.

Cabbar Qaryagdiovun soyadı İsmayıllı zədədir. Qaryagdiov isə onun ləqəbidir. O, 1861-ci il mart ayının 31-də Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Onun atası Məşədi İsmayıll boyaqçı idi. İsmayıll kişi çox qaraqabaq, az danişan bir

adam olmuşdu. Dostları, tanışları ona həmişə sataşardılar, irad tutardılar ki, "Ay İslmayıl, dünyanın dərdi-qəmi sənə qalmayıb ki, Şuşaya qar-zad yağmayıb ki?" Sonralar onu elə Qaryağdı deyə çağırardılar. Oğlu Cabbar isə elə əvvəldən özünə Qaryağdıoğlu ləqəbini götürmüdü. Şuşada hamı onları İslmayızadələr kimi yox, məhz elə Qaryağdılar ailəsi kimi tanıydırlar.

Məşədi İslmayıl oğlunu öz sənətinin davamçısı kimi görmək istəyirdi və ona boyaqçılıq peşəsini öyrədirdi. Lakin Cabbarın uşaqlıqdan sevdiyi və vurğunu olduğu sənət boyaqçılıqdan çox uzaq olan xanəndəlik sənəti idi.

Cabbar özü xatirələrində yazdı:

"Atama soyuq münasibətinə, ətrafdakı insanlara qaynayıb-qarışmadığına görə Qar-yağıdı deyərdilər. Mən isə isti, səmimi münasibətimlə qarı əritdim. Ancaq o adı daşımaqdan, yaştamaqdan qürur hissi duyuram".

Şuşa şəhəri o dövrədə çox inkişaf etmiş ticarət mərkəzi olmaqla bərabər, həm də xüsusi ənənələrə malik dini bir şəhər kimi inkişaf edirdi. Şuşada dini mərasimlərə, xüsusilə də məhərrəmlik təziyəsinə böyük həvəslə hazırlanmışdır. İrəvan mərsiyə-xanlar və dərvişlər çağrırlardı. Məscidlər bahalı xalıclarla bəzədlərdi, camaat da məscidlərə axışır gəlirdilər, o vaxt dükənlər, emalatxanalar və digər ticarət yerləri bağlanardı. Məhərrəmlik təziyələrində məclislərdə mərsiyə demək və növhə oxumaq üçün səsi olan gənclər dəvət olunardı. Gözəl səsləri olan Cabbarın böyük qardaşları Məşədi Məhəmməd və Qafar həmişə bu məclislərdə oxuyardılar. Cabbar qardaşlarının oxumığını çox bəyənərdi və onların oxumasından təsirlənərdi. Xüsusilə də böyük qardaşı Məşədi Məhəmmədin ifasını çox sevərdi və onun kimi oxumaq arzusunda idi.¹

¹ Məşədi Məhəmməd yalnız gözəl səsə malik xanəndə deyildi, o həm də "Bülbü'l" təxəllüsü ilə Azərbaycan və fars dillərində şeirlər yazdı və o dövrde Qarabağda fəaliyyət göstərən ədəbi məclislərin üzvü idi. AMEA-nın Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə onun şeirləri nəşr olunmuşdur. Bakı: Məşədi Məhəmməd Bülbü'l. Əsərləri. Bakı, 2008.

Dini misterial tamaşa olan "Şəbih" orta əsrlərdən Azərbaycanda mövcud olmuş və xüsusilə XVI əsrənən geniş yayılmışdı. Teatrlaşmış tamaşa olan "Şəbih" özündə dramatik və musiqi sənətinin ünsürlərini birləşdirirdi. "Şəbih" in ətraflı xasiyyətnaməsini görkəmli Azərbaycan dramaturqu və xalq teatrının bilicisi Əbdürəhim bəy Haqverdiyev vermişdir. O yazdı: "Şəbihlər naməlum müəlliflər tərəfindən şeirlə yazılmış birpərdəli pyeslərdən ibarətdir. Pyesdə iştirak edənlər iki cəbhəyə ayrırlar. İmamla onun tərəfdarları və imamın düşmənləri. Bütün iştirak edənlərin hamısı birlikdə meydana toplaşır, tamaşa yerini dolaşır və müqəddimə oxuyurlar. Bundan sonra artistlər hər kəs öz yərində oturur: imam və onun tərəfdarları meydanın bir güşəsində salınmış xalça üstündə əyləşirlər, "müxalif adlanan düşmən tərəf isə taxt kürsü üstündə oturlar".

Tamaşa başlanır. Şəhidləri oynayanlar öz rollarını mümkün qədər qəmlı səslə oxuyurlar. Düşmən tərəfin artistləri isə qəzəbli reçitativlə danışırlar. Xalq birincilərə qulaq asaraq hönkür-hönkür ağlayır, ikincilərə qulaq asıldıqda isə onlara lənətlər yağıdır. Rejissor (gərdən, yaxud şəbihgərdən) daim iştirak edənlər arasında gəzişərək əlindəki əsa ilə hər kəsə öz çıxış vaxtını işaret edib bildirir. Suflyor olmur, artistlər isə rollarını əzber bilirlər, ya da dəftər üzündən oxuyurlar".¹

Cabbarın hər iki qardaşı məhərrəmlik təziyəsində şəbihgərdanlıq edirdi. Məhəmməd isə səsinin məlahətli olduğuna görə aşura günlərində İmam Hüseynə həsr olunmuş şeirləri "Zəmin-xarə" üstündə oxuyarmış.

O vaxtlar Şuşanın ən görkəmli musiqişünası Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) olmuşdu. Onun çox gözəl səsi var idi və Şərq musiqisinin əla bilicisi olmuş, şeirlər də yazmışdı. Lakin din xadimlərinin təsiri altında olduğundan heç bir toy məclislərində, ya da başqa musiqili tədbirlərdə oxumazdı. Onun məclisində iştirak edən gənclər dini mərasimlərdə ifa olunan

¹ Haqverdiyev Ə. Azərbaycan teatrı // Seçilmiş əsərləri, II cild. – Bakı, 1957, sah. 393.

mərsiya, sinəzən, növhə və ümumiyyətlə, müğamatın sırları, qanun-qaydaları öyrədildi.

Xarrat Qulunun məclisi haqqında Qarabağda bir çox rəvəytər, hekayələr yaşayırdı. F.Şuşinski öz kitabında bunlardan birini misal götərir:

"Bir gün Xarrat Qulu şəbih rollarını öz adamları arasında bölmüş. Şümür (İmam Hüseynin qatılı) rolunu oynamaya heç kəs razılıq vermir (Şuşada kim Yezid, Haris və Şümür rolunu oynasa imiş, şəhər əhlilə həmin adamları bu adlarla çağırırmış. Təsadüfi deyildir ki, Şuşada "Qurdalar" məhəlləsində yaşayan Cavad kişiyyə "Yezid Cavad", "Köçərli" məhəlləsində yaşayan Bəşir kişiyyə "Haris Bəşir" deyərmişlər).

Xarrat Qulu ələcsiz qalib bazara getmiş, kartofsatın bir erməni kişisinə 10 manat qızıl pul verərək, Şümürün rolunu oynamasına razılıq almışdı. Xarrat Qulu onunla məşq keçmiş və kişiyyə təkidlə tapşırılmışdı ki, şəbih keçirilərkən sənin ətrafına böyük su qabları qoyulacaqdır. İki uşaq sənə yaxınlaşış yalvaracaq, su istəyəcəkdir: "Əmi, bize bir qurtum su ver". Sən qətiyyən verməməlisən, – deyə erməniyə tapşırıb. Erməni öz "rejissorunun" tapşırığını yerinə yetirəcəyinə söz verir. Mərasim başlanır. Müslümün uşaqları Şümürə yaxınlaşaraq, ondan su istəyirlər. Uşaqların acınacaqlı vəziyyətini görən erməni kişi onlardan birinə deyir: "Ay bala, baxıram sən bir abırlı adama oxşayırsan. Nə təhər eliyim ki, məndən inciməyəsən. O Xarrat Qulu köpək oğlu tapşırıb ki, heç kəsə su vermə. Tamaşaçılar gülüşürlər. Şəbih pozulur".¹

Həmin hadisəni Ə.Pirimov bir qədər fərqli xatirələrində belə nəql edir: "Xarrat Qulu şəbihgərdanlığa xüsusi məharətlə sahib olmuş və bütün şəbih işlərini və bunun təşkilatı məsələlərini ona həvalə edirlərmiş. Məlum olduğu üzrə İmam Hüseynin düşmənləri Yezid və Şümür olaraq ona və tərəfdarlarına bir çox əziyyətlər verərək müharibə nəticəsində qalib gəlmışdır. Bu səbəbdənki, Yezid və Şümür rolları ümumiyyətlə mənfi hesab olunaraq bu rolları müsəlmanlar arasında ifa edənlər çox az

tapılardı, bir çoxları bundan boyun qaçırlardı. Bu hallarda çox zamanlar belə rollar üçün başqa millətlərdən istifadə edərlərmiş. Şuşali Xarrat Qulu haqqında vaxtilə olmuş çox maraqlı və qiyamətli bir hekayə nağıl edirlər.

Bir dəfə məhərrəmlikdə Şümür rolunda çıxış etmək üçün çox çətinlikdən sonra bir erməni razılışdırırlar.

Xarrat Qulu erməni öz rolunu ifa edərkən nə edəcəyini, nə hərəkətlərdə olacağını buna öyrədir. Erməniyə deyir ki, sənin yanında bir neçə test su qoyacaqlar, bu çaydır. Bir nəfər gələrək səndən su istəyəcək, o sənə hədsiz yalvararaq sənin ona su götürməyə icazə verməyini xahiş edəcək. Hər nə desə, necə xahiş edirsə etsin, sən ona qətiyyən su götürməyə icazə verməzsən. Bunu erməni başa düşür və heç kəsə su götürməyə icazə verməyəcəyinə söz verir. Xarrat Qulu bu şəxsin öz rolunu başa düşdüyüne əmin olur. Şuşa şəhərində meydanda şəbih göstərmək üçün lazımlı olan hər bir şeyi öz yerinə qoyurlar və hər kəs roluna görə öz yerini tutur. Tamaşa başlanır.

Bir qədər keçdikdən sonra, tamaşanın ən həyəcanlı bir yerdə gözəl geyinmiş, nurani çöhrəli bir nəfər (İmam Hüseyn) əlində su qabı Şümürə (erməniyə) tərəf hərəkət edərək ona çatır. Gözəl dua paltarı geyməsinə, onun nurani çöhrədə olub yalvarıcı və məlahətli səsələ müraciət etməsinə xeyli fikir verir və bundan su götürməyə icaza istəməsini başa düşür. Bu müraciət Şümürə təsir edir və o tərəf-bu tərəfə baxaraq yanaşan Adama ürəyi yanlığı üçün, sözləri qır-qırə belə deyir:

"Ki, canım baxıram sən bir abırlı adama oxşayırsan ki, amma nə təhər eləyim, o Xarrat Qulu köpək oğlu tapşırıb ki, məndən incimə, su verə bilməyəcəyəm". Bu sözləri eşidən tamaşaçılar özlərini saxlaya bilməyib birdən çox bərkədən gülüşürlər və beləliklə, şəbih tamaşası pozulur".¹

¹ Pirimov Ə. Cabbar Qaryagdiogluun və Qurban Pirimovun həyat və yaradıcılığı. AMEA Memarlıq və İncəsənat İnstitutunun arxiv, qovluq № 7-6, səh. 15-16 (xatirələri qələmə alan Qurban Pirimovun oğlu Əsgər Pirimov olmuşdur).

Xarrat Qulunun musiqi məclisi Qarabağ xanəndəlik məktəbinin yaranmasında və inkişafında böyük rol oynamışdır. Hacı Hüsnü, Məşadi İslə, Əbdülbağı Zülalov, Dəli İsmayıllı, tarzən Sadıqcan və bir çox mahir xanəndələr bu məşhur məktəbin nümayəndələridir. Bu dövrədə Şuşada məşhur olan digər ədəbi musiqili məclis – şair, rəssam və musiqişünas Mir Möhsün Nəvvabın "Məclisi-fəramuşan" ədəbi məclisinin fəaliyyət göstərirdi. Çox vaxt yay aylarında bu məclisin üzvləri Cıdır düzündən aydın görünən "Ağzı yasti kaha"ya yığışardılar. Xanəndələrdən Hacı Hüsnü, Məşadi İslə, Dəli İsmayıllı və başqaları bu məclisdə oxuyardılar.

Şuşada bu dövrədə fəaliyyət göstərən musiqi məclislərinin, mahir xanəndələrin və qardaşı Məşadi Məhəmmədin məlahətli səsi, yanıqlı oxuması gənc Cabbarın musiqi təhsilində əsas rol oynamışdır. Cabbar 10 yaşında ikən Şuşadakı məktəbə daxil olur.

15 yaşına kimi "Aşıq" təxəllüsü ilə tanınan Mirzə Əli Aşıq-dən musiqi dərslərini almışdır. Cabbarın müəllimi Mirzə Əli fars və türk dillərini gözəl bilən, çox savadlı, hərtərəfli biliyə malik şair təbli musiqişünas idi. Mirzə Əli Aşıq, "Sagəri" təxəllüsü ilə tanınan Mirzə Zeynalabdinin oğludur. Sagəri özü də şair, musiqişünas və müəllim olmuşdur.

Cabbar Qaryağdıoglu'nun müəllimi və "Sagəri" təxəllüsü ilə məşhur olan Mirzə Zeynalabdinin oğlu Mirzə Əli Aşıq 1846-cı ildə Şuşa şəhərinin "Böyük qurdalar" məhəlləsində anadan olmuşdur. Qeyd etmək istərdik ki, Cabbar Qaryağdıoglu haqqında kitablarında hörmətli tədqiqatçımız Firidun Şuşinski səhvən Cabbar Qaryağdıoglu'nun müəllimi Aşıq təxəllüsü ilə tanınmış Mirzə Əlini yox, onun atası "Sagəri" təxəllüsü ilə məşhur olan Mirzə Zeynalabdi göstərmişdir. Bu təxəllüslerin səhv getməsi haqqında məlumatı bizə Mirzə Əli Aşıqin nəvəsi tədqiqatçı-alim R.Pərviz Axundbəyli demişdir. O, babasının ölüm tarixinin də bəzi mənbələrdə səhv göstərildiyini bildirmişdir. Mirzə Əli Aşıq bəzi mənbələrdə qeyd edildiyi kimi, 1894-cü ildə yox, 1903-cü ildə Şuşada vəfat etmişdir. Bunu da Mirzə Əli Aşıqin oğlu Xosrov Şaiq atası haqqında xatirələrində öz dəst-xətti ilə yazmış və onun ölüm tarixini 1903-cü il kimi göstərmişdir.

Mirzə Əli Aşıq müəllim, şair, musiqişünas, xanəndə olmaqla bərabər, həm də gözəl xəttat idi. Şuşanın "Böyük qurdalar" məhəlləsində olan bulağın üzərindəki yazılar Mirzə Əli Aşıqə məxsusdur. Mirzə Əli Aşıq Xurşudbanu Natəvanın "Məclisi-üns" ədəbi məclisinin fəal üzvlərindən olmuşdur. O həm də xanəndə kimi çıxış edirdi. Məsələn, o, 1886-cı il dekabrın 29-da Tiflisin "Arsurunt" teatrında M.F.Axundovun "Dərvish Məstəli şah" komediyasının tamaşaşında fasılə zamanı məşhur tarzən Sadıqcanın müşayiəti ilə müğam oxumuşdur. Lakin Mirzə Əli Şuşada əsasən müəllim kimi məşhur idi. Mirzə Əli Aşıqin oğlu Xosrov Şaiq öz xatirələrində belə yazır:

"Atam Mirzə Əli Aşıq məşhur xanəndə Qaryağdıogluна 10 yaşından başlayaraq müəllimlik etmiş və 15 yaşına kimi ona musiqi elminin dərinliklərini öyrətmüşdür. Mirzə Əli Aşıq fars və türk dillərini mükəmməl bilən geniş və hərtərəfli biliyə malik şair və musiqişünas idi. Buna görə də Cabbar Qaryağdıoglu öz müəllimindən hərtərəfli musiqi təhsili alaraq fars diliini mükəmməl öyrənmişdi. Bunun nəticəsində də Cabbar gənc yaşlarında poeziyaya həvəs göstərmiş və yeri gəldikcə şeir də yazmağa başlamışdır.

Cabbar Qaryağdıoglu'nun yaşadığı ev "Seyidli" məhəlləsində idi. Həmin məhəllə "Böyük qurdalar" məhəlləsinə qonşu sayılırdı. Buna görə də Cabbarın müəllimi Mirzə Əli Aşıq bu məhəllələrdə tez-tez toy şənliliklərində iştirak edər və tələbəsi Cabbarı da özü ilə aparardı. Şair Mirzə Ələsgər Növrəs həmin toyrlara rəhbərlik edirdi.

Cabbar Qaryağdıoglu öz xatirələrində müəllimi Mirzə Əli Aşıq ilə iştirak etdiyi toy haqqında belə yazırı¹ (bu toyda gənc Cabbarın ifası haqqında biz əvvəl də məlumat vermişdik, indi isə C.Qaryağdıoglu'nun özünün xatirələrini misal gətiririk):

"Bir gün şəhərin "Qurdalar" məhəlləsində böyük bir toy olur. Toyda o dövrün məşhur xanəndələri Hacı Hüsnü, Məşadi İslə, istedadlı tarzən Sadıqcan, Cavad bəy Əlibəyoglu və kamançaçı Mir-

¹ Toy C.Qaryağdıoglu'nun yaxın qonşusu Əbdürəhim Tanrıverdiyevlərin iddi.

zə iştirak edirdilər. On altı yaşım yeni tamam olmuşdu. Mən də öz müəllimim Mirzə Əli ilə həmin toyu qonaq gəlmişdik. Məclis qızışır. Hacı Hüsnü "Şüştar", Məşədi İsi "Mahur" oxuduqdan sonra, Mirzə Əli toyun padşahı şair Növrəs Ələsgərdən mənim oxumağıma icazə verməyi xahiş edir. Mən, Cavad bəyin müşayiəti ilə "Kürdü-Şahnaz" oxudum".¹ Bu toyda uğurlu çıxışından sonra Cabbar Qaryağdıoglu başqa toylara və şənliliklərə dəvət etməyə başladılar. Bundan xəbər tutan atası Məşədi İsmayıllı kişi oğlunu toylarda və digər şənliliklərdə oxumağına qəti etiraz edir və yalnız dini mərasimlərdə iştirak edib oxumağına icazə verir. Məşədi İsmayıllı oğlunu tez-tez özü getdiyi Merdinli məscidinə aparramış və orada ona mərsiyə oxudarmış. Sonralar Cabbar Qaryağdıoglu öz xatırılardında yazırırdı: "Mən hełə çox gənc ikən Merdinli məscidinə gəlib Ala Palas oğlu molla Rza mərsiyə oxuyaında onun üçün "Payi-minbər" olmuşam" (Payi-minbər minbərin ayağında oxunan kiçik həcmli dini şeirlər idi – Z.S.).

Bu, gənc Cabbar üçün bir məktəb idi. Ala Palas oğlu Molla Rza o dövrün məşhur xanəndələrindən idi, nəinki Şuşada, İran saraylarında da uzun illər xanəndəlik etmişdi. Cabbar Şuşadakı məktəbi bitirdikdən sonra onun yeni müəllimi məşhur xanəndə Şahsənəm oğlu Yusif olur. O da istedadlı şagirdinə bir neçə müğam dəstgahını "Bayati-Qacar"¹, "Rahab"¹, "Heyrati"¹ ni və bir çox qədim təsnif və el mahnilarını öyrədir. Gənc Cabbar yalnız dini mərasimlərdə oxumaqla kifayətlənməyib, musiqi məclislərinə qayıtmak arzusu ilə yaşıyırırdı. Onun xahişlərini və yalvarışlarını atası eştitmək belə istəmir. Lakin Cabbar Qaryağdıoglunun xanəndəlik sənətinə yenidən qayıtması barədə onun üçlüyünün üzvü, yaxın dostu tarzən Qurban Pirimov maraqlı bir əhvalat danışırırdı:

"O dövrə Cabbargilin qonşuluğunda Smirnov familyalı bir həkim yaşayırırdı. Həmin həkim Cabbarın xətrini çox istəyirdi. Cabbar yenidən xanəndəlik etmək üçün ona kömək göstərməyi həkimdən xahiş edir. Həkim ona kömək edəcəyinə söz ve-

¹ Qaryağdıoglu C. "Azərbaycan musiqisinin keçmişinin haqqında xatirələr" (əlyazma). Hüseyin Cavidin Ev-muzeyinin elmi arxiv, qovluq № 75.


rir. Bu söhbətdən sonra Cabbar həkimin tapşırığı ilə özünü xəstəliyə vurur. Onun bir balaca naxoşluğu da var idı. Yemir, içmir, sırixır, gündən-günə geri gedir. Atası Cabbarı həmin həkimin yanına aparır.

Smirnov Cabbarı bir qədər müayinə etdikdən sonra Məşədi İsmayılla deyir: "Sənin oğlun vərəm xəstəliyinə tutulmuşdur. Bu qorxulu bir şeydir. Əgər sən onu oxumağa qoymasan, xəstəlik şiddətlənər və oğlunu tez məhv edər".¹ Həkimin bu sözünü eşidən Məşədi İsmayıllı çox qorxmuş və oğlunun oxumasına icazə vermişdir.


Bu icazədən sonra Cabbar Qaryağdıoglu bir çox toy məclislərinə, el şənliliklərinə, müxtəlif musiqili tədbirlərə dəvət olunur. Onun ustalığı ilə bərabər şöhrəti də artırdı. Hami onun qeyri-adı səsindən və oxumaq məharətindən heyranlıqla danışıldır. Məşhur tarzən Sadıqcan gənc Cabbarı rəhbərlik etdiyi ansambla üzv götürür. Lakin onu götürməkdən önce xeyli sorğu-suala tutur, onu imtahandandan keçirir. Bu sınaqdan gənc xanəndə uğurla çıxır. Onlar ilk dəfə Şuşada Xandəmirovun teatr salonunda təşkil edilmiş "Xeyriyyə gecəsi"¹ndə bərabər çıxış edirlər. Sadıqcanın müşayiəti ilə Qaryağdıoglu "Heyrati" oxuyur. O, "Heyrati"ni çox güclü səslə, əzəmətlə oxuyurdu. Həmin gecədə Hacı Hüsnü və Keşətəli Həşim də iştirak edirdilər. Hacı Hüsnü "Çahargah", Keşətəli Həşim isə "Bayati-Qacar"¹ oxudu. 17 yaşına qədər onun gözəl səsi olmuş, sonra isə batmışdı. O, əvvəl kamançada çalmış, sonra isə tarın böyük ustası olmuş, onu xeyli dəyişmiş və təkmilləşdirmişdi. O, əksərən Hacı Hüsnün ifasını müşayiət etmişdir.

Ümumiyyətlə, XIX əsrin ikinci yarısında Qarabağda, xüsusilə Şuşa şəhərində xanəndəlik və sazəndəlik sənəti çox inkişaf etmişdi. Şuşada musiqiçi, çalan, oxuyan, rəqs edən Azərbaycanın başqa şəhərlərinə nisbətən daha çox idi. O vaxt Şuşa musiqimizin beşiyi və mərkəzi olaraq ümumən Azərbaycan musiqisinin inkişafına bir təkan olmuşdur.

¹ Pirimov Qurban "Cabbar Qaryağdıoglu haqqında xatirələrim" (əlyazması). AMEA-nın Memarlıq və İncəsənat İnstitutunun arxiv, qovluq № 76.



*Şuşada Cabbar Qaryagdiovunun anadan olduğu ev
(Şuşa, 1861-ci il)*



*"Neft və milyonlar səltənəti" kinofilmindən kadr
(sağdan ikinci Q.Pirimov, üçüncü C.Qaryagdiov, 1916-ci il)*

Şuşa şəhərində 1861-ci ildə Cabbar Qaryagdiov dünyaya gəlmişdir. O, 1861-ci ildə Şuşa şəhərində doğulmuşdur. O, 1861-ci ildə Şuşa şəhərində doğulmuşdur. O, 1861-ci ildə Şuşa şəhərində doğulmuşdur. O, 1861-ci ildə Şuşa şəhərində doğulmuşdur.

*Cabbar Qaryagdiovunun
müəllimi Şahsənəm oğlu Yusif*



*Cabbar Qaryagdiov Azərbaycan Dövlət Türk Musiqi Məktəbinin
müəllimləri ilə (orta sıradan soldan ikinci, 1924-cü il)*

"Qafqaz musiqisi" adlı əsərində musiqişünas V.D.Karqanov haqlı olaraq yazırıdı: "Zaqafqaziya musiqi xadimlərini çalğıçı və xanəndəni şeir və musiqinin və mahniların füsunkar vətəni olan Şuşa verirdi: bütün Zaqafqaziya üçün bir konservatoriya rolunu oynayan bu şəhərdən hər mövsümdə Zaqafqaziyaya yeni mahnilar, yeni motivlər gəlirdi".¹

"MƏCNUN LEYLİNİN MƏZARI ÜSTÜNDƏ" MUSIQİLİ SƏHNƏCİK VƏ "ŞƏRQ KONSERTLƏRİ"

Görkəmli ədib Əbdürəhim bəy Haqverdiyevin təşəbbüsü ilə 1897-ci ildə Şuşada həvəskarlar tərəfindən böyük şair Füzulinin "Leyli və Məcnun" poemasından "Məcnun Leylinin məzarı üstündə" musiqili səhnəciyi göstərildi. Məcnun rolunu Cabbar Qaryagdioğlu oynayırdı. O, başına quş yuvası qoyub səhnəyə çıxmışdı. Şuşada göstərilən bu ilk tamaşa çox bəsit idi. Lakin emosional cəhətdən tamaşaçılara təsir gücü böyük idi. Tamaşaşa baxan 13 yaşlı Üzeyir ələ həyəcanlanmışdı ki, bir neçə ildən sonra Bakıya gəlib həmin mövzuda opera yazmaq qərarına gəlmışdı. Həmin tamaşaşa Əbdürəhim bəy məlahətli səsi olan Üzeyiri "Şəbi-hicran" mahnısını xorla oxumağa cəlb etmişdir.

1908-ci ildə premyerası olan "Leyli və Məcnun" operası nəinki Azərbaycanda, Şərqdə opera sənətinin əsasını qoydu. Azərbaycanda opera janrinin yaranmasında Şuşada göstərilən səhnəciyin əsaslı təsiri oldu, operanın yaranması üçün təkan rolunu oynadı. Bu səhnəcikdə Məcnun rolunun ifaçısı Cabbar Qaryagdioğlu bu rolu böyük məharətlə oynadı.

1911-ci ildə Bakıda Nikitin qardaşlarının sirkində "Fərhad və Şirin" operasının ilk tamaşası oldu. Operanın librettosu Mirzə Cəlal Yusifzadənin idi. O, ərəb və fars dillərinin gözəl bilicisi idi. Operanın musiqisini C.Qaryagdioğlu kamançaçı Saşa Oqanezəsvili ilə yazmışdı. Opera müğam operası olaraq "Leyli və Məcnun"un ənənələrini davam etdirirdi. Fərhad rolunun mahir ifaçısı Cabbar Qaryagdioğlu olmuşdu. Bir sıra qəzetlər onun ifasını yüksək qiymətləndirmişlər. Bu operalardan sonra Azərbaycanda təşkil olunan ilk "Şərq konsertləri"nə qədər Cabbar Qaryagdioğlu Gəncə, Şamaxı, Ağdaş, Bakı, İrəvan, Tiflis və başqa şəhərlərdə toy məclislərində oxumuşdur.

O, Sadıqcanla Gəncədə 6 ay, Bakıda 8 ay başqa şəhərlərdə də aylarla qonaq olmuş, müxtəlif musiqi məclislərində öz ifaçılığı məharətini nümayiş etdirmişdir. Məsələn, Ağdaşda keçirilən bir məclisdə "Qarabağ şikəstəsi"ni ifa etdiyi zaman şəhər camaa-

¹ Карганов В.Д. Кавказская музыка. – Тифлис, 1908, стр. 28

tının bir hissəsi onun oxuduğu yerə axışib gəlmiş, o biri hissəsi isə evlərin damına çıxıb bu nadir ifaya qulaq asmışlar. Cabbar Qaryağdioğlunun şöhrəti İrana da çatmışdı. Onu tarzən Mərdi Canibəyov və kamançaçı Qostı Bağdagül ilə bərabər Murtuza-qulu xanın toy məclisinə dəvət etmişlər. Cabbarın o zaman təxminən 25 yaşı olardı. Onun qeyri-adi səsi, mahir ifası xanın çox xoşuna gəlir və o, Cabbarın dəstəsini 40 gün İranda qonaq saxlayır. Cabbar İrandan qayıdarkən İrəvanda və Gürcüstəndə olmuş, dəvət aldığı məclislərdə oxumuşdu. Tiflisdən sonra o, Potiya, Kuitaisiya və Dərbəndə gedib, bir sıra toy şənliklərində oxumuşdur.

XIX əsrin sonlarından, təxminən 80-90-ci illərdən Şuşada və Tiflisdə teatr tamaşalarının fasılələrində xanəndə və sazəndələrin çıxışları təşkil olunur. Bu konsertlərdə xanəndə Cabbar Qaryağdioğlunun ifası xüsusi maraq doğururdu. İlk konsert 1901-ci ilin yayında keçirilmişdir. Həmin konsertdə Cabbar Qaryağdioğlundan başqa tarzən Sadıqcan, Keçəcioğlu Məhəmməd, Qasim Abdullayev, Məşədi Zeynal, kamançaçı Qostı Bağdagül, Güləblə aşıqları – Abbasqulu, Nəcəfqulu və başqaları iştirak etmişlər. Əbdürəhim bəy Haqverdiyevin təşəbbüsü ilə konsertdə 12 nəfərdən ibarət orkestr və el nəgmələrini ifa edən xor dəstəsi iştirak edirdi. Ümumiyyətlə, xanəndəlik və sazəndəlik sənətinə böyük əhəmiyyət verən Əbdürəhim bəy Haqverdiyevin musiqi mədəniyyətimizin inkişafında böyük xidməti olmuşdur. Məhz onun təşəbbüsü ilə musiqiçilərimiz ilk dəfə səhnəyə çıxmışlar. Ondan əvvəl isə bu musiqiçilər öz istedad və ustalıqlarını yalnız toy və digər xalq şənliklərində nümayiş etdirə bilirdilər.

Şuşadan sonra Şərqi konsertləri Bakıda keçirildi. 1902-ci il yanvarın 11-də cümə günü Hacı Zeynalabdin Tağıyevin teatrında yenə Əbdürəhim bəy Haqverdiyevin rəhbərliyi altında birinci Şərqi konserti təşkil olundu. Bu da Bakının musiqi həyatında əlamətdar bir hadisə idi. Dörd hissədən ibarət konsertin birinci hissəsində Cabbar Qaryağdioğlu "Mahur", Keçəcioğlu Məhəmməd "Şüstər" oxudu. İkinci hissədə Şəkili Ələsgər "Çahargah",

Bakılı Seyid Mirbabayev "Bayati-İsfahan" muğamlarını oxuya-raq sürəkli alqışlar qazandılar.

Bu maraqlı və rəngarəng konsertin üçüncü hissəsində Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasından bir parça göstərilmişdir. Bu, iki böyük muğam ustanın Cabbar Qaryağdioğlu ilə Keçəcioğlu Məhəmmədin duet şəklində deyişmələri idi. Qəzetlər yazıldır ki, onlar xüsusi kostyumlarda çıxmışdılar da, rol oynamırdılar, amma gözəl oxuyurdular.

Həmin konsertdə aşıqlar da böyük uğur qazandılar. Nəcəf-qulunun mahir çalğısı və Abbasqulunun gözəl oxuması alqışlandı. Bu konsertdə Əbdürəhim bəy Haqverdiyevin "Tamah" tamaşasından toy pərdəsi göstərilmişdir. 12 nəfərlik orkestr "Arazbari" ritmik muğamını məharətlə ifa etmişdir.

Böyük təmtəraqla keçən bu konsertə çoxları bilet tapa bilməmiş, buna görə narazı qalmışdır. Bunu nəzərə alaraq Əbdürəhim bəy Haqverdiyevin rəhbərliyi ilə yanvarın 28-də tamaşaçıların tələbi və xahişi ilə ikinci Şərqi konserti təşkil olunur. Bu konsertdə demək olar ki, birinci konsertin programı təkrar olunur, bəzi solo nömrələri əlavə olunur. Konsertin sonunda tamaşaçılar Ə.Haqverdiyevi səhnəyə dəvət edərək, ona minnətdarlıqlarını sürəkli alqışlarla bildirmişlər.

Ən böyük konsert üçüncü Şərqi konserti idi ki, o da 1903-cü ilin yanvarın 27-də baş verdi. Bu konsert daha təntənəli keçdi. Konsertin birinci hissəsində Şuşalı Qasim Abdullayev "Zabul" segahını böyük ustalıqla ifa etdi. Sonralar bu muğam gözəl ifaya görə onun adıyla "Zabul Qasim" adlandırıldı. Hətta o rəhmətə gedəndə Cabbar Qaryağdioğlu demişdir ki, Qasim yox, "Zabul" oldu.

Birinci hissədə yenə Güləblə aşıqlarının məharəti nümayiş etdirildi, orkestr "Arazbari"nı çaldı. Nəcəfqulu ney alətində "Bayati-Şiraz" muğamını böyük zövqlə ifa etdi. Konsertin ikinci hissəsində mahir xanəndələr Seyid "Bayati-İsfahan" muğamını, Ələsgər "Şüstər"i, Cabbar Qaryağdioğlu isə "Bayati-Türk" muğamını yüksək peşəkarlıqla ifa etdilər.

Konsertin sonunda isə xanəndələr aşiq Abbasqulu ilə birlikdə "Qarabağ şikəstə"sinə oxudular. Hər xanəndə şikəstdən bir ağız oxuduqca tamaşaçıların böyük alqışlarına səbəb olurdu. Konser təməbuatda geniş işıqlandırılmışdır. Azərbaycan, rus, erməni dillərində elanlar verilmiş, afişalar yapıldırılmışdır. Konser təqələnlər üçün Azərbaycan və rus dillərində proqramlar paylaşılmışdır.

Şuşada və Bakıda verilən "Şərq konsertləri"ndə muğamat, xalq mahnıları, aşiq havaları və rəqslerlə bərabər, müsiqili səhnəciklər də göstərilirdi. Bu şəhərlərin müsiqili həyatının inkişafında Şərq konsertlərinin böyük əhəmiyyəti oldu. Ümumiyyətlə isə, "Şərq konsertləri"nin Azərbaycanda müsiqili teatrın, milli operanın yaranmasında önemli rolü şübhəsizdir. Bu konsertlər müsiqili mədəniyyətimizdə yeni bir mərhələnin başlanmasına imkan yaratdı və bu mərhələnin yaranmasında böyük xanəndə Cabbar Qaryagdioğlunun rolü əvəzsizdir.

"Şərq konsertləri"nin ardınca Bakıda və başqa şəhərlərdə "Şərq gecələri" təşkil olunurdu ki, onlar da əsasən xeyriyyə məqsədli olduğundan "Xeyriyyə gecəsi" adlandırılırlar. İlk "Xeyriyyə gecəsi" Şuşada Xəndəmirovun teatrının binasında Əbdürəhim bəy Haqverdiyevin və Mırzə Muxtarın rəhbərliyi ilə keçirildi. Bu gecədə tarzən Sadiqcanın müşayiəti ilə Hacı Hüsnü "Çahargah", Keşətəli Həşim "Bayati-Qacar", Cabbar Qaryagdioğlu "Heyratı" muğamlarını oxudular. Bu gecədən toplanmış vəsait yoxsul müsəlmanlara və ehtiyacı olan tələbələrə paylanmasıdır.

Bakıda belə bir gecə 1907-ci ilin yanvar ayının 20-də Ar-tistlər Cəmiyyətinin binasında "şəhər yoxsullarının xeyrinə" təşkil olunmuşdur. Bu konsertdə xalq çalğı alətləri orkestri "Arazbarı" ritmik muğamını çalmış, xanəndələr isə xorla "Gülə-gülə" mahnısını oxumuşlar.

Yeri gəlmışkən, qeyd etmək istərdik ki, hələ 1906-ci ildə Riqada "Qrammofon" aksioner cəmiyyəti muğam ustalarımızın səslərini vala yazarkən Cabbar Qaryagdioğlu, Keçəcioğlu Məhəmməd, Şəkili Ələsgər, Məşədi Məmməd Fərzəliyev, Qurban

Pirimov, Şaşa Oqanezaşvili birgə, yəni xor ilə "Şəbi-hicran" və "Gülə-gülə" mahnılarını qrammofon valı üçün yazmışlar.

Gecənin birinci hissəsində İslam Abdullayev "Yetim Segahı", Keçəcioğlu Məhəmməd isə "Çoban bayatısı" ni ifa etmişlər. Gecənin ikinci hissəsində isə Cabbar Qaryagdioğlu, Şəkili Ələsgər, Qurban Pirimov və başqları çıxış etmişlər. Sonda dini layicilərin xahişi ilə Cabbar Qaryagdioğlu və digər ifaçılar öz gözəl mahnılarını təkrar ifa etmişlər.

Bakıda Novruz bayramı münasibətilə 1916-ci il mart ayının 9-da "Nicat" cəmiyyəti "Şərq gecəsi" keçirmişdir. Gecə, Şərq ədəbiyyatına və müsiqisine, əsasən də Hafız Shirazinin və Ömər Xəyyamın yaradıcılığına həsr edilmişdir. Gecədə Cabbar Qaryagdioğlu Hafızın qəzəlləri və Ömər Xəyyamın rübatləri əsasında bir neçə muğam və təsnif oxumuşdur.

1925-ci ildə Cabbar Qaryagdioğlu Şuşada böyük Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecədə şairin "Şəfai vəslİ qədrin hicr ilə bimar olandan sor" rədifi qəzəlini "Şüştər" muğamı üstündə ifa etmişdir. 20-ci illərdən başlayaraq artıq "Şərq gecələri" ictimai həyatın tələblərinə uyğun dəyişərək müəyyən şairin, müğənninin, artistin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələrə çevrilir. "Şərq konsertləri" də muğam konsertləri ilə əvəz edilir. Həmin gecəni Bülbül təşkil etmişdi. O özü Füzulinin qəzəllərini oxumuşdu, həm də xorla ifa olunan bir mahnı sözləndirmişdi. O mahnının sözleri Cabbar Qaryagdioğlunun idi. Tarzən və müğənni Məşədi Cəmil Əmirov Füzulinin sözlerinə bir türk təsnifi ifa etmişdi. Gecənin sonunda məşhur həkim Kərim bəy Mehmandarov təşkilatçılarla və iştirakçılara təşəkkürünü bildirmişdir.

XX əsrin əvvəllərində Azərbaycan xanəndələrinin təkrarsız səslərinin qrammofon vallarına yazılıması müsiqimizin qorunması, hifz olunması, təbliği, dünyada tanınması, şöhrət qazanması yolunda müstəsna rol oynamışdır.

1906-ci ildə ilk dəfə İngiltərənin "Qrammofon" cəmiyyətinin Riqada şəhərindəki şöbəsi məşhur Qafqaz müsiqicilərinin səslərini qrammofon valına yazdırmaq üçün dəvət etmişdi. İlk səsi-

ni vala yazdırın məhz Cabbar Qaryağdioğlu olmuşdu. O vaxt bu vallar hələ birüzlü və kiçik həcmli idilər.

1907-ci ildə Fransanın "Pate" şirkəti (bu, fransalı Pate familyalı iki qardaşın şirkəti idi) Rusiyada qrammofon vallarını buraxan fabrik açmışdı. Bu valların diametrinin 6 sm-dən 50 sm-a qədər çatmasına baxmayaraq onlar da birüzlü idilər, özü də iynə ilə yox, almaz ilə oxunardı). Bu şirkətdə də ilk dəfə səsinin vala yazdırın Cabbar Qaryağdioğlu olmuşdur. Onu müşayiət edənlər Qurban Pirimov və Saşa Oqanezəvili idi. Sonralar digər müğam ustalarımız Keçəcioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Davud Səfiyarov və b. dəvət olunmuşdur.

Cabbar Qaryağdioğlu 1912-ci ildə digər aksioner şirkəti "Sportrekord" tərəfindən öz dəstəsi ilə, tarzən Qurban Pirimov və kamançaçı Saşa Oqanezəvili ilə Varşavaya dəvət olunmuşdur. Digər şirkətlərdən fərqli olaraq, "Sportrekord" şirkəti qrammofon vallarını ikiüzlü buraxırdı, həm də buraxdığı valların kataloqunu böyük tirajla çap etdirib həm bütün rus imperiyasının ərazisində, həm də İran və Türkiyədə yayırdı. Bu şirkətin buraxdığı kataloq-kitabçada şirkətin emblemi, tar, kamança, qaval şəkli, həmcinin ifaçının şəkli, adı, familiyası, doğulduğu yerin adı, repertuarı, oxuduğu valların nömrələri verilmişdi. Məsələn, Cabbar Qaryağdioğlunun valının üstündə onun şəkli verilmiş, sonra isə bu sözlər yazılmışdır: "Cənab Cabbar Qaryağdioğlu (məşhur Şuşalı tenor)".

"Sportrekord" şirkətində Cabbar Qaryağdioğlunun nüfuzu böyük idi və musiqi biliyi yüksək qiymətləndirilirdi. Məsələn, Cabbar Qaryağdioğlunun icazəsi və razılığı olmadan heç bir musiqiçinin səsi vala yazılmazdı. Cabbar Qaryağdioğludan başqa şirkət Varşavaya Keçəcioğlu Məhəmmədi, Məşədi Məmməd Fərzəliyevi, Davud Səfiyarovu da dəvət etmişdi. Şirkətin vallara qoyduğu qiymətlər də fərqli idi. Məsələn, Cabbarın valları o birilərinə nisbətən baha qiymətə satılırdı. Bununla da şirkət Qaryağdioğlunun statusunun daha yüksək olmasını bir daha təsdiq edirdi.

Cabbar Qaryağdioğlu haqqında ədəbiyyatda qeyd olunur ki, onun tələbəsi Bülbül müəllimini digər müğam ustalarından fərqləndirirdi və ona böyük üstünlük verirdi. O yazdı: "Cabbar Qaryağdioğlunu heç kəs ilə müqayisə etmək olmaz, çünki onun xanəndəlik tarixində etdiklərini heç bir xanəndə etməmişdir".



Cabbar Qaryağdioğlu Qafqaz musiqiçilərinin səslərinin qrammofon vallarına yazılışında böyük rol olsun A.T.Kaytsakovun qızının toy möclisində, C.Qaryağdioğlu (yuxarıda soldan birinci).

"Sportrekord" firması üçün Azərbaycan musiqiçiləri çox rəngarəng və zəngin repertuar 97 müğam, çoxlu təsnif, mahni və oyun havaları yazmışlar. Böyük tirajla buraxılan bu vallar dünyanın hər bir yerində satılırdı.

Azərbaycan musiqiçilərinin axırıncı valları 1914-cü ildə "Sportrekord" şirkəti tərəfindən Tiflis şəhərində yazılmışdır. Şirkət Tiflisə, Cabbar Qaryağdioğlundan başqa, İslam Abdullayevi (Segah İslami), Qasim Abdullayevi (Zabul Qasımi), Şəkili Ələsgəri, Aşıq Abbasqulunu, milli teatrımızın görkəmli xadimi Haçığa Abbasovu və başqalarını da dəvət etmişdi.

Elə o ildə "Sportrekord" şirkəti bəstəkar Zülfüqar Hacıbəyovun iki operettasını "Evliyəkən subay" və "Əlli yaşında cavan"ı da qrammofon valına yazmışdı. Lakin bir sırə musiqiçilərimiz xarici şirkətlərin qrammofon vallarına yazılışın əhəmiyyətini bəşə düşməmiş və onu dəyərləndirə bilməmişlər.



*"Sportrekord" firmasının sahibləri Azərbaycan musiqiçilərilə,
Varşava şəhəri, 1912-ci il.*

"Sportrekord" şirkətinin bir sırə musiqiçilərimizi Tiflisə dəvət etmələrinə baxmayaraq, onlar bu xeyirxah və dəyərli işə önmə verməmişlər və bu dəvətlərə bigana qalmışlar. Bu musiqiçilərdən biri Əbdülbağı Zülalov (Bülbülcən), biri də tarzən Məşədi Zeynal idi. Məşədi Zeynal deyirdi ki, "əgər mənim çalğım vallarda səslənsə, hər evdən bir Məşədi Zeynal çıxacaq, daha onda mənim qiymətim olmayıacaq", qarmon uстası Abutalib, Aşıq Nəcəfqulu və başqaları da dəvət olunmuşdular. Təəssüf ki, bu cür musiqiçilərin ifası qrammofon vallarına yazılmamışdır.

30-cu illərdə artıq qrammofon vallarının istehsalatı milliləşdirildi, yeni səsyzəmə müəssisələri yarandı və onlardan ən məshhuru ümumittifaq "Melodiya" firması idi. Bu firmada çox illər ərzində Azərbaycan musiqiçiləri, sənətkarları səslərini, çalğılarını, bəstələdiklərini vallara yazardırlar.



Cabbar Qaryagdiovlu

Cabbar Qaryagdiovunun "Melodiya" firmasında yazılan valında (plastinkasında) "Simayı-şəms", "Mənsuriyyə", "Xumar oldum", "Gül açdı", "Yetim segah", "Dəştə təsnifi", o biri üzündə "Qarğamışam", "Mahur təsnifi", "Arazbarı", "Bayati-Qacar", Mirzə Hüseyn Segahi", "Mahur təsnifi", "Qarabağ şikəstəsi" kimi musiqi nömrələri yazılmışdır.

Xüsusu qeyd etməliyik ki, Bakıda 2005-ci ildə "Qarabağ xanəndələri" adlı albom işıq üzü görmüşdür. Bu albomda Azərbaycan muğam sənətinin təkrarsız incilərinin "Sportrekord", "Ekstrafon", "Qrammofon", "Pate" səhmdar cəmiyyətləri tərəfindən qrammofon vallarına yazılmış ilk nümunələrinin rəqəmsal bərpası, eləcə də layihənin digər musiqi yazılarının rəqəmsal hazırlanması "Musiqi dünyası" jurnalının yaradıcı qrupu tərəfindən həyata keçirilmişdir. Layihənin müəllifi və rəhbəri YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, koordinatoru Tariyel Məmmədovdur.

Albomda digər muğam ustalarımızla bərabər Cabbar Qaryagdiovunun bir saatlıq səsinin yapılması, şübhəsiz ki, muğam ifaçılıq sənəti üçün böyük töhfədir.

**CABBAR QARYAĞDIOĞLUNUN
SERGEY YESENİNLƏ GÖRÜŞÜ.
S.YESENİNİN C.QARYAĞDIOĞLUNU
"ŞƏRQ MUSIQİSİNİN PEYĞƏMBƏRİ"
ADLANDIRMASI VƏ ONA ŞEİR HƏSR ETMƏSİ**

XX əsrin əvvəllərində, təxminən 40 yaşında ikən Cabbar Qaryağdioğlu Bakıya gəlir. Onun gəlişi Bakıda böyük əks-sədə doğurur. Bütün məşhur musiqiçilər, xanəndələr Cabbar Qaryağdioğlunun başına toplaşırlar.

O, Bakıda əvvəl tarzən Mirzə Fərəc Rzaoglu və kamançaçı Dəmirçi Quludan ibarət Şərq musiqi üçlüyü yaradır və bu üçlüklə bir çox toy şənliklərində və digər musiqili tədbirlərdə çıxış edir.

1905-ci ildə Gəncə şəhərində keçirilən toy məclisində Cabbar Qaryağdioğlu ilə bərabər məşhur xanəndə İslam Abdullayev və o vaxt hələ gənc olan tarzən Qurban Pirimov da dəvət edilmişdi. İslamin vasitəsilə Cabbar Qaryağdioğlu Qurbanla tanış olur. C.Qarağdioğlu bu görüşü xatirələrində özü belə təsvir etmişdir: "Qurban, İslam ilə bizim görüşümüze gəlmışdı. Mən Qurbana bir qədər tar çaldırdım. Qurbanın gözəl çaldığını görüb, onu İslamin razılığı ilə özümlə Bakıya gətirdim. Burada Saşa (kamançaçalan) ilə tanış oldum. Onu da Bakıya gətirdim".

Bələliklə, Cabbar Qaryağdioğlu ikinci musiqi üçlüyü yaradır və bu üçlüük tez bir zamanda nəinki Azərbaycanda, Zaqafqaziyanın bir çox şəhərlərində, Orta Asiyada, İranda, Türkiyədə tanınır, sevilir. İki üçlüük 20 ildən artıq fəaliyyət göstərdi və üç görkəmli musiqiçinin möhkəm dostluğuna çevrildi. Qurban Pirimov deyirdi ki, mən xoşbəxtəm ki, çox illər ərzində mənim sağımda Cabbar Qaryağdioğlu, solumda isə Saşa Oqanezəvili oturmuşdur.

Qeyd etmək istərdik ki, bu vaxtlar Azərbaycanda bir çox üçlüklər mövcud idi: Hacı Hüsunun üçlüüyü (Hacı Hüsi, Sadıqcan, Bağdagül Ata), Seyid Şuşinskiyin üçlüüyü (Seyid, Balaoğlu Qrikor, Sevi), Əbdülbəgi Zülalovun üçlüüyü (Əbdülbəgi, Şamil,

Qostı), Şəkili Ələsgərin üçlüüyü (Ələsgər, Şirin, Levon) və s. Onlar nəinki Azərbaycanda, həmçinin Yaxın Şərqi ölkələrində də şöhrət qazanmışdır, onların hər birinin öz dəsti-xətti, üslubu var idi. Lakin Cabbar Qaryağdioğlunun üçlüyü onların hamisindən fərqlənirdi. Özünün möhtəşəmliyi, mütəşəkkilliyi, musiqiçilərin bir-birini him-cimdən belə başa düşməsi və s.

Bu üçlüük yaradıcılıq vəhdətinin daha yüksək səviyyədə olması ilə o birlərden üstün idi. Eyni zamanda bu üçlüünün musiqiçilərinin hər birinin ifası özünün kamilliyi, həm də onun mütənasibliyi ilə seçilirdi.



Sergey Yesenin (1895-1925)

1924-cü ildə Bakıya böyük rus şairi Sergey Yesenin gəlir. O, müxtəlif musiqi məclislərində, konsertlərdə Cabbar Qaryağdioğlunun oxumaşını eşidir və onun səsinə və xanəndəlik məharətinə məftun olur. Bir gün Əliheydər Qarayevin evində Sergey Yeseninin şərəfinə qonaqlıq verilir. Bu qonaqlıqda Azərbaycan bolşevik partiyasının Mərkəzi Komitəsinin birinci katibi Sergey Mironoviç Kirov və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalioğlu, həmçinin Ruhulla Axundov və di-

gər qonaqlar iştirak edirdi. Bu qonaqlığa Sergey Yesenin dostu V.İ.Boldovkinlə gəlmışdı. O zaman o, Tehranda Sovet səfirliliyində komendant vəzifəsində çalışırdı. Sonralar isə Qaradağ seym-gips kombinatının direktor müavini olmuşdur.

Bu görüşdə yazılıçı və tənqidçi A.Voronski də iştirak etmişdi. O, bu görüş haqqında Sergey Yeseninin ölümündən sonra şairə həsr olunan külliyyatının birinci cildinin ön sözündə öz xatirələrini yazmışdı ("Издание с березкой" – "Ağcaqayınlı nəşr"). Bu kitab çoxdan nadir bibliografik nəşrə çevrilmişdir və indi A.Voronskinin yazıları da çox az adama məlumdur.

C.Qaryağdioğlunun oxumağı haqqında S.Yesenin etiraf etmişdir ki, o belə uzun, tənəffüssüz oxuyan xanəndəyə hələ rast gəlməmişdi. Cabbar oxuduqca muğam biliciləri şairin qulağına yavaşça piçildiyirdilər: muğam "Mahur", muğam "Rahab", muğam "Heyratı" və sair. Cabbar Qaryağdioğlu oxumağını bitirdikdə və qavalı dizinin üstünə qoyduqda alqış sədaları zalı bürdü. Lakin Sergey Yesenin el çılmırıldı, ovsunlanıb qalmışdı. Şair şairə, sənətkar sənətkara minnətdarlığını nə cür izhar edə bilər? – deyə məqalə müəllifi soruşurdu. Yalnız şeirlə, yalnız mahni ilə. Sergey Yesenin durub bədahətən Cabbar Qaryağdioğlunun şərəfinə şeir deyir və kağızda yazdığı şeiri xanəndəyə təqdim edir. Şair Cabbar Qaryağdioğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandırır. Bu hadisəni məqaləsində işıqlandıran L.Polonski Sergey Yeseninin oxuduğu şeirdən aşağıdakı misraları misal gətirir:¹

Я только тот люблю цветок,
Который врос
Корнями в землю,
Как северный наш василек.

Mən yalnız o gülü sevirəm ki,
kökləri ilə torpağa bağlıdır.
Bizim şimal gülümüz

"Peyğəmbər çiçəyi" kimi.

Cabbar öz vətənində ola bilsin ki, şimal gülü "Peyğəmbər çiçəyi"nə rast gəlməmişdi. Lakin o da torpağa kök salmış gülləri çox sevirdi. Bu güllərə bənzər o özü torpağa bağlı sənətkar idi.

Cabbar Qaryağdioğlu şeirə qulaq asandan sonra Sergey Yeseninə yanaşın onu qucaqlayıb, bağırına basıb deyir: "Doğrudur, mən şeirdə deyilən sözərin hamısını anlamadım, ancaq hiss etdim və bildim ki, sən böyük, lap böyük şairsən. Sənin yüksək istedadın qarşısında mənim ehtiramımı qəbul et. Mən artıq qocalmışam (onda C.Qaryağdioğlunun hələ 63-64 yaşı var idi). 50 ildir ki, mən xalqımın mahnilarını toplayıram və oxuyuram. Mən dünyada ən çox şairə ehtiram edirəm. Çünkü o, çoxlarına hələ məlum olmayan, əlçatmaz, yeni şeyləri açır, məlum edir". Məqalə müəllifi burada S.Yeseninin Bakıda yazdığı bu misralarını nümunə göstirir:

Я в глазах твоих увидел море,
Полыхищее голубым огнем
Волны Каспия...

Mən sənin gözlərində dənizi gördüm,
Mavi alovla dalgalanan
Xəzərin ləpələrini.

Məqalə müəllifi Yeseninin Bakıda yazdığı digər misraları da nümunə göstərir:

Не обгорят рябиновые кисти,
От жарлыжны не пропадет трава.
Qayın ağaclarının yarpaqları saralıb solmazlar
Ot da xəzəl olub məhv olmaz.

Bələliklə, bu gecədən sonra rus şairi Yesenin və Azərbaycan xanəndəsi Cabbar Qaryağdioğlu bir-birini yaxından tanıdlılar. Sergey Yesenin ilk şəxs idi ki, Cabbar Qaryağdioğlunun sə-

¹ Полонский Л. Два певца // «Бакинский рабочий», 3 октября 1965 г.

nətini Azərbaycandan daha geniş miqyasda, bütün Şərq aləmi üçün əhəmiyyətini bildirdi. Onu "Şərq musiqisinin peyğəmbəri" adlandırdı. Sergey Yesenin Cabbar Qaryağdioglu'nun Varşavada çıxan valının üstündə həmin sözləri yazmışdır: "Şərq musiqisinin peyğəmbəri Cabbar Qaryağdioglu". Sergey Yeseninin qeydlərində belə cümlə də vardır: "Kim oxumağı bacarmırsa, deməli, Şuşalı deyildir".

CABBAR QARYAĞDIOĞLUNUN F.ŞALYAPINLƏ GÖRÜŞÜ VƏ R.M.QLİYERLƏ BİRGƏ FƏALİYYƏTİ

1900-cü ildən Bakıda digər böyük sənətkarın, rus opera müğənnisi Fyodor Şalyapinin qastrolları başlayır. Bu qastrollar antreprener Zurabovun və dirijor Trifffinin fəaliyyəti nəticəsində keçirilirdi.

F.Şalyapin beş opera tamaşasında, A.S.Darqomijskinin "Süpəri"ndə, A.Q.Rubenşteynin "Demon"unda, M.P.Musorqskinin "Boris Qodunov"unda, A.P.Borodinin "Knyaz İqor"unda, N.A.Rimski-Korsakovun "Pskovlu qız"ında baş rollarda oynayırdı. Bu operalarda məşhur rus basının yaratdığı parlaq obrazlar Azərbaycan tamaşaçısını valeh etmişdir.



Fyodor Şalyapin (1873-1938)

F.Şalyapin Bakıda yerli musiqiçilərlə də temasda olmuş və Cabbar Qaryağdioglu'nun sənətinin vurğunu kimi dəfələrlə onun evinin qonağı olmuşdur. Bir dəfə də Cabbar QaryağdiogluILDƏ olanda ev yiyəsi yarış məqsədi ilə masanın üstünə uzun

müddət sənməyən iki sarı şam qoyur, birini F.Şalyapinin tərəfi-nə, o birini isə öz tərəfinə. Bu qeyri-adi yarışın şərtinə görə hər iki müğənni oxuyanda səslərilə öz şamını söndürməli idi. "Siz qonaqsınız, əvvəl Siz başlayın", deyə ev yiyəsi F.Şalyapina müraciət edir.

Məlumdur ki, Fyodor Şalyapinin güclü bas səsi var idi. O, oxuyan kimi şamı söndürür və belə zənn edir ki, qələbə onundur.

Sonra Cabbar Qaryağdioglu özünün şaqraq və güclü zəngülələri ilə öz tərəfindəki şamı dərhal söndürür. Sual olunur? Bəs bu qeyri-adi yarışda, bu müsabiqədə kim qalib gəlmışdır? İki müxtəlif üslubda – Şərq və Qərb oxuma üslubunda zamanın ən böyük müğənnilərinin yarışında, təbii ki, hər iki böyük sənətkar qələbə çalmışdır. Doğrudur, Cabbar əmi məşhur, şaqraq zəngülələrini vuranda F.Şalyapin əlləri ilə qulaqlarını tutaraq demişdi: "Sən uddun, sən uddun".

1923-cü ildə görkəmli sənətkar, tanınmış rus bəstəkar Reynqold Moritseviç Qliyer (1875-1956) Azərbaycan SSR Xalq Maarif Komissarlığının dəvətilə Bakıya gəlmış və "Aşıq Qərib" dastanı əsasında "Şahsənəm" operasını yazmışdır.

Amma o, ilk növbədə Azərbaycanın xalq musiqisini, musiqi folklorunu öyrənməli idi və bu səbəbdən ona musiqimizin gözəl bilicisi Cabbar Qaryağdioglunu təhkik etmişdilər. Cabbar Qaryağdioglu bəstəkara bir çox muğamları və qədim xalq mahnılарını oxumuş, tarzən Qurban Pirimov isə onu tarda müşayiət etmişdir. R.M.Qliyer qədim təsnif və mahnilardan "Arazban"nı, "Şikəsta"ni, "Aşıqların yarışı"nı və başqa mahni və muğamları C.Qaryağdioglunun oxumasından və Qurban Pirimovun çalmasından nota almışdır.



Reynqold Qliyer (1874-1956)

Operanın premyerası 1927-ci il martın 17-də (rus dilində) oldu. Uğurlu premyeradan sonra bəstəkar çıxışında, sonra isə "Бакинский рабочий" qəzetində xanəndəyə öz minnətdarlığını bildirmişdi: "Operada istifadə etdiyim mahniların demək olar ki, hamısı Azərbaycanın qədim mahnilarıdır və bunları mənə məşhur xanəndə Cabbar Qaryağdioglu öyrətmüşəm".

Cabbar Qaryağdioglunun bu xeyirxah işinə və zəhmətinə görə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi onu Fəxri fərmanla mükafatlandırmışdır.

CABBAR QARYAĞDIOĞLU AİLƏ BAŞÇISI KİMİ

Bakıya ikinci gəlışində, yeni 1909-cu ildə artıq 48 yaşında olarkən Cabbar Qaryağdıoğlu ailə qurur, gözəl Səlimə xanımla evlənir. Ona hətta bəzi Qarabağlılar irad tuturdular ki, gözəl Qarabağ qızlarını qoyub Xızıdan qız alıb. Lakin Qaryağdıoğlu zarafatla deyərdi: "Mənim həyat yoldaşım hamidən gözəldir". Bu nigahdan Cabbar Qaryağdıoglunun 2 oğlu və 6 qızı olub.

Cabbar Qaryağdıoğlu evliliyin ilk illərini İçərişəhərdə Mir Möhsün ağanın (Ətağanın) evinin yaxınlığında tutduğu kirayə evdə yaşayırırdı və ilk övladı da orada doğulmuşdu. Bu, gözəl oğlan uşağı idi. Deyilənə görə, 5-6 yaşında atası ilə gəzinti vaxtı ona nəzər dəyib xəstələnmışdı.



Cabbar Qaryağdıoğlu ailəsi ilə




Cabbar Qaryağdıoglunun həyat yoldaşı Səlimə xanım



*Cabbar Qaryağdıoglunun qızı
Şəfiqə xanım*




*Cabbar Qaryağdıoglunun
kiçik qızı Şəhla xanım*



*Cabbar Qaryağdıoglunun qızları
Başxanım və Şəhla xanım
oğlu Ülfətlə*



*Kitabın müəllifi Zemfira xanum
Səfərova Cabbar Qaryağdıoglunun
qızı Şəhla xanımla*



*Uşaqların məktəb kvarteti.
Soldan sağa – Ülkər Kürçaylı (C.Qaryağdioğlunun nəvəsi),
Sevil Nəsimirova, Ülkər Talibzadə, Şəhla Abbasova*




*Cabbar Qaryağdioğlunun ailəsi və yaxınları Kislovodskda
(1955-ci il). Soldan 2-ci – Şəhla xanım, 3-cü – Zərəfşan xanım həyat
yoldaşı İmranla, 5-ci – böyük qızı Nigar xanım.*

*Cabbar Qaryağdioğlunun qızı
Zərəfşan xanım oğlu Fuadla
(1967-ci il)*



*Cabbar Qaryağdioğlunun qızı Şəhla xanım nəvəsi Səlimə ilə
(2007-ci il)*



*Cabbar Qaryagdiovun kürəkəni, kiçik qızı Şəhla xanımın
həyat yoldaşı şair Əliağa Kürçaylı qızı Ülkərlə*

Cabbar əmi böyük səbirsizliklə tikdirdiyi üçmərtəbəli evin hazır olmasını gözləyirdi. Səlimə xanımı və balaca oğlu Səttarxanı ora aparmağı arzulayırdı. Evin hər mərtəbəsi hazır olanda o, sevindiyindən muğam oxuyar, mahnı qosardı:

Ay dərya kənarında bir ev tikmişəm,
Üstünü örtmüşəm, hasar çəkmışəm.
Ay bu gələn oğlana qurban demişəm.
Bağçada güllər, oxur bülbüllər,
Elə deyirlər tazə yar gəlir.
Elə deyirlər yenə yaz gəlir.

Lakin, təəssüf ki, bu ev hazır olanda Cabbar əminin ilk övladı artıq dünyasını dəyişmişdi. Bu ev keçmiş Buynakski 33-də, indiki Şeyx Şamil küçəsində yerləşirdi. Yuxarıdan enəndə, qırx pilləkən deyilən yerdən sağ tərəfdə idi. Evin üstündə C.Qaryag-

dioğlunun ölümündən sonra lövhə vurulmuşdu. Lövhədə bu söz-lər yazılmışdı: "Azərbaycanın böyük xanəndəsi Cabbar Qaryagdiovlu bu evdə yaşamışdır". Lakin sonralar tarixi ev kimi qorunmaq əvəzinə, bu 3 mərtəbəli ev, şəhərin görkəminə xələl gətirən köhnə bina bəhanəsi ilə sökülmüşdür. Vaxtilə bu evdə daha kim-lər olmamışdı, Fyodor Şalyapindən tutmuş Azərbaycanın bütün elm, sənət adamlarına, muğam ustalarına qədər. Təəssüf ki, muzey olunacaq, muğam evinə çevrilə biləcək bu tarixi ev qorunub saxlanılmamışdır. Bu evdə molla nəsrəddinçi Əli Nəzmi və gör-kəmlı şair Əlağa Vahid də yaşamışlar.

Cabbar Qaryagdiovun ikinci övladı Nigar 1912-ci ildə anadan olmuşdu. O, respublikada ilk riyaziyyatçı qadın idи, Əməkdar müəllim fəxri adına layiq görülmüşdü. 1982-ci ildə dünyasını dəyişmişdir.

Üçüncü övladı Başxanım 1920-ci ildə anadan olmuş, müəl-limlik etmiş, Azərnəşrdə korrektor işləmişdir. Cabbar əmi anası-nın adını ona vermişdi.

Dördüncü övladı Zərəfşan 1922-ci ildə anadan olub, piano-çu idи. Uzun müddət Əhmədxan Bakıxanovun orkestrində piano çalırdı. O, xalq musiqisini, muğamatı və xalq mahnılarını gözəl bilirdi, eyni zamanda qarmonda da böyük ustalıkla çalardı. 1984-cü ildə vəfat edib.

Beşinci övladı Kamal 1924-cü ildə anadan olub, gözəl və güclü səsə malik imiş. İncəsənət İnstitutunda oxuyurmuş. Kamal çoxları kimi mühərabəyə getmiş, yaralanmış və qayıdan dan sonra xəstələnmışdı. Bəziləri Cabbar əmiyə məsləhət görürdülər ki, ona yaxşı münasibətdə olan M.C.Bağirova müraciət edib bircə oğlunu mühərabədən azad etdirsin. Lakin C.Qaryagdiovlu buna etiraz edib deyirdi ki, hamı Vətənin azadlığı uğrunda vuruşmalıdır, mənim oğlum da, elə Bağırovun oğlu da. Kamal 2001-ci ildə dünyasını dəyişmişdir.

Altıncı övladı Şəfiqə 1926-ci ildə doğulub, çox mərd qadın olub, cəbhədə vuruşub, bir sıra medallarla təltif olunub. mühari-bədən sonra ailə qurub və Başqırıdistana köçmüştür. ADPİ-ni bi-tirmişdi, tarixi gözəl bilirdi.

Xalidə 1925-ci ildə doğulmuş və elə beşikdəcə su çiçəyindən ölmüşdür.

Sonbeşik Şəhla xanım 1928-ci ildə anadan olmuş, filoloq idi, həm də gözəl səsi olub. Görkəmlı şairimiz Əliağa Kürçaylinin həyat yoldaşı idı. Cabbar əmi Şəhlaya üç mahnı həsr edib. O vaxtı Şəhlanın 7-8 yaşı olardı. Bu mahnılar müasir mövzuda yazılmışdır. "Bəsti", "Pambiq", "Vur çəkici". Şəhla xanım sona qədər bu mahnıları xüsusi şövqlə ifa edirdi. Onun ifasından nota köçürülmüş bu mahnıların not yazısını oxuculara təqdim edirik. "Pambiq", "Vur çəkici", "Bəsti" mahnılarını ilk dəfə nota köçüren kitabın müəllifi Zemfira Səfərovadır.

Pambiq mahnısı

A musical score for the song "Pambiq" in G major. The lyrics are written below each line of music. The lyrics are:

A - la - goz - pat - ti - gın, a - la - goz - pat - ti - gın
 gal - la - ca - ma - lı - los - ha - şı - ra - har - da - har - şı - ma - do - la -
 rəni - lu - zı - sa - pa - la - rum, San - san - ma - nı - sey - di - yen -
 naz - la - ri - m - qak - dim, qı - ca - qut - qız - yı - ra - ra - ram -
 zəh - met - i - le - ek - dim, Be - la - be - lo - be - la - naz - ey - la - ma -
 ou - la, gu - la, gu - la, naz - ey - la - ma, Ay - i - pak - saç - go - zu - ru - aç -
 aq - u - zu - den, ey - le - ram - ma - bı - A - qı - a - qı - a - qı -
 ya - şı - ya - pak - x - lar - a - qı - a - qı - a - qı - va - şı - ya - pak -
 - lar - a - qı - a - qı - a - gal - ya - şı - ya - pak - lar - Tez - aq - san -
 zəb - mo - tı - mı - ram - a - za - lar - o - la - ram -
 28 - be - pı - a - dim - ya - zi - lar

Vur çekici

Vur ç - ki - ci ha - vas - la vur cin - gił - da - sin se - si - miz,
E - la vur ki, za - man za - man u - cal - sin genc nes - li - miz.
Vur ç - ki - ci ha - vas - la vur cin - gił - da - sin se - si - miz,
E - le vur ki, za - man za - man u - cal - sin genc nes - li - miz.

Bəstə

Pam - bi - gi - miz bol - du bay - bay, Pam - bi - gi - miz bol - du bay - bay.
Pi - la - ni - miz dol - du bay - bay, Pi - la - ni - miz dol - du bay - bay.
Be - le - di Be - b - tay - tay, Be - le - di Be - ti - tay - tay.
Gu - le - gu - le gi - nr - i - şa, gó - tú - rub - dur yax - şı pe - şa.
Göz a - çib gör - mek ol - rur el - ia - ri - ni.
sil - mi - te - ri - ni, ca - li - şır or - den - li Bes - ti.

Yeniyetmə ikən Şəhla olimpiadada iştirak etmiş, qələbə qazanmış və diplom almışdır. Sonrakı ifaçılıq fəaliyyətinə böyük bacısı Nigar icazə verməmişdir. Deyilənə görə, Şəhla xanımın mərhum qızı Ülkərin də gözəl səsi olmuşdur. Görünür, Cabbar əminin genləri ogluna, qızına, həm də nəvəsinə keçmişdir.

Şəhla xanımın bulaq kimi təmiz və uca səsi var idi. İlk dəfə mən onun səsini yas yerində, digər qadınlarla Qurandan birgə ayə oxuyan vaxtı eşidib seçmişdim və yalnız sonra onun Cabbar Qaryagdionun qızı olduğunu bilmışdım.

Evdə Qaryagdionunu uşaqları "Cabbar əmi" deyə çağırırlardı. Bu onun öz istəyi idi. O deyirdi ki, xalq məni necə çağırırsa, evdə də hamı məni elə çağırırsın. Cabbar Qaryagdionun böyük qardaşı Məhəmmədin oğlu Cəlal Qaryagdi respublikanın məşhur heykəltəraşı olmuşdur. Ona da əmisi Cabbar Qaryagdioğlu sadad almasında hər cür köməklik etmişdir.

Həyat yoldaşı Səlimə xanım 1937-ci ildə 42 yaşında dünyasını dəyişmişdi. O vaxtlar C.Qaryagdiov deməsidir:

*Simovar almişam, silənim yoxdur,
Bir dərdə düşmüşəm, bilənim yoxdur.*

Cabbar Qaryagdiov ilə Səlimə xanım 28 il xoşbəxt həyat sürüblər, həmişə birlikdə olublar. Hətta yay aylarında Cabbar əmi Səlimə xanımı uşaqlarla Mərdəkan bağında qoyub özü Bakıya dönəndə, ayrılığa dözə bilməyib aşağıdakı şeiri yazmışdır:

*Sən orda elə seyri-səfa bağ arasında,
Mən burda yanım piltə kimi yağ arasında,
Rəngim saralıb, Səlimə xanım, ayrılığından,
Necə ki saralıb şamama tağ arasında.*

Şəhla xanım xatırlayıır ki, atası evdən gedəndə Səlimə xanımı narahat edib oyatmamaq üçün aşağıdakı misraları deyirmiş:

*Qıyğacı baxmaqla aldin canımı
Uşaqlar, oyadın Səlimə xanımı!*

Cabbar Qaryagdioğlu 1944-cü ildə dünyasını dəyişəndə balığının altından sevimli həyat yoldaşı Səlimə xanıma həsr olunmuş çoxlu şeirlər, sevgi-məhabbat qəzəlləri tapılmışdır. Lakin, təəssüf ki, onlar qorunub saxlanılmamışdır.

Cabbar Qaryagdioğlu ömrünün sonunda uşaqlarına vəsiyyət edərək demişdir: "Məndən ötrü heç kəsdən heç nə xahiş etməyin, heç kəsə minnətçi düşməyin. Əgər mən bu millət üçün nəsə etmişəmsə, özləri axtarırıb tapacaq, qiymətimi verəcəklər".

CABBAR QARYAĞDIOĞLUNUN YARADICILIĞI BÖYÜK XANƏNDƏ VƏ MUĞAM USTASI

Cabbar Qaryagdioğlunun zəngin, çoxşaxəli yaradıcılığı bir neçə istiqamətdə inkişaf etmişdir. İlk növbədə o, böyük muğam ustası, mahir xanəndə, şair və bəstəkar və həm də Azərbaycanın xalq musiqisinin canlı ensiklopediyası idi. Fenomenal yaddaşa malik folklorşunas, müsiqisunas, istedadlı pedaqoq, yeni xanəndəlik məktəbini yaratmış novator mülliim olmuşdur. Onun yaradıcılığı ilə Azərbaycan musiqisində yeni dövr başlanmışdı. O, həm də vətənpərvər sənətkar, ictimai xadim olmuşdur. O, ilk xanəndə idi ki, muğamın qəzəllərini və təsniflərini fars dilində yox, doğma Azərbaycan dilində oxumuşdur. İndi Cabbar Qaryagdioğlunun çoxşaxəli yaradıcılığının göstərdiyimiz xüsusiyyətlərini bir-bir təhlil edək, araşdırıq. Cabbar Qaryagdioğlu unikal səsə, geniş, 2 oktava yarım səs diapazonuna və yüksək tessituralı dramatik tenora malik xanəndə olmuşdu. Lakin o, bəzi muğamları elə yanğılı, elə həzin bir tərzdə ifa edərdi ki, dramatik tenor, lirik tenor kimi səslənirdi. Məsələn, "Segah" muğamının ifası vaxtı.

Mən bir nadir faktı da qeyd etmək istərdim. C.Qaryagdioğlu 84 yaşına kimi ancaq tarın "do" kökündə oxumuşdur. Bu isə ifaçılıqda, bəstəkar S.Ələsgərovun göstərdiyi kimi, ağlaşırmaz cəsarət, məharət və möcüzə idi. Onu da qeyd etmək istərdim ki, dünya vokal məktəbi tarixində heç kim səhnədə Cabbar Qaryagdioğlu qədər oxumamışdır.

Cabbar Qaryagdioğlu Azərbaycan muğamının modelinə, onun texnikasına, qanun-qaydalarına yaxşı bələd olan, onu dərinlən bilən və bütün varlığı ilə hiss edən muğam ustası idi. Cabbar Qaryagdioğlu bir muğamı 2-3 saat, hətta 4-5 saat fasilsiz oxuya bilərdi. Belə sual ortaya çıxır: bəs necə olurdu ki, o uzun müddət oxuması ilə özü yorulmurdu, dinləyicini yormurdu, onun böyük marağını və heyranlığını azaltmadı, onu ovsunlaya bilirdi?.. Qaryagdioğlunun güclü səsi, uzun nəfəsləri, necə mətbəli, müxtəlif formalarda gözəl, şaqraq və sürəkli zəngülələri,

bir muğamdan digérinə keçmək üçün təsniflərdən məharətlə istifadə etməsi, onun təkrarsız guşa və xalları, çətin yollarla böyük ustalıqla gəzişmələri həmişə dinləyicinin böyük marağınə, diqqətinə, sonsuz sevincinə, təəccübünə, heyranlığına səbəb olurdu və sürəkli alqışlarla nəticələnirdi.

Cabbar Qaryagdioglu müğamin ifası vaxtı ifaçılıq üsullarında çoxlu dəyişikliklər edir, yeniliklər gətirir, islahatlar aparır. Bir sözlə, müğam sənətinin əsl novatoru idi. Lakin onun not sahəsi olmadığından bunlar hansısa kitablarda, dərsliklərdə öz əksini tapmamışdır. Ağızdan ağıza, ifadan ifaya keçmişdir.

Necə ki, Azərbaycan xanəndəlik məktəbini C.Qaryagdiogluşuz təsəvvür etmək mümkün deyil, eləcə də Qaryagdioglunu "Mənsuriyyə" siz təsəvvür etmək qeyri-mümkündür. Məlumudur ki, "Mənsuriyyə" "Çahargah" müğaminin səkkizinci hissəsidir. Bu hissədən sonra onun zərbi və ən yüksək şöbəsi "Üzzal" gelir. Cabbar Qaryagdioglu "Üzzal"də tarın son pərdələrini elə yollar və üsullarla "vurarmış" ki, onu müşayiət edən tarçalanlar çəsib qalarmışlar, ona görə Cabbar əmi zildə oxuduqları müğamları bəzən tək kamançanın müşayiəti ilə oxuyarmış, məlumudur ki, kamançanın səs diapazonu tarinkindən daha ucadır. Onun böyük məharətlə coşqun zəngulələr vurdugu ritmik müğamlar olan "Mənsuriyyə" və "Heyratı"ni Cabbar Qaryagdioglu kimi heç kim ifa edə bilməmişdir. C.Qaryagdioglunun tələbəsi, görkəmlı xanəndəmiz Xan Şuşinski onun "Heyratı" oxumağını belə təsvir edirdi:

"Pərdə açıldı. Cabbar əmi Qurban Pirimovun sağında, mən də Cabbarın yanında oturdum. O zaman Cabbar əminin 72, mənim isə 32 yaşım var idi. Orkestr "Heyratı" çaldı. Qurban tarın pərdəsindən mızrabı görməmiş Cabbarın qüdrətli səsi salonu bürüdü, elə bil top atıldı. Onu da boynuma alıram ki, mən 20 ilə yaxın xanəndəlik etdiyimə baxmayaraq, istər-istəməz bu böyük sənətkarın qarşısında özümü itirməyə bilməzdim. Amma onu da deyim ki, 72 yaşı qocaman xanəndənin qeyri-adi bir zövqlə, nə təhər deyərlər, qeyrətlə oxuması mənə də qüvvət verirdi. Mən özümü ələ alıb müəlliminin getdiyi yolu eynilə təkrar etdim.



Qurban Pirimov, Əliağa Vahid, Cabbar Qaryagdioglu

Bunu görən Cabbar "Heyratı"nın zilinə, yəni "Üzzal" pərdəsinə qalxdı. Doğrudan da mən heyrət içərisində qaldım. 72 yaşın ola, özü də coşqun zəngulələrlə "Üzzal" üstündə gəzisən, bu möcüzə kimi bir şey idi. Bu, müğamat tarixində misli-bərabəri görünməmiş cəsarət və böyük ustalıqdı. Cabbar bir də tarın son pərdələrini sürəkli zəngulələrlə "döyüb", mənə ayaq verdi. Mən bu qoca sənətkarın vurdugu xalları iti zəngulələrlə eynilə təkrar edib, tarın son pərdəsindən iki pərdə də aşağı endim. Salonu alqış sasi bürüdü. Qurbanın: "Bu usağı niyə çətinliyə saldın?" sözünü eşidən kimi Cabbar üzünü ona tutub dedi:

– Qurban, Xana qiymazdım, ancaq özüm onu qəsdən imtahanı çəkdir ki, görüm biliyim varmı?

Sonra Cabbar əmi sağ əli ilə kürayımə vurub:

– Halal olsun sənə çəkdiyimiz zəhmət. Səsini yaxşı saxla. Gələcəyin ən gözəl oxuyanı sən olacaqsan, – dedi".

Bu xatirədən belə məlum olur ki, "Heyratı" kimi mürəkkəb müğami xanəndələr birbaşa məqsiz səhnədə ifa etmiş və gördüyü kimi, böyük uğur qazanmışlar. Ümumiyyətlə, "Heyratı"ni C.Qaryagdioglu marş adlandırdı, özü də onu mübariz ruhda, böyük vətənpərvərliklə, sanki döyüşdə qələbə qazanmış duyğu-

larla ifa edərdi. Bu konsert Bakıda 1933-cü ilin payızında olmuşdur. Ritmik müğamlardan nadir hallarda ifa olunan "Ovşarı" müğamını Cabbar Qaryağdioğlu ona xas olan ustalıqla ifa edirdi. Ondan sonra bu mügami demək olar ki, heç bir xanəndə ürək edib oxumamışdı. Məlumdur ki, "Çahargah" mügami ifa üçün mürəkkəb mügamdır. Lakin C.Qaryağdioğlu onu məharətlə, yüngüllükə, qeyri-adi yollarla gəzişərək və yerli-yerində bir neçə mərtəbeli zəngulələr vuraraq dincəyicinin diqqətinə çatdırırı. "Bayati-Qacar" mügamını sərf Azərbaycan müğamının xüsusiyyətlərinə xas olan tərzdə oxuyardı.

C.Qaryağdioğlu "Kürdü Şahnaz"ı, "Dəştı"ni, "Segah"ı son dərəcə lirik səpkidə oxuyardı. Xatırladım ki, "Kürdü Şahnaz"ı o hələ 16 yaşında ikən Şuşanın "Qurdalar" məhəlləsində keçirilən toyda uğurla oxumuşdur. "Segah" kimi lirik tonda oxuduğu müğamlarda vurduğu zəngulələr isə daha zərif tərzdə olardı.

Lakin Cabbar Qaryağdioğlu major, nikbin ruhda olan müğamları daha çox sevirdi və onları xüsusi məharətlə ifa edirdi. Onun "Heyrati"da, "Mənsuriyyə"də, "Hasar"da, "Müxalif"də, Mahurun "Vilayəti"ində vurduğu zəngulələri məşhur olub, mügam tarixinə nadir zəngulələr kimi daxil olmuşlar.

Hazırda "Qarabağ xanəndələri" albomunda (C.Qaryağdioğlunun bir saatlıq diskində) aşağıdakı müğamlar mövcuddur: "Arazbarı", "Bayati-Qacar", "Dəştı" təsnifi, "Mahur" təsnifi, "Manəndi Müxalif", "Orta Mahur", "Mirzəhüseyn segahı", "Mənsuriyyə", "Simayı-Şəms", "Yetim Segah", "Dəştı", "Şahnaz", "Vilayəti", Diskin qalan üç nömrəsi "Gül açdı", "Qarğamışam", "Xumar oldum" kimi mahnilardır.

Hələ 1910-cu ildə "Grammofon" cəmiyyəti tərəfindən Tiflisə dəvət olunan Cabbar Qaryağdioğlunun oxuduğu aşağıdakı əsərləri vala yazılmışdır:

"Bayati-Qacar", "Arazbarı", "Abı yaşıla büründü", "İrəvan-da xan qalmadı", "Mahur", "Heyrati", "Mənsuriyyə", "Niryah", "Yaylıq", "Müjdə bülbülb" (təsnif), "Bayati-Şiraz", "Qatar", "Bayati-Kürd", "Cədیدə" (təsnif), "Mən deyən oldu" (təsnif), "Əfş-

ri", "Kürdü Şahnaz", "Mirzə Hüseyn segahı", "Axşam oldu", "Qarabağ şikəstəsi".

Cabbar Qaryağdioğlu Varşavada olarkən daha çox müğam, təsnif, marş, xor, mahni oxuyub vala yazdırılmışdı. Onlar "Xumar oldum" (təsnif), "Qatar", "Bayati-Şiraz", "Məzclim", "Heyrati", "Bayati-Qacar", "Millət istərsə" (təsnif), "Arazbarı", "Gül açdı", "Dəştı", "Yaylıq", "Vilayəti", "Kürdü Şahnaz", "Qarabağ şikəstəsi", "Osmanlı", "Qarğamışam" (təsnif), "Rast", "Ordu marşı", "Simayı-Şəms", "Salonik marşı", "Sarənc", "Zabul", "Manəndi-müxalif", "Mirzəhüseyn segahı", "Bistun" (təsnif), "Soltanımız", "Dəştı", "Mən bir türkəm" (xor), "Ordu marşı", "Millət" (təsnif, xor), "Söylə bir görək" (xor), "Vətən şərqisi" (xor).

"Sportrekord" firması 1912-ci ildə Bakıda özünün filialını açır və C.Qaryağdioğlunun oxuduğu aşağıdakı əsərləri vala yazardır:

"Ənvərbəy" (təsnif), "Xaric segah", "Şur Ənvər bəy", "Fərhad" (təsnif), "Mirzəyi" (oxuma), "Tiflis" (oxuma), "Lalə" (oxuma), "Kərəmi-Cabbar və Əkbər" (duet), "Çoban bayatısı", "Qara gözlər".

Cabbar Qaryağdioğlu ədəbiyyatı, şeiri, əruzu gözəl bilən xanəndə idi. Keçmiş xanəndələrdən fərqli olaraq müğamları əsasən Nizami, Füzuli, Zakir, Vaqif, Seyid Əzim Şirvani, Natəvan kimi şairlərin sözlərinə oxuyardı. C.Qaryağdioğlundan əvvəlkı xanəndələr əsasən fars dilində fars şairlərinin qəzellərini oxuyardılar. C.Qaryağdioğlu özü də şeir yazardı. Onun "Var" rədifi qəzəli məşhur olmuş və xanəndələr tərəfindən bəyənilərək oxunmuşdur:

*Salı yarım üzünə zülfün, acəb pür çəmi var,
Bu nə işvə, bu nə qəmza, necə gör cəmi-xəmi var.
Gah gülür, gah danışır, gah göz atır məxlüqə,
Dili işsəqi yiğib dəstəsinə, cami-cəmi var.
Ətri tavusu kimi çətri vurur hər yanə,
Hər sturahınə baxanda deyəsən bir qəmi var.
Üzü güldür, dodağı püstə, dili badam içi,*

*Görəsən bir belə yarı olanın nə qəmi var.
Öldürür, gahi güldürür, yenə biňş edir,
Bunu Məryəmdi doğan, yoxsa ki, İsa dəmi var.*

Cabbar Qaryagdigoğlu təkcə Azərbaycan dilində deyil, fars, erməni, gürçü, ləzgi, türkmən və başqa dillərdə də mahnılar oxumuşdu. Özü də hansı dildə oxuyursa, o dili səlis, aydın şəkildə dinləyiciyə çatdırır. Onun fars dilini gözəl bilməsi müxtəlif mənbələrdə qeyd edilmişdi. C.Qaryagdigoğlu Hafızın, Sədinin və başqa fars şairlərinin şeirlərini elə gözəl tələffüz edirdi ki, hamı onun İranda oxuyub təhsil aldığı düşünürdü. Lakin onun qəzəlləri bu qədər düzgün və ahəng ilə oxumağı, öz sənətinə hərmət bəsləməsi böyük zəhmət nəticəsində ərsəyə gəlmışdı. Bu sözlərin müəllifi görkəmli teatr xadimi Cəlil bəy Bağdadbəyovdur. O, Cabbar Qaryagdigoğlunu belə xatırlayır:

"1905-ci ilda Bakıya gelişimdən sonra Cabbarın Bakıda oxumağını gördüm. Bir dəfə İçərişəhərdə bir dövlətli tacir öz oğluna toy edirdi. Qonaqların arasında 10-12 nəfər fars tacirləri də var idi. Cabbar və 2 nəfər də qeyri xanəndələr bu toyda oxuyurdular. Mən farsların yanında oturmuşdım. Əvvəlcə xanəndənin biri "Şur" dəstgahı oxuduqda fars qonaqların üzündə bir nərazılıq göründü. Sonra bir-birilə çox yavaşdan danışib dedilər: "Görəsən musiqi bilməyən adam niyə gərək xanəndə ola?" Digər fars sərvətdarlarına maxsus şovinizm ilə: "Bunlar türkdürlər, musiqinin nazik yerlərini, hissələrini qanmazlar", – deyə cavab verdi. Mən özümü farsca bilməməzliyə vurub, bir söz demədim. Toy sahibi Hacı fars qonaqlarının üzlərində istədiyini görmədiyi üçün Cabbarın oxumasını xahiş etdi. Cabbar "Mahur-hindi" dəstgahını başlayaraq, Sədinin məşhur və "Mahur" a uyğun qəzəllərindən birini axıra kimi oxuduqda fars qonaqlarında heyrətli bir maraq və hərəkət oyanıb, sanki Cabbarın boğazından çıxan rəhm və həncərini, yainki onun misli-bərabəri az görünən ağız və şeir yaratmaq qabiliyyətini tutmaq, udmaq, qucaqlamaq istəyirdilər. O qabiliyyətli ağız şeirindəki gözləri diri surətdə mücəssəm etdikdə daha qonaqlar özlərini Bakıda deyil, bəlkə, al-

mi-xahitidə, şeir aləmində hiss edirdilər. Cabbar davam etdikcə bayaqdan sakit və vüqarlı oturan qonaqlar möcüzəli səsin ruhani badəsindən içib məst olan kimi özlərini saxlaya bilmirdilər. Cümənin nəzərini cəlb edəcək halda bərkədən: "Bərəkallah, səd həzar, afərin (yüz min afərin), "tükərrər, tükərrər" (bir də, bir də), "qurbane eşqət" (eşqinə, həvəsinə qurban) sözləri ilə Cabbarı qarşılayırdılar. Toy sahibi Hacı bu vəziyyətə baxıb fəxrələ saq-qalını tumarlayırdı.

Kiçik bir tənəffüsədə fars qonaqları balkona çıxdıqda mən də bunlar ilə çıxbıb bir addım aralı dayandı. Bunların arasında bir nəfər 65-70 yaşında vardi ki, hamısı onunla çox hörmətlə danışındılar. Qoca Cabbardan söhbət açıb, haralı və adı nə olduğunu soruşduqda mon Qaryagdigoğlu Cabbar olduğunu söylədim. Bunnar mənim farsca danışmayımdan şad olub, Cabbar barəsində çox suallar verdilər. Məsələn, haralıdır, harada təhsil alıb, Şirazı görübdürmü? Və qeyri. Bir qədər sonra məlum oldu ki, qoca fars musiqini biləndir. İranın bütün xanəndələri onun məclisində olurlar. Qoca Cabbarın kim olduğunu bildikdən sonra dedi: "Mən elə düşünürdüm ki, daha Şirazlı Əlidən sonra dünyada bir elə səsə və ustalığa təsadüf etməyəcəyəm. Amma məlum oldu ki, mən yanlış olmuşam. Bir belə xanəndə, özü də türk, maşallah! Bir də ki, bəli, ağa: "Hər pişə dümün məvərki xəli üst, sayəd ki, pələng xıftə başəd" (tərcüməsi: hər meşyə saygısız girmə, birdən orada pələng yatmış ola)".¹

Cəlil bəy Bağdadbəyov "Xatırələr və etnoqrafik qeydlər" kitabında Cabbar Qaryagdigoğlundan əvvəl və sonra gələn musiqicilər, xanəndə və sazəndələr haqqında maraqlı xatırələr söyləmişdir. F.Şuşinski özünün "Azərbaycanın xanəndələri və sazəndələri" kitabında bu əsərdən geniş istifadə etmişdir. Kitabda Hacı Hüsnü, Məşədi İsi, Dəli İsmayıllı bəy, Mir Möhsün Nəvvab, Malibəyli Həmid və Əsgər, Qasim, Xanlıq Şükür, Çariqcı Bahadır, Çəkməçi Məhəmməd, Bağban Əkbər, Behbudov Məcid, Fərzəliyev Məhəmməd, Keçəcioğlu Məhəmməd, Şəkili Ələsgər

¹ Bağdadbəyov C. Xatırələr və etnoqrafik qeydlər. Bakı, 2002, səh. 45.

Abdullayev, İslam Abdullayev, Seyid Şuşinski və bir çoxları barədə maraqlı xatirələr, həyat və yaradıcılıqları haqda qiymətli faktlar gətirir.



Cəlil bəy Bağdadbəyov (1887-1951)

Cəlil bəy Bağdadbəyovun Cabbar Qaryagdioglu haqqında söylədiyi bir maraqlı əhvalatı da diqqətinizə çatdırıram:

"Yenə bir gecə Bakıda Bayır şəhərdə bir toyda Cabbar oxuyordu. Bu toy pullu toy idi. Yəni toyla gələn qonaqlar toy sahibinin əlinə pul vermali idilər. Toy sahibi qoçu olduğundan Bakının, Balaxanının, Sabunçu, Maştağa, Suraxanı, Binəqədi və Qala kəndinin qoçuları burada idilər.

Bu məclis ən dəhşətli cəppayə şəxslər ilə dolu idi. Cabbar "Bayatı-Siraz" oxuduqdan sonra bir qoçu ondan "Segah" tələb etdi. Cabbar özünəməxsus üslubu ilə yandırıcı bir "Segah" oxuyub, zəngilanlı Əbdülsəməd bəyin "Ey qan olan könül, niyə düşdün bu halə sən; Bais nədir ki, dərdi-ğəmə sən havaləsən" və Seyidin "Yoxdur əlac, çoxdur bu könlümdə həsrətim; Nə vəslə dəştirəs, nə fəraqında taq tim" qəzallarını axıra kimi oxuyub,

məclis əhlini bir ruh hakimi ələ aldıqdan sonra o vaxta kimi eşitmədiyim bu təsnifi oxudu ki, 4 bəndini qeyd edirəm:

*Dumanlı, qarlı dağlar,
Heyvalı, narlı bağlar.
Oğlu ölmüş analar
Başa tökər kıl ağlar.*

Xalq dili ilə deyilmiş bu təsnif oxunmadan əvvəl Rüstəm pəhləvan pozasında oturmuş qoçuların yavaş-yavaş başları aşağı əyilib, etdikləri cinayət gözlerinin önünə gəlib, təssəf ilə bir para əl hərkətləri edirdilər. Cabbar da həzin və yanıqlı təsnif ilə qoçuları vurdu". Cəlil bəy qeyd edirdi ki, Cabbar mədəniyyət, insaniyyət və maarif təbliğatçısı olub, yeri göldikcə zalımların, canilərin vəhşiliklərini üzlərinə oxuyub, nəticəsini də göstərirdi.


Məktəb və maarif barəsindəki qəzəllərin nəticə etibarilə olan təəssüratlarını yazmaq daha artıqdır, deyirdi. Cabbarın yaradıcılığına bu kifayətdir ki, onu Azərbaycan, Ermənistən və Gürcüstanda tanımayan çox az adam tapılardı. Yenə də Şimali Qafqazın Vladiqafqaz, Qrozni, Dağıstanın Mahaçqala, Teymurxan-Şura və Dərbənd şəhərlərində minlərlə adamlar onu tanıyor, onu hər çalğı məclisində yad edirdilər. Bundan əlavə, Türküstanın Aşqabad, Mərv, Carco və qeyri yerlərində Cabbarı layiqincə tanıyan pərəstişkarları var idi.




Cabbar Qaragdioglu'nun İrvan
şehirinde verdiyi konserin
alışası (1911-çı il).



Cabbar Qaryağdıoğlu'nun Vladıqafqazda
verdiyi iki konserin afişası
(1925-ci il, 24 iyun).



Bülbül Cabbar Qaryağdıoğlu'nun sosimi fonovalığını yazarken,
tarzon Qurban Pirimov (1934-čü il).



Cabbar Qaryağdıoğlu'nun
Dövlət Konservatoriyasında dərs verdiği
1930-cu illər, tarzın
Məmmədəli
Bakışanovla.



Celal Qaryagdi, respublikamın valq
rəssamı, heykəltərası, Cəbbər
Qaryağlığının qardaşı oğlu.

وَمِنْهُمْ مَنْ يَرْجُو أَنْ يُنْهَا عَنِ الْحَقِّ فَلَا يُنْهَى
وَمَنْ يَرْجُوا أَنْ يُنْهَا عَنِ الْحَقِّ فَلَا يُنْهَى
وَمَنْ يَرْجُوا أَنْ يُنْهَا عَنِ الْحَقِّ فَلَا يُنْهَى

C.Qaryagdioglu'nun "Azərbaycan müstəqilisinin keçmişini haqqında xatirələr" əsərindən ölyazma.

Cəlil bəy Bağdadbəyov kitabında Cabbar Qaryağdioğlu haqqında bir xatırda gətirir. O yazır:

"1912-ci sənədə mən İrəvanda yerli həvəskarlar ilə teatrlar verirdim. Yay fəslinin əvvəllerində Cabbar mərhum tarçalan Şirin Axundov və kamançaçı Qulu ilə İrəvana gəldilər. Mən Cabbarı görməyə getdikdə yanında Cümşüd adlı bir qoca xanəndə vardi. Cabbar məzκur Cümşüdün nəfincə olaraq bir konsert verməyi söyləyib, afişə hazırlamağı məndən xahiş etdi. Sabahı gün axşam Canpoladovun teatrında Cabbarın öz dəstəsi ilə konsert vermək afişası yapışdırıldıqdan sonra bir saatın içində bilet-lər satılıb qurtardı.


Axşam ömründə görmədiyim bir təsadüfə rast gəldim. Belə ki, minə kimi adam, bilet olmadığına baxmayaraq, bilet tələb edirdilər. Hamidian artıq yavuq və uzaq kəndlərdən gəlmış erməni kəndliləri haqlı olaraq bilet istəyirdilər. Nə edəcəyimi şaşırıb, çox zəhmətdən sonra teatrin yay binasında konsertini elan etdim. Sabah gecə əvvəlkindən da artıq adam gəldiyindən bu dəfə nə edəcəyimi heç bilmədim. Bilet və yer olmadığı üçün bayırda qalanların etirazları hiddətə, acığa çevrilirdi. Yaxşı ki, Cabbar özü göstəriş verib, səfali Xürəm bulağında oxumağını elan etdikdə kütlənin əlindən xilas oldum. Konsert gecələrində 95% ermənilər ilə azərbaycanlıları idı. Cabbar məzκur gecələrdə hər iki milləti nəhayət dərəcədə şad edib, hələ ermənicə oxuduğu "Küruno" nəğməsi şadlıq ilə heyrətin yüksəkliyində idı. Bir gün sonra Xəçurov familyalı bir müxbir yerli qəzetdə Cabbarı layiqincə tərif edib, məqaləsini bu cümlələr ilə bitirmişdi: "Cabbar Qaryağdinin ən yüksək və şöhrətli xanəndə olmasına şübhə ola bilməz. Lakin erməni dilində oxuduğu nəğmələrdə azərbaycanlı aksenti görünmədiyi onun ən müstəsna talant olduğunu isbat etdi. Cabbar Qaryağdı insanların ruhunu cəzb edib, istədiyi qədər hökm edə bilər".

Doğrudan da belə idi. Cabbarın yaradıcılığını nəzərə alıqda belə qərara gəlirəm ki, o, Hacı Hüsnün, Əbdülbağının, Məşədi İsinin, İsmayıł bəy və Qasımın tam mənasılı varisi idi. Çünkü Cabbar ulu xanəndə idi... Azərbaycanın xalq musi-

qi tarixində Cabbarın adı yüksək və zinətli yer tutmalıdır".¹ Görkəmli teatr xadimi, özündən sonra qiymətli sənəd qoymuş "Xatırələr" sahibi Cəlil bəy Bağdadbəyovun bu sözləri ilə biz də tam şərikik.

Ədəbiyyat və şeir vurğunu olan Cabbar Qaryağdioğlunun müasiri, böyük şair Mirzə Ələkbər Sabirlə dostluğu xüsusi məraq doğurur. Bu barədə Azərbaycanın xalq artisti Hacıağə Abbasov xatırələrində yazırı ki, 1909-1910-cu illərdə o, Mirzə Ələkbər Sabirlə Bakının Balaxanı kənd məktəbində dərs deyirdilər. Cabbar Qaryağdioğlu da həftədə bir dəfə Balaxanının kənd klubunda öz dəstəsi ilə konsertlər verərdi. Sabir onun konsertlərini səbirsizliklə gözləyərdi və həmişə sevincə bu konsertlərdə iştirak edərdi. Cabbar Qaryağdioğlunu Sabirlə elə Hacıağə Abbasov tanış etmişdi. Əsasən satirik şeirlər müəllifi olan Sabiri Qaryağdioğlu bir neçə qəzəl yazmağa təhrik etmişdi və o, bu qəzəllər üstündə muğam oxuyardı. Böyük şair və böyük xanəndənin bu tanışlığı dostluğa çevrilmişdi. Hər konsertdən sonra Sabir Cabbarı dəstəsi ilə – Qurban Pirimov və Şaşa Oqanezashvili ilə evinə qonaq çağırırdı. Qurban Pirimov da bu görüşləri xatırlayaraq yazırı ki, Sabirin evində Əlib-oxumaq qurtarandan sonra şairə xanəndə nərd oynayardılar, bəzən hətta beytləşərdilər də. Məlumdur ki, C.Qaryağdioğlu gözəl nərd oynayırı, onu nərddə udan olmazdı.

¹ Bağdadbəyov C. Xatırələr və etnoqrafik qeydlər. Bakı, 2002, səh. 48.



Bülbül, Cabbar Qaryagdioglu, Qurban Pirimov

Balaxanı kəndində fəhlə klubunda teatr dərnəyinin təşkili Üzeyir Hacıbəylinin, Hacıağa Abbasovun və Cabbar Qaryağdıoğluun birgə səyi nəticəsində ərsəy gəlmişdir. Bu dərnəyin ətrafına Mirzə Muxtar, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Mirzağa Əliyev və başqa səhnə xadimləri toplaşaraq tamaşalar göstərildilər. Antraktlarda, tamaşaların fasılələrində Cabbar Qaryağdıoğlu öz dəstəsi ilə konsert verirdi. O, bura öz sənət dostlarını – Keçəcioğlu Məhəmmədi, Ələsgər Abdullayevi, Şirin Axundovu və başqalarını dəvət edərdi. Konsertlərdən yiylan pullar isə ehtiyacı olanlara sərf edilirdi.

Cabbar Qaryağdıoğluun ifası dinləyiciləri və tamaşaçıları elə məftun edib ovsunlayardı ki, uzun müddət onun təsirində çıxa bilməzdilər, onun şərəfinə sağlığında belə şeirlər deyirdilər. Biz artıq böyük rus şairi Sergey Yeseninin Cabbar Qaryağdıoglu həsr etdiyi şeir haqqında danışmışdıq. Aşağıda isə şair Məhəmməd Ağa Müctəhidzadənin şeirini veririk:

Musiqi atası ədd olan yar,
Kim nami – "humayun"du Cabbar.
Qaryağdı ləqəb olan o xoş sövt ki,
Sövtidir əqli ruh üçün Qövt.

Oxursa, "Hasar", ya "Müxalif",
Məğlub olar bütün müxalif.
Gər başlasa şəhr-ara "Qatar"ı
Girməz bu hasara qəm qatarı!¹

Maraqlıdır ki, Azərbaycan Dövlət Opera Teatrı 1925-ci ildə Rusiyaya qastrol səfərinə çıxarkən Vladiqafqazda Üzeyir Hacıbəylinin "Əsl və Kərəm" operasını görmüşdür. Operada C.Qaryağdıoğlu İsfahan şahının rolunda çıxış etmişdir. Operanın ikinci pərdəsi məhz İsfahan şahının sarayında vəqə olur. C.Qaryağdıoğlu "Rast" muğamında oxuyur:

Söylə görüm, oğlum, bu qədər aha səbəb nə?
Gündüz, gecələr ahu fəqan, nala səbəb nə?
Derlər səni tərsə qızına aşiq olubsan,
Söylə görüm a... bundakı dəsgahə səbəb nə?



Üzeyir Hacıbəylinin "Əsl və Kərəm" operasının afişası

¹ Müctəhidzadə M.A. "Qarabağnamə" (əlyazması). AMEA Memarlıq və İncəsənat İnstitutunun elmi arxiv, qovluq 78^a.

C.Qaryağdioğlu bu rolü büyük peşəkarlıqla ifa edirdi. Həmin tamaşaçada Kərəm rolunu Hüseynqulu Sarabski, Şeyx Nurani rolunu isə Seyid Şuşinski ifa edirdilər. Tarzən Qurban Pirimov idi. Vladiqafqazlılar "Əslİ və Kərəm"i bu cür gözəl tərkibdə görmüşlər! Onlar həmçinin 1925-ci il iyunun 25-də "Şərq konsertləri"nin də dinləyiciləri olmuşlar. Konsertdə Cabbar Qaryağdioğlu öz dəstəsi ilə, həmçinin pianoçu Xədicə xanım Qayıbova və b. iştirak etmişlər. Konser t böyük uğurla keçmişdir.

MUSİQİ FOLKLORUMUZUN CANLI ENSİKLOPEDİYASI

Cabbar Qaryağdioğlu böyük mügam ustası olmaqla bərabər, həm də musiqi folklorumuzun dərin bilicisi, onun canlı ensiklopediyası idi. Cabbar Qaryağdioğlunun fenomenal yaddaşı var idi. O, 500-ə yaxın xalq mahnısını hafızasında saxlamışdır. Onlardan 270-ə yaxın mahnını konservatorianın xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetinə təqdim etmişdir. 30-dan artıq mahnını Üzeyir Hacıbəyli və Müslüm Maqomayev nota salmışlar.

Bir gün konservatorianın rektoru Üzeyir bəy Hacıbəyli adam göndərərək Cabbar əmini konservatoriyaya dəvət edir. Kabinetdə Üzeyir bəydən başqa Müslüm Maqomayev, Bülbül də var imiş; o, Müslüm bəyin yanında əyləşib Üzeyir bəyə müraciət edir:

— Xeyir ola, Üzeyir bəy?

Üzeyir bəy Cabbar əmiyə bildirir ki, o, fonovalıqə 300-ə yaxın mahnı və təsnif oxuduğu üçün, zəhmətinə görə konservatoriya ona 10 min manat pul verməlidir. Cabbar əmi çox təəccübənlərin və qəti etiraz edərək bildirir ki, ona heç kim, heç nə borclu deyil. Söhbətə Müslüm bəy qarışır, lakin Cabbar əmi da-ha da əsəbiləşir və hirslənib Müslüm bəyə deyir:

— Heç səndən gözləməzdim, Müslüm bəy. 60 il ərzində xalqdan öyrəndiyim və topladığım mahnıları təzədən oxuyub xalqa satım, ayıb deyilmə? Bəs mənə nə deyərlər? Xalqın malını öğretənlər olar? Mən o mahnıları pul üçün oxumamışam. Bu mənim həm sənətkarlıq, həm də vətəndaşlıq borcumdur. Mən bunları ancaq xalqının mənafeyinə, gələcək nəsillərin xeyrinə edirəm.

Bu sözlərdən sonra Cabbar Qaryağdioğlu durub sağollaşır və Üzeyir bəyə müraciətlə deyir:

— Üzeyir bəy, təvəqqə edirəm, bir də məni belə işlərdən ötürü çağırmayasınız.¹

¹ Bu və digər bəzi faktlar F.Şuşinskiin "Cabbar Qaryağdioğlu" kitabından götürülmüşdür. Bakı, 1987.

1938-ci ildə Azərbaycan SSR musiqi elmi-tədqiqat kabini-
ti, Cabbar Qaryağdılığının fonovalıqə oxuduğu mahnıları və
Səid Rüstəmovun nota köçürüdüyü 50 Azərbaycan el mahnılarını
məcməə şəklində Azərbaycan musiqi nəşriyyatı çap etmişdir.
Mahnıları fonovalıqə yazan və nota köçürürlərkən məsləhətçi hə-
min kabinetin müdürü Cabbar Qaryağdılığının tələbəsi Bülbül
olmuşdur.

Həmin məcməədə verilən mahnıların siyahısını təqdim edirik:

1. "Uca dağ başında", 2. "Hökəm oldu", 3. "Qaşın arasında xalın", 4. "Şeyda xanım", 5. "Şqola gedirdi", 6. "Naxçıvanın gə-
diyindən aşeydim", 7. "Lay-lay", 8. "Ağdama salam", 9. "Ay qız, sənə mayıləm", 10. "Bəri bax", 11. "Gəl məni aldatma", 12. "Gəl görüm", 13. "Bir ala gözlü yar", 14. "Ay dərya kənarında", 15. "Bəli-bəli can", 16. "Tiflisin yolları", 17. "İstəkanın qırılsın", 18. "Sona xanım", 19. "Məndə yoxdur taqət", 20. "Atlan-
dım Nəriman ilə", 21. "Gəlirəm, gedirəm xəbərin olsun", 22. "Mən gedirəm Zəngilana", 23. "Qalada yatmış idim", 24. "Ay bala Fatma", 25. "Kaş ki bayram olmayıyadı", 26. "Ağ dəvə yükləndi", 27. "Badi səbə əsmə", 28. "Bazarda bal var lay-lay", 29. "Dağda bitər lalələr", 30. "Ağaca leylək", 31. "Bu gələn ya-
ra bənzər", 32. "Abi yaşıla bürün", 33. "Məmələr", 34. "Məşədi Kərbəlayı mən Hacıyam", 35. "Dağıstan", 36. "Bahar oldu", 37. "Bazarda kişmiş", 38. "İstəkanın sarısı", 39. "Boynumda var sarılıq", 40. "Məni dövri fələk qoymuş", 41. "Ey bivəfa yar sən", 42. "Yenə yarəb", 43. "Yeri, dam üstə yeri", 44. "Yetişəndə vəsl cəmalinə", 45. "Canlar içindəki canım", 46. "Qadan alım, ay qara göz", 47. "Eyləmi daşlı dağlar", 48. "Könlüm elə pünhindir", 49. "Qapıda duran mənəm, mən", 50. "Nə baxırsan yanı-yani".

Bu məcməənin işıq üzü görməsi ilə əlaqədar 1938-ci ildə V.Krivonosov mötəbər "Sovetskaya muzika" jurnalında "Cabbar Qaryağdının mahnıları" adlı məqalə dərc etmişdir. Bu məqalə "Xalq yaradıcılığı" rubrikası altında çap olunmuşdur. Azərbaycan musiqisinin elmi-tədqiqat kabinetinin ilk çap işi olan bu məcməəni müəllif böyük uğur hesab edərək, yüksək qiymətləndirmiştir. Eyni zamanda həm də onun nöqsanlarını göstərmüşdür.

Əsas nöqsan kimi o, mahnıların melodiyalarının instrumental müşayiətsiz verilməsini hesab etmişdir. O yazırkı ki, musiqi məişətində Azərbaycan təsnifləri tarın, kamançanın və qavalın müşayiəti ilə ifa olunur, xüsusiə qavalın əhəmiyyəti böyükdür, çünkü qaval dəqiq ritm vurur və təsnifləri müğamlardan, onların sərbəst reçitativ hərkətindən təcrid edir, həm də müxtəlif məişət mahnı janlarından fərqləndirir. Həmin mahnıların müşayiətində qaval ümumiyyətlə olmur. Müəllif belə hesab edir ki, bunu ön sözdə mütləq demək lazımdır.

Məcməənin digər nöqsanı mahnıların rus dilinə sətri tərcü-
məsinin olmamağıdır. Məcməədə gətirilən müəllif tərcümələri tamamilə başqa ritmdə verilmişdir və mahnıların ifasında istifa-
də oluna bilməz.

Bu təsniflər əsasən məhəbbət mövzusunda olan mahnılarıdır. Onların quruluşu simmetrikdir, kuplet formasındadır, təsniflərin səs qatarı tersiya və kvarta həcmindədir, 3-4 notdan ibarətdir. Məqalə müəllifi qeyd edir ki, bütün mahnılar kiçik oktavada, bə-
zən birinci oktavada cərəyan edir. Bu da Cabbar üçün çox aşağı registrdır. Məlumdur ki, Cabbarın ifaçılıq tərzini üçün yuxarı registrda melizmlər və zəngulələr vurmaq xas idi. Müəllif daha sonra qeyd edir ki, Cabbarın bu ifaçılıq xüsusiyyəti yaxın keç-
mişdə qalmışdır. Lakin müəllifin bu qeydi ilə biz razılışmırıq,
çünkü məlumdur ki, Cabbar Qaryağdılığın həyatının son illerində qədər oxumuş. "Mənsuriyyə", "Heyrati", "Mahur" kimi zildə səslənən müğamları ifa etmiş və özünün məşhur şaqraq zəngulə-
lərini vurmuşdur.

1981 və 1982-ci illərdə "Azərbaycan xalq mahnıları"nın bi-
rinci və ikinci cildləri çap edilmişdir. Not yazarı S.Rüstəmovun,
F.Əmirovun və T.Quliyevindir. Tərtib edəni Bülbüldür. Mahnı-
lar yenə də Cabbar Qaryağdılığının və Ağalar Əliverdibəyovun
oxunmasından yazılmışdır. Birinci cilddə 113, ikinci cilddə isə
104 mahnı toplanmışdır. Bu mahnıların hamısı xalq mahnısı ki-
mi verilmişdir. Halbuki bunların 100-ə qədəri, yəni təxminən yarı-
ya qədəri Cabbar Qaryağdılığının özünün bəstələdiyi mahnılar
idi. Lakin Cabbar Qaryağdılığın həddindən artıq təvəzükər insan

idi. O öz adının çəkilməsini lazımlı bilməmişdir. Lakin indi çoxları bilirlər ki, "İrəvanda xal qalmadı", "Naxçıvanın gədiyindən aşeydim", "Tiflisin yolları", "İstəkanın qırılsın", "Qarabağda bir dənəsən" və bir çox saysız-hesabsız mahnilər Cabbar Qaryağdioğluna məxsusdur. Məsələn, "İrəvanda xal qalmadı" mahnisinin yaranma tarixi belə olub.

İrəvan şəhərinin varlı sakinlərindən biri Qaryağdioğlu Cabbarı oğlunun toy məclisində dəvət edir. Toyun axırıncı gecəsində ümumi qayda üzrə bəy təriflənməli idi. Ona görə də Qaryağdioğlu "Toyun tərif" mahnisini oxuyur və bəyi tərif edir. Bunu eşidən qızın atası narazı halda xanəndəyə deyir:

– Bəs mənim qızımı niyə tərifləmədin?

Qaryağdioğlu belə gözlənilməz sualdan heç də narahat olmayıb cavab verir:

– Əmioğlu adət belədir. Toyda gəlini yox, bəyi tərifləyərlər.

Qızın atası:

– Niya, gəlinin bəydən nəyi əskikdir?

Onun bu sözlərini eşidən məclis əhli gülüşür.

Lakin Cabbar Qaryağdioğlu qızın atasının pərt olduğunu nəzərə alıb dillənir:

– Yaxşı, iş ki belə oldu, gəlini məclisə çağırın, mən də onu götürüb tərif edim.

Cabbarın bu sözündən qızın adamları hiddətlənirlər.

– Belə adət yoxdur ki, qızı məclisə dəvət edəsən, - deyə qızın atası daha da əsəbiləşir.

Bu zaman özünü saxlaya bilməyən tarzən Qurban Pirimov narazı halda qızın atasına deyir:

– Əshi, başın xarabdır? Bu yazıq, qızı görməmiş, ona baxmamış nə təhər qızı tərif etsin?

Məsələni belə görən Cabbar Qaryağdioğlu Qurbanı sakitləşdirib yenidən qızın atasına çox sakitcə müləyim halda müraciət edir:

– Əmioğlu, heç eybi yoxdur. Onda qızın gözəllik nişanələrindən birini deyin, mən də ona mahni qoşum.

Qızın adamları deyirlər ki, gəlinin üzündə qoşa xalı var.

Bunu eşidən Qaryağdioğlu tarzənə müraciətə:

– Qurban, tari götür, dalimca gel!

Qaryağdioğlu bədahətən gəlinin şərəfinə bu mahnını qoşur:

İrəvanda xal qalmadı,

O xal nə xaldır üzə düzdürmüşən?

De görüm, nə xaldır qoşa düzdürmüşən?

Daha məndə can qalmadı,

O xal nə xaldır, üzə düzdürmüşən?

De görüm, nə xaldır qoşa düzdürmüşən?

Xal mənim,

Yar mənim,

İxtiyar mənim,

Xalqa nə borcdur üzə düzdürmüşəm??

Yarım deyibdir qoşa düzdürmüşəm.

Mahnı məclisi heyran edir. Qızın atası da razılıqla güllümsəyir. Hami xanəndəni hərərətlə alqışlayır. Bu, musiqi tarixində nadir bir hadisədir ki, xanəndə və ya bəstəkar bədahətən, hamının gözü qabağında mahni qoşsun, özü də həm musiqisini, həm də sözlərini bəstələsin. Lakin "Azərbaycan xalq mahniləri" məcmuəsində bu mahni xalq mahnısı kimi verilmişdir. Qeyd etmək istərdim ki, müəllif bu mahnını sonralar oxuyanda sözlərini bir qədər dəyişərək belə oxuyurdu:

İrəvanda xan qalmadı,

O xal nə xaldır, üzə düzdürmüşən?

Şəkidə soltan qalmadı,

O xal nə xaldır, üzə düzdürmüşən?

"Azərbaycan xalq mahniləri"nin I cildində də mahnının sətiraltı mənaları elə bu şəkildə verilmişdir. Görünür, Cabbar Qaryağdioğlu bu mahnını fonovalıq yazarkən məhz belə oxumuşdur. Cabbar Qaryağdioğlunun digər mahnısı "Tiflisin yolları" müəyyən bir hadisə ilə bağlıdır. Cabbar Qaryağdioğlu İrədanın –

Murtuza Qulu xanın toyundan qayıdandan sonra İrəvana, daha sonra Tiflisə gelir. Tiflis şəhəri öz gözəlliyi ilə onu valeh edir və o bu şəhəre "Tiflisin yolları" adlı mahnısını ithaf edir. Bu mahni da birinci mahni kimi məcmuədə xalq mahnısı kimi verilmişdir. Eləcə də Cabbar Qaryağdioğlunun bir çox digər mahnıları xalq mahnısı kimi tanınır, oxunur.

Məsələn, "Sarı gəlin" mahnısı haqqında qızı Şəhla xanım deyirdi ki, uşaqlıqda onun uzun hörtükləri olub və o saçını axıra qədər hörəndə atası deyərmiş ki, tez ol aç. O da təəccübələ soruşarmış ki, niyə axı? – Çünkü müsəlmanlarda belə qayda var ki, zənən xeylağının yalnız qəbrə qoyanda saçını axıra qədər hörərlər ki, saççı açılmasın. Digər tərəfdən bir fərziyyə də var ki, saçın ucun hörəndə qızın bəxti bağlanır. Şəhla xanım bu əhvalatı danışandan sonra əlavə etdi ki, Cabbar əminin sağlığında ermənilər heç vaxt deməzdilər ki, "Sarı gəlin" mahnısı ermənilərindir. Doğrudur, bu mahni məcmuələrə düşməmişdi. Axı Cabbar Qaryağdioğlunun oxuduğu mahnılardan yalnız bir hissəsi bəstəkarlarımız tərəfindən nota salınıb çap edilmişdi.¹

Son vaxtlar "Sarı gəlin" mahnısı ilə əlaqədar bir neçə fərziyyə irəli sürülmüşdür. Bir fərziyyə də odur ki, "Sarı gəlin" mahnısı orta əsrlərdən mövcuddur və onun müəllifi Şah İsmayıł Xətayidir. Bəziləri isə iddia edirlər ki, bu mahni intonasiyasına görə çox arxaikdir, 3-4 not üzərində qurulub, ona görə daha qədimdir, İslamdan, yəni VII əsrən əvvəlki dövra təsadüf edir.²

"Sarı gəlin" haqqında bir məlumatı da çatdırmaq istəyirik: "Sarı gəlin" mahnısı Azərbaycan muğam sənətinin yeddi əsas muğamlarından biri olan "Şur" muğamında yazılib. Bundan əlavə, janrı etibarilə "Sarı gəlin" uzun havadır. Uzun hava isə türk xalqlarının folklorunun tərkib hissəsidir". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müəllif Hüquqları Agentliyinin İnformasiya sektorunun rəhbəri A.Hüseynov deyib. O bildirib ki, Müəllif hüquqları Agentliyində müsiqiçi ekspertlərin rəyi əsa-

sında "Sarı gəlin" haqqında yekun məlumat hazırlanıb: "Azərbaycan Bəstəkarlar İttifaqının Mahnı şöbəsinin müdürü Cavanşir Quliyev "Sarı gəlin"in türk xalqlarının folklor üslubunda, sərf Azərbaycan mahnısı olduğunu dəlillərlə izah edib. "Sarı gəlin"də nəqarət yoxdur. Nəqarətin funksiyasını "Şur" muğamının "Şur-Şahnaz" şöbəsinə edilən modulyasiya icra edir. "Şur-Şahnaz" isə yalnız Azərbaycanda təşəkkül tapıb və "Şur" dəstgahının əsas şöbələrindən biridir. Agentliyin məlumatında mahnının ritmi ilə bağlı izahın da olduğunu deyən A.Hüseynovun sözlərinə görə "Sarı gəlin"in ritmi bir çox Azərbaycan mahnılarının ritmi ilə eynidir. "Bu ritm "Yaxan düymələ", "Kükələrə su səpmişəm" xalq mahnıları, həmçinin "Mirzəyi", "Vağzalı" oyun havalarının da ritminin əsasını təşkil edir. Bu və bu kimi elmi əsaslı faktlardan sonra tam məsuliyyətlə bəyan edirik ki, "Sarı gəlin" Azərbaycan mahnısıdır və türk xalqlarının üslubuna yaxındır".

Biz mövcud olan bu fərziyyələrin heç birini inkar etmək fikrində deyilik. Yalnız bu mahnının erməni mahnısı olması fərziyyəsi kökündən yanlışdır.

İndi isə "Sarı gəlin" mahnısının not yazısını təqdim edirik.¹

Sarı gəlin

Moderato

Sa - qın u - cun hər - maz - lar, Gu - lu qon - çə
dar - maz - lar, Sa - n ge - lin. Sa - qın u - cun
hər - maz - lar, Gu - lu qon - çə dar - maz - lar
Sa - n ge - lin. Bu sev - da - dir, se - ni ma - ne
ver - mez - lar, ney-nim a - man, a - man, ney-nim.a - man, a - man. Sa - n ge - lin

¹ Azərbaycan xalq mahnıları. Bakı, "İşıq", 1981, səh. 38.

² "Yeni Məsələ" qəzeti, 23 noyabr 2007.

*Saçın ucun hörməzlər,
Gülü qöncə dərməzlər,
Sarı gəlin.
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər,
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin.*

*Bu dərənin uzunu
Çoban qaytar qızunu, qızunu.
Nə ola, bir gün görəm
Nazlı yarın üzünü,
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin.
Bu sevda nə sevdadır,
Ay nənən ölsün.
Sarı gəlin, aman,
Sarı gəlin, aman,
Sarı gəlin.*

CABBAR QARYAĞDIOĞLU QAYĞIKEŞ VƏ İSTEDADLI MÜƏLLİM KİMİ

Cabbar Qaryağdioğlu böyük xanəndə-sənətkar olmaqla yanşı, həm də çox qayğıkeş və istedadlı müəllim idi. O, böyük xanəndə məktəbi yaratmışdır. Onun tələbələrindən Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərləri, Mütəllim Mütəllimov və başqalarını göstərmək olar. Həmçinin Şəkili Əlsgər, Malibəyli Həmid, Zabul Qasım, Məcid Behbudov, Seyid Mirbabayev və b. ondan çox şəyər öyrənmişlər.

C.Qaryağdioğlunun tələbələrinə verdiyi öyüd-nəsihatlər çox önəmlidir və maraqlı idir. O, tələbələrinə səslərini qorumağı, pullu toyulara aluda olub səs tellərini xarab etməmələrini tövsiyə edərdi. O deyərdi ki, səs və gözəllik Allah vergisidir, onların qədrini bilməlisən, yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir, qarınquluq oxumığın düşmənidir. Qızının dediyinə görə, o özü yalnız evdə bişən südlü çörəyi yeyərdi, balıqdan imtina edərdi. Ustadın dediyinə görə xanəndə gündə 10 saat yatmalıdır. Səliqəli olmalı, təmiz geyinməli və az danışmalıdır. O, tez-tez küçələrdə və başqa yerlərdə, xüsusilə çayxanalarda laqqırtı vurmamalıdır. Qaryağdioğlu həmişə deyərdi ki, çayxana söhbəti milləti avaraçılığa aparır.

Cabbar Qaryağdioğlunun fikrincə, xanəndə yalnız iki yerdə görünməlidir: bir konsertdə, bir də xalq məclisində. O deyərdi: Sən sənətində möhkəm ol. Özün də Çəmbərəkənddə gizlən. Əgər yaxşı sənətkarsansa, "toyçu" səni yerin altında olsan da tapacaq.

C.Qaryağdioğlunun nəsihatlərindən bəzilərini də aşağıda göstəririk:

"Səsin sənə qulaq asmadı, oxuma, zökəm oldun oxuma, yorğun oldun oxuma. Bakının dəli küləyindən özünü qoru. Çayxana hamballarıyla çay içməyə razı ol, gözəl-göyçək qızlarla küçədə dondurma yeməyə razı olma. Hər toya, hər çağırılan məclisə getmə. Səsinin qədrini bil!"

Cabbar Qaryagdiovun xanəndənin savadlı olmasını, klassik ədəbiyyatı, əruzu bilməsini vacib sayırdı. O deyərdi ki, əruzu bilməyəndən xanəndə olmaz.

Cabbar Qaryagdiovun tələbələri



Seyid Şuşinski



Zülfüqar (Zülfü) Adıgözüoğlu



Bülbul



Nuri Şuşinski

C.Qaryagdiov istədədi ümdə şərt hesab edirdi, lakin yalnız səsina, istedadına arxalanmağın da doğru olmadığını vurğulayırdı. Sənətkar gərək zəhməti sevsin, özüne qarşı tələbkar olsun, yoxsa Qurban Pirimov demişkən, "bundan heç nə çıxmaz".

Cabbar Qaryagdiovun saysız-hesabsız tələbələri də ona minnətdarlıqlarını bildirirdilər. Onun tələbəsi məşhur Seyid Şuşinski müəllimi haqqında belə deyirdi:

"Başqa sənət dostları kimi, mən də ustadım Cabbar Qaryagdiovudan çox şey öyrənmişəm. Cabbar Qaryagdiovun gözəl oxumalarını, coşqun zəngülərini çox eşitmışəm. Onun başqa zövqlə oxuduğu "Heyratı", "Mahur", "Mənsuriyyə" muğamlarına qulaq asanda, ürəyim titrəyordu. Mən fəxr edirəm ki, böyük Cabbarın tələbəsiyəm. Musiqi sahəsində əldə etdiyim nə qədər sənət qələbəsi varsa, mən bu böyük sənətkarın adı ilə bağlayıram".¹

Hələ 1913-cü ildə 24 yaşılı Seyid Şuşinski milyonçu Şəmsi Əsədullayevin qızının toyunda oxumaq üçün Bakıya dəvət olunmuşdu. Bu toyda Seyid elə gözəl oxumuşdu ki, Cabbar Qaryagdiov gözündə yaş, ona öz qiymətlı qavalını bağışlamışdı. Toyda iştirak edən yaşı Hacı Zeynalabdin Tağıyev Cabbarın ağladığının sabəbini xanəndədən soruşında, o belə cavab vermişdi:

"Hacı, Seyidin oxumağı məni o qədər məftun etdi ki, sevindiyimdən özümü saxlaya bilməyib qəhərləndim. Siz, yəqin ki, fikir vermədiniz. O, "Hasar-müxalif" oxuyanda nəinki boğazda xırda qaynatmalar etdi, hətta burnunda belə oxuyub zəngulə vurdu. 40 ildir xanəndəlik edirəm, mən hələ bütün Şərqdə burnunda oxuyan xanəndəyə rast gəlməmişəm. Bu, muğam tarixində misli-bərabəri olmayan ustalıq və cəsarətdir. Mən muğam xəzinəsinin sırlarını yalnız Seyidin oxumağında dərk etdim. Seyid Şərq musiqisinin incisidir".²

Cabbar Qaryagdiov hər səsə, xanəndəyə xüsusi tələbkarlıqla yanaşındı. Qurban Pirimov qeyd edirdi ki, konservatoriyada

¹ Şuşinski F. Cabbar Qaryagdiov. Bakı, 1987, səh. 101.

² Elə orada, səh. 125.

dərs deyərkən (yeri gəlmışkən, qeyd edək ki, xalqın sevimli xanəndəsi C.Qaryağdioğlu Azərbaycan Dövlət Konservatoriyanın ilk təşkilatçılarından biri olmuşdur) Cabbar Qaryağdioğlu hər müğənnini, hər səsi olanı muğam sinfinə qəbul etməzdı. Tələbəni götürərkən Cabbar əmi onu imtahan edərdi, tələbəyə "Şahnaz", "Qatar", "Heyratı" oxudardı. Tələbə də bunları ifa etməkdən imtina edib "Rast" oxuya bildiyini dedikdə, Qaryağdioğlu əsəbilərəşək deyərdi:

"Bala, "Segah"ı, "Rast"ı nənəm də oxuyar. Xanəndə olmaq istayırsənsə, birinci növbədə zil səsin olmalıdır. Muğamları həm bəmdə, həm də zildə oxumağı bacarmalısan. Ona görə konservatoriyaya gələnlər birinci növbədə zil səs, şəraaq zəngulə tələb edən "Şahnaz", "Qatar", "Heyratı" oxumağı bacarmalıdırular. Yoxsa pəşdən oxumaqla bir şey çıxmaz, zil səsin yoxdursa, get özünə başqa sənət tap. Oxumaq yalnız səsdən ibarətdir".¹

Cabbar Qaryağdioğlu dəfələrlə xanəndəlik sənətində zil səsin və dərin musiqi savadının önəmli olması haqqında danışmışdır. Xanəndəyə sual verəndə ki, Qafqazda ona rəqib olan xanəndə varmı? O bu suala belə cavab vermişdir: "Qafqazda məndən yaxşı oxuyan iki xanəndə vardır. Biri Məşədi Qasım, o birisi Məşədi Məmməd Fərzəliyevdir. Lakin mənim xoşbəxtliyimdən birincinin zil səsi, digərinin isə dərin musiqi savadı yoxdur". Əlbəttə, bu yarızarafatla verilmiş cavab idi. Amma qeyd edək ki, bu cavabda belə xanəndə zil səsin və musiqi savadının vacibliyi vurğulanmışdı.

Musiqimizin gözəl muğam ustaları öz dəst-xətti, təkrarsız guşələri, gəzismə yolları, məhz onlara xas olan xalları ilə seçilən ustadlarımız olmuşdur. Belə xanəndələrin öz sevimli muğamları var idi və onlar həmin muğamları məharətlə ifa edirdilər. Buna görə də həmin xanəndələri hətta bu muğamların adları ilə çağırırlılar. Məsələn, Məşədi Qasım Abdullayev, Zabol Qasımlı. 1927-ci il idi. Cabbar Qaryağdioğlu Tiflis qastrolunda olduğu vaxt Qarabağdan gələn qonaqlar Məşədi Qasımlı ölümünü zaldı

¹ Şuşinski F. Cabbar Qaryağdioğlu. Bakı, 1987, səh. 122.

oturan məclis əhlinə xəbər verirlər. Deyilənə görə Cabbara bu ölüm xəbəri çox pis təsir etmişdir, onu sakitləşdirməyə çalışırlar: "Bu dünya ölüm-itim dünyasıdır" deyirlər. "Ölüm haqdır, hamı üçün var" və sairə bu kimi təskinədici sözlər deyirlər. Cabbar isə cavabında belə deyir:

Mən Qasımlın ölümünə ağlamıram, "Zabol"un ölümünə ağlayıram. Qasımlı ölmədi, "Zabol" öldü.¹

Eləcə də Cabbar Qaryağdioğlunun özünün ölümündən sonra tələbəsi Xan Şuşinski haqlı olaraq deyirdi ki, "Mahur" Cabbarla getdi". Cabbar Qaryağdioğlunun tələbəsi Bülbül həmişə müəlliminin sənətini, biliyini uca tutardı və onu heç kəslə müqayisə etməməyi tövsiyə edərdi: "Cabbar bütöv bir dövrdür, tarixdir". Bülbül həm elmi məruzə və əsərlərində, həm də çıxışlarında Cabbar Qaryağdioğlunu vokal məktəbimizin banisi adlandırmışdı. O yazırıdı: "Azərbaycan oxuma üslubunu birinci olaraq o yaratmışdır. Cabbarın gətirdiyi yenilik Azərbaycan orijinal vokal üslubunun təşəkkülinde və daha da inkişaf etdirilməsində çox böyük rol oynamışdır".²

Doğrudan da, Cabbar Qaryağdioglundan əvvəl musiqi tərimizdə Şahqulu, Mirzə Hüseyn, Hacı Hüsü, Məşədi İsi, Səttar, Mirzə Məmmədhəsən, Əbdülbağı Zülalov (Bülbülcan) və başqaları olmuşdur. Lakin onların heç biri xalq musiqimizi Cabbar Qaryağdioğlu qədər yaxşı bilməmişdir.

Özü də onların çoxu İran musiqisinin təsiri altında olmuş, ərəb-fars üslubunda oxumuşlar. Oxuduqları muğamin həm qəzellərini, həm də təsniflərini fars dilində oxuyurdular. Cabbar Qaryağdioğlu ərəb, fars, türk dillərini mükəmməl bilirdi və fars, türk poeziyasının gözəl bilicisi idi. Firdovsinin, Sədinin, Hafizin, Ömər Xəyyamin, türklərdən Əbdülhaq Hamidin, Namik Kamalın, Tofiq Fikrətin şeirlərini yaxşı bilirdi və yaradıcılığında onlardan yeri gələndə istifadə edirdi.

¹ Şuşinski F. Azərbaycan xalq sənətkarları. Bakı, 1985, səh.211.

² Bülbül. Seçilmiş məqalə və maruzələri. Bakı, 1968, səh. 13.

O heç vaxt milli çərçivə hüdudlarında qalmamışdır. Təsadüfi deyil ki, onu "Şərq musiqisinin parlaq ulduzu" adlandırırlar.

Cabbar Qaryagdioglu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuşdu. Özünün gözəl ifası ilə onları məftun etmiş və onlar tərəfindən yüksək dəyərləndirilmişdir.

Tahirzadə, Qəmər Mülük xanım, Dərviş xan, Əbü'l Həsən xan, İqbəl Soltan, Əsədulla xan onun xanəndəliyinə heyran olmuşlar.

Cabbar Qaryagdioglu klassik müğamlarımızın Azərbaycan ruhunda səslənməsinə nail olmuş, onları ərəb-fars təsirlərindən təmizləmişdir. O bəzi şöbə, guşələri ixtisar etmiş, bəzilərini isə əlavə etmişdir. O deyirdi ki, sənətkar yaradıcı olmalıdır. C.Qaryagdioglu Şərq musiqisinin böyük reformatoru adlandırırlar.

O, bir müğamı bir neçə formada, ruhda, yeni üslubda, yeni xallar, yeni zəngülələr, guşələr vura-vura oxuyardı, ona görə onun ifası dinleyicini heç vaxt yormurdu.

Cabbar Qaryagdiogluun sənətini yüksək qiymətləndirən rus musiqişünası V.Krivonosov yazırı: "Azərbaycan xalq musiqisinin inkişafında müstəsna xidmətləri olan musiqi xadimlərindən biri Cabbar Qaryagdiogludur. Onun zəngin repertuarı musiqi dünyasında böyük maraq oyadır. Uzun illər Azərbaycan, erməni, İran və türk musiqisi ilə qaynayıb-qarışan bu repertuarı yaxından bilmədən Azərbaycan musiqisinin tarixini öyrənmək olmaz".¹

V.Krivonosov qeyd edirdi ki, Qaryagdinin zəngin repertuarının Azərbaycan bəstəkarlarının yaradıcılığına xüsusi böyük təsiri olmuşdur.

Cabbar Qaryagdiogluun yaradıcılığını, sənətini B.Asafyev, E.Braudo, R.Qliyer, G.Xubov, V.Vinoqradov, Paliaşvili, M.İppolitov-İvanov, türk və İran musiqişünasları Rauf Yektabəy, Ruhulla Xaleqi və başqları yüksək qiymətləndirmişlər.

¹ Кривоносов В. Песни Джаббара Карайгды // «Советская музыка», 1949, № 2.

Həmişə müəllimindən böyük hörmət və ehtiramla söz açan Xan Şuşinski Cabbar Qaryagdioglu haqqında belə deyirdi: "Cabbar əmi professor idi. Şairliy i də var idi. Özündən mahni qoşar, qəzəl yazırı. Ona qulaq asanda fərəhənləndim. Çox "yirtıcı" oxuyan idi. Bir müğamı aži 3-4 saat oxuyardı. Özü də hər "mənəm-mənəm" deyən xanəndə ondan sonra oxuya bilməzdi. Cünki, bir şey qalmazdı ki, oxuya. Ona görə ki, rəhmətlik Cabbar bir müğamın içində 12 müğamin hamısını oxuyardı. Buna görə də bəzən ona "kəmfürsət Cabbar" deyərdilər. Müğamdan-muğama elə sərbəst keçərdi ki, istiliyi-soyuqluğu hiss olunmazdı. Bu adamın fikri-zikri oxumaq idi. Bir gün oxumasayı, bağrı çatıldı. Bəzən onlara gedəndə görərdim ki, güzgüün qabağında oturub özü havanı çalıb oxuyur. Mütaliə eləməyi çox sevərdi. Bir gün qəzet, özü də rus qəzetlərini oxumasa idi yatmadı. Kişi həqiqi alim idi".²

Cabbar Qaryagdiogluun "Azərbaycan musiqisinin keçmiş haqqında xatirələr" adlı əsərinin əlyazması üç hissədən ibarətdir. Birinci hissə, XIX əsrin məşhur oxuyan və çalanları haqqındadır. İkinci hissə, müğamların tarixi, onların quruluşundan ibarətdir. Üçüncü hissədə ayrı-ayrı təsnif və mahnilər və onların mətnləri verilmişdir. Bu üç hissədən əlavə Qaryagdioglu məşhur Azərbaycan xanəndələri Hacı Hüsusü, Məşədi İslə, Mirzə Məmmədhəsən, Ala Palas oğlu, Keşəzli Həşim, Əbdülbağı Zülalov, Dəli İsləmayıl, Sadıqcan və başqlarının sənətləri haqqında qiyamətli fikirlər söyləmişdir. Məsələn, Hacı Hüsus haqqında o, belə yazımışdır: O, "Orta Mahur" oxuyanda bütün musiqiçiləri heyratda qoyardı.²

"Zər qədrini zərgər bilər" deyiblər. Bu müğamın Hacı Hüsusdən sonra mahir ifaçısı elə Cabbar Qaryagdiogluun özü olmuşdur.

¹ Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. Bakı, 185, səh. 472

² Qaryagdioglu C. "Azərbaycan musiqisinin keçmiş haqqında xatirələr" (əlyazma). AMEA-nın Memarlıq və İncəsənat İnstitutunun elmi arxiv, qovluq № 75.

Cabbar Qaryağdioğlu həm də istedadlı psixoloq idi, hansı məclisdə, kimlərin qarşısında nəyi oxuduğunu nəzər-diqqətə alardı, ona uyğun muğamlar, qəzəllər, təsniflər və xalq mahnilarını seçərdi və bunu da öz tələbələrinə məsləhət görərdi. Həmişə səhnədə gülərz, xoşsima olardı, camaata, tamaşaçılaraya yaxşı əhvali-ruhiyyə aşılıyordı. Məsələn, bu barədə Cəlil bəy Bagdadbəyov belə yazırırdı: "Xanəndələr arasında öz sənətlərindən səhbət edərkən: "Məclis əhlini düşünüb oxumalıdır", – deyirdilər. Lakin mühüm nöqtəni Cabbar kimi həyata tətbiq edən görmədim. Cabbar bir psixoloq alim kimi hər sinfin əhvali-ruhiyyəsini bilməkdə böyük ustad idi. Bəzi xanəndələr oxuyarkən üz görkəmlərini xoşagelməz hala gəlib, səs mühəssənatını itirdiyi halda, Cabbarın üzü daima xoş görünüb, oxuduğu qəzəllərin mənası ilə yaşayıb, şeirin qəmli sözlərində dramatik, şad sözlərində şad, yalvarmaq yerində yalvarmaq, bir doğrucu aşiq sıfatını mimika ilə yetirirdi. Cabbar oxuduğu qəzəllərin mənasını gözəl surətdə bilib, həmişə ədəbiyyatla məşğul olub, savadını yüksək dərcəcəyə çatdırmışdı.

Farsca qəzəllərini oxuyarkən zənn edirdim ki, Cabbar Tehranda, yainki Şirazda uzun illər fars ədəbiyyatı ilə məşğul olmuş bir farsdır. Halbuki Cabbar nəinki Tehrani, heç Ənənzəlini də görməmişdi (qeyd edək ki, sonralar C.Qaryağdioğlu dəfələrlə Tehranda və İranın digər şəhərlərində olmuşdur – Z.S.).

Qəzəlləri bu qədər düzgün və ahəngilə oxumağı öz sənətinə hörmət bəsləyib bir çox zəhmət ilə ələ gatırmışdı".¹

Cəlil bəy Bagdadbəyov öz xatirələrində Cabbar Qaryağdiogunun Şuşaya gəlməsini böyük məhəbbətlə təsvir edirdi: Mən bir gün bazarbaşından keçərkən 3-4 kişinin səhbətini eştdim. Onlar Cabbarın gəlişi münasibətlə bir-birini təbrik edirdilər. Onlardan biri dedi: "Təbrik edirəm, qardaşımız Cabbar gəlmədir". Başqası isə "Mən də səni təbrik edirəm". Cabbar Şuşaya gələrkən bütün şəhər əhli "Canaqqala"dan tutmuş "Meydan" a qədər onu qarşılardı və alqışlardı. Şəhər əhli xanəndə ilə elə sevinc

və səmimiyyətlə görüşərdi ki, guya Cabbar bu şəhərə yüksək səadət, dirilik suyu gatırmışdır. Doğrudan da Cabbar özü ilə xəstə könüllərə şəfa gətirərdi. Cabbar Şuşada olarkən onun səhbətindən başqa ayrı səhbət olmazdı.¹ Cəlil bəy Bagdadbəyov Cabbar Qaryağdioğlu haqqında xatirələrində aşağıdakı maraqlı faktları da qələmə almışdı:

Hələ cümlə günləri Cabbar hansı bulağın üstündə oxusa idi, axşamlar yüzlərlə adamlar, məsələn, dəmirçilər, palanduzlar, başmaqcılar, qalayçı və dərzilər, tacir və qeyriləri gedib məzkur yerdə yer tutub, sabahnan Cabbara tamaşa edirdilər. Daima məşələrdə olub kömür yandırmaq və odunçuluq ilə məşğul olan zəhmətkeşlər o yerlərdən keçərkən ixtiyarsız yüklerini açıb, heyrat ilə tamaşa edib, hərdən "Ay sənə nənəm qurban", – deyirdilər.

Xalq kütłələrini belə halda görən Cabbar, qəzəlləri zəhmətkeşlər düşünə biləcək sadə qəzəllərə dəyişir və el mahnları oxuyub, kütləni olduqca razi salırı.²

¹ Bağdadbəyov C. Xatirələr və etnoqrafik qeydlər. Bakı, səh. 45.

¹ Bağdadbəyov C. Xatirələr və etnoqrafik qeydlər. Bakı, səh. 45.

² Yenə orada.

CABBAR QARYAĞDIOĞLUNUN "AZƏRBAYCAN MUSIQİSİNİN KEÇMİŞİ HAQQINDA XATIRƏLƏR" ƏSƏRİ

Cabbar Qaryağdionun "Azərbaycan musiqisinin keçmişini haqqında xatirələr" əsəri¹ (əlyazma) əvvəl Akademianın Memarlıq və İncəsənət İnstitutunun elmi arxivində (qovluq №75) saxlanılırdı. Hal-hazırda bu qovluq Hüseyin Cavidin ev muzeyinin arxivindədir. Çünkü qovluğun sonunda Hüseyin Cavidin oğlu bəstəkar Ərtoğrul Cavidin C.Qaryağdionun əsərinə yazdığı rəyin əlyazması vardır. Vaxtında H.Cavidin qızı mərhum Turan xanımın xahişi və Akademianın Rəyasət Heyətinin qərarı ilə Ərtoğrul Cavidin Memarlıq və İncəsənət İnstitutunun arxivində olan əlyazmaları H.Cavidin ev muzeyinə keçirilmişdir. Bu əlyazmalar ilə bərabər həmin qovluqda olan əsərlər, xatirələr də bu muzeyə aparılmışdır, o cümlədən Cabbar Qaryağdionun adını çəkdiyimiz əsəri də. Lakin təssüsüf doğuran odur ki, Ə.Cavidin rəy yazdığı 27 sayılı qovluq, daha doğrusu, dəftər bu ümumi qovluqda yoxdur (qovluqda cəmi 4 dəftər var. Onlar da tam deyil, görünür qalanları itib). Ə.Cavid bu əsər haqqında rəyini belə başlayır: "Azərbaycan klassik musiqisi və onun mətnləri haqda olan 27-ci qovluq Cabbar Qaryağdionun sözlərində yazılmışdır. O bütün materialı üç şöbəyə böllür: oxuyub-çalanlar, oxu mətnləri və müğamat tarixi haqqındaki qeydlər. Danışacağımız əsas hissə sonuncu tarix hissəsi olacaqdır" – deyir. Ərtoğrul klassik mahnıların mətnlərini və oxunma qaydalarının verilməsi üzərində dayanır və şərh edir. Lakin rəyinin sonunda o qeyd edir ki, bu yanlışlıların heç biri Qaryağdıya aid deyil". Rəy 1940-ci ilin mayında yazılmışdı.

Yeri gəlməkən, haşıyaya çıxıb məlumat vermək istədim ki, 70-ci illərdə hələ Ərtoğrul Cavidin adı az adama məlum olan vaxtı, mən arxivdə işləyərkən onun digər əlyazmasına rast gel-

¹ C.Qaryağdionun bu elmi əsəri ilk dəfə araştırılır və musiqişünaslığa təqdim edilir.

mişdim. Bu, Ağalar bəy Əliverdibəyovun "Azərbaycanın musiqi tarixi" əsərinə yazdığı rəy idi. O vaxtı mən bu barədə Turan xanımın rəfiqəsi Həbibə xanım Məmmədşanlı vasitəsilə ona xəbər verdim. O da bu münasibətlə bizi – məni, Anarı, Həbibə xanımı evinə dəvət etdi və qardaşının ölümündən sonra ilk dəfə olaraq bizim yanımızda qara lentlə bağlanmış bağlamaları açdı. Bağlamalarda mərhum Ərtoğrul əlyazmaları, sənədləri, notları, tələbəlik zaçot kitabçası və sair əşyaları var idi. Biz bacısı ilə bərabər onlara böyük həyəcanla baxdıq və gedəndə bəzi notları tanışlıq üçün özümüzlə götürdük, sonra dəfələrlə onun haqqında televiziya verilişlərində iştirak etdik, Ərtoğrulun yaradıcılığı, nə kam həyatı haqqında danışdıq. Anar qəzətə "Böyük sənətkarın sənətkar oğlu" adlı məqalə yazdı. Xüsusi qeyd etmək istərdim ki, Ərtoğrul Cavidin arxivdə saxlanılan əlyazmaları ilə tanış oludan sonra, onun yalnız bəstəkar yox, həm də peşəkar tədqiqatçı olduğunu bildim. Onun bu rəyləri çox sərrast, dəqiqliklə verilmiş, nöqsanlar, iradlar peşəkarlıqla göstərilmişdir. Heyif ki, bu cür istedadlı və bilikli gəncin həyatı belə tez qırılmışdı.

Cabbar Qaryağdionun "Azərbaycan musiqisinin keçmişini haqqında xatirələr" əsərinə gəlinca mən ona adı xatirələr kimi yox, istedadlı folklorşünasın musiqimiz haqqında qiymətli və sanballı tədqiqat əsəri kimi yanaşıram, dəyərləndirirəm. Qovluğa tikilmiş üç şagird dəftərinin içindəki əlyazmalar ərəb əlifbası ilə, özü də sadə qələmlə (karandaşa) yazıldığına görə silinmiş və çətinliklə oxunur. Qovluqda verilmiş qırmızı rəngli gündəlikdə latinla (əlyazma) "Bayati-Qacar" müğamında təsniflər göstərilmiş və Nəsrəddin şah zamanında Əbdüləli Ala Palas oğlu Molla Rza haqqında bəzi məlumatlar verilmişdi. Amma bu gündəlik də cəmi 4 səhifədən ibarətdir. Qalan materiallar latin qrafikası ilə makinada yazılmışdır.

İndi bu materialları şərh edək:

Dəstgahı Çahargah. C.Qaryağdioğlu bu hissədə Şuşa şəhərinin Mircanlı məhəlləsindən olan Məmməd bəy Mərdan bəy oğlunun "Çahargah" dəstgahını çox gözəl oxuduğunu bildirir. O, Xarrat Qulunun şagirdi idi. Məşhur xanəndələr Hacı Hüsnü və

Məşədi İslim ilə xanəndəlik edirdi, həm də fars qəzəllərinə yaxşı bələd idi.

Çox vaxt "Çahargah" dəstgahında

*Dustan şərh pərisanbiyi mən quş konid
Dustani qəmi pünhaniyə mən quş konid¹* –

misralarla başlanan müsəddəsi oxuyardı. Sonra xanəndə "Çahargah"da oxunan bəzi qəzəl və təsnifləri gətirir. Məsələn, "Çahargah"dan "Zəbul" guşəsinə çıxanda aşağıdakı təsnifin oxunduğuunu bildirirdi:

*Mən bu hali dil giryə mikonəm
Dil be hali mən xəndə mizənd ay xəndə mizənd*

və s. "Çahargah"a enəndə isə aşağıdakı misralarla başlanan təsnif oxunardı:

*Canı tənən ey dust fədayı təni canat
Muyi nəfruşəu bə həmə mülki cəhalət, cəhanət.*

"Müxalif"dən sonra isə bu təsnif gələrdi:

*Əgər Məcnun mənəm Məcnuni qəm
Bə cüz Leyli nəbaşəd cust ciyəm.*

"Müxalif" oxunanda bu qəzəl ifa olunardı:

"Sənə hər mətləbi məxfi dedim" və s.

"Hasar"a gəldikdə Sədinin bu qəzəli oxunardı:

"Kəman səxt ki dad on lətifbazura" və s.

"Hasar" qurtararaq "Müxalif" və "Çahargah"a enərək aşağıdakı təsnif oxunardı:

*"Tu öz hər dər cu baz ayi bədin xubiyi zibayı
Dəri başəd ki öz zöhmət bömööt beruyi Xalq bukuşayı" və s.*

"Mahur"da bir rəng çalınır, bundan sonra "Mənsuriyyə" başlanır. "Mənsuriyyə"də Mirzə Ələkbərin şagirdi məşhur xanəndələrdən Mirzə Məhəmməd Həsən Şirvani çox gözəl qəzəl oxuyardı:

*"Hər ki zi tirət bə salamat burəst
Minətəvan qift ki şahid diləst" və s.*

C.Qaryağdıoğlu bu qəzəlin ardınca yazır ki, "Bir gün bahar fəslində məşhur şair Hacı Seyid Əzim Şirvani Şamaxı bağlarını seyr edərkən bir bağın kənarında gözəl bir səsin təğənni etdiyini eşidir və bir az diqqət ilə qulaq asıldıdan sonra Mirzə Məhəmməd Həsənin oxuduğunu anlayınca bu şeiri deyir:

*Əqlimi əlimdən nə gül-yasəmən aldı,
Nə sünbüütü reyhan, nə bastı çəmən aldı.
Davud məgər zində olub dəhrdə Seyid
Aram dilini səd Məhəmməd Həsən aldı.*

C.Qaryağdıoğlu 1908-ci ildə Bakıda Məhəmməd Həsənlə Şamaxılı Hacı Əli Abbasın uşaqlarının toy məclisində bərabər olmuşdu. Qaryağdıoğlu tarzən Sadıqla həmin toyda dörd gecə iştirak etmişdi və Məhəmməd Həsənin gözəl səsinin və savadının şahidi olmuşdu. Həyatının sonunda bu böyük xanəndə həm kar, həm də kor olur. C.Qaryağdıoğlu qeyd edir ki, çoxları, dost-ashna ondan üz döndərir, onu heç yada da salmırlar.

C.Qaryağdıoğlu Məhəmməd Həsənin öz taleyi haqda yazdı-ğı şeiri oxuculara təqdim edir:

¹ C.Qaryağdığunun nümunə gətirdiyi şeirlər fars dilindədir, ona görə onların yalnız ilk misralarını veririk.

*Bülbül idim çəmənlər içərə
Gülzarda yaşəmənlər içərə
Əfşan edibən bu dağə düşdüm
Dağları gəzib budağə düşdüm" və s.*

"Mahur" dəstgahı. Cabbar Qaryağdioğlu əsərinin "Mahur" dəstgahı hissəsində yazar ki, bütün Qafqazda məşhur olan Xarrat Qulu məktəbinin şagirdlərindən Məşədi İslı "Mahur" dəstgahını çox təntənə ilə oxuyardı. Özü də təsnif deməkdə və qaval çalmaqdə birinci sayılırdı və hərdən məşhur Şamaxılı şair Bihüdinin aşağıdakı qəzəlini oxuyardı:

*"Əy qopan bağrima qar oldumu hüsnün
Fani Dutdumu xarxəsi xuşk o tar bostanı" və s.*

Bu qəzəldən sonra C.Qaryağdioğlu "Mahur"da oxunan 14 təsnifin mətnini götərir. Mən sonda verilən Füzulinin sözlərinə olan təsnifi götərirəm:

*Məni candan usandırdı, cəfadən yar usanmazmı?
Fələklər yandi ahimdən, muradım şəmi yanmazmı?
Güli-rüxsarın qarşı gözündən qarlı axar su,
Həbibim, fəslı güldür bu, axan sular bulanmazmı?
Degildim mən sənə mail, sən etdin əqlimi zail
Mənə tən eyləyən qafil, sənə görcək utanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi giryənim
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?*

C.Qaryağdioğlu "Mahur"da "Mübərriqə", "Hüseyni", "Əşiran", "Vilayəti", "Şikəsteyi-fars" hissələrini göstərir.

Şuşa şəhərinin məşhur şairlərindən Fatı oğlu Abdulun (Şahin) qəzəllərindən götərir:

*"Dərildim bəzmi gülzarımdan alaqlar tək
Saraldım cuyiban eşq çəşmimdən calaqlar tək" və s.*

Qaryağdioğlu deyir ki, "Şikəsteyi-fars"dan sonra Məşədi İslı aşağıdakı təsnifi oxuyardı:

*"Dəmadəm bir nigarın zülfü ruyin yad edən könlüm
Yixib bünyad səbri ah ilə bərbad edən könlüm" və s.*

Əsərdə hər hissədən sonra Cabbar Qaryağdioğlunun adı verilir.

Cabbar Qaryağdioğlunun şərh edəcəyimiz əsərinin ikinci hissəsi "Cabbar Qaryağdioğlunun söylədiyi mahnilər" adlanır. Bu hissəni o, 1937-ci ildə mart ayının 18-də yazdırılmışdır. Əsərdə məhz bu tarix göstərilmişdir. Həmin hissədə 150-dən artıq mahnının yalnız mətni verilmişdir. Mahnilərin bir hissəsi üç variantda göstərilmişdir. Bu variantlar arasında bəzi mətn fərqləri müşahidə olunur və bəzən də əlavə kупletlər və ya misralar verilir.

Bu mahnilərin çoxusu sonralar, yəni 1938-ci ildə Cabbar Qaryağdioğlunun fonovalıq oxuduğu və Səid Rüstəmov tərəfindən nota yazdığı "50 Azərbaycan el mahniları" məcmuəsinə daxil olmuşdur. Onlardan başqa bir hissəsi isə 1981 və 1982-ci illərdə təkrar nəşr olunan "Azərbaycan xalq mahniləri" I və II cildlərə daxil olmuşdur. Bu cildlərin not yazısı Səid Rüstəmov, Fikrət Əmirov və Tofiq Quliyevindir, tərtib edəni Bülbül Məmmədovdur. Amma ikinci cilddə toplanan mahnilərin bir hissəsini Cabbar Qaryağdioğlu ilə bərabər Ağalar bəy Əliverdibəyov da oxumuşdur. İkinci hissədə həm də elə mahnilərin mətləri verilmişdir ki, onlar nə "50 Azərbaycan el mahniları"na, nə də I və II cildlərə düşməmişdi. Məsələn, "Səni sevdim", "Eyləmi, daşlı dağlar", "Di qoy, di qoy", "Gözüm yaşına davam etməz", "Qadanı alım, ay qara göz" və s. Yaxud da bu hissədə verilən bəzi mahnilərin mətləri daha uzun, yəni əlavə kупletlərlə verilmişdir.

Bəzi mahnilərin ayrı-ayrı misraları başqa mahnilərin varianta salınmışdır.

*"Saçım ucun hörməzlər
Səni mənə verməzlər"*

Məsələn, məşhur "Sarı gəlin" mahnısının misraları 41 nömrəli mahnının mətninin sonunda verilmişdir (əsərin 323-cü səhifəsi). Cabbar Qaryağdioğlunun əsərinin ikinci hissəsi və ümumiyyətlə, bütün əsəri onun fövqəladə yaddaşının parlaq nümunəsidir. Cabbar Qaryağdioğlu elə dərin kök salıb, xalqının müsəlmanlığı ilə elə böyük inkişaf etmişdir ki, indi onları bir-birindən ayırb seçmək artıq mümkün deyil. Mənə elə gəlir ki, məhz ona görə Qaryağdioğlu özünün bəstələdiyi mahnıları el mahnılarından seçib, özünün müəllif möhürüünü qoymamışdır, xalqın əslərlə cilalanmış mahnılarıyla qaynayıb-qarışmasına razı olmuşdur və ya da gec-tez bu mahnıların müəllifinin məlum olacağına əmin imiş. İndi bunu demək çatındır.

C.Qaryağdioğlunun "Azərbaycan musiqisinin keçmişini haqqında xatirələr" əsərinin üçüncü bölməsində ayrı-ayrı muğamların, təsniflərinin və bəzi qəzəllərin mətnləri verilmişdir. "Mahur"un 10 təsnifi, "Bayati-Şiraz"ın 4 təsnifi, "Şur"un 2 təsnifi, "Çahargah"ın 4 təsnifi, "Bayati-Kürd"ün 10 təsnifi, "Humayun"un 5 təsnifi, Nizaminin "Mahur" üstündə təsnifi, Nizaminin "Sarənc" üstə oxunan təsnifi, Nizaminin "Rast"da oxunan təsnifi, Nizaminin Baba Tahir" üstə oxunan təsnifi, Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcnun"dan iqtibas olunan təsnif və qəzəlləri, "Çahargahın təsnifi", "Simayı-şəms", "Humayun" təsnifi, "Mahur"da oxunan qəzəl, "Humayun"da oxunan qəzəl, "Mahur"un təsnifi, "Mahur"un təsnifləri 12 dənə "Bayati-Şiraz"ın təsnifləri 4 dənə, "Şur"un təsnifləri 5 dənə, "Bayati-Kürd"ün təsnifləri 6 dənə, "Humayun"un təsnifləri 3 dənə verilmişdir.

C.Qaryağdioğlunun dediyinə görə XIX əsrə Balaxanılı Hüseyin, Mirzə Səttar, Sabunculu Qiyas Nizaminin təsniflərindən "Segah" üstə oxumuşlar. Əsərdə 6 təsnif gətirilir. Nizaminin "Mahur" üstündə təsnifi, həmçinin onun "Sarənc" üstə təsnifi, "Rast" üstündə təsnifi verilir. Əsərdə məşhur oxuyanlardan Yusif Həsən, Qaraçı Əsəd, Məşədi İslə, Hacı Hüssü, Kusu Məhəmməd, Tükverdi Həsən, Şahnaz Abbas, Keşəzli Haşim və başqalarının adları çəkilir. Qaryağdioğlu özü həmisi Nizami Gəncəvinin qəzəl və təsniflərini oxuyardı.

Üçüncü hissənin sonunda "Mahur"da, "Humayun"da qəzəllər və "Mahur"un təsnifi verilmişdir. Həmin təsnifi nümunə veririk.

*"Xeyli ser zülfü şanə mikərd,
Məcnun dur eşq Dana mikərd
Leyli su gül sikiftə mirus
Məcnun bə güləb didə mişüst
Çarpara:
Leyli, Leyli, Leyli, Leyli,
Asudəm əz qəmi tu təili (2 dəfə)
Leyli meh mubkibuyi derdest,
Məcnun nə ziməy ziluy məy məst
Məcnun bə məşəqqəti cidavi,
Kərdi həmə şəb qəzəl sorayı,
Leyli, Leyli, Leyli, Leyli.
...Nizami gər rəhi zərin bəsihəst,
Rəhi tu zöhd şud möqütar əz dəst
Bonamusi giyəd əql nami
Ziəhi Fərzəna Fərzəngi Nizami".*

Bu şeirlə C.Qaryağdioğlunun "Azərbaycan musiqisinin keçmişini haqqında xatirələr" əsəri bitir. Bu əsər muğam sənətinin öyrənenlər üçün, xüsusilə də onu ifa edənlər üçün əvəzsiz mənbə, çox qiymətli bir dərslikdir. Bu üzdən onun çapı önemlidir və təxirəsalınmazdır.

Xülasə
İngilis dilində

SUMMARY
JABBAR QARYAGDYOGLU:
A NEW INTERPRETATION OF ANCIENT MUGHAM

One can only judge the true values of any nation when this nation, from the upper class of society to the masses, loves and holds these values dear, knows how to preserve them and is able to pass them down intact to the next generation. Our mughams and the masters who perform them represent these kinds of values in Azerbaijan. Mugham is the height of oral folk music that has a centuries-old history. Mughams were successfully performed in Shusha and Baku in 'Eastern concerts' and in interludes of various drama presentations at the end of the 19th and beginning of the 20th century.

These concerts and set musical stage works in Shusha in 1897 were based on the Fizuli poem *Majnun at Leyli's Grave* and will go down in our music history forever. They played a key role in national opera coming to light by creating fertile ground for it. The brilliant representative of the Karabakh Mugham School Jabbar Qaryagdyoglu played the role of Majnun. Uzeyir as a youth was at the first Shusha musical stage and sang in the chorus. A few months later under the emotional influence of the Shusha play, he decided to write an opera based on a poem from our mughams.

Uzeyir Hajibeyli's *Leyli and Majnun* was staged for the first time on January 12th, 1908 in Baku, the first mugham opera performed in an Eastern Islamic country. Hajibeyli many times looked to a master-khanende for playing the irresistible role of Qaryagdyoglu. We wanted to point out mugham operas as being one of the new interpretations of ancient mugham that meets Qaryagdyoglu's principles. Our music saw different kinds of mugham operas come along after *Leyli and Majnun*. As opposed



Cabbar Qaryagdiov dostu Rəfi Rəfiyevlə (21 sentyabr 1993-cü il)



Cabbar Qaryagdiov tarzən İbrahim Yerevanski ilə

to Khanende singers performing mugham in concert where „they only expressed abstract feelings of love, joy, sorrow, despair, etc., this mugham was performed in operas related to stage action and acting while having been geared toward the production's overall idea of providing the musical tools for revealing its content and expression. This is one of the places where these operas find success.

Today, mugham operas, just like Azerbaijani symphonic mughams, can develop and are developing in modern conditions that meet today's requirements. We again will point out Qaryagdyoglu's role in creating and developing new genres of ancient mugham, like symphonic mugham.

Amirov, the creator of this genre, readily admits that he was inspired to do this by Qaryagdyoglu. The tasnif, which is played at the beginning of the symphonic mugham *Kurdi-Ovshari*, is recorded by Amirov with Qaryagdyoglu singing. It should be pointed out that Qaryagdyoglu took direct part in helping create mugham opera genres and symphonic mughams that are characterized as being new interpretations of ancient mugham.

Qaryagdyoglu lived and worked during the 19th and 20th centuries (1861-1944). His rich and multifaceted work of mugham koryphaios art developed in many different areas. This led to it reflecting a new interpretation of ancient mugham. Qaryagdyoglu possessed a unique voice, a wide range at 2 1/2 octaves and was a drama tenor with a high tessitura. His voice was compared to that of the great Enrico Caruso. Having heard his singing during a stay in Baku, Sergei Esenin dedicated poems to Qaryagdyoglu and called him 'the Prophet of Eastern Music'. Qaryagdyoglu only sang in the 'do' tune on the tar until he was 83 years old, which is nothing short of a miracle that requires a lot of skill when performing mugham.

Being the holder of a pure, virtuosic manner of singing, Qaryagdyoglu opened a new page in Azeri vocal art history. He was able to strike the sound of Azeri mugham in the national spirit while having cleansed it of any Arabic and Farsi influences,

thus decreasing some of the shobe and gushe and adding some others.

A connoisseur of classic Azerbaijani poetry, Qaryagdyoglu sang the works of Fizuli, Zakir, Vagif, Seid Azim Shirvani, Natavan, Sabir in addition to his own. He knew the rules of Azerbaijani mugham well and mastered them as he felt their very essence, being able to sing a whole mugham for two to three hours without a break.

How he did not tire and did not exhaust the listener is a question that created a great spellbinding interest in him. A strong voice, big lungs, joyful and long zengule, the skilful switch from one mugham to the other by using the tasnifs, a gushe in a category of its own, masterful improvisations and adding various dynamic colours to his voice - these all contributed to the listeners' vivid attention, endless joy and astonishment. In the end, they broke out in longstanding applause.

Qaryagdyoglu made several changes and innovations to mugham even while performing it, but since he did not have a European music education, these innovations were never recorded in any books or textbooks. They were all passed along by word of mouth from performer to performer. It is impossible to imagine the Azerbaijani Mugham School of Singing without Qaryagdyoglu, and Qaryagdyoglu without *Mansuriyi*. A *Mansuriyi* shobe in a *Chargyakh* mugham is followed by an *Uzzal* shobe. Qaryagdyoglu made so many improvisations in *Uzzal* that the tarists accompanying him would get lost. He sometimes sang while playing a kyamanchi and not a tar when performing in a high register, meaning that the kyamanchi has a higher range than the tar. Qaryagdyoglu was in a class of his own when it came to performing *Mansuriyi* and *Kheirati* rhythmic mugham. He identified *Kheirati* by marching and sang in a combative spirit as if he were claiming victory in a battle. Unlike others, the Qaryagdyoglu trio sounded like a powerful orchestra. He especially showed his skills when singing the little-performed *Ovshari*, one of the rhythmic mugham genres.

Garyagdyoglu was more akin to singing cheerful mugham, and his zengule in *Kheirati*, *Mansuriyi*, *Khasar*, *Mukhalif* and *Vilaieti* will go down in mugham performance history. When performing lyrically, he sang in *Kurdi-Shahnaz*, *Deshti* and *Segyakh* using his zengule in these mugham genres, resulting in them sounding more gentle and soft. The role of the khanende master is limitless in cleansing Azerbaijani mugham from various influences, infusing it with the national spirit, preserving it and passing it down to future generations. Qaryagdyoglu was never bound to the confines of his own country. He was repeatedly invited to Iran, Turkey, and cities in Central Asia and Transcaucasus, where his artistic craft was highly praised. Qaryagdyoglu, a khanende, was able to sing beautifully in many languages, including: Farsi, Arabic, Turkish, Georgian and Lezgin.

His work, entitled *Memories of Past Azerbaijani Music*, is a valuable and interesting piece of research on mugham. The very fact that he preserved the memory of around 500 tasnifs and songs and recorded parts of them on the gramophone is another underappreciated merit of Qaryagdyoglu, thus saving them from falling into absolute oblivion. He is even the author of several of these songs.

Three of his songs that were first recorded by us with his youngest daughter, Shakhla Khanum, performing, are presented in our book *The Prophet of Eastern Music* (Baku, 2008). Qaryagdyoglu's voice was recorded by several companies in Riga, Kiev, Moscow and Warsaw, while many other mugham singers had their voices recorded at his recommendation. There is an hour-long recording of mugham being performed by Qaryagdyoglu on the album *Karabakh Khanendeleri*. The performance includes: *Bayati-Gadzhar*, *Arazbari*, *Tesnifi-Makhur*, *Manyendi-Mukhalif*, *Orta Makhur*, *Mirza Gusein Segyakhi*, *Mansuriie*, *Simai-Shems*, *Yetim Segyakh*, *Deshti*, *Shahnaz*, *Vilaieti* and others. Baku played host to Qaryagdyoglu mugham republic competitions and a mugham trio was created that was

named after him. The Qaryagdyoglu Khanende School of Music has had some shining stars who carry on its name, like Syeid Shushinski, Zul'fi Adigezalov, Bul'bul', Khan Shushinski and others.

We have only touched on several innovations that Qaryagdyoglu made to mugham that are in the context of 'new interpretations of ancient mugham.' I would like to see the great master from Karabakh have his traditions live on in the craft of future performers and have mugham be heard in Shusha on the *Jidir Dyuzyu* and *Isa Bulagi*.

SON SÖZ

"Cabbar Qaryağdioğlunun yüksək sənəti və yorulmaz fəaliyyəti xalqın həyatı və mübarizəsi ilə sıx bağlı olmuşdur və əsl mənada dövrün tələblərinə cavab verirdi."

Görkəmli yazıçımız Mirzə İbrahimov deyirdi ki, bütün xalqlarda olduğu kimi, bizdə də ən yaxşı sənətkarlar vicdan və namusla böyük məqsədə xidmət etmişlər. Bu barədə danişarkən biz Nizamini, Nəsimini, Füzulini, Axundovu, Sabiri yada salırıq. Biz məşhur xanəndə və maarifpərvər Cabbar Qaryağdioğlunu xatırlayıraq. Uzun illər Cabbarla bir yerdə xalq sənətinə xidmət etmiş görkəmli ustadlarımızdan biri Qurban Pirimov Cabbardan söz düşəndə onun şəxsiyyəti, vicdanı, xalqa və sənətə olan böyük sədaqəti haqqında deyirdi: "Mən hələ sənətini bu cür istəyən adam görməmişəm. O, beş hava oxumaq üçün yüz havaya qulaq asardı. Çoxlu kitab mütaliə edər, söz seçərdi. İfa etdiyi hər hava ləyqətli və bişmiş olardı. Ağzını yüngüllüyə açmayı, mərifətli, mənalı söz tapardı. Özü də deyərdi ki, əsl sənətkar camaatın başını qata bilməz, gərək onun mərifətini artırı. Cabbar Qaryağdının bu sadə sözlərinin mənası dərindir. Onlar belə əhəmiyyətli fikri ifadə edirdi ki, həqiqi sənət zəmanə ilə xalqın həyatı və mübarizəsi ilə bağlı olmalıdır, dövrün tələblərinə cavab verməlidir".¹

Onun həyatının son dövrü Böyük Vətən müharibəsinin ən ağır illərinə təsadüf edirdi. Lakin qocaman müğənni bu illərdə də qavalı əlindən yera qoymamış, hərbi hissələrdə, çağırış məntəqələrində, xəstəxanalarda çıxış edərək əsgərlərə təselli vermiş, onları yeni döyüşlərə ruhlandırmışdı. Lakin, təəssüf ki, Cabbar Qaryağdioğlu qələbəyə bir il qalmış, 1944-cü il aprelin 28-də 84 yaşında vəfat edir. Onun vəfatı münasibəti ilə qazetdə çap olunmuş necroloqda yazılmışdı:

"Cabbar Qaryağdioğlu Azərbaycanda vokal sənətinin ən böyük ustadlarındandır..."

¹ İbrahimov M. Xəlqilik və realizm cəbhəsindən. – Bakı, 1961, sah. 229.

Cabbar Qaryağdioğlu bir xanəndə kimi təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə məşhurdur. O, Azərbaycan musiqisinin bütün incəliklərini və təravətini geniş kütlələrə yaymaqdə və bu musiqinin qardaş xalqlar tərəfində sevilməsində böyük hünər göstərmişdir.

Cabbar Qaryağdioğlu xanəndəliklə yanaşı, həm də musiqişünəsdir. Bir çox təsniflərin müəllifi olmaqdan başqa, özünəməxsus musiqi məktəbinin banisi kimi, xalqımızın içərisində məşhur olan bir çox şagirdlər yetirmişdir. O, xalq yaradıcılığı sənətinin yetişməsində və gənclər arasında musiqinin intişar tapmasına yaxından iştirak etmiş və bu işin əsasını qoyanlardan biri olmuşdur.

Cabbar Qaryağdioğlunun yüzlərlə valı (plastinkası) musiqi tariximizdə böyük sərvətdir. Bundan başqa Cabbar Qaryağdioğlu musiqi tədqiqatçısı kimi yüzlərcə xalq mahnılarını meydana çıxarmış, onların yazılmasına, nota salınmasına, musiqişünaslara və bəstəkarlara çatdırılmasına kömək做过。

Cabbar Qaryağdioğlu öz sənətini sevən bir sənətkar kimi ömrünün son dəqiqlərinə qədər yorulmaq bilmədən çalışmış, bir çox mühüm olimpiadalarda, müsabiqələrdə birincilik qazanmışdır.

...Cabbar Qaryağdioğlunun böyük xidmətlərini nəzərə alaraq ona Respublikanın Xalq artisti adı verilmiş və 1938-ci ildə Moskvada keçirilən İncəsənət dekadası zamanı "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Bu böyük sənətkarın xatırəsi xalqımız arasında əbədi olaraq yaşayacaqdır".

Bu nekroloqu xalqımızın 20-dən artıq sənətkarı imzalamışdı: Üzeyir Hacıbəyli, Səməd Vurğun, Mirzə İbrahimov, M.S.Ordubadi, H.Sarabski, Bülbül, Xan Şuşinski, Mirzağa Əliyev, Adil İskəndərov, Sabit Rəhman, Heydər Hüseynov, Qurban Pirimov, Rəsul Rza, Əfrasiyab Bədəlbəyli və başqları.

Cabbar Qaryağdioğlunun vəfatı yalnız Azərbaycanın itkisi deyildi, bütün Şərqi musiqisinin böyük itkisi idi.

Həyati boyu Cabbar Qaryağdioğlu xalqın xeyriyyə işlərində yaxından iştirak edən, ehtiyacı olanlara köməklik edən, humanizmi, əliaçılığı ilə məşhur olan bir sənətkar idi. Onun gördüyü bir çox xeyriyyə işlərindən biri də Məşədi Daşdəmirin evində keçirilən məclis idi. Toy adıyla Məşədi Daşdəmirin evinə yığılan camaata müraciət edən Cabbar Qayağdioğlu belə demişdi:

— Camaat, bildiiniz kimi, Məşədi Daşdəmir, xalqın xeyriyəində çox çalışıb. İndi isə qocalıb. Maddi vəziyyəti ağırdır. Buna görə də ona kömək etmək məqsədilə bu məclisi təşkil edib, sizi bura dəvət etmişik.

Cabbar bu məclisdə elə gözəl, elə ürəkdən oxudu ki, məclisdə olanlar masanın üstüne çoxlu pul qoydular, məclisin axırmada xeyrəxah xanəndə Məşədi Daşdəmiri çağırıb yığılan məbləğin hamisini ona verdi.

Cabbar Qaryağdioğlu müğamların, xalq mahnılarının, təsniflərin nota yazılışının fəal tərəfdarı idi və bu işə hər cür yardım etməyə çalışırdı. Hələ əsrin əvvəllərində xarici şirkətlər tərəfindən müxtəlif şəhərlərdə səsini vala yazdırmış mahir xanəndə neçə-neçə mügamı yaşıtmış, bu günün dinləyicilərinə çatdırılmışdır. Eləcə də o, 1930-cu illərdə 300-ə yaxın xalq mahnısını fonovalıqə oxuyaraq itib-batmaqdan xilas etmişdir.

Cabbar Qaryağdioğlunun bizim ilk simfonik müğamlarımızın yaranmasında da böyük əməyi və rolü olmuşdur. Bu barədə simfonik müğamlarımızın banisi Fikrət Əmirov öz xatırlalarında belə yazar: "1939-1940-cı tədris ili id. O zaman mən rəhmətlik Bülbülün musiqi kabinetində işləyirdim. Bir gün işin axırında konservatoriaya gələrkən gördüm ki, Bülbül bir qoca kişisinin qolundan tutub, pilləkəndə düşürür. Mən salam verdim. Bülbül dedi:

— Cabbar əmi, bilirsən bu kimdir? Məşədi Cəmilin yadigarıdır.

Cabbar əminin gözləri yaşardı. Bülbül dedi:

— Cabbar əmi, bəlkə bir şey oxuyasan, Fikrət yaza.

Bülbülün sözünü yera salmayan 80 yaşlı qoca təzədən yuxarı qalxdı. Qavalı yanında olmadıqından, royalın taxtasına əli ilə ritm vuraraq "Kürdü-ofşarı"nın başlangıcı olan bir təsnif oxudu. Mən də çaldım. Sonra qədim ərəb mahnısı oxudu. Bu hadi-

sədən 7-8 il keçəndən sonra mən "Kürdü-ofşarı"ni yazanda həmin təsnifdən istifadə etdim. Onu demək istərdim ki, məni bu işə Cabbar Qaryağdioğlu təhrük etdi.

Mən xoşbəxtəm ki, gözüüm açıb Cabbar Qaryağdioğlu, Bülbül, Qurban Pirimov və Seyid Şuşinski kimi böyük sənətkarlarla şəxsən sənət dostluğu etmişəm. Bu dostluq mənə atamdan nəsib olmuşdur".¹

Səməd Vurğun Cabbar Qaryağdiogluun qeyri-adi oxumağını qeyd edərək yazırıdı: "1924-cü ildə bağda Cabbar Qaryağdı bir səs salmışdı ki, bütün yarpaqları səhər bülbüllü kimi səsə gətirirdi. Demək, bu ustadir: oxuyanlardan bunu tələb etmək lazımdır".²

Üzeyir Hacıbəyli isə "Muğamat və xalq mahnılarının ifası haqqında" məruzəsində qeyd edirdi ki, "köhnə oxuyanlardan bizim hörmətli xalq artistlərindən Cabbarı çox az eşidirik. Buna da çox təssüsüf edirik".³

1939-cu ildə digər böyük bəstəkarımız Qara Qarayev Nizaminin sözlərinə səs və simfonik orkestr üçün işlədiyi 3 təsnifi, "Leyli", "Şirin", "Sarəncə təsnifi"ni Cabbar Qaryağdiogluun təkrarsız və füsunkar səsindən yazılmışdır. Bu da, Qara Qarayevin Cabbar Qaryağdiogluun sənətinə bəslədiyi böyük hörmət və vürğunluğundan irəli gəlirdi.

Maestro Niyazi isə Cabbar Qaryağdiogluun ifasında nota yazardığı "Rast" mügamının materiallarından özünün məşhur "Rast" simfonik mügamında geniş istifadə etmişdi.

Hələ yeniyetmə ikən ilk dəfə Şuşadan ucalan Cabbar Qaryağdiogluun təkrarsız səsi Şuşada və Bakıda təşkil olunan "Şərq konsertləri"ndən, "Məcnun Leylinin məzarı üstündə" səhnəciyindən, 1920-1923-cü illərdə təbliğat briqadasının fəal iştirakçısı kimi Azərbaycanın digər şəhər və rayonlarında keçirilən konsertlərdən gəlirdi. Bu nadir səs xarici şirkətlər tərəfindən vala yazılıb hər yerda səslənirdi.

¹ Şuşinski F. Cabbar Qaryağdioğlu. Bakı, 1987, səh. 88..

² Səməd Vurğun. Müğamlar haqqında. AMEA-nın elmi arxiv, qovluq № 44.

³ Hacıbəyov Ü. Əsərləri. II cild. Bakı, 1965, s.175.



Cabbar Qaryagdiovun anadan olmasının 125 illiyinə həsr olunmuş təntənəli gecənin programı.



Cabbar Qaryagdiov adına II Respublika müsabiqəsi.
1989-cu il iyunun 13, 14, 15-də.

Ustad müğənni həmçinin Zaqqafqaziyanın digər şəhərlərində Tiflisdə, İrəvanda, elcə də Orta Asiya, İran, Türkiyə və Yaxın Şərqi ölkələrində hər yerdə səs salmışdı. Təsadüfi deyil ki, Sergey Yesenin onu "Şərqi musiqisinin peyğəmbəri" adlandırmışdı.

Sevindirici haldır ki, 2005-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun fəaliyyəti və şəxsən YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Qarabağ xanəndələri" musiqi albomu xüsusi disklərdən ibarət albom şəklində buraxılmışdır. O cümlədən, Cabbar Qaryagdiovun bir saatlıq səsinin diskini müğamsevərlərin ixtiyarına verilmişdir. Bu, Azərbaycan musiqi mədəniyyəti üçün, onun dəyərlərinin qorunub saxlanması üçün böyük töhfədir, həmçinin Cabbar Qaryagdiovun xatirəsinin əbədiləşdirilməsi üçün önəmlü tədbirlərdəndir.

Bakıda Cabbar Qaryagdiov adına 1986-ci ildə birinci, 1989-cu ildə isə ikinci Respublika müğam müsabiqəsi keçirilmişdir. I Respublika müsabiqəsi Cabbar Qaryagdiovun anadan olmasının 125 illiyinə həsr olunmuşdu. Müsabiqədə Alim Qasimov, Elza Qeybalyeva, Zahid Quliyev, Fəxrəddin Hüseynov, Nahidə Həmdəmova, Yusif Mirzəyev, Təşkilat Nəsirov

laureat olmuşlar. Xanəndələri tarda Ramiz Quliyev, kamançada Fəxrəddin Dadaşov müşayiət etmişlər. "Melodiya" firması 1987-ci ildə həmin laureatların səslərindən ibarət albom buraxmışdı.

Muğam müsabiqələrinin ənənəvə çəvrilməsi gözəl bir hadisədir. Məşhur xanəndə Alim Qasimovun uğurlarının başlanğıcı elə Cabbar Qaryagdiov adına müsabiqədən başlanmışdı. Neçənecə muğam ustası, xanəndə və sazəndə bu müsabiqələrdən sonra məşhur oldular. Deməli, Cabbar Qaryagdiovunun ənənələri yaşayır və öz gözəl bəhrəsini verir.¹ Bu gün də muğam müsabiqələri uğurla davam etdirilir.

Cabbar Qaryagdiovun xatirəsinin əbədiləşdirilməsi haqqında prezidentimiz İlham Əliyevin verdiyi çox önəmlü fərmanda sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitabıñ yazılıması göstərilirdi. Bu gün biz bu kitabı ərsəyə gətirib unikal şəxsiyyət və sənətkar olan Cabbar Qaryagdiovunun həyat və yaradıcılığını oxuculara təqdim etmişik və ümidi edirik ki, bu əsər onun xatirəsini əbədiləşdirməyə kömək edəcək.

Kimdir Şərqi musiqisinin peyğəmbəri? Görəsən, bu sualla biz bu gün gənciliyə müraciət etsək, Cabbar Qaryagdiovunun adını çəkəcəklərmi?

Hər halda, tam əminlik ki, bu suala bizim muğam ustalarımız Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasimov, Mənsüm İbrahimov və başqa xanəndələrimiz düzgün cavab verəcəklər. Azərbaycanın xanəndəlik sənətinin sükanı isə onların əlindədir. Ona görə arxayıq ki, yeni nəsil sabah və gələcəkdə də biləcəklər ki, Şərqi musiqisinin peyğəmbəri Cabbar Qaryagdiovlu olmuşdur!..

Biz "Şuşa – Azərbaycanın musiqi qalası"nın yalnız iki parlaq ulduzu – musiqişunas, şair, rəssam Mir Möhsün Nəvvab və "Şərqi musiqisinin peyğəmbəri", ustad-xanəndə Cabbar Qaryagdiov haqqında söhbəti bitirdik. Lakin hələ yüzlərlə Şuşa fəzəsində bərinqurulan ulduzlar gələcəkdə yeni kitabların mövzusu olacaq!

¹ 1987-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Cabbar Qaryagdiov adına müğam üçlüyü yaradılmışdır. Burada tarzən Möhlət Müslümov, kamançاقalan Fəxrəddin Dadaşov, xanəndə isə Zahid Quliyev idi. Bu üçlük müğam sənətini xaricdə layiqincə tanıdib təbliğ etmişdir.

8 noyabr 2020-ci ildə Prezident İlham Heydər oğlu Əliyev Bakı televiziyası ilə xalqın müraciətində Şuşa şəhərinin erməni ilgiləçləri tərəfindən azad olunması haqqında şad xəbəri elan etdi. Şübhəsiz ki, Şuşa şəhərinin azad olunmasının böyük siyasi, strateji, mənəvi və mədəni əhəmiyyətinin olmasını hamı yaxşı başa düşürdü. Azərbaycan xalqı bu xəbəri böyük coşqu və qürur hissiliq qarşılıdı, bayram etdi. Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri olması məlumdur.

Ondan əvvəlki, otuz ilə yaxın müddətdə erməni təcavüzkarları tərəfindən zəbt olunmuş Azərbaycanın qədim, əzəli Qarabağ torpaqlarının ona qaytarılması barədə danışıqlar nəticəsiz qalmışdı. Faşist Ermənistəni tərafından başlanmış müharibə Qarabağdan uzaqlarda da aparılmışdır. Gəncə, Tərtər, Mingəçevir, Bərdə və digər şəhərlərimiz və kəndlərimiz atəşə tutulmuşlar. Mülki əhalidə arasında ölenlər və yaralanlarvardı, hətta azyaşlı uşaqlar arasında.

Azərbaycanın şəhərə, qəhrəman ordusunu Ali Baş komandan İlham Heydər oğlu Əliyevin peşəkar rəhbərliyi altında öz torpaqlarında vuruşaraq, onun hər qarışını işgalçılardan və vandallardan azad edirdi. Müharibə bütün Azərbaycan xalqının böyük mənəvi dəstəyi ilə aparılmışdır. Xalq ədalətli məqsədə, Prezidentin rəhbərliyi ilə qəhrəman ordusuna inanındır. Prezident paralel olaraq siyasetdə, diplomatiyada, informasiyada mühüm işlər aparır. Onun müxtəlif ölkələrin jurnalistlərinə verdiyi çoxsaylı arqumentli, peşəkar müsahibələri xüsusi qeyd edilməlidir. “Qarabağ Azərbaycandır!” – Prezident İlham Heydər oğlu Əliyevin bu qanadlı şüarı bütün müharibə boyu səslənmiş və hamını ruhlandırmışdı. Xalqımız inanırdı ki, bu haqq, ədalət müharibəsi tezliklə Azərbaycanın parlaq qələbəsi ilə bitəcək. Bu belə də oldu. 10 noyabr 2020-ci ildə atəşin dayandırılması və müharibənin bitməsi haqqında bəyanat imzalandı.

Nəhayət ki, ədalət bərpa olundu. Qarabağ və Azərbaycanın məsəli qalası – Şuşa Azərbaycana qayıtdı. Prezidentimiz İlham Əliyevin fərmanı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.

MÜNDƏRİCAT

Ön söz	3
--------------	---

I hissə

Mir Möhsün Nəvvab

Mir Möhsün Nəvvabin Şuşa şəhərinin mədəni və musiqi inkişafında rolü	30
Mir Möhsün Nəvvabin “Vüzuhül-ərqam” risaləsi haqqında	44
Mir Möhsün Nəvvabin “Vüzuhül-ərqam” risaləsinin faksimilesi (Azərbaycan dilində ərəb əlifbasıyla)	57
Mir Möhsün Nəvvabin “Vüzuhül-ərqam” risaləsi (Azərbaycan dilində latın qrafikasıyla)	89
Lügət	106
Sərhələr	112
İngilis dilində xülasə	116

II hissə

Şərq musiqisinin peyğəmbəri Cabbar Qaryagdioğlu

Şərq musiqisinin peyğəmbəri Cabbar Qaryagdioğlu	118
İlk dəfə Şuşadan ucalan səs	125
“Məcnun Leylinin məzəri üstündə” musiqili səhnəciyi və “Şərq konsertləri”	137
Cabbar Qaryagdiogluun Sergey Yeseninlə görüşü, Yeseninin C.Qaryagdiogluun “Şərq musiqisinin peyğəmbəri” adlandırılması və ona şeir həsr etməsi	146
Cabbar Qaryagdiogluun F. Şalyapinlə görüşü və R.M. Qliyelə birləşmiş fəaliyyəti	151
Cabbar Qaryagdioglu ailə başçısı kimi	154
Cabbar Qaryagdiogluun yaradıcılığı – böyük xanəndə və muğam ustası kimi	165
Cabbar Qaryagdioglu musiqi foklormuzun canlı ensiklopediyasıdır	181
Cabbar Qaryagdioglu qayğılaş və istedadlı müəllim kimi	189
C.Qaryagdiogluun “Azərbaycan musiqisinin keçmiş haqqında xatirələr” əsəri	198
İngilis dilində xülasə	207
Cabbar Qaryagdiogluun yaradıcılığında qədim muğamın yeni yozumu	212
Son söz	



Nəşriyyatın direktoru: *Səbuhi Qəhrəmanov*
Komüpter tərtibçisi: *Rəvana İlmanqızı*
Bədii tərtibat: *Şəlalə Məmməd*

Formatı 60x84 $\frac{1}{16}$
Həcmi 13,75 ç.v.
Tirajı 250

Ünvan: Bakı şəh., İstiqlaliyyət küç. 28

Az 2021
670



Səfərova Zemfira Yusif qızı – musiqişünas-alim, akademik, professor, sənətşünaslıq doktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimidir. O, 1980-ci ildən Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Tarix və nəzəriyyəsi” şöbəsinə rəhbərlik edir.

Səfərova Z. 300-dən artıq elmi əsərin, 40-dan çox kitab və monoqrafiyanın müəllifidir. O, Respublikada Üzeyirşünas alim, musiqi mənbəşünaslığının əsasını qoymuş mütəxəssisidir. Onun kitabları bir çox dillərdə və müxtəlif ölkələrdə nəşr olunmuşdur.

Səfərova Z. 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Rəyasət heyətinin üzvü, “Musiqişünaslıq və tənqid” şöbəsinin rəhbəri, Azərbaycan Prezidenti yanında memarlıq və incəsənət üzrə Ali Attestasiya Ekspert komissiyasının sədri olmuşdur.

Səfərova Z. bir çox beynəlxalq tədbirlərdə, elmi konfranslarda Fransada, Çində, Türkiyədə, İranda, Özbəkistanda, Gürcüstanda və digər ölkələrdə çıxış edərək, Azərbaycanı təmsil etmişdir.

Səfərova Z. bir çox nüfuzlu mükafatlarla – “Üzeyir Hacıbəyli”, “Humay”, “Qızıl qələm”, “İlin alimi”, “Xalqın nüfuzlu ziyalısı”, “Azərbaycan bayrağı” və s. təltif edilmişdir.